

MÜASİR AZƏRBAYCAN DİLİ

FONETİKA, ORFOEPİYA, ORFOQRAFIYA

BİRİNCİ HİSSE

ÜÇUNCUNƏŞR



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR



LÜĞET VƏ ENSİKLOPEDİYALAR

III/63
047

ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ

**MÜASİR
AZƏRBAYCAN
DİLİ**

FONETİKA, ORFOEPIYA, ORFOQRAFIYA

BİRİNCİ HİSSƏ

ÜÇÜNCÜ NƏŞR

*Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir*

**M.F.Axunciov adlına
Azərbaycan Mədəniyyət
Kitabxənasası**

ŞƏRQ-QƏRB

BAKİ 2007

252264

*Bu kitab "Müasir Azərbaycan dili Fonetika, orfoepiya, orfoqrafiya"
(Bakı, Maarif, 1972) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

*Dərslik Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür*

Redaktoru

Ağamusa Axundov
akademik

ISBN 978-9952-34-153-9

494.361-dc22

Azərbaycan dili – Fonetika

**Əbdüləzəl Dəmirdizadə. Müasir Azərbaycan dili. I hissə. Fonetika,
orfoepiya, orfoqrafiya**
Bakı, "Şərq-Qerb", 2007, 256 səh

Ali məktəblərin filoloji fakültələrinin müəllimləri və telebələri üçün
nezerde tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – "Müasir
Azərbaycan edəbi dilinin fonetikası" əhəndə fonetik qanunlar, vurğu, intona
siya və cələcə də heçaların növleri haqqında geniş məlumat verilir. İkinci
hissə "Müasir Azərbaycan dilinin orfoepiyası" əhəndidir. Burada müasir Azə
rbaycan dilinin orfoepiyasının əsasları, saitlerin, samitlərin və mürəkkəb sözlər
nin tələffüz qaydaları izah olunur. Üçüncü hissədə – "Müasir Azərbaycan
dilinin orfoqrafiyası" əhəndə Azərbaycan dilinin yazılı və orfoqrafiyası
haqqında qısa məlumat verilir.

© "Şərq-Qerb", 2007

GİRİŞ

Azərbaycan dili Azerbaycanda və bir sıra qonşu ölkələrdə əsrlərdən
beri yaşayış azərbaycanlılara ünsiyyət vasitəsi kimi xidmet edən ana dili
dir. Azərbaycan dili türk dilleri ailəsinin qərbi qrupuna mənsub olmaqla bu
grup daxilində mərkəzi mövqə tutan və geniş nüfuz dairəsinə malik olan
bir dildir. Həm de bu qrupa mənsub diller arasında en evvel, yeni təq
ribən VII-IX əsrlər arasında ümumxalq dili halında formalaşmışdır.

Ümumxalq dili kimi özünü ilk formalışma dövründə başlayaraq həm
danişq dili, həm de ədəbi dil qolları üzrə azərbaycanlılara xidmet etmiş
olan Azərbaycan dili XIX əsrdən tamamilə milli dili çəvnlmiş və Azə
rbaycan milli mədəniyyətinin forması halında xeyli təkmilləşmişdir. Azə
rbaycan ədəbi dilinin her iki növü – şifahi və yazılı növü təqribən XI-XII
əsrlərdən mövcuddur. Əlbette, şifahi ədəbi dil nisbətən daha əvveller
formalaşmışdır, lakin yazılı ədəbi dil yaradılardan sonra da şifahi ədəbi
dil ilə yanşı işlənilir və ümumi qanunauyğun yolla inkişaf edir. Məhz bu
baxımdan Azərbaycan ədəbi dilinin inkişaf tarixini nezərdən keçirdikdə
bele melum olur ki, Azərbaycan ədəbi dilinin her iki növü daima müvazi
suretdə işlənilmişdir. Əlbette, ilk dövrlərdə şifahi ədəbi dilin işlənilmə
dairesi daha geniş, yazılı ədəbi dilin işlənilmə dairesi isə nisbətən meh
dud olmuşdur. Bununla bele, ədəbi dilin şifahi və yazılı növleri zengin
leşmə, deqiqleşme mənbələri kimi daima bir-birinə qarşılıqlı təsir göstə
rmişlər. Bu isə Azərbaycan ədəbi dilinin vahid milli dil halında formala
şmasının və ümumi normaların qanunlaşmasına zəminini yaratmışdır.

Dil onu yaradan və yaşadanlara xidmet edən ünsiyyət vasitəsi olduğu
fürsət, onun qayda-qanunları da həmin dilde danişanların inkişafı ilə elə
qdər suretdə deyişir və təkmilləşir.

Ədəbi dil normalarının müəyyənlendirilməsində istifadə olunan
meyarın əsasları, şərtləri aydınlaşmış olur ki, bunlar əsasən aşağıdakıl
lardır: dürüstlük, düzgülük, deqiqlik, asanlıq, sadəlik, vahidlik, cynilik, sabitlik, ahəngdarlıq, səlislik, fəsihlik və davamlılıq.

Məhz buna görə de bele xüsusiyyətləri ilə şərtlənen normalar əsasında
qurulmuş ədəbi dil pozulmaz sayılır və onun pozulmasına da yol verilmir.

Müasir Azərbaycan ədəbi dilinin bele normalar əsasında sabitləşərək
milli mədəniyyətimizin forması halında qabaqcıl dünya dilleri ilə ayaq
laşması müasir dövrlə üzvi suretdə bağlıdır.

Azərbaycan ədəbi dili rəsmi dövlət dilidir Azərbaycan ədəbi dilinin bele bir yüksək hüquqa malik olması onun şifahi qolunun qurultay, konfrans, məruzə, mühazirə dili kimi de tam haldə formallaşmasına imkan yaratmışdır. Beleliklə de müasir Azərbaycan ədəbi dili təlim-tehsil ocaqlarında təhsil vasitəsinin ve təlim-tehsil fenlərinin esası olmuşdur. Müasir Azərbaycan ədəbi dili bütün üslub qolları üzrə şaxələnərək hərəkəflilikşəf etmiş dillərdəndir.

Hazırda Azərbaycan dilində minlərlə elmi, texniki, siyasi və bədii kitablar, yüzden çox qəzet və məcməvə neşr olunur. Kino ekranlarından, teatr sahnelərindən, qurultay salonlarından, ali məktəblərdən, elmi-tədqiqat institutlarından, idmançı şəqərlərindən, gənclərin neğmələrindən Azərbaycan dilinin her gun, her saat möğrur, şəraqla və dərin məzmunlu avazı eşidilir. Azərbaycan dili bəi sira radiostansiyalarda ventliş hüququna malik bir id kimi dünyada səslənir.

İndi Azərbaycan ədəbi dili dildən dünya elm və sənet xəzinesinin ən qiymətli əsərlərini oxumaq mümkündür. Azərbaycan xalqının her bir oğlu, qızı dünya elm və ədəbiyyat klassikləri – Aristoteli, Firdovsimi, Nizamini, Homeri, Şekspir, Puşkin, Tolstoyu, Darvini və başqalarını öz ana dilində oxuya bilir.

Müasir Azərbaycan ədəbi dili çox tərəqqi və inkişaf etmiş diller sırasındadır. Azərbaycan ədəbi dilində yalnız əsərlər deyil, elmin, texnikanın, felsefi və ictimai düşüncələrin ən son nailiyətlərindən bəhs eden çoxçıldı, dərin məzmunlu əsərlər de yazılar.

Burada bele bir fakt ki qeyd etmək lazımdır ki, Azərbaycan dili keçən əsrlərde ümumən Orta Asiyada, xüsus Qafqazda yaşayan müxtəlif dilli xalqlar arasında ümumi anlaşma vasitesi olmuş, hətta Qafqazın bir sıra xalqlarından olan aşıqlar, əsəsən öz qoşmalarını Azərbaycan dilində söyləmişlər. Son zamanlarda aparılmış tədqiqat neticesində məlum olmuşdur ki, XVI-XVIII əsrlərde yaşayıb-yaratmış 35 erməni aşığı azərbaycanca qoşmalar düzəldib el arasında oxumuşlar.

Azərbaycan dilinin Qafqazda və Orta Asiyada xalqlar arasında anlaşma vasitesi kimi geniş dairədə istifadə olunduğunu XIX əsrin meşhur adamları - Lermontov, Marlinski, Lazarev, Budaqov dəfələrlə qeyd etmişlər. Hətta Lermontov Azərbaycan dilinin Qafqazda, ümumiyyətə, Asiyada gezib-dolaşmaq üçün en əlverişli bir anlaşma vasitesi olduğunu, o zaman Avropada çox işlənilən fransız dili kimi mahiyyət daşıdığını xüsusi qeyd etmişdir.

Beleliklə, aydın olur ki, müasir Azərbaycan ədəbi dilinin tarixi kökləri vardır. Buna görə de müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə etmək üçün onun qayda-qanunlarının əsaslarını dəqiqlikmək və onun normalarının pozulması sebəbləri haqqında ümumi təsəvvürə malik olmaq

her bir azərbaycanlıının müqəddəs borcudur. Müasir Azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrde yüksək seviyyəli, hərəkəflilik inkişaf etmiş və bütün sahələr üzrə her cür anlaysı ifadə etmək imkanları olan Azərbaycan ədəbi dili nəzərdə tutulur.

"Müasir Azərbaycan ədəbi dili" fənni indi azərbaycanlıların bütün sahələrdə istifadə etdiyi qədəmə vasitəsinin – Azərbaycan ədəbi diliin əsasını təşkil eden vahidlərin qayda-qanunlarını və əsas normalarını öyrəndən fənnə deyilir.

"Müasir Azərbaycan ədəbi dili" fənninin əsas şöbələri və bəhslerə aşağıdakılardır: fonetika, orfoepiya, orfoqrafiya, leksikologiya, frazeologiya, morfologiya, sintaksis.

1) Fonetikada müasir Azərbaycan ədəbi dilinin fonemlər sistemindən, fonetik qanunlarından, fonetik hadisələrindən və parçalarından bəhs olunur.

2) Orfoepiyada müasir Azərbaycan ədəbi tələffüz normalarından, qayda və qanunlarından bəhs olunur.

3) Orfoqrafiyada müasir Azərbaycan ədəbi dilində düzgün yazı qaydalarından bəhs olunur.

4) Leksikologiyada müasir Azərbaycan ədəbi dilinin lügət tərkibindən, sözlərin quruluş və mena növlərindən bəhs olunur.

5) Frazeologiyada müasir Azərbaycan dilindəki frazeoloji ifadələrin tiplərindən və mena növlərindən bəhs olunur.

6) Morfologiyada sözlərin deyişilməsindən və qrammatik kateqoriyanın morfoloji əlamətlərindən bəhs olunur.

7) Sintaksis də söi birləşmələrindən, cümlələrdən bəhs olunur.

Bunlardan başqa bu və ya digər əsas bəhslerle əlaqədar olaraq müasir Azərbaycan yazısından, elifbasından, dırğu işaretlərindən və leksikoqrafiyasından da məlumat verilir.

Beleliklə, aydın olur ki, "Müasir Azərbaycan ədəbi dili" adlanan fənn düzgün danişmaq, düzgün yazmaq, düzgün oxumaq və deyileni, yazılımı düzgün başa düşmek üçün en mühüm anlaşma vasitesi olan dilin normalarını, qayda-qanunlarını əsaslı surətdə tedqiq və təlim edən bir fəndir.

BİRİNCİ HİSSƏ

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN FONETİKASI

ÜMUMİ FONETİKA MƏSƏLƏLƏRİ

§1. Fonetikanın mövzusu və növləri. Fonetika dilçiliyin bir bölməsidir. Bu bölmədə dilin əsas tərkibindən, ses qanunlarından, daha ümumileşmiş halda desek, dilin ses sistemindən bəhs olunur.

Ümumi və xüsusi dilçilik olduğu kimi, onun bir bölməsini teşkil edən fonetika da ümumi fonetika və xüsusi fonetika olmaq üzrə iki növdür

Səslərin ümumi akustik və fizioloji cəhətləri, səslərin təsnifində tətbiq olunan ümumi prinsiplər, elecə də vurğu, heca, intonasiya, ses, fonem, ses sistemi, səslərin deyişməsi, əvezlənməsi kimi bir sıra məsələlərin nezəri əsasları ümumi fonetikanın mövzusunu teşkil edir. Xüsusi fonetikada isə bu məsələlər ayrıca olaraq bu və ya digər konkret bir dil esasında tədqiq olunur və həmin dilin özüne xas olan cəhətləri aydınlaşdırılır, hətta məxsusi qanunları müəyyənleshdirilir. Ümumi fonetikada ümumileşdirilmiş halda verilmiş bir sıra qanunlar, təsnifat bu və ya digər dilin materialları əsasındaki nümunələrlə xüsusi fonetikada bir qədər deqiqləşdirilir.

Beleliklə, her bir dilin öz adı ile müəyyənleşən xüsusi fonetika formalılmış olur. Məsələn, Azərbaycan dilinin fonetikası, rus dilinin fonetikası, gürcü dilinin fonetikası, türk dilinin fonetikası, ərəb dilinin fonetikası, alman dilinin fonetikası və s.

Dilin ses vahidləri: emeli və nezəri məqsədlərlə müxtəlif cəhətlərdən, müxtəlif istiqamətdə tədqiq olunur, beleliklə də fonetikanın müxtəlif bəhsleri və müxtəlif növləri formalıdır. Bu baxımdan fonetikanın aşağıdakı növlərini xüsusi qeyd etməyi lazımlı birlik

1. Təsviri fonetika. Bu və ya digər konkret bir dilin müasir seviyədə malik olduğu ses tərkibini, ses qanunlarını və müəyyən şəraitdə asılı olaraq yaranan fonetik deyişmələrin qanuna uyğunluğunu

aydınlaşdırmaq, təsbit etmək və bunlardan əməli neticələr çıxarmaq təsviri fonetikanın mövzusunu və məqsədini teşkil edir. Belə neticələr isə dil təlimi işini faydalı və səmərəli qurmaqdır, əlifbanı təkmilləşdirmekdə, orfoqrafiya qaydalarını elmi-nezəri əsaslar üzrə deqiqləşdirmekdə, təkmilləşdirmekdə, orfoepiya əsaslarını müəyyənlenəndirmekdə mütexəssisləri və elecə də dil müəllimlərini nezəri cəhətdən silahlandırır.

Əlbette, təsviri fonetikanın bir sıra neticələri fonetikanın digər növləri üçün də faydalı ola bilər. Bu neticələr – dilin musiqi, xususən təgənni¹ işi ilə elaqədar bəzi məsələlərini də aydınlaşdırmaq üçün istifadə oluna bilər.

2. Tarixi fonetika. İnkışaf tarixi boyu müəyyən dilin ses tərkibinde, fonetik qanun və qaydalarında baş vermiş deyişmələri öyrənib, həmin dilin fonetik sisteminin inkışaf tarixini müəyyənleşdirmek tarixi fonetikanın mövzu və məqsədini teşkil edir.

Tarixi fonetikada ses tərkibinin təkmilləşməsi, müəyyən sesin və ya fonetik qanunun tədrisən geniş dairədə işlekolma prosesi, yeni bir sesin tövəmə, digər bir sesin yoxolma prosesi tədqiq olunur.

Tarixi fonetika təsviri fonetikadan tədqiqat obyekti və mənbəyinə görə də fərqlənir. Təsviri fonetikada müasir ədəbi dilə, canlı danışığa və nəhayət, canlı şivələrə əsasən neticələr çıxarıılır, daha doğrusu, təsviri fonetikada hazırlı dövrə səslenən, eşidilen dil tədqiq olunur. Burada təbii (qulaqla) eşitmədən başqa, ələtlər vasitəsi ilə də tədqiqat aparılır və neticələr elde edilir.

Tarixi fonetikada vəziyyət başqa cürdür. Burada əsasən yazılı abidələr və qohum diller fonetik cəhətdən tədqiq edilsə də, müasir dil, onun müxtəlif şivələri, müxtəlif əslub növləri de tədqiqat obyekti ola bilər. Bu tədqiqatda isə müqayisilə tarixi əsas tətbiq olunur. Deməli, tarixi fonetika öz tədqiqat usuluna görə də təsviri fonetikadan fərqlənir.

Butün bunlara baxmayaraq, həm təsviri, həm tarixi fonetika bir-birini tamamlayıb və əslində təsviri fonetika da tarixi fonetikanın bir hissəsini teşkil edir. Çunki tarixi inkışaf nöqtəyi-nezərindən müasir dilin fonetik sistemi inkışaf tarixinde müəyyən mərhələnin fonetik sistemindən başqa bir şey deyildir.

Buna baxmayaraq, təsviri fonetika müstəqil istiqamətli və müəyyən tədqiqat obyekti olan müstəqil bir sahədir

¹ Təgənni - havu ilə oxumaq, rüzmümu etmə

Fonetikanın, dilçilik edəbiyyatında adları çekilən digər növlərənə gəldikdə, deməliyik ki, *təcrübi fonetika*, *fizioloji fonetika*, *müqayiseli fonetika* kimi adlarla tanınan bütün bu fonetika növleri eslinde təsviri ve tarixi fonetikalarda tətbiq olunan üslub ilə, vasitə ilə, ya da tədqiq olunan sahə ilə bağlı olaraq fərqlienən növlərdir.

3. Təcrübi, yaxud eksperimental fonetika daha çox təsvirin fonetikadır. Lakin burada müxtəlif aletlər vasitesi ilə sesin mexreci, sesin uzanma, qısalma derecesi ve saire, xususən müasir fizika, texnika imkanları – məşinləri esasında laboratoriya da tədqiq olunur.

4. Fizioloji fonetika eslinde fonetikanın esas tədqiqat obyekti olan seslərin yaranmasında fealiyyət göstəren bədən üzvlərinin tələffüz prosesindəki vəziyyətinin tədqiqi ilə bağlı bir sahədir və həm təsviri, həm de tarixi fonetikada bu cəhətlər nezəre alınır.

5. Müqayiseli fonetikada bir dilin şivelerindəki, bir aileyə mənsub dillerdəki və hətta müxtəlif dillerdəki ses sistemi müqayisə yolu ilə tədqiq olunur. Buna görə de müqayiseli fonetikanın esasını təşkil edən tədqiqat üsulu həm tarixi fonetikadır, həm de təsviri fonetikada (daha ümumiləşmiş halda desək, həm ümumi, həm de xüsusi fonetikada) tətbiq olunur. Belelikle de tekce bir dilin sesləri haqqında deyil, bir sira qohum ve ya yad dillerin fonetik sistemi haqqında ətraflı məlumat verilmiş olur.

§2. Fonetikanın əhəmiyyəti. Dil dedikdə biz, birinci növbedə, seslenme ilə təzahür edən bir hadisəni başa düşürük. Əslində dünya dillerinin bir qismində danışığın ümumi şəkildə seslenme hadisəsində feal vəzifəsi olan bir üzvün adı ilə, yeni rusca *язык*, fransızca *langue*, ərebçə *لسان*, farsca *زبان*, əfqanca *لسان*, türk dillerində *til*, *dil* adlanması da dil üçün seslenmenin ve danışq üçün dilin ne qədər vacib olduğunu göstəren bir dəlildir. Axi, ağız boşluğununda gələn her cür ses axından müxtəlif seslərin yaranmasında iştirak edən ən mühüm üzv ağız boşluğununda hərəkət edə bilən dildir. Ele buna görə de dildən, yeni danışqdan behs edərək, biz ancaq seslenme ilə bağlı olan və danışq üzvləri vasitesi ilə formalasən sesli dili başa düşürük.

Dil tələffüz olunur və eşidilir, şərti işaretlərə – hərflərlə yazılır və oxunur. Belelikle, dil tələffüz olunan, yazılılan, oxunan və eşidilen nitq kimi müxtəlif formalarda olsa da, yene esasen seslərə təzahür edir. Buna görə de ses dilin maddi qabığı hesab olunur və dil seslərle maddiləşən bir ictimai hadisə sayılır.

Her bir dildeki seslər müxtəlif olduğu kimi, müxtəlif dillerdəki, hətta oxşar seslər de tam eyniyət təşkil etmir.

Bundan başqa, dil deyişdikcə, inkişaf etdikcə dildeki seslərdə de az-çox deyişlik ola bilir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq deyişen dilin maddi vasitesi olan seslərin deyişməsi, dilin bir sira fonetik qanun ve hadisələrinin deyişməsinə, hətta yeni fonetik qanunların yaranmasına sebəb ola bilir. Mehə buna görə de dili həm eməli məqsədle öyrənmək üçün, həm de nezəri məqsədlərlə tədqiq etmək üçün onun maddi hissəsini, yeni sesləri bilmək, seslərlə əlaqədar bir sira hadisələri və qanunları başa düşmək zəruridir.

Sade şəkilde desək, elifba düzəltmək, orfoqrafiya qaydalarını tənzim etmek, həm de bunları telim etmek, düzgün tələffüz əsaslarını müyyənəşdirmək və öyretmək, başqa dilləri öyrənmək, loqu-pedləri (dili nöqsanlı olan uşaqları: pəltək, kəkəleyən və ya müeyyən sesləri tələffüz edə bilməyen) telim etmək və daha bir sira sırf eməli məqsədlər üçün dilin seslərini və fonetik qanunlarını öyrəmək çox zəruridir.

Bunlar eyni zamanda seslərin deyişmə, evezlənmə, düşmə, artma qanunlarını, tarixi inkişaf yollarını nezəri cəhətdən tədqiqətənin zəruriyini doğurur. Bundan başqa, dillerin tarixi tədqiqində tətbiq olunan müqayisəli tarixi usul daha çox tarixi fonetikaya əsaslanır, bu isə qohum dillerin tərkibinin öyrənilməsi zəruretini bir daha aydın göstərir.

Bütün bunlar ümumən dilçilik elminin, xususən onun bir bölməsinə təşkil edən fonetikanın əhəmiyyətini nümayiş etdirən konkret faktlardır. Buna görə de hər bir medeni adam nitq medeniyyətinə yiyeleñmek üçün evvelcə dilin fonetik əsaslarını bilməlidir.

§3. Fonetik transkripsiya Məhdud miqdarda hərflərdən ibarət olan elifba əsasında qurulmuş yazıda nitq sesləri doqquq işarə olunmur, çünki yazının vahidləri olan hərflər nitq vahidləri olan seslərle tam eyniyət təşkil etmir.

Orfoqrafik qaydaya görə müeyyən sözlərdə cyni hərf bəzən müxtəlif seslər kimi, bezən də eyni sesin müxtəlif variantı kimi tələffüz olunur. Məsələn, *hqqa*, *toqqa* sözlərində yanaşı yazılın *q* hərfi rəsəndən birincisi karlaşmış halda (*ka* kimi), ikincisi isə cingiltili – dilarxası samit kimi tələffüz olunur. Yaxud *kolxoz*, *kino*, *katib*, *çıçək* sözlərində *k* hərfi üç sesin işaretsi halında tələffüz olunur; *kolxoz* sözündə *k* hərfi dilarxası – kar samit (*ka*) kimi, *kino*, *katib* sözlərində *k* hərfi dilortası – partlayıcı kar (*ke*) samit kimi, *çıçək* sözünün sonundakı *k* hərfi isə dilortası – novlu kar samit kimi tələffüz olunur.

Beleçə də *sovet*, *kolkoz* sözlerində ilk hecanın tərkibindəki *o* hərfi *a* kimi, *alim*, *aciz* sözlerinin evvelindəki *a* hərfi uzun *a* halında, *alma*, *ağac* sözlerindeki *a* hərfi isə adı orta kəmiyyəti *a* saiti halında tələffüz olunur və *s*

Bele misalların sayını artırmaq mümkündür, lakin ele bu nümunelərdən də aydın olur ki, hərflər her zaman seslərə eyniyiyet təşkil etmir. Buna görə de dildəki sesləri tələffüz olunduğu kimi dəqiq suretdə öz mərcəcine uyğun halda yazmaq üçün həmin dilin yazı vasitesini təşkil edən elifbadakı hərflərdən eləvə, başqa yazılıarda istifadə olunan elifbaların hərflərdən de, hətta hərflərin sağında, solunda, üstündə, altında qoyulan bir sırə şərti işaretlərdən də istifadə etmək lazımlı gelir.

Bəleliklə, eləvə hərflərdən ve bir sırə şərti işaretlərdən istifadə etməklə xüsusen şəfahi dilde olan sesləri daha dəqiq halda yazıya köçürmək mümkün olur. Dildəki sesləri ve ses variantlarını dəqiq suretdə yazıya köçürmək üçün istifadə edilən xüsusi hərflər ve işaretlər sistemi ümumileşmiş halda fonetik transkripsiya¹ adlanır.

Fonetik transkripsiyadan müxtəlif məqsədlərlə aparılan tədqiqat işlərində istifadə olunur, xüsusən dillerin müqayiseli tədqiqində, dialektoloji tədqiqat işlərində, fonetikada, orfoepiya normallarının dəqiqləşdirilməsində fonetik transkripsiyadan daha çox istifadə edilir.

Biz bu kitabda fonetik transkripsiya kimi, əsasən müasir elifbamızdan və bəzi şərti işaretlərdən istifadə etmişik ki, bunlar aşağıda kılardan ibaretdir:

- | | |
|---------|--|
| N, | Dilarxası <i>n</i> samitinin sağır <i>n</i> , sesinin hərfi işarəsidir: <i>man,a</i> , <i>san,a</i> |
| K' | Dilarxası kar samiti, <i>q</i> samitinin kar qarşılığını – <i>ka</i> samitini bildiren işare: <i>kollektiv</i> |
| X' | Dilortası - partlayan kar samitin işaretisi: <i>çığax'</i> , <i>külax'</i> |
| a: ə: | Sait sesi bildiren herfdən sonra qoyulan qoşa nöqtə həmin saitin uzunluğunu bildirir: <i>a ləm</i> , <i>ta:rif</i> |
| i. i. | Sait sesi bildiren herfdən sonra qoyulan tek nöqtə həmin saitin qısa olduğunu bildirir: <i>baci.si</i> , <i>əmi.si</i> |
| ə D T K | Samit sesləri bildiren hərflərin altında qoyulan tek nöqtə həmin hərfle ifadə olunan kar samitin cingili- |

¹ Transkripsiya – latınca *trans* (köçürme) və *criptio* (yazı) sözləri tərkibindən düzəldilmiş termin; sözləri yazıda deyişilərindən daha uyğun oxsetdirmə üsuludur

tililəşdiyini, cingiltili samitin isə karlaşdığını bildirir *kitab*, *keçid*, *həlqa*, *mutəkkə*

Yanaşı iki hərfin üstündə qoyulan bu işarə həmin hərflərə ifadə olunan seslərin qovuşaq halda – diftonqvari tələffüz olundığını bildirir. *toux*, *qourma*. Sait sesi bildiren hərfin üzerinde qoyulan bu işarə həmin saitin burunda azacıq uzun tələffüz olundığını bildirir: *atā*, *sā*, *aglı*.

Bezi kar samitin nefesli tələffuzunu bildirmək üçün samiti bildiren hərfin üzərində kiçik *h* hərfi qoyulur *p̄ul*, *sap̄* və *s*

SƏSİN FORMALAŞMA MƏNBƏLƏRİ VƏ ƏLAMƏTLƏRİ

Ş4. Səsin akustik fiziki əlamətləri Ses çox mürekkeb və geniş bir anlayışdır. Ses dedikdə, təbietdə mövcud hər cur ses fikre gələ biler. Əslində biz nəyi eşidiriksem, onu da ümumileşmiş halda ses adlandırmırıq. Doğrudur, müasir fizika səbut etmişdir ki, təbietdə insan qulağı eşitməyen seslər də vardır. Həmin seslər fizikanın "akustika" bəhsində öyrənilir. Buradan bele bir nəticə çıxır ki, eşitmə üzvü ilə – qulaqla derk olunan hər şey sesdir

Lakin bütün bunlarla berabər, belə bir cəhəti qeyd etməliyik ki, sesin varlığı bizim qulağımızdan asılı deyil və biz eşitməsək də, təbietdə ses mövcuddur. Sesin törəmə mənboyı və səbəbi başqadır, yayılma mühiti də müxtəlidir. Buna görə bizim qulağımız da bir cur ses deyil, çox müxtəlif növ ses eşidir

Bunu nece başa düşməli və nece izah etməli? Bu suallara cavab vermək üçün fizikanın ses (akustika) bəhsinə müraciət edək

Cisimlər bu və ya digər qüvvənin tesiri nəticəsində rəqşə gelir. Bu, rəqslı hərəket adlanır. Rəqslənmə isə həmin cisimin mühitini, yeni havanın və ya başqa qazın hissəciklərini rəqşə gotırır, lakin tədricen zeifləşir və nəhayət yox olur. Buna görə də hava və ya başqa qaz mühiti olmayan yerde nə rəqslənmə emolə gələ bilər, nə də yayılma biler; halbuki hava cinsi zamanda müxtəlif rəqslənməni çox müxtəlif istiqamətə keçirib yaya biler.

İnsanda ve heyvanların çoxunda hava rəqslenməsini son derece həssashqla duyan xususi bir uzv – cihaz mövcuddur ki, bu uzv qulaq adlanır. Əşyanın rəqsi – hərəkəti nəticəsində hava hissəciklərində emələ gələn rəqslenmə istiqamətində olan hava dalğaları qulağa çatacaq xususi bir təessürat yaradır ki, buna biz ses deyirik. Ses, bu və ya digər mühitdə (adəten havada) yayılıb eşitmə üzv ilə qəbul olunan və beyində müəyyən təessürat yaradan rəqslenmədir. İnsan səsləri qulağı ilə eşidir.



Şəkil 1 İnsan qulağının quruluşu

Qulaq başlıca üç hissədən ibarətdir: çöl, orta və iç hissə.


Ses dalğaları evvelce qulağın çöl hissəsinə – çöl qulağa, yəni qulaq seyvanına gelir və buradan çöl qulaqla orta qulaq arasında olan qulaq pərdəsinə çatır. Bu zaman qulaq pərdəsi ona toxunan dalğaların tesiri ilə həmin dalğaların rəqslenmə tezliyinə bərabər tezlikdə¹ rəqslenir.

Qulaq pərdəsinin rəqslenməsi ling kimi işləyen oynaq sümük-lər sistemi, yəni çekic, zindan, üzengi tipli sümükler sistemi vəsi-təsi ilə qulağın daxili hissəsinin boşluğunu örtən uzunsov pəncə-reye verilir. Qulaq yolunun mexaniki qıcıqlanmaya qarşı çox həssas olan sinir ucları yerləşən hissəsi endoloimf deyilən maye ilə doludur. İçəride əsas membran adlanan hissə vardır. Bu membran hər biri müeyyət tonu köklənmiş bir neçə min (4500-ə qədər) müxtə-lif uzunluqda liflərdən ibarətdir.

İç qulağa gələn ses dalğaları onun tezliyinə köklənməli olan liflərini rəqse getirir. Beleliklə, müəyyən liflər rəqse gelir və onlara uyğun olan əsəb ucları qıcıqlanır, bu əsəblər isə qıcıqlanmanın beyinə aparır. Mürekkeb ses təsir etdikdə bir sırə əsəb ucları qıcıqlanır və bunun nəticəsində də insan mürəkkəb sesin, məsələn, musiqi akkor-dunun ayrı-ayrı tonlarını derk edə bilir.

Ses dalğalarının yayılma istiqamətlərinin deqiq teyin edilmə-sində insan qulağının cüt olmasının da çox böyük əhəmiyyəti var-dır. Ses dalğalarının istiqamətini teyin etməyi bacarmaq hissi isə beyin mərkəzlərinin qulaqlara çatan rəqslenmələrdəki əmələt fər-qini hesaba ala bilmək qabiliyyəti sayesində emələ gelir.

Her iki qulağı bərabər eşidən şəxsin, adəten, ses menbəyinə üzünü düz tuta bilməsi və bir qulağı bir az ağır eşidən və ya kar olan şəxsin isə ses gələn tərəfə üzünü düz istiqamətləndirə bilməməsi də qulağın cüt olmasının əhəmiyyətini göstərən bir faktdır.



Şəkil 2 Her iki qulağı ilə bərabər eşidən şəxş başını ses menbəyinə düz döndürməş olur

İnsanın eşitmə üzvü səsləri bir-birindən asanlıqla fərqləndirir; sesin zil – uca, pest – alçaq, gur – zeif olduğunu, yaxud rengarəng növ-lərini ayırd edə bilir. Hətta, insan eyni dərəcədə ucalıqlıda, gurluqda danışan iki tanış adamın səsini və ya eyni dərəcədə zillikdə və pest-likdə çalınan zurnanın, kamançanın, klarinetin və başqa musiqi alet-lərinin sesini məhz tembrinə, sesin boyasına görə fərqləndirə bilir. Eyni əsasda dildəki *a* səsi *o* səsindən, *i* səsi *ü* səsindən ayırd edilir.

Bu nə üçün bəledir və səslerin fərqlənməsini nə ilə izah etmək olar?

Yuxarıda aydınlaşdırıldı ki, ses – rəqslenmədir. Akustikada rəqslenmənin, yaxud ses dalğalarının forma və xarakterinə görə fərqlə-nən sesin başlıca üç növündən danışılır: zərbələr, gurultular və tonlar.

Zərbələr atəş açılışından, partlayışdan, elektrik qığılçımından, hər hansı bir ağır cisimin zerbesindən çıxan səslerdir. Belə səslərə uyğun gələn zərbə rəqslenməsi tekce bir dalğadan ibarət olur.

Küy yaxud gurultulu rəqslenmə qeyri-ahəngdar (qeyri-bəbor, qeyri-periodik) olanda, yəni rəqslenmənin zaman vahidi –

¹ Tezlik – rəqslenmenin bir saniyedəki sayı

miqdari deyişken olduqda yaranan sese deyilir. Meselen, ağaç sında emele gelen çartılı ve s.

İnsanın danişq üzvlərindən dodaqların, dilin, dilçeyin rəqslenmesinde de kuy ola bilər. Ağız boşluğununda ve ya qırtaqda da belə kuy yaranı bilir.

Ton, yaxud musiqi səsi (avaz) rəqslenme ahəngdar (beraber, periodik) olanda, yeni rəqslenmenin zaman vahidi miqdari sabit qaldıqda yaranan sese deyilir. Meselen, musiqi aletlərinin, müğənlilərin səsi belə seslərdəndir.

Nitq prosesinde ses tellerinin rəqslenmesi və bununla ağız və burun boşluğunundakı havanın rəqslenmesi de belə ahəngdar rəqslenmedir.

Ümumiyyətlə, tonda az da olsa kuy ünsürü, kuyde de azacıq ton ünsürü mövcuddur. Buna görə de saf tona və ya saf kuye nadir halarda təsadüf edilir.

Sesin bir sıra keyfiyyət xüsusiyyətləri kuye nisbəten tonda daha parlaq suretdə özünü göstərir və məhz buna görə de sesin gücü (şiddəti) ucalığı, uzunuğu və tembri kimi çox mühüm keyfiyyətləri de əsasen tonlar üzərində daha asan müşahide və tədqiq oluna bilər

Sesin ucalığı rəqslenmenin təzliyindən asılıdır, yeni bir saniyedə rəqslenmenin miqdarı çox olarsa, sesin ucalığı çıxalar və ses de uclar Əksinə, bir saniyedə rəqslenmenin miqdarı azalarsa, sesin ucalığı azalar və ses de alcələr.

İnsan qulağı en alçaq ses olaraq saniyedə rəqslenmə miqdarı 16 və ən uca ses olaraq saniyedə rəqslenmə miqdarı 20 000 olan səsi eşişə bilir

Sesin gücü rəqslenmənin amplitudundan¹ (bir ucundan o bir ucuna genişlənmə sahəsindən), yeni ses dalğasının qalxıb düşmə nöqtələri arasındakı məsafədən asılıdır.

Rəqslenmə amplitudu böyük olduqda, ses de güclü, rəqslenmə amplitudu kiçik olduqda, ses de zəif olur.

Sesin uzunuğu rəqslenmenin kəsilərək və ya uzadılaraq davam etmə müddəti ilə ölçülür.

Adətən, nitq seslərinin, xüsusən sait seslərin davamlılıq dərəcəsinə görə növleri məhz sesin uzunuğu əsasında müəyyənləşdirilir

Sesin tembri² sesin xüsusi keyfiyyəti və məxsusi boyaları deməkdir. Bərabər ucalıqda və gurluqda olan sesler tembrinə görə bir-

birindən fərqlənə bilir. Tembər görə cini not üzrə oxumaq da, müxtəlif musiqi aletlərində çalmaq da, müxtəlif şəxslərin seslerini fərqləndirmək de olur. Buna görə, tembr sesin fərdiləşmə əlaməti kimi qiymətləndirilir.

Ses rezonansı³ və rezonatoru eslinde eks-seda adlandırdığımız hadisədir, yeni bir cisinin rəqslenmesine cavab olaraq digər cisinin rəqslenmesi ses rezonansıdır.

Rezonans, adətən, qapalı hava mühitində baş verir. Bu cəhətdən ağız və burun boşluğu nitq sesleri üçün (meselen, qırtaqda yaranma tonlar üçün) rezonans mühiti vasitesi, yəni rezonator ola bilər. Bir qayda olaraq, ağız boşluğununda müxtəlif rezonans şəraiti yaranmaqla, ses dalğalarından müxtəlif saitlər formalıdır.

Əsas ton – mürekkeb musiqi sesindəki en aşağı tona deyilir.

Oberton⁴ böyük tezliklərə malik olan qalan sade tonlarla deyilir ki, bu da yüksək ahəngdar tonlar deməkdir

Əsas tona ne qeder oberton qarışsara, sesin tembri de bir o qeder dolğun və zəngin olar.

Bəzən əsas ton olmadan da rezonatorda ton yaranır ki, belə ton şərti olaraq rezonator tonu adlanır.

Adətən rezonator tonu hər hansı bir hərəkətə getirici quvvə ilə (üfürməklə, tənəffüsə) rezonatorda olan havanın rəqslenmesindən yaranır.

Yeni aletlər vasitesi ilə seslərin üzərində aparılan tədqiqat neticəsində aydın olmuşdur ki, rezonans hava dalğası keçən rezonatorların (ağız boşluğunun) hər yerində birdən baş vermir və eləcə də ağız boşluğunun ön və arxa hissəsində ayrı-ayrı rezonans olur.

Eyni zamanda rezonatorun uzadılması, qısaldırması da tonun kökünü dəyişdirir.

Rezonans sahəsi (ön, arxa) və rezonans neticəsi (alçaq, yüksək tonlar) formant adlanır.

Bələliklə, akustika baxımından seslərin ümumi xarakterini nitq seslərinə tətbiq etdikdə başlıca olaraq aşağıdakı ümumi neticələr elde edilir:

1. Nitq seslərinin çoxu küylüdür və saf ton deyildir

2. Sesin gücü – şiddəti ses tellerində havanın (nəfəsvermə zamanı) sıxlılma gücündən asılı olur (vurğulu və vurğusuz saitlərdə olduğu kimi).

¹ Rezonans – oks-soda (soso sos vermo) (frans.)

² Oberton – yüksək ton (alm.)

¹ Amplituda - genişlik (lat.)

² Tembr – zəng kilsəsi, zəng vuran (frans.)

3. Sesin ucalığı ses tellerinin uzunluğundan ve gerginliyinden asılı olur.

4. Saitlerin davamlılığı çox, samitlerin davamlılığı az olur

5. Sesin boyası, tembri ağız, burun boşluqlarının hecminden ve formasından asılı olur

Buradan ise nitq hisselerinin akustik karakteri ile nitq səslərinin fizioloji şəraiti arasında sıx bağlılıq olduğu aydınlaşır. Bu isə o deməkdir ki, rezonans üçün rezonator lazımdır.

§5. Səsin fizioloji mənbələri və əlamətləri. Nitq vahidləri olan səslərin formalşması fizioloji mənbələrlə daha çox əlaqədardır. Səslərin fizioloji mənbələri dedikdə, səslərin emələ getirilmə prosesində iştirak edən bədən üzvləri, insanın bioloji və fizioloji orqanizminin ən müümət hissələri nezərdə tutulur. Bu hissələr isə ümumiyyətmiş halda danişq üzvləri, yaxud nitq orqanızmı adlanır.

Qeyd etmək lazımdır ki, insan varlığının idarə edən eəsb sistemi danişq üzvlərinin də idarəedicisidir və buna görə də eəsb sistemi danişq üzvləri sırasında birinci yeri tutur. Digər üzvlər isə bədəndəki mövqelərinə görə üç qrupa bölündür. 1) Aşağı üzvlər (aşağı hissə); 2) Orta üzvlər (orta hissə); 3) Yuxarı üzvlər (üst hissə).

Aşağı üzvlər əslinde tələffüz cihazını təşkil edən üzvlərdən ibarətdir və bu üzvlərin vezifəsi sesin emələ gelmesi üçün lazımlı olan qurvvəni hərəkətə getirmekdir.

Orta üzvlər əsasən boğazda yerleşən üzvlərdən ibarətdir və bunların vezifəsi rəqslenmə ilə ses töretməkdir.

Yuxarı üzvlər ağız və burun boşluqlarının ayrıldığı yerden başlayaraq burun boşluğundan, ağız boşluğundan, ağız boşluğunda yerleşən üzvlərdən və dodaqlardan ibarətdir. Bu hissenin əsas vezifəsi danişq səslərini formalşdırmaqdır.

Danişq üzvləri haqqında nisbəten dəqiq və geniş təsvivlər malik olmaq üçün 3-cü şəkli nezərdən keçirmək və başlıca üzvlər haqqında az da olsa, bəhs etmək vacibdir.


Ümumən səslərin yaranmasında və müxtəlif nitq səslərinin formalşmasında bu üzvlərdən her birinin müəyyən və mexsusü vezifəsi vardır.

§6. Aşağı üzvlər. Aşağı hissenin başlıca üzvi ağ ciyərdir. Ağ ciyər səslərin emələ gelməsində doğrudan doğruya deyil, ses emələ getirən digər üzvlərə köməkçi və vasiteçi olaraq iştirak edir.

Məlum olduğu üzrə, müxtəlif səslerin emələ getirilmesi müxtəlif tezlikli rəqslenmələrlə əlaqədardır. Bele rəqslenmələrdə isə xaricə buraxılan havanın da miqdarı müxtəlif olmalıdır. Danişqda lazımlı olan her cür sesin təlibine görə xaricə buraxılmalı; havanın miqdarını müeyyənleşdirməkdə ağ ciyərin mühüm rolü vardır; çünkü ağ ciyər xaricə buraxılan havanı avtomatik surətdə azaldıb artıra bilir. Ağ ciyərin bu qabiliyyəti pozulduğda danişqda kəkələmə, topuqlama kimi hallar emələ gelir. Adı tənəffüsə hava ağ ciyərə tədrīcən və bərabər ölçüdə muntəzəm surətdə daxil olduğu halda, danişq zamanı, əksinə olaraq, hava ağ ciyərdən xaricə müxtəlif ölçüdə buraxılır. Ağ ciyər havanın bronxlardan və nefes borusundan keçərək qırtlağa gelməsinə təsir göstərir və bu hava oradakı səs tellerini hərəkətə getirir. Beleliklə, hava dalğaları tərkibindəki səsənlənniş dalğalar ağız və ya burun boşluğununa keçir və oradan da xaricə çıxır.

Buradan aydın olur ki, nitq səslərinin emələ gelməsində iştirak edən aşağı hissədəki üzvlərin əsası ağ ciyər olsa da bu prosesdə diafragma, bronxlar və nefes borusu da iştirak edir.

§7. Orta üzvlər Orta hissə əsasən qırtlaqdan ibarətdir. Qırtlaq (xirtdek) qısa borudan ibaret olmaqla bir neçə qiğirdağın birləşməsindən emələ gelmişdir. Bu qiğirdağlardan ikisi öz hecm və şəkline görə başqlarından xeyli ferqlənir. Bunlardan birincisi, aşağı üzükvari qiğirdağdır ki, onun dar ucu qırtlağın ön torosinə, enli ucu isə arxa tərəfənə uzanmışdır. İkincisi, üzükvari qiğirdağın üstündə yerləşmiş olan qalxanvari qiğirdağdır. Qalxanvari qiğirdağın arxasında isə bir cüt, o qədər də böyük olmayan, uçbucaq quruluşlu və hərəkətedici çalovvari (piramidal) qiğirdaq da vardır (4 və 5-ci şəkillərə bax)



Şəkil 3. Danişq üzvləri

1. Ağ ciyeler 2. Bronxlar 3. Nefes borusu. 4. Qırtlaq 5. Səs telları

6. Ağız boşluğu 7. Burun boşluğu.


8. Yuvaqlar 9. Sert damaq

10. Damaq perdesi (yaxud yumşaq damaq) 11. Dil 12. Dişler


13. Dodaqlar 14. Alt çəne

15. Əsəb sistemi - beynin

16. Uldaq boşluğu




Şekil 4




Şekil 5

Qırtaqla olan bu qıçırdıqların hamısı bir-birine ezele liflerle bitişmişdir. Qırtağın içerisinde her iki terefden onun divarlarına yapışmış olan et çıxıntıları burada üfűqi veziyetde uzanmışdır. Bu et çıxıntılarının başlangıç ucu qalxanvari qıçırdığın içeri küçünə, son ucu ise çalovvari qıçırdıqlara bitişmiştir. Qırtaqladakı qıçırdıqların herəkətedici olmaları sayesinde bu et çıxıntılarının ucu bir-birindən tamamilə uzaqlaşaraq, nəfes alma zamanı ağ ciyərə gedən və nəfes verme zamanı ağ ciyərden gelən havanın heç bir manee ilə rastlaşmadan keçib getmesine imkan yaradırlar ki, bu zaman heç bir ses eməle gelmir. Bu et çıxıntılarının ucu bir-birine yaxınlaşa və hettə, bir-biri ile kipleşerek birləşə bilir və beləliklə, ağ ciyərden gelən hava et çıxıntılarının uclarına toxunaraq ona təsir edir, bunun neticesində de hemin çıxıntırlarda rəqslenmə eməle gelir, bu rəqslenmə, yaxud ses dalğası ise udlaq boşluğundan keçərək ağız və burun boşluqlarında müxtəlif seslərin formallaşması üçün əsas olur (6 və 7-ci şəkillərə bax).



Şekil 6




Şekil 7

ST - Sos tellerinin ucları.
CQ - Çalovvari qıçırdıqlar
SK - Sos tellorarası keçid - ikinci kecid
QK - Qıçırdıqlararası keçid - birinci kecid

Seslərin eməle gelməsində əsas vasite olan hemin tele bənzər et çıxıntıları ses telleri adlanır. Bu ses tellerinin arasındaki açılıqla sas keçidi, çalovvari qıçırdıqlar arasında açılıqla isə qıçırdıq keçidi deyilir (6-cı şəkile bax)


Çalovvari qıçırdıqların, ses tellerinin vəziyyətini və fəaliyyətini daha yaxşı təsəvvür edə bilmək üçün, bir çox fonetistlər tərəfindən məqbul görülen aşağıdakı sxemlərdən istifadə etməyi biz de məqsədəməvafiq bilirik.

Qırtaqladan hava axını keçərkən çalovvari qıçırdıqlar və ses telleri başlıca olaraq aşağıdakı vəziyyətlərə düşür



Şekil 8


1 Danışmayanq sorbst soruto qıçırdıqların surutulma zamanı genç keçidlər omolo golır. Danışmayanq sorbst soruto qıçırdıqların surutulma zamanı keçidlər nisboton bir az dərəlmiş olur



Şekil 9


2 Hava axımı birinci gen keçidindən ölüb, ikinci dar keçidə düşüldükdə, xırdı və ya xırılı yaranır. Belə vəziyyət adəton kar samitlərin formallaşmasında da olur

Nitq seslerinin formalması üçün ses tellerinin başlıca olarak üçüncü ve beşinci veziyetde rəqslenməsindən alınan sesler əsas olur




Şekil 10

3 Hor iki keçid bağlı olub, hava axını təzyiq edərək yol açanda, qırılıqda bıçqtırını andıran ses emələ görür. Bununla da bir sura dillərdə olan h tipli seslər yaranır.



Şekil 11

4 Qiğındaqlararası keçid açıq, ses tellerarası keçid ise bağlı olanda piçılı eməle gelir.



Şekil 12

5 Qiğındaqlararası keçid bağlı, gərgin veziyetdə olan ses tellerarası keçid ise açıq oludurda, bu keçidden keçən hava axımı ses tellerini rəqslendirir və bununla da ses (sövt) emələ gelmiş olur.

§8. Yuxarı üzvlər. Orta hissədə eməle gelən seslər hełə tam nitq sesləri deyil; əsil mənada nitq sesləri – nitq seslerinin müxtəlif növürləri tam halda üst hissədə formalıdır. Üst hissədə yerləşən danişq üzvləri, əsasən ağızla elaqədar olan üzvlərdir və burun boşluğu da bu hissəyə daxildir. Şərti olaraq bu üzvləri “ağız üzvləri” adlandırmak mümkündür.


Ağız üzvlərinin sxemi

Ağız. Səsin eməle gelib müyyəyen şəkile düşməsində mühüm rol oynayan üzvlərdən biri de ağızdır.

Ağız da qırılıq kimi mürəkkəb bir danişq cihazıdır. Ağız dedikdə, əsasən, aşağıdakı üzvlər nezərdə tutulur:

Fəal üzvlər *L* – alt dodaq, *A* – dilin ön hissesi, *M* – dilin orta hissesi, *P* – dilin arxa hissesi, *N* – dilçək, *V* – yumşaq damaq.

Vəsiqəçi üzvlər: *b* – üst dodaq, *d* – üst ön dişlərin kenarı, *e* – üst ön dişlərin arxa səthi, *f* – yuvaqlar, *g* – sert damağın ön hissesi, *h* – orta damaq, *i* – yumşaq damağın ön hissesi, *j* – yumşaq damağın arxa hissesi.



a) ağız boşluğu, b) dil, c) damaq, ç) dilçək, d) dişlər, e) dodaqlar, e) alt çəno

Bu üzvlərin her birinin hem təklikdə, hem də bir-burine köməkçi olaraq, seslərin bu və ya digər şəkile düşməsində müyyəyen vəzifəsi vardır.



Şekil 14 Başın şaqqa kəsiyi (yumşaq damaq qaldırılmış veziyetdə)

Fəal üzvlər: *L* – alt dodaq, *A* – dilin ön hissesi, *M* – dilin orta hissesi, *P* – dilin arxa hissesi, *N* – dilçək, *V* – yumşaq damaq

Vəsiqəçi üzvlər: *b* – üst dodaq, *d* – üst ön dişlərin kenarı, *e* – üst ön dişlərin arxa səthi, *f* – yuvaqlar, *g* – sert damağın ön hissesi, *h* – orta damaq, *i* – yumşaq damağın ön hissesi, *j* – yumşaq damağın arxa hissesi



Şekil 15 Başın şaqqa kesisi (yumuşaq damaq aşağı düşürülmüş veziyetde)

I Ağz boşluğu II Ünləq boşluğu. III Burun boşluğu. IV Qırtaq
1 Nofos borusu 2 Sos telleni 3 Yalançı ses telleni 4 Çalovan qırıqlar 5 Özükvan qırıqlar
6 Dilaltı sümük. 7 Qırtaq qapığı. 8 Dil 9 Sert damaq 10 Yumuşaq damaq 11 Dilçək 12 Damaq vez

Melum olduğu üzre, muayyen hecmində olan her bir boşluqdakı hava rəqslenmə zamanı ses əməle getirir. Buna görə də ses tellərində rəqslenmək səsə dönmüş hava dalğaları ağızda, ağız boşluğunun hecmindən asılı olaraq, müxtəlif avazlı seslərə çevrilə bilir. Yəni boğazdan ağız boşluğununa verilən sesləri ağız boşluğu öz hecmiNEYİM MƏKLƏ MÜXTƏLİFLƏŞDİR. Lakin ağız boşluğu daha çox sesləri, demək olar ki, kəmiyyətə deyişir ve seslərin menalı və müxtəlif keyfiyyətli olmalarına çox az təsir edir. Buna görə də belə sesləri tam yetkin ses (sövt) kimi qəbul etmek olmaz.

Əslində ağız boşluğu adı mənada boşluqdan ibarət xali bir mekan deyildir. Ağız boşluğu seslərin formaya salınmasında çox mühüm rol oynayan bir sira üzvlərin yerləşmiş olduğu murekkəb bir rezonator və sesləri tənzim edən reqluyatordur.

Üst hissədə yerləşmiş olan bir sira danışq üzvləri (dil, dodaqlar, dişlər) bir-birinə yaxınlaşaraq və ya biri digərə toxunaraq, biri digorni sıxaraq qırtaqdan gələn axının serbest suretdə xaricə çıxmışına maneə töredir, beleliklə də, müxtəlif növlü seslər əməle gelir.

Dilin və dodaqların müxtəlif veziyet alması, çeneler və dişlər arasındaki açığlığın çox və ya az olması və s. seslərin gah patılı ilə, gah fışılı ilə, gah da fışılı ilə çıxmasını temin edir və bununla da qırtaqdan gelen rengsiz seslər ağızda müxtəlif renglərdə formalasılır.

Beleliklə, ağız boşlığında ağız üzvlərinin bu və ya digər şekilde iştirak etməsi sait, samit sesləri və bunların müxtəlif növlərini (küpləşən, küylü, titrek və s. samitləri) yaradır.

Dil. Dil özünün mutəherrikliyi və asanlıqla şəklini deyişə bilməsi sayesinde danışq içinde son derəcə mühüm fəaliyyət göstərir. Dil ağız boşluğunun hecmini müxtəlif şəkilde deyişə bilir ki, bunun netrəcində də müxtəlif sait seslər əməle gelir. Eyni zamanda dil müxtəlif şəkillərde sövti axına manəy yaratmaqla (axşəkli almaqla, uc hissəsinin qatlanması və ya titrəməsi ilə, dişlərə toxunmaqla və s.) müxtəlif samitlərin əməle gəlməsinə sebəb olur. Hetta bir sırə seslər vardır ki, bunlar sadəcə dil sesləri adlanır.


Nitq seslərinin formalasmasında iştirakına görə, dili esassən üç hissəyə bölmək olar ki, belə bölgünü xüsusən fonetist-dilçilər "dilin fonetik bölmə" adlandırırlar.

Fonetik bölünməyə görə dil aşağıdakı hissələrdən ibarətdir:


DÖ – **dilönü** – dilin qabaq hissəsidir ki, sakit veziyətdə dişlərin yanında və ya aşağı ön dişlərin yuvaqları (alveolları) yanında yerləşir. Dilönündən en feal hissə dilucudur.

DU – **dilucu** – dilin en çevik və hecmə en kiçik hissəsidir. Bu hissə müxtəlif seslərin formalasmasında ya müstəqil suretdə, ya da ön dişlər, bəzən dişlər və dodaqlara toxunaraq feal iştirak edir.

DO – **dilortası** – dilin orta hissəsidir ki, bəzən fonetistlər bu hissənin ön damağa qarşı olan bir hissəsi kimi izah edirlər. Bu hissə



Şekil 16 Ağız boşluğu və damaq (ağız bucaqları keşilərkən ağız tamam açılmış)



Şekil 17 Dilin fonetik bölmə

dilönüne nisbetər az çevikdir, lakin dilarxasına nisbetən çevikdir, çünkü dilin arxa hissesi bir o qeder de hərəkət edə bilmədiyi halda, dilortası bir az mütehərrik olduğundan sərt damağa doğru qalxa oılır ve qalxma derecəsindən asılı olaraq, müxtəlif seslərin formalasmasında (*y*, *g* seslerinin) muhüm rol oynayır.


DA – dilarxası – dilin arxa hissesidir ki, yumşaq damağa və qismen sərt damağa doğru qalxaraq, ya arxaya, ya da enə hərəkət edərək müxtəlif seslərin formalasması üçün şərait yaradır.

Müxtəlif seslərin formalasmasında, dilin iştirakında həmin başlıca hissələrlə birlilikdə dilyanları (*DY*), dildibi, yaxud dilkökü (*DD*) və diluzununa dil ciğri (*DC*) da müəyyən dərəcədə rol oynayır.

Damaq – Ağız boşluğunun tavanını, burun boşluğunun ise ferşini – alt səthini təşkil edir və qübbə şəklində olub, iki əsas hissəyə bölünür:

SD – sərt damaq – damağın dilönü və dilarxasına qarşı duran hissesidir və damağın öndən $\frac{2}{3}$ hissesini təşkil edir.

YD – yumşaq damaq – damağın dilarxasına qarşı duran hissesidir ki, ön damaqdan sonra xırtdəye doğru arxada yerləşmişdir. Yumşaq damağın ucu damaq pərdəsi, yaxud dilçəkdir.




D – Dilçək müstəqil suretdə hərəkət edə bilir və yuxarı qalxdıqda qırılaqdan burun boşluğununa geden yolu bağlayır, aşağı endikdə isə bu

yol açılır və bələliklə, sövti axının burun boşluğununa getmesi nəticəsində *m*, *n* kimi bir sıra seslərin formalaması üçün şərait yaranır.



Şəkil 19 Dilçək yuxarı qalxmış, burun boşluğununa geden yolu tutmuşdur.




Şəkil 20 Dilçək aşağı qnmış, burun boşluğununa geden yol çok, ağız boşluğununa geden yol ise az açıq qalmışdır

Dişler ayrılıqla seslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vezifəye malik deyildir. Dişler yalnız dil və dodaqlara köməkçi olaraq seslərin müxtəlifləşməsində iştirak edir. Məsələn, *s*, *r* seslerinin eməle gəlmesi üçün dişler dile, *f*, *v* seslerinin yaranması üçün dişler alt damağa kömək edir. Dişlərin alt və üst çənələrde yerləşdikləri yerlərin – yuvaqların da seslərin formalasmasında rolü vardır.

Dodaqlar bəzən dairevi bir şəkil almaqla, bəzən bir-birindən uzaqlaşmaqla, bəzən eksine, bir-birinə yaxınlaşmaq və ya kipləşməklə bir sıra müxtəlif sait və samut seslərin formalasmasında fəal iştirak edən üzvlərdəndir.

Çənələr seslərin formalasmasında iştirak edən üzvlərdəndir. Xüsusən alt çənenin iştirakı göze çarpacaq dərəcədədir. Əlbettə, alt çənə dodaqlar qədər çox iş görmür, lakin alt çənə, mütehərrik olması



Şəkil 21

neticesinde müxtelif derecede üst çeneden uzaqlaşa bilir. Beləliklə də, bir tərəfdən ağız boşluğunun müxtelif hecmə olmasına, digər tərəfdən də dodaqların müxtelif məsafədə aralanıb yaxınlaşmasına imkan yaratmış olur. Bu isə seslərin müxtelif rənglərə düşməsin-dən ötrü zəruridir.

Bura qədər verdiyimiz izahatdan məlum olur ki, nitq seslərinin formallaşmasında nitq orqanızının hissələrini təşkil edən üzvlərin hər birinin bu və ya digər derecədə müəyyən vəzifəsi vardır.

Buna görə de seslərin formallaşmasında iştirakına görə bu üzvləri üç qrupa ayırmak olar:

1. Feal (əsas) üzvlər
2. Köməkçi (vasitəçi) üzvlər.
3. Avazlayan (rezonator) üzvlər.

Ses telləri, arxa damaq, dil, dilçək və dodaqlar feal; dişler, yuvaqlar, ön damaq, nəfəs borusu və ağız ciyerlər köməkçi; qırtlaq, udlaq boşluğu, ağız boşluğu, burun boşluğu və çeneler avazlayan üzvlərdən sayılır.

Əlbette, bunların hamısı əsəb sistemi ilə idarə olunur.

Ş9. Sesin ictimai əlamətləri Dünyada neçə cür ses var? – deyə hər kəs sual verə biler. Lakin heç kəs bu suala qənaətbəxş cavab verə bilməz. Ele buna görə de hər hansı bir şəxs özündə neçə cür ses haqqında təsəvvür olduğunu hesaba almaq istəsə, bunu hesablaya bilməz və hətta hesablaya bildiyini adlandırmak üçün dildə lazımi miqdarda söz de tapa bilməz. Axı biz rəngarəng musiqi sesləri eşidirik, həm də müxtelif musiqi aletinə, ayni-aynı müğənniyyətə görə bu seslərin keyfiyyəti, kəmiyyəti, tesiri müxtelif olur. Götürən gurultusunu, su şırıltısını, quş civilitlərini, qab cingiltisini, viyiləti, uğultu, qurultu, şaqquqtı, şappıltı, ziqqıltı, hıqqıltı, fisıltı, fışılı, maləmə, ulama, xıslı, qıjılı, vizılı və s. bunların hamısı səsdır. Danışq da səsdır. Bir sözə, biz seslər ələmində yaşayırıq və hər tərəfdən seslərlə əhatə olunmuşuq. Əvvəlki bəhslərdən bize məlum oldu ki, insanın qulağı bu sesləri dərk edir və təbiətdə insan qulağının dərk edə bilmediyi seslər de mövcuddur. Eyni zamanda məlum oldu ki, hər cür ses fiziki hadisədir və beləliklə, seslərin hamısı fiziki seslər kimi tanına bilər. Lakin bu seslər öz mənbəyinə və mahiyyətinə görə müxtelif olur. Ahengdar seslər – avaz, ahengdar olmayan seslər – kuy, gurultu adlanır. İnsan fikirlərinin ifadəsinə xidmət edən seslər isə danışq sesləridir.

Seslərin fiziki mahiyyəti, ümumiyyətə, fizikanın "akustika" bəhsində tədqiq olunur; danışq sesləri isə esasen fonetikada öyrənilir.

Əvvəlki bəhsdən bize məlum oldu ki, hər növ sesi eməle getirən rəqslenmənin bir mənbəyi olduğu kimi, danışq seslərinin de mənbəyi insanın danışq üzvləridir. Belə ki, bizim ciyerlərimizdən gələn hava dodaqlarımızdan bayıra çıxıncaya qədər bir çox mənəsələrlə rastlaşıır. Beləliklə, rəqslenmə eməle gelir, ses töreyir və formallaşır, ağızdan çıxaraq bizi əhatə edən havada yayılır. Bu seslərin ictimai vezifə və mənasını tam anlamada, təyin etmək üçün cəmiyyətin digər üzvlərinin eşitməsi lazımdır ki, bundan ötrü də insanda eşitmə üzvü – qulaq vardır. Həm seslərin eməle getirilməsi, həm də eşidilməsi, yeni insanın danışma fealiyyəti isə mərkəzi əsəb sistemi ilə idarə olunur.

Danışq sesləri, yaxud fonetikanın tədqiq obyekti olan seslər, hər şeyden əvvəl, ictimai ünsiyyətin en keskin silahı olan diliə mexsusdur və dilin maddi qabığıdır.

"Ses" fonetik bir termin olaraq, geniş mənəda danışq üzvləri vəsi-təsi ilə eməle gələn seslər, dar mənəda isə danışq sesləri deməkdir.

Məlum olduğu üzrə, hər bir dilde müəyyən miqdardə ses vardır və hər bir ses danışq üzvlərinin müxtelif istiqamətdə fealiyyəti nəticəsidir. Danışq üzvlərinin fealiyyəti neticesində fonetik axın müxtelif nöqtələrdən keçərək danışq sesi halında formallaşır. Buna görə de seslərin formalşma nöqtələri sistemi, ümumiyyətə, məxrec (artıkulyasiya)¹ və ya ses məxreci adlanır.

Məxrec etibarı ilə fərqlienən seslər isə hər bir dilde ümumişmiş halda, müəyyən adla bize məlum olan seslərin miqdardından çox olur və belə seslərin bezisi ilk və bir az da səthi teəssüratda adamın qulağına eyni və ya oxşar seslər kimi gelir. Lakin bu seslərin hamısı nitq üçün – dil üçün beraber dərəcədə zəruri deyildir.

Elezə de bir dilde birinci dərəcəli qiyməti olan bu və ya başqa bir ses digər dilde ikinci dərəcəli ola bilər, ya da zəruri ses sayılmaz.

Bezən müxtelif dilde (xüsusən rus dilinin və ya hər hansı bir xarici dilin təlimində) eyni adlı hərfle işarə olunan seslərin də eyni, fərqli adlı hərfle işarə olunan seslərin isə hər bir dil üçün spesifik xüsusi seslər olmasından bəhs edilir və yanlış da nəticələr çıxarıılır.

Məhz belə yanlış anlayışın neticesində, hətta bir zaman rus əlifbasından *я*, *ю*, *ё* hərfli ilə ifade olunan rus dili fonetik sistemində

¹ Artıkulyasiya – aydın, üzvlərinin ayrılmış halda söyləmək, danışmaq (*lat.*)

xas sesleri biz dilimizdeki *y* sesi ile *a*, *u*, *e* sesleri terkibine beraber ses sayıb, hemin menadı da qəbul etmişdir.

Yaxud indi de bir sıra dərsliklərde göstərilir ki, guya ruscadakı *a*, *b*, *v*, *s*, *d*, *t*, *o*, *u*, *ü* və *s* Azərbaycan dilindəki *a*, *b*, *v*, *q*, *d*, *z*, *o*, *s*, *c* eyni seslerin hərfi işarələridir. Həqiqətde isə bele deyildir.

Əslində hər bir dilde mexrəcə az-çox yaxın olan ses qrupları əsasında dilin fonetik sistemini yaradan mexsusı mexrec özülü vardır və bu mexrec özüləne görə hər bir dilin sesləri ancaq o dilin özünəməxsus əlamətlərinə malik olur.

Danışığımızdakı seslərə, tələffüz edərkən, diqqətə qulaq assaq, burada bir sıra xüsusiyyətlərin olduğunu aydınlaşdırıa bilənk. Məsələn *ac*, *ağ*, *at* sözlərindəki *a* ile *aləm*, *adi*, *alim* sözlərindəki *a* sesinin; *iş*, *it*, *ip* sözlərindəki *i* sesi ile *imis*, *sədri*, *hərbi* sözlərindəki *i* sesinin tələffüzce fərqləndiyini, müxtəlif kəmiyyətde tələffüz edildiyini bir o qədər çətinlik çekməden duymaq mümkündür. Bunların fərqli eşidilmələrinə baxmayaraq, bu seslər Azərbaycan dilində bir sövti növ kimi tanınır və yazida da müxtəlif *a*, müxtəlif *i* kimi qiymətləndirilir. Bunun səbəbi isə Azərbaycan dilində bu ince fərqli müxtəlif seslərin ayrı-ayrı yeni mənalı sözləri yarada bilmək keyfiyyətinə yox, ancaq fonetik kəmiyyətə (yəni qısa, ya adı *a*, *i* və uzun *a*, *i* kimi) malik olmasıdır.

Lakin başqa bir dilde bu ince fərqli *a*, *i* və *s*. müxtəlif mənalı sözləri yaradan seslərdir. Türkmen dilində adı *a* və uzun *a* iki müsteqil sesdir. Cənki bu seslərdən birinci digəri ilə (yəni adı *a* sesi ilə uzun *a* sesini) əvez etməkle söz öz menasını da deyişir. Məsələn, "ağ" *aqmaq* felinin II şəxs təke aid emr şəklidir, "a" *q*" isə rəng menasında "ağ" deməkdir. Yaxud *daş* "uzaq" demək olduğu halda, *da* *s* "daş" deməkdir.

Dəqiq yoxlaşaq aydın olar ki, *kəpənək* sözündəki birinci *k* və sonuncu *k* tam eyni mexrecli seslər olmadığı kimi, *qığırdaq* sözündəki birinci *q* ilə sondakı *q* da tam eyni mexrecli seslər deyildir. Bu qayda ilə tutuştursaq, *dad* sözündəki evvelinci və sonuncu *d*, *bal* sözündəki *b* ilə *qab* sözündəki *b*, *cüca* sözündəki *c* ilə *uc*, *guc* sözlərindəki *c* seslərinin mexrəcə tam eyni seslər olmadığını söyleye bilənk.

Beleliklə, aydın olur ki, hər bir dilde olduğu kimi Azərbaycan dilində də mexrəcə fərqlənən xeyli miqdardı ses vardır.

¹ Проф. А Потцелевский "Фонетика туркменского языка", Ашхабад, 1936, стр. 12

Doğrudan da, əger *kəpənək* sözündəki birinci *k* sonuncu *k*-dən fərqlidirse, yaxud dilimizdə mexrəcə fərqli bir neçə *q* varsa, bəs ne üçün bu seslərin hamısı sözün maddi qabığı kimi qiymətləndirib fərqləndirməyə ehtiyac duymurraq və həttə, bu seslərin hamısı üçün yazı eləməti olaraq ayrıca hərflər deyil, bunların ancaq məhdud miqdarını ifade edən hərflərdən istifadə edə bilirik? Çünkü dilde olan seslərin hamısında məna fərqi ifadəetmə qabiliyyəti eyni dərəcədə deyildir, yeni dilde olan seslərin hamısı yox, ancaq müeyyen miqdarı fərqləndirici məna ifade edən seslərdir. Bele seslər isə dilçilik edəbiyyatında ümmü mileşmiş halda fonem adlanır.

§10. Fonemin əsas əlamətləri. Fonemler bu və ya digər dilde olan sözlərin maddi qabığını teşkil edən və bir sözü başqasından nitq vahidi kimi, yeni ictimai mənalı vahid kimi fərqləndirən seslərdir. Dildeki bele seslərin, yeni fonemlərin bir sıra əlamətdar xüsusiyyətləri vardır ki, onları digər seslərdən, xüsusən fonemlərin müxtəlif çalarlı variantlarından fərqləndirir.

Fonemlərin əlamətdar xüsusiyyətlərinin başlıcası aşağıdakılardır:

1. Fonem dilin sisteminin müsteqil bir həlqəsidir.
2. Fonem sözdən ayrı deyil, ancaq söz daxilində ola bilən mənalı vahiddir.

3. Fonem dilin məna fərqi yarada bilən en kiçik vahididir.

4. Fonemler sistemi hər bir dilin mexsusı əlamətlərinə görə müeyyenleşir. Buna görə də, müeyyen bir dilde fonem fərqləndirici əlamət ölçüsü sayılır, başqa bir dilde isə eksine, sayılmır. Məsələn, rus dilində samit fonemləri fərqləndirən əlamətlər sırasında yumşaqlıq, bərklik (*мягкость, тепрдость*) bir meyar kimi nəzərə alınır. Azərbaycan dili fonemlərini müeyyenləşdirmədə isə bele əlamətlər nəzərə alınır.

5. Bir fonem bir sesdən, iki sesdən, hətta üç sesdən ibaret ola bilər (monoftong, diftonq, triftonq). Məsələn, Azərbaycan dilindəki *a*, *b*, *v*, *d*, *z*, *i* və *s*. bir səsli fonem olduğu kimi, *c*, *c* samitləri *tş*, *dj* olmaq üzrə iki ses əsasında formalşmış fonemlərdir.

6. Sözdən, ifadədən və daha bir sira başqa şəraitdən asılı olaraq bir fonem digər bir fonem çalarlığında işlənilidikdə, yeni fonem formalşması və ya fonem variansi formalşması mümkündür.

7. Fonemlər silsiləsi qarşılıqlı cütlükden ibaret olur. Bele qarşılıqlı cütlükler isə müxtəlif əlamətlərə müeyyənleşir:

Saitlerde, açıq saitler – qapalı saitler, qalın saitler – ince saitler, dodaqlanan saitler – dodaqlanmayan saitler və s

Samitlərde: kar samitler – cingiltili samitler, ağız samitleri – burun samitleri, dilönü samitler – dilarxası samitler ve s

Seslərin fonem halında formalşmasını müəyyenləşdirən daha bir sıra elamətdar cəhetlər də vardır. Lakin yuxarıda qeyd etdiğimiz, xüsusən Azərbaycan dilindəki fonemləri müəyyenləşdirmek üçün birinci derecəli elamətlərdir. Məhz bele elamətlərə malik sesləri fonem hesab etmək olar.

§11. Seslərin təsnifi meyarı haqqında. Ümumi dilçilikde, xüsusən onun fonetik bəhsində seslərin təsnifində iki esas meyar nəzəre alınır: a) fizioloji meyar, b) akustik meyar. Buna görə de ümumilaşmış haldə, birinci meyar əsasında seslərin təsnifi fizioloji təsnif, ikinci meyar əsasında seslərin təsnifi akustik təsnif adlanır.

Birinci növ təsnifde seslərin emələ gelmesində danışq üzvlərinin vezifə və vəziyyəti nəzəre alınır. Seslərin emələ gelmesində danışq üzvlərinin iştirakı daha çox əyani və təcrubi mahiyyətli olduğundan, xüsusən təlim-tedris işində daha əlverişli sayılır.

Dunya dillerinin, demək olar ki, hamısında seslərin yaranmasında dil və dodaqlar en feal və gözəçarpan danışq üzvlərindən olduğuna görə seslərin, xüsusən sait seslərin fizioloji təsnifində bu iki üzv dil və dodaqlar əsas meyar sayılır. Bezi dillerin elamətdar cəhetlərini nəzəre alaraq fizioloji təsnifde burun boşluğu da üçüncü meyar sayılır və saitlər, burun saitləri, ağız saitləri olmaq üzrə iki qrupa bölünür. Azərbaycan ədəbi dilində bele saitlər, yəni burun saitləri olmadığından, Azərbaycan ədəbi dili saitlərinin təsnifində bele bölgündə behs açmaq lazımlı gelmir. Lakin Azərbaycan dili şivələrinən behs edərək, elbəttə, bele bölgünün nəzəre alınması lazımdır. Çünkü Azərbaycan şivələrinin bəzisində (Şəki şivəsində) burun saitləri vardır. Bu şiva ilə danışan şəxs ədəbi dildeki *mənə, sənə* evezinə *mā, sā* deyir, yəni *a* sesini burunda tələffüz edir. Deməli, bu sözlerdəki *a* ağız saiti deyil, burun saitidir. Bele saitlər dilimizin fonetik inkişaf tarixi ilə əlaqədar seslərdür və muasir ədəbi dilimizde müsteqil fonem kimi işlənilmər.

Dilin fonetik tərkibində həm saitlərin, həm də samitlərin bezi elamətdar cəhetləri de vardır ki, bunları aydınlaşdırmaq və ya nəzəre çarpmırmak üçün akustik meyardan da istifadə etmək lazımlı gelir. Hotta bezi dillərdəki saitlərin müəyyənlendirilməsi üçün akustik meyardan istifadə mütləq və zəruri sayılır. Buna görə də bele dillərdəki seslər, xüsusən saitlər akustik meyarlardan təsnif olunur. Məsələn,

ingilis dilindəki uzun, qısa, diftonq saitləri digər saitlərdən fərqləndirmek üçün akustik tehlil və təsnif də əlverişlidir.

Akustik təsnifdən bu və ya digər dilin fonetik tərkibində olan fonem variantlarını, orfoepik normaları, təqənni və dilin fonetik tərkibi məsələlərini aydınlaşdırmaq üçün de istifadə olunur.

§12. Seslərin əsas növləri. Dilde olan sesler müxtəlif mexräclərde formalşır. Lakin mexräcləri ümumişdirən bir sıra elamətdar cəhetlər olduğu kimi, dildəki seslərin de formalşmasına bir sıra ortaqlı cəhetlər vardır. Məhz bele ortaqlı cəhetlərə görə də dildəki seslər başlıca olaraq aşağıdakı əsaslar üzrə qruplaşdırılır.

I. Seslərin yaranmasında ses tellerinin iştirakı, əsasən, iki halda təzahür edir və buna görə də seslər iki növ olur. *ünlü səslər, unsız səslər*.

Birinci halda ses telleri son derecə gərginleşmiş və bir-birinə kipleşmiş olur. Beleliklə, son derecə daralmış olan ses ciğirdən keçən havanın təsiri ilə ses telleri də titrəyir və bununla muntezəm rəqslenmeden müsiqili tonu üstün olan ses yaranır ki, bele seslər *ünlü sesler* adlanır: *a, i, r, l, m, n*

İkinci halda ise ses telleri kipleşmir, gərginleşmir və ses ciğrinə geniş – açıq olur. Beleliklə, hava heç bir maneaya rast gelmedən geniş ses ciğirdən keçir və netice etibarilə ancaq kuydən ibaret ses yaranır. Bele seslər *ünsüz sesler* adlanır. *p, f, t, s, ʃ, k*

II. Seslərin müxtəlif rənglərə düşməsində ağız üzvlərinin iştirakında əsasən iki vəziyyət həllədici olur və buna görə də seslər iki növə bölünür: *sait səslər, samit səslər*

Sait səslər ağız boşluğununda heç bir ciddi maneaya rast gelmədən formalşış tələffüz olunan *ünlü seslər*dir. *a, ö, e, i, o, u, ü, ə, ı*

Samit səslər ağızda olan bu və ya digər bir üzvün, ya da bu üzvlərdən bir neçəsinin maneçiliyinə rast gələrək formalşış tələffüz olunan *ünlü, yaxud unsız seslər*dir. *n, m, r, b, p, z, s, c, ʃ, q, x, d, t və s*.

III. Sesde tonun və ya kūyun üstünlüyüne görə də nitq sesləri iki qrupa bölünür: *sonor səslər, kūylü səslər*.

Sonor səslər rezonator tonlarına görə müəyyənlenir, yəni sonor seslərde müsiqili ton – avaz üstünlüklər, kuy isə ya heç olmur (sait səslərdəki kimi), ya da azacıq olur: *l, r, n, m*

Qeyd etmək lazımdır ki, sonor samitlərdə müsiqili ton ustünlük təşkil etdiyi üçün sait səslərə daha çox oxşayır, elə buna görə də

bezi dillerde sonor samitler saitler kimi həcadüzəldən seslerden sayıılır. Lakin bele samitlerde, ümumiyyətə samit seslərə xas olan əsas əlamət üstünlük təşkil edir, yeni bele sesler ağızda, burun boşluğununda ciddi maneeşe rast gelərək formalıdır. Bele nəticəyə gelmək olur ki, sonor seslər sait ve samit seslər arasında yerleşən, lakin əsasən samitlər qrupuna daxil olan seslərdəndir.

Küylü səslerdə müsiqili ton az olur, küy isə çox olur: *b*, *p*, *t*, *z*, *s*, *f*, *g*, *c*, *ç* və *s*.

Bele ümumi təsnifatdan başqa, dilde olan seslər bir sıra əlamətdar cəhətlərinə görə de müxtəlif prinsiplər əsasında da təsnif olunur. Bele təsnifat isə daha çox konkret şəraitde bu və ya digər konkret bir dilin ses terkibini aydınlaşdırmaq məqsədi ilə aparılır. Buna görə de həm saitler bəhsində, həm də samitler bəhsində bele təsnifat aparılmışdır.

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDEKİ SAİTLƏR SİSTEMİ (VOKALİZM)

§13. Saitların təsnifi əsasları. Məlum olduğu üzrə, ağ ciyerdən gələn hava axını gərgin vəziyyətdə olan səs tellerinə toxunub rəqslenmiş dalğalar halına düşərək səs ciğirindən ağız boşluğununa keçir və avaza (musiqili tona) çevrilir. Dil seslerinin əsası mehz bele avazlardan ibaretdir. Saitlerde ise bele avazlar üstünlük təşkil edir. Lakin saitlerin müxtəlif növlerinin yaranması üçün bu əsas avaza daha bir sıra avaz rəngləri de əlavə olunmalıdır. Bele əsas avazlar xüsusən ağız boşlığında əlavə avazlanma ilə rənglenir və bu yolla da müxtəlif saitler yaranır. Bu isə ağız boşluğunun, dilin, dodaqların və digər ağız üzvlərinin vəziyyəti ilə eləqədardır. Ağız boşlığında dilin müxtəlif vəziyyətdə olması – öne uzanması, arxaya çəkilməsi, yuxarı qalxması, dodaqların az və ya çox açılması, dairevi şəkil alması və daha bir sıra hallar müxtəlif saitlərin yaranmasında mühüm rol oynayır. Mehz buna görə de saitlerin təsnifində, xüsusən dilin və dodaqların iştirakı əsas əlamətdər ölçü vahidləri kimi nozəre alınır.

Azərbaycan ədəbi dilinin fonetik sisteminde tek-tek hallarda nozəre çarpan fonem-monələ ses variantlarını, Azərbaycan şivələrindəki bezi sesləri və cələcə də, ədəbi tələffüz normalarını məsələ-

lərini aydınlaşdırmaq üçün saitlərin akustik meyar əsasında təsnifindən de istifadə olunur. Bundan əlavə, son zamanlarda Azərbaycan dilinin fonetikası məsələləri ilə eləqədar yazılmış bezi eserlərde, xüsusən akustik meyar əsasında Azərbaycan dilindəki seslerin növleri və miqdarı haqqında da müxtəlif mühəhizələr söylenilmişdir. Mehz buna görə de formallaşma mənbələri, şəraitlər və bezi akustik əlamətləri nezəre alınaraq sait seslər aşağıdakı principlər əsasında təsnif olunur:

1. Dilin əfəqi vəziyyətinə görə.
2. Dilin əsaqlı vəziyyətinə görə.
3. Dodaqların vəziyyətinə görə.
4. Məxrec sabitliyinə görə.
5. Kəmiyyətə görə.
6. Gərginliyə görə.

§14. Dilin üfüqi vəziyyətinə görə. Dilin üfüqi vəziyyətinə görə saitler üç növə bölündür. *dilönü saitlər*, *dilortası saitlər*, *dilarxası saitlər*

Dilönü saitlerin əməle getirilməsində dilin orta hissesi öndə damğa doğru qalxmış olur ki, bunun nəticəsində ağız boşluğu iki bərabər olmayan hissəye bölünür böyük hissə arxada, kiçik hissə önde qalır. Beləliklə, dilönü saitler əməle gelir. Ön hissədə rezonator kiçik hecmli və səs axınının xaricə çıxma yolu dar olduğundan səs de incelir. Buna görə de bele saitlər qrammatika kitablarında dilönü saitler və ya ince saitler adlanır.

Azərbaycan ədəbi dilindəki dilönü (ince) saitler bunlardır: *a*, *i*, *ö*, *u*

Dilortası saitlerin əməle getirilməsində dilin ön və orta hissesi bütövlükde damşa doğru qalxmış olur ki, bele vəziyyətdə ağız boşluğu təqribən iki bərabər hissəye bölünür. Rezonansın bərabərleşməsi nəticəsində dilortası saitler əməle gelir. Azərbaycan dilində yalnız bir dilortası sait vardır ki, bu da *e* saitidir.

Dilarxası saitlerin əməle getirilməsində dilin öndə hissesi alt çənenin içində yan dişlər boyunca sərt damaq dairesində geri yığılmış olur. Bele vəziyyət isə dilin arxa hissəsinin dil dibinə doğru daha çox yığılmamasına və sərt damağın arxa hissəsinə, yumşaq damağın öndə hissəsinə doğru qalxmasına sebəb olur. Bunun nəticəsində de iki bərabər olmayan hissəyə ayrılan ağız boşluğunun böyük hissə önde qalır ki, burada da dilarxası saitler əməle gelir. Ön hissədə rezonator böyük hecmli və səs axınının xaricə çıxma yolu geniş

olduğundan səs de qalınlaşmış olur. Buna görə de belə saitler, xüsusi məktəb qrammatikalarında qalın saitler adlanır. Azərbaycan ədəbi dilindəki dilarxası saitler bunlardır: *a*, *i*, *o*, *u*.

Telim-tədris işlərində ve ya məktəb qrammatikalarında, orfoqrafiya işlərində – ümumən eməli işlərdə dilortası saitler xüsusi olaraq ayırd edilmiş ve saitlərin hamısı *ince* (*a*, *e*, *i*, *ö*, *ü*), *qalın* (*a*, *o*, *u*) olmaq üzrə iki qrupa ayrılır.

§15. Dilin şaqılı vəziyyətinə görə Dilin şaqılı vəziyyətinə görə fərqlənen saitlərin formalasmasında dilin qalxma derecesi esas olsa da, alt çənenin açılma derecesinin de belə səslerin formalasmasında rolü vardır.

Saitlərin formalasmasında dilin damağa doğru qalxma ve alt çənenin açılma derecesi berabər olmur. Bezen dilin öni və ya arxası damağa doğru çox, bezen isə xüsusən dilin ön hissesi az qalxmış olur.

Belece də alt çəne aşağı bezen çox, bezen də az düşür. Beləliklə, dilin damağa doğru qalxma ve alt çənenin aşağı düşmənən derecesinə görə sait səsler əsasən üç növ olur: açıq (geniş), qapalı (dar), yarımqapalı (yarımçıq).

Qapalı saitlərin eməle getirilməsində dil damağa doğru çox qalxır, alt çəne isə aşağı az düşmüş olur. Azərbaycan dilindəki qapalı saitler bunlardır *u*, *ü*, *i*, *ö*. Qapalı saitlərdən ikisi qalın (*u*, *ö*), ikisi isə ince (*i*, *ü*) saitlərdir.

Açıq saitlərin eməle getirilməsində dilin ön hissesi yuxarı qalxmır, alt çəne isə aşağı düşmüş olur. Azərbaycan ədəbi dilindəki açıq saitler bunlardır *a*, *ö*, *i*, *ə*.

Açıq saitlərdən ikisi qalın (*a*, *ö*), ikisi isə ince (*i*, *ə*) saitlərdir.

Azərbaycan ədəbi dilindəki açıq ve qapalı saitlərdən başqa bir sait de vardır ki, qapalıya yaxın məxreci olduğundan bu, yarımqapalı sait hesab olunur. Azərbaycan ədəbi dilindəki *e* yarımqapalı saitdir. Mehz buna görə de bezen *a* saitindən sonra *i* saiti geldikdə, bu saitlərin hər ikisi də e kimi təleffuz olunur ve bezen *a* əvezinə *e* yazıılır *nöqtəyi-nəzzər* (*nöqtəyi-nəzər* əvezinə).

Lakin məktəb qrammatikalarında saitler açıq (*a*, *o*, *ö*, *e*, *ə*) və qapalı (*i*, *ü*, *u*) olmaq üzrə iki növbə ayrıılır.

§16. Dodaqların vəziyyətinə görə saitlərin növləri. Sait səslerin müxtəlif növbələrde formalasmasında dodaqların da xüsusi rolu vardır. Belə ki, bəzi saitlərin son forma kesb etməsində dodaqlar fəal təsir

gösterdiyi halda, bəzi saitlərin son formalasmasında dodaqlar bitəref qalır. Buna görə dodaqların iştirak edib-etməməsində asılı olaraq saitler iki növbə bölünür, dodaqlanan, dodaqlanmayan.

Bəzi saitləri təleffüz edərkən dodaqlar kiçik və ya böyük həcmde nisbətən dairevi şəkil alır və müxtəlif derəcədə öne doğru uzanmış olur. Beləliklə, ses axını dodaqlar arasında eməle gelmiş boruvari açıqlıqdan xaricə çıxarkən müxtəlif tembr kəsb edir. Dodaqların dairevileşməsi ilə eməle gələn saitlərə dodaqlanan saitler (yaxud dodaq saitlər) deyilir.

Azərbaycan ədəbi dilindəki dodaqlanan saitler bunlardır: *o*, *u*, *ö*, *ü*.

Dodaqlanan saitlərdən ikisi (*o*, *u*) dilarxası (qalın), ikisi isə (*ö*, *ü*) dilönü (ince) saitlərdir.

Bezen dodaqlar bitişmə künclərinə tərəf dərtilmiş halda (gülmə, gülümsəmə zamanında duşdyü vəziyyətdə) olur və beləliklə də, bir sıra saitlərin formalasmasında iştirak etmir.

Dodaqların iştirakı olmadan yaranan saitlərə dodaqlanmayan saitler (yaxud damaq saitləri) deyilir.

Azərbaycan ədəbi dilindəki dodaqlanmayan saitler bunlardır: *a*, *i*, *ə*, *e*, *ö*.

Dodaqlanmayan saitlərdən ikisi (*a*, *i*) qalın, üçü isə (*ə*, *e*, *ö*) ince saitlərdir.

§17. Məxrec sabitliyinə görə Sait səsler məxrec sabitliyinə görə əsasən iki növ olur: təkavaz (monoftonq) saitlər, cütavaz (diftonq) saitlər.

Sait səsin eməle gelme yeri səs ağızdan çıxana qədər dəyişməyib sabit qaldıqda, yeni bu və ya digər sait səsi eməle getirən üzv axıra qədər bir vəziyyətdə, müəyyən bir quruluşda qaldıqda təkavaz saitlər formalasılır. Azərbaycan ədəbi dilindəki saitlərin hamısı, əsasən, təkavaz saitlərdir.

Cütavaz (diftonq) saitlər iki sait məxrecində yaranıb, bir hecada formalasaraq təleffüz olunan saitlərə deyilir. Deməli, cütavaz saitin formalasmasında iştirak edən üzvlər birleşməsi bir vəziyyətdən ikinci vəziyyətə duşmuş olur, yeni beze səsin formalasması prosesi birinci saitin məxreci ilə başlanır, ikinci saitin məxreci ilə tamamlanır. Diftonqların formalasmasında bezen birinci sait unsürü, bezen isə ikinci sait unsürü hecadüzəldici qüvvədə olur. Beləliklə, enən və qalxan diftonqlar formalasılır.

İlk ünsürü hecadüzeldici qüvvəde olan diftonq enən diftonqdur. Belə diftonqlarda gərginlik əvvəl güclü olur, sonra zəifləşir, aşağı enir. Məsələn, almanca *mein* (mənim) sözündəki *ei* diftonq kimi.

Son ünsürü hecadüzeldici qüvvəde olan diftonq qalxan diftonqdur. Belə diftonqlarda gərginlik əvvəl zəif olur, lakin ikinci mexrəce keçərkən güclənilib yuxarı qalxaraq tamamlanır. Məsələn, fransızca *moi* (men) sözündəki *oi* kimi.

Azərbaycan ədəbi dilində tam formalaşmış monoftonq saitlerle qarşılıq teşkil edən diftonq fonemləri yoxdur. Lakin sərbəst təslub normaları üzrə bir sıra sözlərin və ifadələrin səs tərkibində, elecə də Azərbaycan dilinin bir sıra şivelerində xüsusen saitler birləşməsinin, bəzən de əvvəl gelən saitlərlə *y*, *v*, *f* kimi samitlər birləşməsinin diftonqvari təleffüzüne yol verilir ki, bununla da şivelerde bir sıra diftonqlar formalaşır. Məsələn, Şəki şivesində *tövəx* (toyuq), *çuval* (çuval), *böyük* (böyük), Bakı şivelerinin bəzisində *köñül* (könül), *nöñü* (neft), *qöüm* (qohum) və s. işlənir.

Ümumiyyətə, nezəre almaq lazımdır ki, cütavaz saitler iki sait mexrəclarında bir sait kəmiyyətində formalaşan sait fonemdir. Buna görə də Azərbaycan dilində *oy*, *ay*, *uy*, *öy*, *əy*, *iy*, *iy*, *ov*, *av*, *uv*, *öv*, *əv*, *iv*, *üv* kimi sait-samit birləşmələrinin diftonqvari təleffüzüne əsaslanaraq Azərbaycan ədəbi dilində fonem halında belə diftonqların varlığından danışanlar həm nezəti, həm də faktik sehvə yol verirlər.

Cüntki belə diftonqvari təleffüz olunan tərkibin əslı bir sait mexrəci və bir samit mexrəcidir. Belə sait-samit tərkiblərinin orfoepik normaya görə bəzən diftonqvari təleffüz olunması, hətta şivelerdə bunların əsasında diftonqların formalaşma prosesi, ümumiyyətə, Azərbaycan ədəbi dilində diftonq fonemlərinin varlığına deləlet etmir. Belə faktlar ancaq diftonqvari sait variantlarının ədəbi təleffüzde işləndiyini göstərir.

§18. Kəmiyyətə görə. Kəmiyyətə görə saitler üç növdür. *adi saitlər*, *uzun saitlər*, *qısa saitlər*

Azərbaycan ədəbi dilində tam sabitleşmiş və fonem keyfiyyəti kəsb etmiş uzun və qısa saitler yoxdur. Lakin şivelerdə belə saitler olduğu kimi, ədəbi təleffüzdə də orfoepik normalar ilə müəyyən dərəcədə bağlı olan uzanmalar və qısalımlar, daha doğrusu, saitlərin uzun və qısa variantları mövcuddur. Məsələn, çətin sözünün anto-

nimi olan *asan* sözündəki ilk *a* ilə *asmaq* mesdərinin əsası olan *as* felindən düzəlen *asan* feli sıfetindəki ilk *a* arasında kəmiyyətə fərq vardır. Birinci sözəkə *a* uzun, ikinci sözəkə *a* ise adı haldə təleffuz olunur. Beləcə də *ağız* sözündəki *i* ilə *ağzına* sözündəki birinci *i* kəmiyyətə, elbette, fərqlidir, yeni əvvəlinci sözəkə *i* adı, ikinci sözəkə birinci *i* ise qıсадır. Ele buna görə de təleffüzde ikinci sözəkə birinci *i* düşür və bu söz *ağzına* kimi işlənir.

Yeri gelmişkən qeyd etmek lazımdır ki, müasir Azərbaycan ədəbi dilində ədəbi təleffüzde saitlərin kəmiyyətə fərqlənməsi ayrı-ayrı sözlərin mənaca fərqləndirilməsinə əsasən səbəb ola bilmir. Lakin bir sıra diller var ki (Türkmen, Alman, İngiliscə diller), sait seslərin kəmiyyət dəyişməsi ilə birgə olaraq sözün mənası da dəyişir. Məsələn, Türkmen dilində *daş* sözü (adi *a* ilə) "uzaq" mənasını verdiyi halda, *da-.s* sözü (uzun *a* ilə) "daş" mənasında işlənir.

Azərbaycan dili şivelerində bəzən kəmiyyətə fərqlənməyə görə sözlərin mənaca fərqlənməsi hadisəsinə rast geləmek olur. Məsələn, Şəki şivesində uzun *a* ilə təleffüz olunan *ya-* *ğı-* sözü "düşmən", adı *a* ilə təleffüz olunan *yağ-* sözü *yağ-* sözünün təsirlik halindəki mənasını bildirir. Buradan aydın olur ki, kəmiyyətə fərqlənen seslər Azərbaycan şivelerində vardır. Hətta belə uzun saitlərə ədəbi dilde işlənilən bəzi alınma sözlərin orfoepik norma əsasında təleffüzündə de yol verilir. Saitlərin belə uzadılaraq təleffüz olunduğunu bildirmek üçün yazılıda bəzən eyni saitin hərfi işarəsi qoşa yazılır: *saat*. Lakin burada yazılın qoşa *aa* heç də iki adı normal *a* kəmiyyətində təleffüz olunmur, qoşa *aa* bir uzun *a* kəmiyyətində (*a* kimi) təleffüz olunur (*sa-* *t*). Bəzi sözlərdə isə ilk sait sonrakı saitin növündən asılı olaraq uzun təleffüz edildiyi üçün belə saitləri bildirən hərfi işarə bir hərf halında yazılır: *alim* (*a:lim*), *katib* (*ka:tib*) və s.

Belə bir sual verile biler ki, *saat* (*sa:t*), *katib* (*ka:tib*), *qalib* (*qa:lib*), *alim* (*a:lim*) sözlərinin əslı ne cür olmuşdur? Əlbəttə, bu sözlər alınmadır və əslində başqa cür təleffüz olunur. Lakin iş burasındadır ki, həmin sözlərin tərkibində olan bu seslər ədəbi təleffüz normalarına görə uzun təleffüz edilir. Bu seslərin həmin sözlərdə adı kəmiyyətə təleffüzü mənaya ciddi xələl getirmir.

Qısa saitler adı vəziyyətdə təleffüz olunan saitlərdən daha qısa, yeni adı, normal dərəcədən de az kəmiyyətə təleffüz olunan saitlərə deyilir, belə saitlərin yarımsaitlər adlandırılmaq da olar.

Bezi sözlərdə şəkilçi qəbul ederken, xüsusen kökdeki bu və ya digər saitin düşməsi, fikrimizcə, düşən saitin esasən qısa sait olmasına delalet edir: *burun* – *burnu*, *ağız* – *ağzi*, *boyun* – *boynu* və s.

Lakin belə faktlar esasən orfoepik və orfoqrafik mahiyətlidir, sözdə esaslı mənə deyişikliyi ilə əlaqədar deyildir. Buna görə də uzun və qısa saitlər Azərbaycan ədəbi dilində tam fonem sayılır.

§19. Gərginliyə görə Gərginliyə görə saitlər iki qrupa bölünür: *gərgin saitlər*, *qeyri-gərgin saitlər*

Gərgin saitlərin təleffüzündə dil, dodaq, damaq, qırtaq çox gərgin olur və belə veziyyyətdə saitlərin mexreci və esas rəngi də aydın olur. Adətən uzun saitlər və uzadılaraq təleffüz olunan saitlər gərgin sayılır.

Qeyri-gərgin saitlərin təleffüzündə dil, dodaq, damaq, qırtaq az gərginmiş olur və belə veziyyyətdə saitlərin mexreci və esas rəngi bir o qədər aydın olmur. Ümumiyyətə, adı və qısa saitlər, elecə də qısalıqlaraq təleffüz olunan saitlər qeyri-gərgin sayılır.

Azərbaycan ədəbi dilindəki saitları ümmükləşdirilmiş halda belə təsnif etmek mümkün deyildir, lakin bezi şivelerdə və ya danışq prosesində saitlər gərgin və ya qeyri-gərgin variantlarda təleffuz olunur.

§20. Ağız, burun saitləri və müxtəlif sait variantları. Hava axının ağız boşluğunundan, burun boşluğunundan çıxmamasına görə də saitler iki növ olur *ağız saitləri*, *burun saitləri*.

Azərbaycan ədəbi dilindəki sait fonemlərin hamısı *ağız saitləridir*. Lakin bezi şivelerdə, xüsusen müəyyən sözlərdə *n* samitindən sonra gələn sait *n* samitinin təsirinə duşərək onun yolunu izleyir və burun boşluğunundan xaricə çıxır, beləliklə də, *burun* saiti formallaşır. Adətən burun saiti ikimexrecli səsə oxşayır, yəni burada sait ses *n* samiti mexrecində ronglenir. *aldız* (*aldınız*), *sənə* (*sənə*), *mənə* (*mənə*) Bu numunelerdəki *ī*, *ā* saitləri burun saitləridir. Belə saitler, bir qayda olaraq, azacıq uzadılmış halda təleffüz olunur. Burun saitləri esasən şivelerdə mövcuddur və seslərin tarixini, cələbə də şivelerdə tedqiq ederkən belə seslərin nezəre alınması zəruridir.

Beləliklə, aydın olur ki, Azərbaycan ədəbi dilində esasən 9 sait fonem vardır. Bu fonemlərin müxtəlif seslər halında təzahür edən variantları da vardır ki, bunlardan bezen ümumi canlı danışqda və bezi şivelerdə istifadə olunur. Bunların bir qismindən, xüsusən uzun, qısa və diftonqlaşmış variantlarından ədəbi təleffüzdə də istifadə olunur. Buna görə də Azərbaycan ədəbi dilindəki saitlərin təsnifi cədvəline nəzər salaq.

Azərbaycan ədəbi dilindəki saitlərin təsnifi cədvəll

Dilin şəquili şaqlı veziyetinə göre	Ince			Qalın Dilarxası veziyetinə göre
	Dilönü	Dilortası	Dilarxası	
Qapalı	<i>i i </i> <i> i </i>			<i>i</i> <i> i </i>
Yarımqapalı		<i>e e </i>		
Açıq	<i>a ə </i>			<i>a a </i>
Qapalı	<i>ü ü </i>			<i>u u </i>
Açıq	<i>ö ö </i> <i> öñ </i>			<i>o ö </i> <i> ou </i>


Qeyd Cədvəlde mötərizə arasında qeyd olunmuş müəyyən işaretli hərflər mötərizə xaricində venmiş hərflərlə ifade olunan fonemlərin uzun *|i|*, qısa *|i|*, diftonq *|~|* variantlarını bildirir.

SAITLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

§21. ī saiti. *ī* dilönü (ince), qapalı və dodaqlanmayan bir saitdir.

ī saitinin təleffüzündə alt çənə azaciq aşağı duşmuş, ağız bacası uzununa daralmış halda, dil ucu ise alt dişlərin üstüne azaciq toxunma veziyyyətinde olur, dodaqların her iki bucağı yanlara doğru dərtlilir və ön dişlər gülümseyen şəxsin dişləri kimi görünə bilir. Bu zaman dilin ön hissesi ilə bərabər orta hissəsi də sort damağa doğru o qədər qalxır ki, ses axını sert damaqla dilin ust sethi arasındakı dar cığırдан və sützülərək dişlər arasından xaricə çıxır; məs. *ış*, *dil*, *iki* və s.

Azərbaycan dilində *i* saiti en çox işlənen və sözün hor yerində ola bilən bir səsdir. Təkhecalı sözlərin əvvəlinde (*il*, *ış*, *ip*, *iz*, *iv*) və ortasında (*dil*, *bil*, *yış*, *bız*, *sız*) cinsi komiyyyətde işlənir, yəni belə sözlərdəki *i* saitini adı saitlərdən sayımaq lazımlıdır. Lakin iki və çoxhecalı sözlərdə *i* saitinin söz daxilindəki yeri qeyri-mehdud, komiyyyəti



Şekil 22 / saitinin teleffüzündə dilin veziyəti

ise müxtəlif olur, yeni *i* saiti sözlerin hem evvelində (*iki, inci, ilan, isti, iplik,ilik*), hem ortasında (*bilik, kimi, səkkəz*), hem de sonunda (*ika, yeddi, iyirmi, diri, kirpi, kəndli*) işlenir və esasen adı halda, bezen ise müeyyən meqamda qısa (*əmi si, bi.lik, ki.tab*), bezen de xüsusen alınma sözlerde uzun (*i zah, i.fa, di.ni*) teleffüz olunur. Lakin *i* saitinin bele çalarlıqlarda teleffüzü heç də Azərbaycan edebi dilində *i i: i:* kimi üç fonemin varlığına delalet etmir. Bunlardan ancaq birincisi adı normal orta kəmiyyətli *i* saiti Azərbaycan edebi dilində müstəqil fonemdir, digərləri, yeni *i: ve i.* ise adı *i* foneminin variantlarıdır.

Azərbaycan sözlerinin daxilində *i* saiti, demək olar *ki, q, ğ, x, j* samitlerindən başqa, her cür samit sesle yanaşı işlenir. Bezi alınma sözlerde ise *q, ğ, x, j* samitleri ile yanaşı ola bilir. *I* saiti yalnız söz köklərində deyil, şəkilçilərdə də işlenen fonemlərdən: *-ci, -di, -lik, -ir, -ış, -i ve s.*

§22. E saiti. E ön sıra, dilortası (ince), yarımqapalı, dodaqlanmamış bir saitdir. Azərbaycan dilində *e* saiti *a* saitindən qapalı, *i* saitindən ise açıqdır. Bu saitin teleffüzündə dilin orta hissəsi sərt damğa



Şekil 24 E sesinin teleffüzündə dilin veziyəti

doğru xeyli yuxarı qalxır, dilucu ön alt dişlərə doğru uzanır, lakin dişlərə toxunmur, ağız boşluğunun arxa hissəsinə nisbətən ön hissəsində kiçik bir nov emələ gelmiş olur. Dodaqlar ise yan künc'lərə doğru az dardılmış bir veziyət alır; alt çənə *i* saitinin teleffüzündə olduğundan azca aşağı düşmüş, ağız bacası ise *i* sesinin teleffüzündəkinden bir az gen açılmış olur və dişler dodaqların arasında açıq görünür.

Azərbaycan edebi dilində *e* saiti məhdud meqamda, hem de en az işlənilen saitlerdəndir. Əsil Azərbaycan sözlərində *e* saiti ancaq birinci hecada (*el, ev, sel, yel, get, yeddi, beş*), alınma sözlərde ise digər hecalarda da ola bilir (*epos, elektrik, telefon, televizor*).

Lakin son zamanlarda *e* saitinin sonrakı hecalarda işlənilmesi prosesi artmaqdə ve Azərbaycan dilinin fonetik eləməti kimi bir az da sabitləşməkdədir. Mehz buna görə də tekce alınma sözlərde deyil, Azərbaycan sözləri esasında, yaxud azərbaycancalaşmış sözlərin esasında düzəldilən bezi mürəkkəb sözlərde, ifadelerdə *e* saitinin sonrakı hecalarda işlənilməsi, neinki orfoqrafiyada, həttə orfoepiyada da qanuniləşmişdir. Məsələn, *nöqtə, nəzər* sözlərindən düzələn *nögteyi-nəzər, Əli, Heydər* adlarından düzələn *Əliheydər* kimi mürəkkəb adlar, *ev-eşik, gethaget, elbəəl* kimi ifadələr məhz *e* saitinin sonrakı hecalara keçməsini göstərən nümunələrdəndir.

Burada bele bir cəhəti də yada salmalıyıq ki, Azərbaycan dilində *e* saiti ancaq söz köklərində işlənilen saitlerdəndir, şəkilçilərde ise işlənmir. Lakin Azərbaycan dilinin bezi şivelərində *e* saiti şəkilçilərde də işlenir. Məsələn, Qazax şivesində *aleyram, Bakı* şivesində *aleyduz, Naxçıvan* şivelərində *almiyek, almeyəsüz*.

Müasir Azərbaycan edebi dilində *e* saiti, esasən, adı, orta kəmiyyətde işlənilən bir sait fonemdir. Lakin bezi sözlərdə, xüsusen alınma sözlerde, şəraitindən, meqamından asılı olaraq *e* saiti bezen qısalılmış halda, bezen de uzadılaraq teleffüz edilir. Müasir Azərbaycan dilində ərəbcədən keçmə iyrimiye qeder sözdə və bunlardan düzəldilən bezi düzəltmə və mürəkkəb sözlərde *e* saiti bir qeder uzadılmış halda teleffüz olunur; məsələn, *e.tiraz – etiraz, e.tiraf – etiraf, e.lan – elan, e.timad – etimad, e.tiqad – etiqad* və s.

Bezi alınma sözlerin, xüsusen çoxhecalı sözlərin ikinci hecasındakı *e* saiti qısa teleffüz olunur; həttə bele saitlər sərbəst əslubda ixtisara düşür. Məsələn, *telefon, telegraf* sözlərindəki ikinci hecalarda olan *e* sərbəst əslubda ixtisar edilir və bu sözler *telfon, telgraf* kimi teleffüz olunur.

Bele numuneler ise Azerbaycan edebi dilinde *e* mexrecine uygun uç ve ya iki fonemin olduğuna delalet etmir, eksine, bir əsas adı komiyyətli e foneminin varlığını təsdiq edir, tələffüzde istifadə olunan uzun ve qısa e sesleri ise e foneminin variantlarıdır.

§23. Ə saiti. Azerbaycan dilində en çox işlenen ve Azerbaycan dilini bir sıra türk dillerinden fərqləndirən eləmetdar vahidlərdən biri de ə saitidir. Ə saiti dilönü (ince), dodaqlanmayan, açıq saitdir. Ə saitinin tələffüzündə dilucu ön-alt dişlerin üstüne toxunma veziyətinde olur, *i* saitinin tələffüzündə olduğu kumi, dilin orta hissesi ilə beraber ön hissesi de sert damağa doğru çox qalxır. Belelikle de dilortası sethi ile sert damaq arasında yaranan dar cığırдан öten ses axını alt çənenin aşağı daha çox düşməsi ile yaranan geniş rezonatordan keçib dişlerin üstü ilə süzülür ve yanlara doğru dərtlənmiş olan dodaqların maneesine rast gelmedən xarice çıxanda ə saiti tam halda formalasmuş olur.




Şekil 26 Ə saitinin tələffüzündə dilin veziyəti

Azerbaycan edebi dilində ə saiti eksəren adı kəmiyyətde (*əl, ət, əsən, əcəm*), bəzən qısa (*sa.adət, ja.al*), bəzən isə uzun (*ə.la, ma:lum, tə.sir, nə:rə, tə.nə*) tələffüz olunur. Xüsusen alınma sözlərdə işlenen uzun ve qısa ə sesi adı kəmiyyətli ə foneminin variantlarıdır.

Azerbaycan edebi dilində, elecə de şivelerde ə saiti en çox işlenen ve hem söz evvelində (*əl, əz, ət, əlac, əmə*), ortasında (*həlim, dəmir, tələb, çıçək, səngər*), sonunda (*dədə, əcənə, pəncərə, dərəcə, küçə, tika, meşə*), hem də şəkilçilərdə (-*la, -da, -ya, -ca, -lər, -ər* və *s*) işlənə bilən bir fonemdir.

§24. Ü saiti Ü dilönü (ince) qapalı, dodaqlanan saitlərdəndir. Dilin ve alt çənenin veziyətinə görə ü saiti *i* saitindən, demək olar ki, fərqlənmir. Bu seslərin fərqli olmasının əsil səbəbi budur ki, *i*



Şekil 28. Ü saitinin tələffüzündə dilin veziyəti


saitini tələffüz edərkən dodaqlar iştirak etmir və ağız küncləri yanlıra çox dərtlənmiş olur, ü saitinin tələffüzündə isə dodaqlar azacıq öne doğru uzanmaqla dairevileşərək dər bir boru halına düşür, həmin borudan süzülərək xarice çıxan ses axını ü sesi halında formalasılır. Belelikle, aydın olur ki, ü saitinin formalasmasında dodaqlar feal iştirak edir. Buna görə de *u* saiti dodaqlanan, *i* saiti isə dodaqlanmayan saitlərdən sayılır.

Azerbaycan edebi dilində *u* sesi de çox işlenen və sözün hər yerinde – söz evvelində (*üz, üç, ifürmək, üzək, üzük*), söz ortasında (*gül, bülbül, sünbül, ömür, dünya, duz*), söz axırında (*ütü, sürü, kürü*) və şəkilçilərdə (-*üy, -dü, -ür, -müs, -lü, -suz*) gelə bilən fonemlərdəndir.

Azerbaycan edebi dilinin tələffüzündə *u* foneminin də qısa və uzun variantlarından istifadə olunur. Məsələn, *bütöv* sözündə ü qısa, *gül, bülbül* sözlərində isə *u* adı kəmiyyətdə tələffüz olunur. Lakin *gül, bülbül* sözlərinin sadalama tonunda tələffüz edəndə sondakı *ü* sesi bir qeder uzadılır.

§25. Ö saiti. Ö sesi açıq, dodaqlanan, dilönü (ince) saitdir. Ö saitinin tələffüzündə dilin orta hissesi azacıq yuxarı qalxmış olur, ağız boşluğunun ön hissesində arxa hissəye nisbetən kiçik bir nov yaranır, dodaqlar isə azacıq öne doğru uzanmaqla dairevi bir şəkil alır. Belelikle, ağız boşluğunun önündəki nova gelib çatmış olan ses axını azacıq öne uzanmış dodaqların dairevi alaraq yaratmış olduğu borudan süzülüb xarice çıxdıqda, ö saiti formalasılır. Burada da ö ilə e saitləri dodaqlara qeder hemməxrec olur. Buna görə də demək olar ki, ö dodaqlanan, yarımcıq *e*-dir.

Azerbaycan edebi dilində ö saiti, əsasən, sözün birinci hecasında – hecanın evvelində (*öd, öz, özül, ölç, ördək, öhdə*), hecanın



Şekil 30 / saitinin teleffüzünde dilin veziyeti.

ortasında (*dön*, *göz*, *söz*, *gövdə*, *dövr*, *qövs*), hecanın sonunda (*böyük*, *köñül*, *şöla*, *şöbə*) olur.

Buna göre de ikinci hecasında ö saiti olan *kösöv*, *bütöv*, *bənövşə*, *bılöv*, *bunövrə* kimi bir neçə söz müstesnalıq teşkil edir. Bununla bele, nəzərə almaq lazımdır ki, son zamanlarda dilimizde formalanma düzeltme ve mürrekkeb sözlerin hesabına ikinci ve ya üçüncü hecalarda ö saitinin işlenme halları müstesnalığı aradan qaldırımaqda ve qanuniyəsdirmekdedir: *gomgöy*, *Göygöl*, *göygöz*, *alagöz*, *dilönü*, *yerkökü*, *yerölçən* ve s.


Tərkibində ö saiti olan sözlerin bir qismi alınma sözleridir: *qövs*, *qövr*, *dövr*, *dövrən*, *dövlət*, *ömür*, *höküm* ve s.

Lakin buradan bele nəticə çıxarmaq doğru olmaz ki, ö saiti Azərbaycan dilində bu sözlerle birgə dillerden götürülmüşdür. Öksine, bu sözlerin eslinde ö saiti olmamışdır ve bu sözler ö saiti ile bir növ azərbaycancalaşdırılmışdır. Çünkü ö saiti nisbetən az işlenilen saitlərdən olsa da, Azərbaycan dilinin mexsusı saitlərindəndir və hətta Azərbaycan dilinin bezi şivelərində ö saiti ikinci, üçüncü hecalarda, xüsusen şəkilçilərde işlenir; mesələn, *görsöz*, *öydödü* (Baki), *görərum*, *görəüsün* (Ayırm), *görər*, *bədöy* (Qazax), bir sıra şivelərde *arkəsöyüñ* (*ərköyüñ*), *arkövən* ve s.

Azərbaycan edəbi dilində ö saiti esasən adı kəmiyyetdə teleffüz olunan bir müsteqil fonemdir. Lakin bezi alınma sözlerde ö saiti uzun teleffüz olunur ki, bu da müsteqil fonem deyildir. Bu adı orta kəmiyyetli ö foneminin bir variantıdır. Uzun teleffüz olunan sözlərə şəkilçi bitişdirildikdə ekseren ö saiti adı halda teleffüz olunur: *şöbə* – *şöbənin*, *şöbəye*, *şöbədə* ve s.

Xüsusən sərbəst üslubda bele teleffüz normal sayılır.

Ş26. I saiti. I sesi dilarxası (qalın) dodaqlanmayan, qapalı bir saitdir. I saitinin teleffüz prosesinin formalanmasına dilin orta ve arxa hissəsi dildibinə doğru çekilib bir az şışmiş halda yumşaq damaga doğru qalxır, alt çene ve dodaqlar isə i saiti mexrecinə nisbetən azacıq gen açılmış olur. Beləliklə, ses axını dilin arxa ve orta hissələri sethi ile damaq arasındakı cığırдан keçib üst ve alt ön dişlerin arasındaki dar açılıqlardan sızılışerek xaricə çıxanda i saiti formalasır. Buna görə de i saiti dodaqlanmayan, dilarxası saitler sırasına daxil edilir ve i saitinin qalın qarşılığı hesab olunur




Şekil 32 / saitinin teleffüzündə dilin veziyeti

Azərbaycan edəbi dilində i saiti söz başında işlenmir. Tek ve coxheçalı sözlerin hem ortasında, hem de sonunda işlenir: *qır*, *qız*, *qiş*, *cindir*, *cığır*, *cılunc*, *qızıl*, *ağı*, *yağı*, *qırğı*, *iltxi*, *çalğı* və s. Aheng qanununa görə dodaqlanmayan qalın saitli hecalara bitişən qapalı saitlı şəkilçilərde i saiti ola biler: -di, -ir, -çı, -ğın, -lı, -lıq və s. Buna görə de i saiti de çox işlenen fonemlərdə sayılır. Müasir Azərbaycan edəbi dilində i saiti esasən adı kəmiyyətli bir fonemdirdir. I saiti bezi sözlərdə qısa, bezi sözlərdə isə azacıq uzadılmış halda teleffüz olunur ki, bunlar da i saitının qısa və uzun variantlardır. Mehə buna görə de bezi sözlərdə işlenen qısa i müeyyən meqamda ixtisara düşür: *ağız* – *ağzında*, *qarın* – *qarnında*, *alın* – *alınında* və s.

Ş27. U saiti. U dilarxası (qalın), dodaqlanan, qapalı saitdir.

Teleffüz prosesinde u saitinin formalanmasında alt çene təqrifən i saitinde olduğu qədər aşağı düşür, dilin arxa hissəsi azacıq arxaya çekilmiş halda yumşaq damaga doğru qalxır, diluci isə ön alt dişlərdən uzaqlaşır. Beləliklə, ağız boşluğunun həcmi də daralmış olur. Bu zaman dodaqlar bir az öne doğru uzanaraq dairəvi şəkil



Şekil 34 *U* saitinin tələffüzündə dilin veziyəti

alır ve *ö* saitində olduğundan bir az dar (təqriben *ü* saitində olduğu kimi) bir boru yolu yaratmış olur.

Mehz qırtlaqdan gelib dil ve damaq arasındaki çığardan süzülərək ağız boşluğununa çatmış olan ses axını dodaqların yaratmış olduğu borudan keçib xarice çıxdıqda *u* saiti formalasılır.

Müasir Azərbaycan edebi dilində *u* saiti geniş dairedə istifadə olunan və sözün her yerində işlenen bir səsdir: *uca*, *uzun*, *yuva*, *yun*, *qoyun*, *quzu*, *su*, *qurşun*, *hücum* və s.


Saitlerin ahəng qanununa görə tərkibində dodaqlanan, qapalı sait olan her cur hecaya bitişən qapalı saitlı şəkilçilərde daima *u* saiti ola bilər. Beləliklə, bir sözdə *u* saiti ilə formalasılan şəkilçilər silsiləsi yaranmış olur: *uğursuzluqdur*, *uzunluğunun* və s.

Müasir Azərbaycan edebi dilində *u* saiti, demək olar ki, həmişə adı kəmiyyətde işlenir və yalnız bəzi ikihecalı sözlərin ikinci hecasında sonor samitlə yanaşı gelen *u* bir qədər qısa tələffüz olunur: *burun* (*buru-n*), *oğul* (*oğu-l*) və s. Buna görə də belə sözlərə saitlə başlanan nisbet şəkilçisi artırdıqda qısa *u* saiti ixtisara düşür, tələffüz olunmır və yazılırmış: *onun burnu*, *sənin oğlun* və s.

Bezən orfoeplik normaya müvafiq olaraq sadalama məqamında sondakı *u* saiti uzun tələffüz olunur: *guru-*, *sulu-*, *duru-* və s.

Beləliklə, aydın olur ki, Azərbaycan dilində *u* saiti ses fonemidir, *u* və *ü* ise şerti məqamlarla əlaqədar variantlardır.

Ş28. *O* saiti. *O* dodaqlanan, açıq, dilarxası (qalın) saitdir. Tələffüz prosesində bu saitin formalasmasında dilin ön hissəsi ağız boşluğunun alt tərəfində arxaya doğru çekilmiş olur. Dilin arxa hissəsi yumşaq damağa doğru qalxır, ağız boşluğu isə arxası böyük, öbü



Şekil 36 *O* saitinin tələffüzündə dilin veziyəti

kiçik olmaq üzrə iki hissəyə ayrılr, dodaqlar da azacıq öne doğru uzanıb dairevi şəkil alır. Bu zaman alt çənə *u* saitinin tələffüzündəki nisbəten bir az çox aşağı duşmuş olur və bununla da hem ağız boşluğu, hem de dodaqlar arasında formalasian dairevi çığır bir qədər genişlənir. Mehz ses axını həmin dairevi çığardan süzülüüb xarice çıxdıqda *o* saiti de tam halda formalasılmış olur


Müasir Azərbaycan edebi dilində *o* saiti de *ö* saiti kimi məhdud derecədə, müyyəyen məqamlarda işlənilir və əsasən, birinci hecanın tərkibində – hecanın başında, ortasında və sonunda olur: *od*, *ox*, *ol*, *oğul*, *gol*, *yol*, *cox*, *go-yun*, *so-yuq*, *do-lu*, *bo-ran*, *to-ran* və s. Azərbaycan dilinin öz şəkilçilərində *o* saiti işlənmir. Lakin dili-mizdə çoxdan işlenən *plov*, *buzov* kimi sözlərin ikinci hecasında, elecə de alınma sözlərin ikinci, üçüncü və s. hecallarında (*kolxoz*, *pedaçoq*, *professor*, *hidroloq*) və bəzi alınma şəkilçilərde (*Hamidov*, *Məmməd-ov*) *o* saiti işlənir

Bele bir faktı da yada salmaq olar ki, son zamanlarda dilimizdə sayı artmış mürrekkeb sözlər, ifadelerin içərisində ikinci, üçüncü və s. hecalarda *o* saitinin işlənməsi qanuniləşməkdedir; məs.: *dəvə-boynu*, *dəvəotu*, *kəklikotu*, *dəmiryol*, *dəlisov*, *Koroğlu*, *tozsoran*, *ortaboy*, *dopdolu* və s.

Bezi sıvılarda də *o* saiti ikinci, üçüncü hecalarda və şəkilçilərde işlənilir.

Azərbaycan edebi dilində *o* saiti adı kəmiyyətli fonemdir, bəzi alınma sözlərdə, xüsusən vurğulu *o* saiti bir az uzun tələffüz olunur. Bele uzadılmış halda *o* saitinin tələffüzüne sual və sadalama məqamlarında da yol verilir. Buna görə də bele uzun *o* adı *o* foneminin variantı sayılır.

Ş29. A saiti. A dilarxası (qalın), açık, dodaqlanmayan bir saitdir. Azərbaycan dilindəki *a* saitonun formallaşması prosesində dil bir qeder axaya çekiildiyi üçün arxa hisse azəciq şişərek yumşaq damağa doğru qalxmış veziyetdə olur, ağız boşluğunun böyük hissesi önde, kiçik hissesi arxada qalır, alt çene isə digər saitlərdəkine nisbetən daha çox aşağı düşür, alt və üst çenənin ön hissəsində yerləşən dişler arasında da çox geniş yol açılır. Belelikle de, ağız boşlığunda müəyyən çalarlıqda qurulmuş avazlı səs axını bir-birindən xeyli uzaqlaşmış dodaqlar və ön dişler arasında yaranmış olan açılıqlıdan suzulub xaricə çıxarkən dodaqlanmayan, qalın, açık bir səs halında *a* saiti formalılmış olur.



Sekil 38. 4 saitının teleffüzünde dilin vaziyatı

Müsair Azərbaycan ədəbi dilində *a* saiti her cür məqam ve şəraitde
ola bilir; yəni həm söz başında (*ay, aş, as, az, al, at, ad, ağ, aç, ax*), həm
söz ortasında (*var, qar, baş, çal, şal, xal, bal, yavaş, bahar, papaq*),
hem söz sonunda (*ata, ana, bala, tala, çala, gara, dalğa*), hem də
şəkilcildərde (-*lar*, -*da*, -*dan*, -*ma*, -*maq*, -*mali*, -*ar*, -*acaq*) işlənir.


Azerbaycan edəbi dilindəki *a* saiti esasen adı – orta kəmiyyətde teleffüz olunur. Lakin müəyyən məqamdan asılı olaraq, elecə də bəzi alınma sözlərdə *a* saiti bir qədər uzadılmış halda, adəten, uzun *a* kimə teleffüz olunur. Məsələn, sadalama və sual tonunda vürgülü *a* saiti uzadılmış halda teleffüz olunur. *ata*, *ana*, *baba*, *harda*? *dağda*? ve s. Bezi alınma sözlerin eslindəki müəyyən fonetik xüsusiyyətlərlə əlaqədar olaraq ekserən ilk hecadı *a* uzun teleffüz edilir: *ali* (a:li), *alim* (a:lim), *dava* (da:va), *saat* (sa:t), *asan* (a:san), *tale* (ta:le) və s.

Hetta bezi şivelerde de müeyyen sözlerin, xüsusen ilk hecasındaki *a* saiti bir qeder uzadılmış halda təleffuz olunur. *yağı* (ya:ğı), *ağı* (a.ğı), *qarı* (qa:rı), *mənə* (ma:), *sənə* (sa:) ve s.

Lakin bele faktların varlığına baxmayaraq, demek olmaz ki, Azərbaycan ədəbi dilində uzun *a* bir müstəqil fonem kimi tam haldə formalılmışdır. Buna görə de uzun *a* səsi Azərbaycan ədəbi dilində adı *a* foneminin bir variantıdır.


§30. Saitlərin qarşılıqlı qoşşığı Azərbaycan eədəbi dilindəki saitlərin növleri, xususən mexrecləri haqqında verilmiş məlumatlar yekunlaşdırarken Azərbaycan dilinin bir sıra fonetik qanunlarını, fonetik xüsusiyyətlərini daha aydın derk etmək baxımından çox mühüm olan belə bir elamətdar cəhəti vada salmağı lazımlı bilirik.

Azerbaycan dilindeki saitleri dikkatle nezarden keçirdikde aydın olur ki, bu saitler, esasen qarşılıqlı qoşalıq teşkil edirler, yəni dildə olan her bir ince saitin qalın qarşılığı olduğu kimi, her bir açıq saiti də qapalı qarşılığı vardır. Bunu aşağıdakı sxemdə daha aydın suretdə nezden kecire bilərik:




Qarşılıqlı qoşalıqdan zahiren kenarda qalan *e* saiti eslinde *i*, *a* arasında formalasdığına göre, hemin saitlerin qalın karşılığı olur. *i* ve *a* ile nisbi qarşılıqlı qoşalıq teşkil edir. Məhz buna görə də bir sırə fonetik hadise ve qanunlarda *e* saiti ile formalasən hecələr *i* və *ö* saiti ile formalasən hecələrlə, demək olar ki, eyniləşir. Məsələn, *iç*, *gəl*, *keç*, *get*, *bil* kimi sözlərin şəkilçiləşməsində tam eyniyə vardır: *iç-ir*, *gəl-ir*, *keç-ir*, *gəl-mış*, *get-mış*, *bil-mış* və s.


Azerbaycan dilindəki saitlərin belə qarşılıqlı qoşalığı haqqında daha aydın təsəvvüre malik olmaq üçün onların tələffuzündən dilin vəziyyətini müqayiseli surətdə eks etdirən aşağıdakı rentgen-foto esasında hazırlanmış sxemləri nözərdən keçirmek faydalı olar




Şekil 40 /u/ ve /ø/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 43 /o/ ve /ø/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 44 /i/ ve /ø/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi




Şekil 41 /o/ ve /ø/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 42 /ø/ ve /e/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 45 /i/, /e/, /ø/, /o/ saitlerinin tolöffüzünde dilin pozisyonlarının müqayiseli şemsi



Şekil 46 Azərbaycan dilindəki saitlerin hamşının tolöffüzündə dilin pozisyonlarının müqayiseli şemsi

AZƏRBAYCAN DİLİNDƏKİ SAMİTLƏR SİSTEMİ (KONSONANTİZM)

§31. Samitlərin təsnifi əsasları. Samit sesləri sait seslərdən fərqləndirən en mühüm əlamətlərdən biri samitlərin xüsusen ağız boşluğunundakı danişiq üzvlərinin müxtəlif tərzde iştirakı ile yaranan seslər olmasıdır. Bele seslərin isə əksəriyyəti kuy esasında, bir qismi kuy və avaz esasında formalıdır. Buna görə də müasir Azərbaycan dilindəki samitler aşağıdakı əsaslar üzrə təsnif olunur:

- 1 Kuyun kəmiyyetine görə.
2. Kuyun yaranma yerinə görə.
- 3 Kuyun yaranma usuluna görə.

§32. Kuyun kəmiyyatına görə. Azərbaycan ədəbi dilindəki samitlər kuyun kəmiyyetine görə sonor və küylü olmaq üzrə, əsasən, iki növə bölünür:

1 Samitlərin bir qismi, ses axınının ağız boşluğununda azacıq maneeye rast gelməsinə baxmayaraq, ağız və ya burun boşluğundan tezyiq göstərmədən xaricə çıxmazı ile yaranır. Bele seslərdə ton əsas təşkil etdiyi halda, kuy cuzi miqdarda ola bilir. Bele samitler saitlər kimi tonlu seslərdir ki, bunlar *sonor samitlər* adlanır. Müasir Azərbaycan ədəbi dilində başlıca dörd sonor samit vardır: *l, r, m, n*.

2. Samitlərin digər qismi isə ses axınının ağız boşluğununda qarşısını kesən maneəni az-çox aradan qaldırmaq üçün güc göstərib açdığı yoldan süzülərək xaricə çıxmazı ile yaranır. Bu zaman, ton – müsiqili ses deyil, kuy törenmiş olur. Buna görə belə seslər *küylü samitlər* adlanırlar.

Azərbaycan ədəbi dilindəki küylü samitlər bunlardır: *b, p, v, f, g, k, z, s, j, ş, ğ, x, q, (k'), d, t, i, (x')*.

Küylü samitlər iki qrupa bölünür. *cinciltili samitlər, kar samitlər*

a) Bezen sait seslərin eməle gelməsində olduğu kimi, samit seslərin eməle gelməsində ses telleri gərginleşmiş və bir-birinə daha çox yaxınlaşmış olur. Beləliklə də unlu-küylü samitlər eməle gelir ki, bunlara *cinciltili samitlər* deyilir.

Müasir Azərbaycan ədəbi dilindəki cinciltili samitlər bunlardır: *b, v, q, ş, d, z, j, y, g, c*.

Bele bir cəhəti də qeyd etməliyik ki, çox zaman, xususen məktəb grammatikalarında, sonor samitlər də cinciltili samitlər qrupuna daxil edilir. Bunun əsası isə sonorların da ünlü samit olmasınaidir.

b) Bezen seslərin eməle gelməsində ses telleri gərginleşmir, ses cığrı daralmır və ses tellerinin ucları bir-birinə çox az yaxınlaşmış olur. Beləliklə, hava axını ses cığırından sərbət keçir və ses tellerinin iti titreməsinə o qədər də səbəb olmur. Ses tellerinin belə zeif rəqslenmesi ilə eməle gelən unsız küylü seslərə kar samitler deyilir.

Müasir Azərbaycan ədəbi dilindəki kar samitlər bunlardır: *(k'), k, p, s, t, f, x, h, ç, ş, (x')*.

Küyun kəmiyyetine görə samitlərin təsnifini aşağıdakı cədvəldə ümumileşmiş halda belə göstərmək olar:

Sonorlar		<i>r, l, m, n</i>	
Küylüler	Cingiltili	<i>b, v, q, d, c, z, ş, g, y, j</i>	Ünlüler
	Kar	<i>p, f, (k'), t, ç, s, x, k, (x'), ş, h</i>	Önsüzler

§33. Kuyun yaranma yerinə görə. Samitlərin təsnifində, əsasən, üç feal üzv nəzərə alındığı üçün samit seslər də üç qrupa bölünür *dodaq, dil, ağız və burun samitləri*.

I. **Dodaq samitləri.** Dodaqların feal iştirakı ilə eməle gelən samitlər dodaq samitləri deyilir. Dodaq samitlərinin iki növü vardır:

a) *qoşadodaq samitləri*. Bu samitlər alt dodaqla üst dodağın kipleşib birdən açılması neticesində yaranır. Azərbaycan ədəbi dilində qoşadodaq samit üçdür: *b, m, p*

b) *dodaq-dis samitləri*. Bu samitlər üst çənədəki ön dişlərin alt dodağaya yaxınlaşması neticesində yaranır. Azərbaycan ədəbi dilində dodaq-dis samiti ikidir: *v, f*.

II. **Dil samitləri.** Dil samitləri dilin feal iştirakı ilə yaranan samitlərdir ki, bunun da aşağıdakı növleri vardır:

a) *dilönü samitləri*. Dilönü samitləri dilin ön hissəsində eməle gelen samitlərə deyilir. Dilönü samitləri də iki cur olur

1. **Dil-dis samitləri** Bunlar dilin ön hissəsinin, xususən onun yanlarını və dil ucunun yuxarı ön dişləre ya toxunması, ya da çox yaxınlaşması ilə eməle gelir.

Azərbaycan ədəbi dilindəki dil-dis samitlər bunlardır: *d, t, z, s, l, n*

Azerbaycan ədəbi dilindəki samitlərin təsnifi cədvəli

Küyün yaranma üsuluna görə	Küyün yaranma yerine görə										Küyün kəmiyyəti-ne görə	
	dodaq samitləri		dil samitləri									
	qoşa-dodaq samitləri	diş-dodaq samitləri	dilönü samitləri		dil-dış	dil-yuvaq	dilortası	dilarxası	dildibi	dildibi qırtaq		
			ağz	burun	ağz	burun	ağz	ağz	ağz	ağz		
kipleşen	<i>b</i>				<i>t</i>			<i>k</i> (<i>k'</i>)			kar	
					<i>d</i>			<i>g</i>	<i>g</i>		cin-giltili kilyüller	
novlu			<i>f</i>	<i>s</i>		<i>ʂ</i>	(<i>x'</i>)		<i>x h</i>	kar		
			<i>v</i>	<i>z</i>		<i>j</i>	<i>y</i>		<i>ğ</i>	cin-giltili		
qovuşaq							<i>ç</i>			kar		
							<i>c</i>			cin-giltili		
kipleşen		<i>m</i>				<i>n</i>					sonor-lar	
novlu	süzgün titrek				<i>l</i>			<i>r</i>				

II Novlu (yaxud sūrtünən) samitlərdir

Kipleşmiş üzvlərin bir-birindən tədricən aralanması ilə və ya müyyəyen üzvlərin bir-birinə yaxınlaşması ilə arada əməlo gələn cığardan küylü ses axınının surtünərək xarice çıxmazı neticesində formalaşan samitlərə novlu (yaxud sūrtünən) samitlər deyilir. Azerbaycan ədəbi dilindəki *v*, *f*, *j*, *s*, *z*, *t*, *r*, *ğ*, *x*, *h*, *y* (*x'*) novlu, yaxud sūrtunen samitlərdir.

III. Saf və qovuşaq samitlərdir Azerbaycan ədəbi dilindəki kiyili samitlər saf və qovuşaq (affrikat) olmaq üzrə iki növə ayrılır: *ç* və *c* samitləri qovuşaq, digər samitlər isə safdır. Ümumiyyətə, Azerbaycan ədəbi dilindəki novlu samitlərə və kiplə-

2 Dil-yuvaq samitləri. Bu samitlər dil öünü yanlarının və ya dil ucunun yuvaqlara (alveollara) və ön damağa toxunması ilə əməle gəlir. Azerbaycan ədəbi dilindəki dil-yuvaq samitləri aşağıdakılardır. *j*, *ʂ*, *c*, *ç*, *r*.

Bunlardan ikisi (*j*, *ʂ*) saf, fişiltılıdır, biri (*r*) sonordur, ikisi isə (*c*, *ç*) dil-diş samitləri ilə dil-yuvaq samitlərinin qovuşuguna *ç* (*ts*), *c* (*dj*) benzevir;

b) *dilortası samitləri* Dilortası samitləri dilin orta hissəsinin ön damağa doğru qalxması ilə əməle gelən samitləre deyilir.

Azerbaycan ədəbi dilinde dörd dilortası samit vardır: *y*, (*x'*), *k*, (*k'*);

c) *dilarxası samitləri* Dilarxası samitləri dilin arxa hissəsi ilə arxa damağın – yumşaq damağın bir-birinə yaxınlaşması və ya toxunması neticesində əməle gelen samitləre deyilir. Azerbaycan ədəbi dilinde iki dilarxası samit vardır *q*, (*k'*);

ç) *dildibi – boğaz samitləri* Qırtağın ön hissəsi ilə dilçək və dil-dibinin arxasında əməle gelen samitlərə dildibi-boğaz samitləri deyilir. Müasir Azerbaycan ədəbi dilinde dildibi-boğaz samiti üçdür: *ğ*, *x*, *h*.

III. Ağız və burun samitləri. Məlum olduğu üzrə, nitq səslərinin boyanmasında iki rezonator – ağız boşluğu və burun boşluğu – muhum rol oynayır.

a) əger damaq pərdəsi yuxarı qalxıb burun boşluğu yolunu keşsə, ses axını ağız boşlığından keçib xarice çıxar və bu zaman ağız sesləri, bu cümlədən ağız samitləri formalasər.

Muasir Azerbaycan ədəbi dilində *m*, *n* sonorlarından başqa bütün seslər (sait və samitlər) ağız sesləridir;

b) damaq pərdəsi aşağı düşərək ağız boşluğu yolunu keşsə, ses axını əsasən burun boşlığından keçib xarice çıxır ki, bu zaman burun samitləri formalasər Muasir Azerbaycan ədəbi dilində iki burun samiti vardır: *m*, *n*

Bunlardan *m* qosadodaq sonorudur, *n* isə dil-diş sonorudur.

§34. Küyün yaranma üsuluna görə. Azerbaycan ədəbi dilindəki samitlər kuyun yaranma üsuluna göre üç qrupa bölünür:

I. Kipleşən (və ya partlayən) samitlərdir.

Kipleşmiş danişq üzvlərinin birdən-birə açılması ilə partlayışla ağızdan çıxan ses axınının törendiyi samitlərə kipleşən (və ya partlayən) samitlər deyilir.

Azerbaycan ədəbi dilindəki *b*, *p*, *d*, *t*, *g*, *k*, *q*, (*k'*), *m*, *n* kipleşən samitlərdir.


şən samitlərə saf samitlər, yarımnövlu və yarımkıpleşen samitlər qo'uşuguna oxşayan samitlər isə q o v u s u q (affrikat) samitlər deyilir. Buna görə de, müasir dilimizdə işlediyimiz ç samitini təqribən yarım *t* və yarım *s* kimi, c samitini isə yarım *d* və yarım *j* tərzində yarımkıpleşen və yarımnövlu samitlərə ayırmış olar. Mehz buna görə de alınma sözlərdə olan c samiti ruscada eksəren *dj* tərkibində yazılır: *caz* – джаз, *Azərbaycan* – Азербайджан və s.

Azərbaycan ədəbi dilindəki samitlərin təsnifini göstərən yuxarıdakı cədvəli nezərdən keçirək.

AZƏRBAYCAN ƏDƏBI DİLİNDEKİ SAMİTLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Ş35. P və B samitləri kipleşen, qoşadodaq, saf, küylü samitlərdir; *p* və *b* samitlərinin teleffüzündə alt dodaq üst dodaqla möhkəm suretdə kipleşir, ses axınının tezyiqi ile dodaqlann bir-birinden aralanması anı olur və bu zaman qüvvətli suretdə tezyiq edən ses axını dodaqların birdən-birə açılması neticesində patılı ilə xarice çıxır. Buna görə de fonetistlərin bir qrupu *p* və *b* seslərini kipleşen, bir qrupu isə partlayan samitlər adlandırır. Bu samitlərdən *p* kardır, *b* isə cingiltildir.

1. Azərbaycan ədəbi dilindəki *p* samiti bəzən bir qədər cingiltileşmiş halda, eksəren isə azacıq nefesli teleffüz edilir; məsələn: *p^hul*, *p^hendir*, *çap^h*, *map^h*, *sap^h* və s



Şəkil 47 *P* və *B* samitlərinin teleffüzündə dodaqların vəziyyəti

Azərbaycan ədəbi dilində *p* samiti sözün hər yerində – söz əvvelində, söz ortasında, söz sonunda işlenir Qeyd etmək lazımdır ki, Azərbaycan dilində sonu *p* ilə bitən çoxhecalı söz yoxdur. Sövti teqlid əsasında formallaşan *tarap-turup* sözü müstəsnalıq təşkil edir. Ümumiyyətlə, *p* samiti sözün tərkibində hər cür sait səsle yanaşı – saitdən əvvəl (*papaq*, *piçılı*, *pozmaq*, *pusqu*),

saitdən sonra (*qapqara*, *dopdolu*, *qupquru*, *qıpqırmızı*) işlenir. Bir sıra sözlerin başında ağız sonorlarından və *y*, *s* samitlərdən əvvəl – yanaşı (*plov*, *plan*, *probka*, *protokol*, *pyes*, *psixoloq*), bəzi sözlər de sonunda sonorlarla yanaşı (*alp*, *qulp*, *turp*) işlenir.

Azərbaycan dilinde bir neçə sözün daxilində işlenən qoşa *p* seslərindən birincisi nefessiz, ikincisi isə cingiltileşmiş halda (teqribən *b* sesi kimi) teleffüz olunur; məsələn: *hoppanmaq*, *tappılı*, *topuz* (*hopbanmaq*, *tapbılı*, *topbz*) və s.

2. Azərbaycan ədəbi dilində *b* samitine sözün daxilində her cür vəziyyetdə tesadüf olunur. Söz və ya heca əvvelində (*bal*, *bel*, *bir*, *bol*, *bürü*, *bəslə*, *böl*, *bıçqı*, *buz..*), söz və ya heca ortasında (*oba*, *baba*, *yaba*, *baba*, *qaba*, *daban*), söz və ya heca sonunda (*qab*, *corab*, *dib*, *cib*). Çoxhecalı sözlərin sonunda *b* samiti müyyəyen derecəde karlaşır, lakin belə karlaşan *b* qətiyyən nefesli *p* sesinə oxşamır; məs.: *kitab*, *məktəb*, *corab* və s.

Təkhecalı sözlərin sonunda olan *b* azacıq karlaşır və buna görə de söz başında və ya saitlər arasında olan *b* sesi qədər cingiltili teleffüz edilmir. Məsələn, *qab*, *cib*, *bağ*, *bığ*, *qaba*, *oba* sözlərində *b* sesini müqayisə edin


Azərbaycan dilində *b* samiti de sözün tərkibində her cür sait ilə yanaşı – saitdən əvvəl (*baba*, *bol*, *bıçqı*) və saitdən sonra (*qab*, *tələba*, *şöba*) işlenir. Azərbaycan ədəbi dilində *b* samiti bir neçə alınma sözün başında *r*, *l* sonorlarından əvvəl, həmin sonorlarla yanaşı (*brilyant*, *brigadir*, *blok*, *blank*) işlenildiyi kimi, bəzi alınma sözlərin sonunda da bir sıra samitlərlə yanaşı (*qəlb*, *cəlb*, *qeyb*, *eyb*, *kəsb*, *gerb*) işlenir

Azərbaycan dilində bir neçə alınma sözün daxilində qoşa *b* samiti də işlenir ki, umumi qaydaya müvafiq olaraq bunlardan birinci *b* bir qədər karlaşmış halda teleffüz olunur *qubba*, *dabbağ*, *dəbbə*, *tibbi* və s.


Ümumiyyətlə, Azərbaycan dilində *b* çox işlenilən samitlərdən dir, *p* samiti isə orta derecəde işlenən samitlərdəndir.

Ş36. T və D samitləri dilönü, dışarıxası, kipleşen, saf, küylü samitlərdir Azərbaycan ədəbi dilindəki *t*, *d* samitləri dilin öz hissəsinin üst-ön dişlərin arxa səthində kipleşməsindən töreyon kuy əsasında yaranan seslərdir. Bu seslərin teleffüzündə dilucu alt-ön dişlərin üstüne sürtünmə vəziyyətində olur. Mehz buna görə de feal üzvlərin iştirakı baxımından bu samitləri dilönü səsler adlandırmaq mümkün olduğu kimi, passiv üzvlərin iştirakı baxımından dışarıxası

səsler de adlandırmış olar. Adəten, *t* səsinin təleffüzündə səs telleri sakit veziyətde, *d* səsinin təleffüzündə ise səs telleri gərgin veziyətde olur. Buna görə de *t* kar samitidir, *d* cingiltili samitidir.



Şəkil 48 *T* ve *d* samitlarının təleffüzündə dilin, dilucunun ve ön dişlərin veziyəti



Şəkil 49 *T* ve *d* samitlarının təleffüzündə dilin üst damağın toxunma veziyəti

Burada belə bir prosesi de yada salaq ki, kipleşmiş üzvlərin bir-birindən aralanma anında *d* səsi kimi formalasmış səs axını azacıq patılıt ilə, *t* səsi kimi formalasmış səs axını isə azacıq nəfəsle örtülür və belə nefəslənme *t* samitinin söz başında və söz sonunda təleffüzündə təzahür edir; məs.: *t^hap*, *t^hop*, *t^hæk*, *at^h*, *kainat^h* və s.

Müasir Azərbaycan ədəbi dilindəki *t* samiti sözün hər yerində, yəni hem söz başında (*tar*, *top*, *tunc*, *tin*), hem söz ortasında (*ata*, *ütü*, *iti*, *qati*, *artıq*, *ortaq*), hem də söz sonunda (*at*, *ot*, *öt*, *kainat*, *camaat*, *töhmət*) işlənir.

Azərbaycan ədəbi dilindəki sözlərin tərkibində *t* samiti saitlərin hamısı ilə yanaşı – həm saitden evvəl, həm də saitden sonra işlənir: *tək*, *tik*, *tük*, *ot*, *tut*, *get* və s. Ancaq alıhma sözlərin başında *t* samiti *r* samiti ilə yanaşı ola bilər: *traktor*, *tramvay*, *trikotaj*, *trest* və s. Bəzi sözlərin sonunda *t* samiti *s*, *ş*, *l*, *r* samitləri ilə de yanaşı işlənir: *məst*, *puşť*, *alt*, *tort* və s.

Bir sıra sözlərin ortasında qoşa *t* de işlənir ki, belə şəraitdə birinci *t* adı halda, ikinci *t* isə bir qəder cingiltili halda təleffüz olunur: *həttə*, *ittihəm* və s.

2. *D* samiti emələ golmə yerinə görə əsasən *t* samitindən fərqli deyil, lakin bu iki samiti ferqləndirən elamətdar cəhet *t* samitinin

kar, *d* samitinin isə cingiltili olmasıdır, yəni *d* samiti səs tellərinin gərginleşməsi ilə töreyen səs axını əsasında *t* mexrəcində formalanış samitidir. Buna görə de *d* samiti dilönü, dışarıxası, kipleşen, külüllü, saf, cingiltili samitidir.

D samiti müasir Azərbaycan ədəbi dilində en çox işlenen samitlərdəndir. Bu samite sözlərin başında, ortasında və sonunda rast gəlmək olur: *dağ*, *dərə*, *dil*, *düz*, *ada*, *qardaş*, *odun*, *ad*, *yad*, *azad*, *yurd* və s. Azərbaycan dilindəki saitlərin hamısı ilə *d* samiti yanışı – saitden evvel (*dolu*, *duz*, *dəniz*, *düz*, *deyil*), saitden sonra (*adam*, *od*, *cidir*, *uduş*, *adəb*) işlənir. Bəzi sözlərin sonunda *d* samiti bir sira samitlərlə, xüsusən *l*, *n*, *r*, *y*, *s*, *z* samitləri ilə yanışı bir heca tərkibinde de işlənir: *cəld*, *cild*, *qənd*, *mərd*, *yurd*, *qeyd*, *qəsd*, *muzd*, *wəs* və s.

Bir neçə alıhma sözünün başında da *d* samiti *r* ilə yanışı işlənir: *dram*, *drap* və s.

Bele bir cəhəti de qeyd etmək lazımdır ki, bəzi sözlərin tərkibində, hem söz ortasında, hem də söz sonunda qoşa *d* işlənir. Nəzərə almaq lazımdır ki, söz ortasında olan qoşa *d*-dən birincisi azacıq karlaşmış halda təleffüz olunur. Söz sonundakı qoşa *d*-dən isə ancaq birincisi təleffüz olunur və bele sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduğda, sondakı qoşa *d*-dən birincisi azacıq karlaşır, ikincisi isə normal halda təleffüz olunur *həddindən*, *rədd etmək* və s.

Ümumiyyətə, *d* samiti söz əvvəlinde və ya saitlər arasında tam cingiltili olur, lakin söz sonunda bir qəder karlaşır. Burada bele bir cəhəti de qeyd etməliyik ki, karlaşma *d* sesinin möqamına görə müxtəlif dərəcədə olur. Əger *d* çoxhecalı sözlərin sonundadırsa, karlaşma çoxalır: *azad*, *qanad*, *Məmməd*, *Səməd*. Əger *d* çoxhecalı sözün sonunda başqa bir samit səsle yanaşıdırsa, karlaşma azalır *qəsd*, *cəld*, *qeyd*, *mərd*. Əger *d* tekhecalı sözlərin sonunda sait sesle yanaşıdırsa, karlaşma son dərəcə azalır: *ad*, *yad*, *dad* və s.

Azərbaycan dilindəki *d* samitının elamətdar xüsusiyyətlərindən biri de onun şəkilçilərin tərkibində olmasıdır: *-di*, *-da*, *-dan*, *-diqca*, *-dir* ..

§37. *M* və *n* samitləri *M*, *n* samitləri müasir Azərbaycan ədəbi dilində nisbətən çox işlenen sonor səslerdəndir. Bu sonorların her ikisi de səs axımının burun boşluğunundan xaricə çıxmazı ilə formalasdığına görə burun sonorları qrupuna daxildir. Lakin səslerin formalasdırılmasında fəal iştirak edən uzvlərə görə bunlar fərqlənir və biri (*m*) dodaqlanan, digəri (*n*) dodaqlanmayan samitlərdən sayılır

1 M samiti dodaqlanan burun sonorudur, çünkü *m* samitinin telleffüzünde dodaqlar *b*, *p* samitlerinin formalaşmasında olduğu kimi kipleşir, lakin damaq perdesi aşağı düşüb ağız boşluğununa geden yolu tutduğu için hava – ses axınının süzülerek burun boşlığundan xarice çıxmazı ile *m* samiti formalaşmış olur. Mehz buna göre de ses axınının az bir hissesi hem damaq perdesinin aşağı düşmesi ile, hem de dodaqların kipleşmesi ile yaranan maneeelerle rastlaşır ve buradan da açıq kuy yaranır, ses axınının esası ise avaz halında qalır, belə keyfiyyetde olan ses axını serbest suretde burun boşlığundan xarice çıxır, bu anda kipleşmiş dodaqların aralanması da vacib deyildir. Mehz bu xususiyetlerine göre de *m* samiti dodaqların kipleşmesi ile formalaşan *b*, *p* samitlerinden ferqlenirler, çünkü *b*, *p* samitlerinin formalaşması üçün ağız boşlığundan süzülüb gelen ses axınının təzyiqi ile dodaqların aralanması və patılıt yaranması zəruridir, *m* sesinin formalaşmasında isə belə proses olmur və buna göre de *m* patılıtlı samitlerden sayılır.

M samitinin telleffüzünde patılıtinin olmadığını və bu cəhdən patılıtlı *b*, *p* samitlerinden ferqləndiyini yoxlamaq üçün aşağıdakı sözləri müqayiseli suretdə telleffüz edek:

Söz sonunda: *kim-kıp*, *küm-küp*, *cım-cib*, *acəm-acəb* və s.

Söz ortasında *b*, *p* samitleri ile yanaşı və onlardan evvel gələn *m*: *domba*, *omba*, *hambal*, *amper*, *gumbultu*, *gombul*, *kömbə* və s.

Bu sözlərin telleffüzündə aydın olur ki, *m* sesinin formalaşmasında kipleşmiş dodaqların açılmasına ehtiyac olmur, buna göre de sözlərin sonundakı *m* sesini telleffüz edərən dodaqları kipleşmiş halda saxlaya bilirik. Lakin sözün tərkibində *m* sesindən sonra başqa bir sesin telleffüzündə kipleşmiş dodaqları aralamaq lazımdır, xüsusən *m* samitindən sonra *b*, *p* samitlerini telleffüz edərən kipleşmiş dodaqlar həmin seslərin ruşeymini yaradıqdan sonra ses axınının şiddetli təzyiqi ile aralanır, beləliklə de patılıt ile xarice çıxan ses *p* və *b* samitleri halında formalaşır. Mehz buna göre de dodaqları aralamadan *m* sesini davamlı telleffüz etmek mümkünür,



Şəkil 50 *M* samitinin telleffüzündə dodaqların və damaq pordosinin vəziyyəti

lakin *b*, *p* seslerini tam formalaşmış keyfiyyetdə davamlı telleffüz etmək mümkün deyil.

M samitini *b*, *p* samitlerindən ferqlendiren en eləmətdər cəhet *m* samitinin burun boşlığundan xarice çıxan ses axını esasında, *b*, *p* samitlerinin ise ağız boşlığundan xarice çıxan ses axını esasında formalaşmasıdır. Buna göre de *m* burun samiti, *b*, *p* isə ağız samiti kimi tanınır.

Burun və ağız samitleri arasındaki fərqli eşil məhiyyətini aydınlaşdırmaq üçün aşağıdakı sözlərin tərkibinde olan *m* və *b* samitlerini iki şəraitdə – burun yolunu bağlayaraq, dodaqları kipleşdirək telleffüz edək: *mal-bal*, *mil-bil*, *miz-biz*, *mala-bala*.

Burun yolunu bağlayaraq telleffüz etdikdə *m* samiti təqrİben *b* kimi seslenir, ikinci şəraitdə isə *b* samiti təqrİben *m* kimi seslenir.

Bu sesler bir-birine çox yaxın olduğu üçün, xüsusən şivələrimizdə bezen biri digərinin evezine de işlənir. Mesələn, *bunu* evezinə *munu* işlənir və s.

Müasir Azərbaycan ədəbi dilində *m* samiti sözlərin hər yerində işlənə bilir. Buna göre de *m* samiti saitlerin hamısı ilə yanaşı – saitlərdən evvel (*mahni*, *mən*, *mey*, *min*), saitlərdən sonra (*dəmir*, *yemək*, *kimi*, *koma*, *kömək*) işlənir.

Hətta bir neçə alınma sözün sonunda *m* səsi bezi samitlərlə yanaşı (*zülm*, *rəhm*, *film*), bir neçə sözün isə daxilində qoşa halda (*amma*, *grammatika*, *mükəmməl*, *hummat*, *ümmən*, *kommutator*) işlənir.

Müasir Azərbaycan ədəbi dilində *m* samiti yalnız sözlərdə deyil, şəkilçilərde de işlənilen fonemlərdəndir: *-ma*, *-mə*, *-maq*, *-mək*, *-m*, *-əm*, *-mal*, *-məli*, *-mi*, *-im*, *-imə*, *-imiz*, *-iməz*, *-mış*, *-mış* və s.


2. Burun sonoru olan *n* sesinin yaranmasında dil və dişlərin veziyəti esasında *d*, *t* samitlərinin telleffüzündəki kimi olur, yeni dilin ön hissesi, xüsusən dil ucu ön damağa sıxlıqlaq ust ön dişlərin arxasına toxunur, lakin fərqli burasındadır ki, *n* samitinin telleffüzündə de, *m* samitində olduğu kimi, damaq perdesi aşağı düşüb ağız boşluğunca çığrı bağladıq üçün ses axını burun boşluğu çığrı ilə süzülüb xarice çıxır, mehz bu prosesdə de *n* samiti formalaşır. Qeyd etmək lazımdır ki, prosesin sonunda dil ucu dişlər arxasından bir qədər geri çəkilir və ses axınının bir qismi ağız boşlığında yaranan çığrı ilə xarice çıxır. Lakin burada da heç bi patılıt yaranmır, buna göre *n* samiti de *m* samiti kimi patılıtsız olur. Ümumiyyətlə, *n* samitinin telleffüzündə ses telleri gərgin olur, ses çığrı darılır, ses axını

zeifleşir, burun boşluğu cığırı ile süzülübü ciddi maneye rast gelmeden xarice çıxan ses axınında kuylu ses azlıq, avaz ise çoxluq təşkul edir. *N* samitinin teleffüzündə bir-burine sıxlımsız halda olan dil ucu ve ön dişlerin aralanması vacib deyil, lakin *n* samitinden sonra başka bir sesin teleffüzü lazımlı olarsa, dil ve diş veziyyetini deyişmeliidir. Məhz buna görə de *n* samiti dil ucunun ön-üst dişler arxasına sıxlımasının yanında ses axınının ağız boşluğunundan deyil, burun boşluğunundan xarice çıxmazı prosesinde tamam formalaşmış olur; dil ucunun dişler arkasından uzaqlaşması *n* samitinin formalaşmasından sonrakı prosesdir. Bunu yoxlamaq üçün aşağıdakı sözlerin sonunda, elece de sözlerin ortasında *d*, *t* samitlerindən əvvəl işlenilən *n* samitini teleffüz edək *on-od-ot*, *an-ad-at*, *indi-intiqam*, *sandig-qanta* və s.

Bu sözlerin sonundakı *n* sesini teleffüz edərkən dili dişler arkasından uzaqlaşdırmağa ehtiyac duyulmur. Halbuki bunlarla yanaşı sözlerin sonundakı *d*, *t* seslerini teleffüz edərkən dil ucunu dişler arkasından uzaqlaşdırmaq zəruridir, eks təqdirde *t*, *d* samitləri tam halda formalaşır. Elece de söz ortasındaki *n* samiti ile bitən heca dil ucunun dişler arxasına sıxlıması ile teleffüz edidir. Lakin sonrakı hecanın baş sesləri *d* ve *t* samitlerini teleffüz edərkən dil ucunun dişler arkasından uzaqlaşması mütləq zəruri olur, eks təqdirde ses axını ağız boşluğunundan xarice çıxa bilmez ve *t*, *d* kimi ağız samitleri de formalaşa bilmez.

Deməli, dil ucunun ön dişləre sıxlıması *n* samitinin formalaşması üçün zəruridir. Dil ucunun ön dişləre sıxlışdır ses axını təzyiqi ilə ön dişlerin arkasından aralanması ise *t*, *d* samitlerinin formalaşması üçün zəruridir. Buna görə de *n* səsi *d* ve ya *t* səsi ile yanaşı olduqda, yeni *nt*, *nd* kimi ses birləşməsinin teleffüzündə dil ucu ilə ön dişlərin sıxlılaşması *n* sesini formalaşdırır, həmin üzvlərin aralanması ise *t*, *d* seslərini formalaşdırır. Burada damaq pərdəsinin qalxıb burun boşluğu cığırını tutması ile *n* sesindən *d* ve ya *t* səsinə keçid yaranır.

N samitinin bele şəraitde formalaşması onun davamlı teleffuzunə de imkan yaradır: *annn*, *cannnn*, *minnnn* çalarlığında *n* sesini uzadaraq teleffuz etmək mumkun ola.



Şekil 51 *N* samitinin teleffüzündə dilin damağı toxunmaveziyyəti

Müasir Azərbaycan ədəbi dilində *n* samiti sözlərin hər yerində işlənə bilir

Bezi alınma sözlərin ortasında davamlı *n* samiti de işlənir: *minnat*, *cənnət*, *müğənni*, *tərənnüm* və s.


Müasir Azərbaycan ədəbi dilində *n* samiti yalnız sözlərin tərkibində deyil, şəkilçilərin de tərkibində işlənən fonemlərdəndir: *-dan*, *-dən*, *-in*, *-in*, *-un*, *-ün*, *-an*, *-ən*, *-lan*, *-lən*, *-san*, *-sən*, *-sin*, *-sən*, *-sun*, *-sən*, *-anda*, *-əndə*, *-gen*, *-inti*, *-inti*, *-anaq*, *-ənak* və s

§38. *L* və *r* samitləri. *L* r məsələ Azərbaycan dilində nisbetən az işlənilən sonorlardandır. Bu sonorlar ses axınının, əsasən ağız boşluğunundan süzülübü xarice çıxmazı ile formalaşdığını görə ağız sonorları adlanır. Lakin seslərin yaranmasında fəal iştirak edən üzvlərin tam eyni olmaması, müxtəlif veziyetdə fealiyyət göstərməsi bu sonorları iki müxtəlif fonem kimi formalaşdırılmışdır


1 *L* sesi novlu, cingiltili, dilönü-dilyanı, sonor samitdir. *L* samitinin formalaşmasında dil ucu yuxarı qalxaraq üst-ön dişlərə və yuvaq kənarına toxunur, dilin arxa hissəsi azacıq qalxmış veziyətde olur, dilin orta və ön hissəsi arasında daalanvari bir cığır yaranır, udlaq boşluğunundan ağız boşluğununa keçmiş ses axını dilin üzəri ilə hereket edərək ciddi manə ilə qarşılaşmadan daalanvari cığırın ilk yanı ilə suzülübü xarice çıxır. Bu prosesde azacıq kuyu yaransa da *l* samiti avazlı ses axını əsasında tam halda formalaşmış olur. Belə bir cəhəti də qeyd etmək lazımdır ki, teleffüz prosesində üst-ön dişlərin arxasına və yuvağına yaxınlaşmış olan dilucu *l* sesi tam formalaşandan sonra aşağı enir. Buna görə də yaxınlaşan üzvlərin aralanması *l* samitinin formalaşması üçün zəruri deyildir və belə yaxınlaşmış üzvlərin aralanması prosesində yaranan zəif patılıtının ise *l* sesinə təsiri yoxdur. Məhz buna görə de *l* samiti patılıt deyil, novlu-dilyanı-suzgın samitlərdəndir. *L* samitinin bele məxrocđo formalaşması onun davamlı teleffüzünə de imkan yaradır. *L* samitinin patılıtısız və davamlı teleffüz imkanına malik olduğunu yoxlamak üçün aşağıdakı sözləri teleffüz edək: *al*, *lał*, *mal*, *bal*, *alt*, *balta*, *dildar* və s. Əger bu sözləri teleffüz edərək barmağımızı dişlər arasına kipleşdirsek, bele bir prosesin şahidi olarıq. *L* ilə bitən sözlərin teleffüzündən sonra dil ucu ust-ön diş arxasına yaxınlaşmış halda olduğu kimi qalır və dil ucunun alt səthi dişlər arasından barmağa

¹ Buna görə do *L* cütkeçidli samitlərdən sayılır

toxunur; *l* sesinin tam formalAŞmasına baxmayaraq dil ucu aşağı düşmür ve geri çekilmir. Lakin söz ortasında *t*, *d* samitlerinden evvelki *l* sesinin teleffuzünün ardınca *t*, *d* samitlerini teleffuz etmek lazımlı olduğu üçün dilucu veziyetini deyişdirir. Buna göre de *l* samitini davamlı teleffuz etmek üçün onun heca sonunda olması zoruridir.



Şekil 52 *L* samitinin teleffüzünde dil ucunun ve üst-ön dişlerin veziyeti



Şekil 53 *L* samitinin teleffüzünde dilin veziyeti

Müasir Azərbaycan dilində *l* samiti sözün her yerinde ve saitlenin hamısı ile yanaşı işlenir: *ləzzət*, *lazım*, *qala*, *əla*, *gəl*, *gül*, *il*, *ol* ve *s*.


Müasir Azərbaycan dilinde işlenilen bir sıra sözlerin daxilində davamlı – qoşa *l* samitine de tez-tez rast gelmek olur: *bəlli*, *güllə*, *silla*, *kollektiv*, *çilla*, *pilla*, *təvallüd*, *novella* ve *s*.

Azərbaycan dilində *l* samiti ile biten sözlərə *l* samiti ile başlanan şəkilçilərin bitişdirilməsi nəticəsində qoşa *l* samitinin işlenilmə daresi getdikcə artır *yollamaq*, *dilli*, *əlli*, *güllük*, *gözəllaşmək*, *bolluq*, *kolluq*, *yalli*, *ballı*, *elli*, *ellik* ve *s*.


L samiti yalnız sözlerde deyil, şəkilçilərin tərkibində de işlenilən fonemlərdəndir: *-l*, *-ul*, *-al*, *-əl*, *-il*, *-ul*, *-əl*, *-lu*, *-li*, *-lu*, *-lù*; *-lən*, *-mali*, *-ilti*, *-ultu*, *-altı* və *s*.

2. *R* səsi novlu, titrek, dilönü, cingiltili, sonor samitdir.

R samitinin teleffüzündə dil ucu yuxarı qalxır ön dişlərin yuvağna toxunaraq iki-üç dəfə dönüb titreyir. Belelikle, ardicil və müntəzəm halda dil ucunun yuvağa toxunub uzaqlaşması nəticəsində yaranan kuy ağız boşluğunundakı avazla qarışır ve bu qovuşaq səs axını esasında *r* samiti tam halda formalılır. Qeyd etmek lazımdır ki, *r* samitinin yaranmasında kuy digər sonorlara nisbəten bir az çox olsa da, *r* samitinin esasını avaz musiqili səs təşkil edir.



Şekil 54 *R* samitinin teleffüzündə dilin veziyeti



Şekil 55 *R* samitinin teleffüzündə dil ucunun titreme veziyeti

Ümumiyyətlə, *r* samitinin formalAŞmasında dil ucunun çevrilme, titreme miqdarı *r*-in söz daxilindəki məqamına görə bir qədər fərqli olur, yəni söz başında, söz ortasında, xüsusən saitlər arasında titreme az olur, dil ucu bir-iki dəfə çevrilir, lakin söz sonunda titreme çoxalır, dil ucu təqribən üç dəfə çevrilir.

Müasir Azərbaycan edebi dilində *r* samiti nisbəten az işlenilən sonorlardandır. Ümumən türk dillerinin, o cümləden Azərbaycan dilinin ilk dövrlərdəki əlamətdar cəhətlərindən biri de *r* samitinin söz başında işlenmeməsidir. Buna görə de alınma sözlərin başında *r*-den evvel bir sait eləvə etmək canlı danışında – şivələrde ümumi, hətta qanuni bir hal olmuşdur. Ele bu əsasda da *rəng* evezinə *trəng*, *razi* evezinə *irəzi* deyilir. Lakin müasir dövrde belə hal getdiyckə azalır, cümlə indi edebi dil – edebi teleffuz normaları ütmüşmiş və bebelikdə de sözlərin fonetik tərkibində bu cür dəyişikliklərə yol verilmir. Buna görə de müasir Azərbaycan edebi dilinin fonemlərindən bəhs edərkən, cəsaretlə deye bilirk ki, *r* samiti de müasir Azərbaycan dilində hər məqamda – söz başında (*rabita*, *radio*, *razi*, *rayon*, *raket*), söz ortasında (*ari*, *qara*, *iri*, *sərcə*), söz sonunda (*qar*, *açar*, *bir*, *cığır*) və her cur saitle yanaşı (*rahət*, *rəng*, *rica*, *rol*, *ruh*, *rütba*, *ritsar*, *reyhan*, *röya*) işlenir.

R samiti yalnız söz köklərində deyil, bir sıra şəkilçilərdə de işlenilən fonemlərdəndir: *-ar*, *-ər*, *-ir*, *-ir*, *-ur*, *-ür*, *-lar*, *-lər*, *-dir*, *-dir*, *-dur*, *-dur*, *-raq*, *-rək*, *-araq*, *-ərək*, *-ari*, *-əri* və *s*.

§39. *K* və *g* samitləri Müasir Azərbaycan edebi dilində *k*, *g* sesləri çox işlenilən samitlərdəndir. Bu samitlərin en əlamətdar

xüsusiyyetlerinden biri budur ki, saitler silsilesindeki *a*, *i*, *ö*, *ü*, *e* kimi ince saitlerin samitler silsilesindeki karşılığı halında işlenilerek Azerbaycan dilinin aheng qanunu daha da sabitledirir. Bellikle de ahəngdarlıq dilin daxili qanunları ve təbieti ile uzlaşmış bir hal kəsb etmiş olur. *K*, *g* samitleri esasən eyni mexrecli səslardır, lakin bunların hər birinin fərqləndirici xüsusiyyətləri de vardır.

1. *K* kipleşen, dilortası, sert damaq, saf, küylü ve kar samitdir. Bu səsi tələffüz edərək dilin orta hissəsi sert damağın ön hissəsinə doğru qalxır və bu iki üzv müyyəyen dərəcədə kipleşmiş bir veziyət alır, dil ucu isə ön alt dişlərə yaxınlaşır. Bele şəraitdə ağız boşluğu cığrı ilə süzültüb gelən səs axını kipleşmiş olan sert damaqla dil ortasını ayırrı və ağızın içinde töreyən piçiltili kuy əsasında *k* samiti formalasılır.

Müasir Azerbaycan ədəbi dilində *k* samiti sözün hər yerində işlənir: *kül, kitab, kas, təkna, iki, təkər, ək, çək, çıçək, bilək, birlik* və s.

Qeyd etməliyik ki, söz sonunda daha çox *k* yox, bəlkə novlu y samitinin kar karşılığı hesab etdiyimiz *x'* işlənir. Buna görə de qrammatika kitablarımızda söz sonunda olan bele *k* samitinin saitler arasında yəsine keçməsindən bəhs edilir: *çıçək – çıçayı, kəklik – kakliya, gullük – gülliyyün* və s.


Muasir Azerbaycan ədəbi dilində *k* samiti söz daxilində esasən ince saitlerle yanaşı işlənir: *əkin, kötük, kiçik, keçi, küçə* və s.

Mənşəyi naməlum *kol, kos* kimi bir neçə sözde və ərəb, fars mənşəli sözlərdə *k* səsi qalın saitlerle de yanaşı işlənir: *kaman, sukünat, məhkum, nakam, kosa, kor, kaş, nankor* və s.

Qeyd etmək lazımdır ki, *k* samiti şəkilçilərin de tərkibində işlənilən fonemlərdən sayılır: *-lik, -rək, -mək, -dək, -əcək, -ki, -ənək* və s.

2 *G* samiti əməle gəlmə yerinə görə *k* samitindən esasən fərqlənmir (bax: şəkil 56, 57). Yalnız fərq burasındadır ki, *g* samiti səs tellerinin gərgin veziyətində tələffuz olunur və buna görə de cingiltili samit sayılır. Bu səslerin fərqini təcrübə yolla dərk etmək üçün aşağıdakı sözləri tutuşdurmaq kifayət edir: *gor – kor, gül – kül, göz – köz, gir – kir, gal – kəl* və s.

Şəkil 56 *K* *g* samitlarının tələffüzündə dilin damağa toxunma voziyəti




Müasir Azerbaycan ədəbi dilində *g* samitinin işlənilme dairesi məhduddur. *G* samiti söz başında nisbətən çox işlənir (*gun,gil,gel,gəl,göz,güt,gah,gur*). Söz ortasında *g* səsi ekserən alınma sözlərdə, ya saitler arasında (*agah, segah, şagird, digər, ağər, məgər*), ya da bəzi sonor seslə, xüsusən *n* samiti ile yanaşı (*mürgu, əngəl, səngər, zəngin, çəngəl*) ola bilir. Söz sonunda isə *n* samiti ile yanaşı işlənir *zəng, cəng, dəng, ləng, tufəng, nahəng, pələng, ahəng, çələng* və s.

G samiti şəkilçilərin tərkibində de çox məhdud halda işlənir: *-gin (əzgin), -ga (özgə), -gi (silgi), -gu (bölgü)* və s.


§40. *K'* və *q* samitləri. Azerbaycan dilində *k'*, *q* sesləri digər samitlərdən dil vahidləri tərkibində işlənilmə nisbətinə görə fərqlənlər. Bele ki, bu samitlərdən birincisi, yəni kar karşılıq olan *k'* çox az və məhdud məqamlarda işlənilən halda, ikincisi, yəni cingiltili karşılıq olan *q* çox və her cur məqamda işlənilir. Buna görə de *q* samiti aheng qanunu üzrə deyisen şəkilçilər qalın saitlerə uzaşan ses kimi işlənilə bildiyi halda, *k'* samiti bele şəraitdə işlənilmə keyfiyyətinə malik deyildir. Belece de kar-cingiltili karşılıq təşkil edən samitlər üçün ümumi olan bəzi əlamətlər karşılıq təşkil edən *k'-q* samitlarında yoxdur.

1 Müasir Azerbaycan ədəbi dilində en az işlənilən samitlərdən biri de kipleşen, dilarxası, küylü, kar *k'* səsidir. *K'* səsini tələffuz edərək, dilin ön və orta hissəsi arxaya doğru çekilir və beləliklə, geri sıxlılmış olan dil arxası yumşaq damağın ön hissəsi ilə, yəni sert damaqla yumşaq damağın birləşmə nöqtəsi ilə kipleşir, dil ucu isə ön alt dişlərin yuvağına söykənmiş halda olur. Məhz bele şəraitdə udlaq boşluğunundan ağız boşluğununa keçmiş səs axını kipleşmiş üzvləri aralayıb azaciq patılıtlı – kuy halında süzülərək xaricə çıxdıqda *k'* samiti tam halda formalasılır.

Müasir Azerbaycan ədəbi dilində *k'* səsi son dərəcə az işlənildiyinə görə bu ses mustəqil fonem kimi tanınmamış və yazıda bu səsi xüsusi hərfi işarə ilə yazmaq zəruri olmamışdır. Bu ses bəzi sözlərdə, xüsusən yeni alınma sözlərdə *k* hərfi ilə (*kolxoz, kommunist, kadr*), bəzi sözlərdə isə, xüsusən söz ortasında *q* samiti ilə qoşa geldikdə (*saqqal, hoqqa, baqqal*), eləcə də ərəb dilindən alınma bir sıra sözlərdə (*məqsad, iqtisad*) *k'* samiti *q* hərfi ilə yazılır. Bunu da qeyd etməliyik ki, ərəb mənşəli bəzi sözlərin sonunda *q* hərfi ilə yazılan səsler karlaşaraq *k'* kimi tələffuz olunur, lakin bu səsler müvəqqəti karlaşır və öz əşlini itirmir, yəni *q* samiti olaraq qalır.



Şekil 57 *K'* ve *g* samitlerinin teleffüzünde dilin, dişlerin ve damaq pörsesinin veziyeti



Şekil 58 *K'* - *q* ve *k* - *g* samitlerinin teleffüzünde dilin veziyeti


Müasir Azərbaycan ədəbi dilində *q* samiti sözün başında ve ortasında çox, sonunda ise nisbetən az işlənir.

Müasir Azərbaycan ədəbi dilindəki *q* samitinin söz daxilindəki şeritini diqqətli nezərdən keçirdikdə, belə bir nəticəyə gelmek olur ki, bu *q* sesi ekserən qalın saitlərle yanaşı işlənir: *qara*, *qorxu*, *quzu*, *qızıl*, *halqa*, *çinqıl* və s.

Məhz bu xüsusiyyətlərinə görə də *q* samiti şəkilçi tərkibinde ancaq qalın saitlərle yanaşı işlənə bilir. Belə şəkilçilər ince saitli hecalara bitişdirildikdə *q* samiti *k* samiti ilə əvəzlenir. Beləliklə də, şəkilçi iki variantlı olur: *-maq*, *-mək*, *-lıq*, *-lik*, *-acaq*, *-əcək*, *-diq* və s.

K' samiti, ümumiyyətle, qalın saitlərlə yanaşı işlənir (*kolxoz*, *komuna*, *kosmos*), ancaq bir neçə sözde ince saitlə de yanaşı olur (*tərək'qi*, *fizik*, *fonetik* ...).

2 *Q* samiti *k'* samitinin cingiltili qarşılığıdır, çünki *q* samitinin teleffüzündə danışq üzvlərinin veziyyeti əsasən *k'* sesinin teleffüzündəki kimi olur, ferq yalnız burasındadır ki, *k'* sesinin teleffüzündə ses telleri sakit veziyetdə, *q* sesinin teleffüzündə ise ses telleri gərgin veziyetdə olur.



Şekil 59 *K'* ve *q* samitlerinin teleffüzünde dilin damğa toxunma veziyeti

Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, *q* samiti ince saitlərlə yanaşı işlənilməz. Müasir Azərbaycan ədəbi dilində bir sərəsələr vardır ki, bunların tərkibində *q* samiti ince saitlərlə yanaşı işlənir ki, belə sözlərin çoxu almamadır: *qənaət*, *qıymət*, *iqlim*, *muqəssir*, *qeyd* və s.

Müasir Azərbaycan ədəbi dilində işlənilen sıra alınma sözlərin başında *q* samiti *r* sonoru ilə de yanaşı işlənir: *gram*, *qrip*, *grup* və s.


Ş41. *F* və *v* samitləri. Azərbaycan dilində *f*, *v* qoşa-qarşılıq keyfiyyəti samitları tam fonem halında sonralar formalılmış səslerdir. Buna görə de müasir Azərbaycan ədəbi dilində bu samitlər çox az işlənir və əsasən alınma sözlərin tərkibində olur. Lakin bu səslerin məhdud derecədə işlənilməsindən baxmayaraq, qoşa-qarşılıq mahiyyəti samitlər kimi tam formalılmış fonemlərdir və müasir Azərbaycan ədəbi dilinin fonetik vahidləri kimi artdıqlarıdır.

1. *F* sesi novlu, diş-dodaq, saf, kuylü və kar samitidir. *F* sesinin teleffüzündə feal iştirak edən alt dodaq yuxarı ön dişlere doğru istiqamətlənərək alt ön dişlərin üstünü örtür, üst ön dişlər aşağı enerək alt dişlərin üstünü örtən alt dodağa toxunma veziyetində olur və bunların arasında cığır yaranır. Qeyri-gərgin veziyetdə olan ses tellerinin iştirakı ilə səsə çevrilmiş hava axını həmin cığırdañ süzülərək keçib üst dodağa toxunduqda güclü kuy yaranır və həmin kuy *f* samitini formalasdırır.

Müasir Azərbaycan ədəbi dilində *f* samiti sözün her yerində – söz başında, söz ortasında, söz sonunda işlənir: *fikir*, *familya*, *fəlsəfə*, *fərəsət*, *fənn*, *fürsət*, *səfər*, *vəfa*, *səfa*, *dəfə*, *vaqif*, *saf*, *dəf*, *hərf*, *kif*, *təraf*, *neft* və s.

Müasir Azərbaycan ədəbi dilindəki sözlerin tərkibində *f* samiti her cur saitle yanaşı (*faiz*, *ifadə*, *fel*, *kef*, *şəhər*, *iftixar*, *fit*, *qıfil*) ola bildiyi kimi, bir sıra sözlərin başında *r*, *l* sonorları ilə yanaşı (*frank*, *fraksiya*, *fleyta*, *flora*), bir neçə sözün sonunda ise *l*, *r*, *q* samitleri ilə yanaşı (*zulf*, *hərf*, *vəqf*, *səqf*) işlənir.

F samiti şəkilçilərin fonetik tərkibində işlənilməz.



Şekil 60 *F* və *v* samitlərinin teleffüzündə dilin, üst ön dişlərin və dodaqların veziyeti

2. V səsi de novlu, dodaq-diş samitidir və f samitindən əsasən cingiltili olması ilə fərqlənir

Müasir Azərbaycan ədəbi dilində v samiti f samitine nisbətən çox işlenir, həm də yalnız alınma sözlərdə deyil, mənşəcə esil Azərbaycan sözlərinin tərkibində de her məqamda – söz başında, söz arasında, söz sonunda işlenir: *var, ver, vur, nəvə, yuva, davar, yava, yavaş, sev, av, ov, ev, alov* və s.

Müasir Azərbaycan ədəbi dilindəki sözlerin tərkibində v samiti, demek olar ki, bütün samitlərlə yanaşı ola bilir (*avar, dəvə, divar, qıvrıq, qıvırıcıq, qovurma, suvaq, dövr, vücud, sevgi, veriliş*) və elece de bəzi sözün ortasında (*qıvıq, əvvəl*) qoşa halda da işlenir.

Müasir Azərbaycan dilində v samiti sonradan formalışmış və ya alınma bəzi şəkilçilərin tərkibində de işlenir: *-sov (uzunsov), -lov (oxlov), -ov, -yev (Həsənov, Əliyev), -vi (kütləvi)* və s

§42. S və z samitləri. Müasir Azərbaycan dilində qarşılıq-qoşalıq təşkil edən bu səsler tam formalışmış halda həm tarixən söz daxilindəki məqamına görə, həm də müasir ədəbi dilde işlenilmə kəmiyyətinə və keyfiyyətinə görə fərqlənen fonemlərdir.

1. S səsi novlu, dilönü-dışxası, saf, küylü, tekkeçidli kar samitidir. S samitinin təleffüzü prosesində dilin ön hissesi sərt damağa doğru yaxınlaşır, dilin ucu ise alt öz dişlərin üstü (ucları) ilə, təqribən bir seviyyədə durur. Mehz bele şəraitde ses tellerinin sakit titrəyişi neticesində səsə çevrilmiş olan hava axını dil ilə sert damaq və alt öz dişlər arasında yaranan arxdan (novdan) süzülüb xaricə çıxdıqda s samiti tam halda formalışır. Bele bir xüsusiyyəti de burada qeyd etmək lazımdır ki, s samitinin təleffüzündə dil ilə damaq arasındakı yaranmış olan arx ses axını xaricə çıxana qədər cini üfüqi vəziyyətdə qalır və ses axını ikinci bir keçidlə rastlaşır. Buna görə də s tekkeçidli samitlərdən sayılır.

Müasir Azərbaycan ədəbi dilində s samiti sözün hər yerində – söz başında (*sağ, sər, söylə, sev* və s.), söz arasında (*asan, istək, təsvir, progressiv, professor*) və söz sonunda (*as, tas, tələs, tərs, əbas, bəhs, həvəs, dərs*) işlenildiyi kimi saitlerin hamısı ile yanaşı ola bilir. *sağ, sol, su, suz, siz, söz, sən, sel, qısqanc* və s.

S samiti müasir Azərbaycan ədəbi dilindəki bir sıra alınma sözlərin başında *n, m, l, t, k', g, p* samitleri ilə (*snayper, smeta, slavyan, stəkan, skripka*), sonunda isə *n, m, l, r, b, k, k', g, p, h, v, y, x* samitleri ilə (*rels, dərs, həbs, əks, boks, gips, bəhs, qövs, reys, şəxs*) yanaşı

işlenir. Bəzi alınma sözlerin ortasında s samiti qoşalaşmış halda da işlenir: *hissə, kassa, həssas, təbəssüm* və s.

Orfoqrafiya qaydasına əsasən bəzi alınma sözlərin başında (*sse-nari*), sonunda (*miss, kiss*) qoşa s yazılsa da, bunlar şərti mahiyyətlidir, çünki ancaq saatle başlanan şəkilçi bitişdirildikdə belə sözlərin sonundakı qoşa s davamlı təleffüz olunur. Adı halda işlənildikdə həm başda, həm də sonda bir s kimi təleffüz olunur.

Müasir Azərbaycan dilində bir sıra şəkilçilərin fonetik tərkibində de s samiti işlenir: *-siz, -siz, -suz, -san, -sən, -sin, -sin, -sun, -sün, -sa, -sə, -asi, -əsi* və s.


2. Z səsi novlu, dilönü, dışxası, saf, küylü, tekkeçidli, cingiltili samitidir. Z samitinin təleffüzü prosesində səs tellerindən başqa digər danışq üzvlərinin iştirakı – vəziyyəti s samitinin təleffüzü prosesindəki vəziyyəti ilə eyniyət teşkil edir. Lakin z samiti gərgin vəziyyətdə səs tellerinin titrəməsi ilə səsə çevrilmiş hava axımı əsasında formalışan ses olaraq kar qarşılığı s samitindən cingiltili samit kimi fərqlənir.

Müasir Azərbaycan dilində z samiti de sözlerin her yerində işlenir. Sözlərin tərkibində z samiti hər cur saatle yanaşı (*az, qızıl, zoğal, uzun, zinət, zər, zövq, zulf, uzuk, zeytun, tez*) ola bilir. Hətta bəzi alınma sözlərin sonunda *r, ğ, h* samitleri ilə yanaşı (*tərz, fərz, məzg, məhz*), bəzi sözlərin isə daxilində qoşa halda (*izzət, ləzzət*) işlenir.

Müasir Azərbaycan dilində z samiti de şəkilçilərin fonetik tərkibində işlənilən fonemlərdəndir: *-siz, -siz, -suz, -süz, -iniz, -iniz, -unuz, -unuz, -maz, -maz, -ciğaz, -ciyəz* və s.

§43. Ş və j samitləri. Ş, j samitləri kar və cingiltili qarşılıq təşkil edən sesler olmaqla bərabər, işlenilmə dairesinə və hətta tarixinə görə Azərbaycan dilində bu səslerin mövqeyi fərqlidir. Bele ki, ş samiti qədimdən Azərbaycan dilinin məxsusi fonemi kimi işlənilmiş səslerdən olduğu halda, j samiti, demək olar ki, alınma sözlər vəsiyyəciliyi ilə sonralar formalışmış bir fonemdir.

1. Ş səsi novlu, dilönü-yuvaq, cutkeçidli, küylü, kar samitidir. Ş samitini təloftuz edərkən, dil ucu üst dişlərin yuvaqlarına doğru



Şəkil 61. S və z samitlərinin təleffüzündə dilin üst damağa və dişlərə toxunma vəziyyəti

azacıq uzanmış olur, dilin ön üst hissesi ise özünün geniş sahesi ile yuvaq arasında müeyyen arx yaradır, dilin arxa hissesi de bir qeder yuxarı qalxmış olur Beləliklə de ses tellerinin sakit titrəməsi ile səsə çevrilmiş olan hava axını iki keçiddən, yeni hem dilin arasından, həm de dilin ön hissəsindən süzülərək xaricə çıxdıqda ş formalasır Buna görə də ş səsi cütkeçidli fişılıt şamit kimi tekkeçidli, fişılıt ş samitindən fərqlənir.

Müsəris Azərbaycan ədəbi dilində ş samiti her cür sövti veziyətde, sözün her yerində işlənir ve sözün daxilində her cür saatle yanaşı (*düş, beş, iş, şal, şor, şırlı, sur, subhə, şövg*) ola bilir.

Müsəris Azərbaycan ədəbi dilində ş samiti bəzi alınma sözlərin başında *t, r, p, l, k'* samitləri ilə (*stat, sırfi, spris, slang, şkaf*), sonunda ise *r* samiti ile (*ərş, fərş, marş*) yanaşı, bəzi sözlərin ortasında ise qoşa halda (*meşşan*) işlənir

Bunu da xüsusi qeyd etmek lazımdır ki, ş samiti tekce sözlerin tərkibində deyil, şəkilçilərin de tərkibində işlənilen fonemlərdəndir: -*ış*, -*ış*, -*uş*, -*üş*, -*mış*, -*mış*, -*muş*, -*müs*, -*daş*, -*laş* və s.


J səsi novlu, dilönü-yuvaq, cütkeçidli, küylü samitdir, cingiltili olması ilə ş samitindən fərqlənir.

Müsəris Azərbaycan ədəbi dilində *j* samiti çox məhdud məqdarda, xüsusən alınma sözlərin tərkibində işlənilen bir sesdir.

Ümumiyyətə, Azərbaycan dilində bu səsin varlığı, əsasən bəzi ses teqlidi əsasında formalasmış *qıjılıt, vıjılıt, qıjıraqıj* kimi sözlərde və bəzi şivelerde *c* evezine (*baci – baji, hacı – hajı*) işlənən *j* səsi ilə bağlıdır. Buna görə də əger belə faktlar və bəzi alınma sözler nəzəre alınmazsa, bu səsin ədəbi dilindəki yeri heçə ene biler. Lakin son zamanlarda alınma sözler hesabına *j* sesli sözlərin artması, bəzi şivelerde *j* səsinin varlığı, ümumiyyətə, bu səsin get-gedə inkişaf edərək fonem kimi sabitləşməsinə şərait yaratmışdır. Mehz buna görə də bir səsin yazida xüsusi əlametle işarə edilməsi, xüsusi hərfle göstərilməsi zəruri olmuşdur.

Şekil 62 Ş ve j samitlərinin teleffüzündə dilin üst dameğə toxunma veziyəti

74



Ş-J

Qeyd etmək lazımdır ki, *j* samiti məhdud məqdarda olsa da, sözlərin her yerində işlənir: *jurnal, ajdaha, tiraj* və s.

Ş-44. Ç ve c samitləri. Bu seslər iki mexrecə qovuşması əsasında formalasmasına görə müasir Azərbaycan ədəbi dilindəki digər küylü samitlərdən əsası suretdə ferqlişən samitlardır Mehz buna görə də digər küylü samitler saf mexrecli, ç və c isə qovuşmuş mexrecli seslərdən sayılır. Belə əsaslı ferqdən başqa ç və c samitlərinin daha bir sıra eləmetdar xüsusiyyətləri də vardır.


1. Ç səsi kipleşen-novlu, dilönü-yuvaq, küylü, qovuşmuş bir samitdir. Ç samitinin təleffüzü prosesində dil öünü ust çənəndən ön dişlərin yuvağına doğru qalxıb kipleşərək t səsinin mexreci veziyətində olur, lakin ağız boşluğu ilə süzülərək kipleşən üzvlərə səs axını yaxınlaşdırıddır, kipleşən üzvlər birdən-bire deyil, tədrisən aralanır və bunların arasında yaranan novdan hava axını süzülərək xaricə çıxır. Mehz belə şəraitdə səs axını əvvəlcə t əcərətgəndə formalasarkən aralanan üzvlər arasındaki novda ç əcərətgəndəndə səsle qovuşur və beləliklə də, süzülüb xaricə çıxarken qovuşmuş c samiti tam halda formalasmış olur. Buna görə də, demək olar ki, ç samitinin başlangıcı *t*, sonu *s* olur. Bunu yoxlamaq üçün *ts* ses birləşməsini sürətli təleffüz etmək olar ki, belə təleffüzdə ç əcərətləri birləşdirilir. Görünür elə bu xüsusiyyətinə görə də latın elifbası əsasında olan yazarların bezisində və transkripsiyada ç samiti mehz *t* və ş seslərin bildirən herfi işarələr tərkibində yazılır *tsch* (*t – t, sch – s*), *ts* (*t – t, s – s*). Mehz belə xüsusiyyətinə əsasən ç samitini yarımt *v* və yarım *s* qovuşuğu əsasında formalasən samit hesab etmək olar.

Müsəris Azərbaycan ədəbi dilindəki ç samiti her cür saat ilə yanaşı (*aç, çox, qıç, uç, çənə, iç, cilla, keç, çöl, uç*), bir neçə sözün sonunda ise *r, n, t* samitləri ilə yanaşı (*març, linç, matç*) ola bilir.

Ç samiti müasir Azərbaycan ədəbi dilindəki sözlərin her yerində – söz başında, söz ortasında, söz sonunda işlənir.

Müsəris Azərbaycan ədəbi dilində məhdud halda olsa da, bəzi şəkilçilərin fonetik tərkibində ç samiti müstəqil fonem kimi işlənir: -*çι*, -*çι*, -*çu*, -*çu*, -*çə*, -*çə* və s.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan dilinin orfoqrafiyasına görə iki və ikiden artıq heçəli sözlərin axırında ç teleffüz edilsə də yazılmaz və ancaq c yazılırlar



Şekil 63 Ç ve c samitlərinin teleffüzündə dilin üst damağə toxunma veziyəti

75

2 C samiti öz mexrecine göre *ç* samitinden yalnız cingiltili olması ile ferqlənir. Buna görə də demək olar ki, *c* samiti yarıml *d* ve yarıml *j* samitinin qovuşugudur.

Müasir Azərbaycan ədəbi dilində *c* samiti çox işlənen qovuşaq samitidir. *C* samiti her cur sövti şəraitdə sözün hər yerində – söz başında, söz ortasında, söz sonunda ve her cur saitlə yanaşı (*can, cod, cummaq, cib, cücü, sac, alici, gec, guc, kərpic*) işlenir.

Bunu da qeyd edək ki, *c* samiti bəzi sözlerin ortasında qoşa halda (*münəccim, təaccüb*), bəzi sözlerin ise sonunda *r, n* samitləri ilə yanaşı (*xarc, dinc, qilinc*) işlenir.

Müasir Azərbaycan dilindəki şəkilçilərin də fonetik tərkibində *c* samiti *ç* samitine nisbətən daha çox işlənilən bir fonemdir: *-ca, -ca-, -ici, -ici, -acaq* və s


Ş45. *X, ğ və h* samitləri. Bu sesler dilin arxa hissəsində, dil dibi ilə udlaq arasında formalasən samitlərdir. Ümumiyyətlə, Azərbaycan dilində ancaq udlaqda formalasən ses yoxdur, lakin udlağa yaxın bir məqamda, xususən dilarxasının və dil dibinin feal iştirakı ilə formalasən üç samit vardır ki, bunlar bir sıra xüsusiyyətləri ilə ferqlənən fonemlərdir.

X səsi novlu, dilçək-dildibi, saf, küylü, kar samitidir. *X* sesini təleffuz edərkən dilin arxa hissəsi ilə dilçək yumşaq damaq arasında bir arx əməle gelir ve ses axımı həmin arxdan keçərək, dilçəyi de tərpədir ve xəzif bir xırıntı eṣidilir.

Müasir Azərbaycan ədəbi dilində *x* samiti sözün hər yerində işlenir. Çoxhecalı sözlerin sonunda yazılan *q* samiti de Azərbaycan ədəbi təleffuz normalarına uyğun olaraq *x* halında təleffuz olunur və ancaq saitle başlayan şəkilçi bitişdirildiyi zaman *x* səsi cingiltili qarşılığı olan *ğ* samiti ilə əvəz edilir.

Müasir Azərbaycan ədəbi dilində *x* samiti hər cur saitlə yanaşı (*ax, xal, ox, xor, çıx, xırda, yuxu, xörək, xəbər, ıxtira, daxil, xeyir*) işlenir və bəzi sözlerin başında *r, l* samitləri ilə (*xrom, xlor*) və bəzi sözün sonunda ise *l, r, n* sonorları ilə (*galx, arx, bronx*) yanaşı ola bilir.

Şəkil 64 *H, x, ğ* samitlərinin təleffüzündə dil dibinin və qırtağın vəziyyəti



H-X, ğ

2. Ğ samiti *x* samitindən əməle gelme yerine görə deyil, sadəcə cingiltili olması ilə ferqlənir

Müasir Azərbaycan ədəbi dilinde *ğ* səsi söz başında olmur, lakin söz ortasında (*ağac, yorğan, dağdağan*) və təkhecalı sözlerin sonunda (*ağ, dağ, çağ*) işlenir.

Başqa dillərdən keçmiş sözlerin başında olan *ğ* səsi *q* ilə əvəz edilir: *ğəzəb, ğələbə, ğürur* əvezinə *qəzəb, qələbə, qürur* işlenir.

Müasir Azərbaycan ədəbi dilində *ğ* samiti bir-iki söz nezəre alınmazsa, demək olar ki, ancaq qalın saitləri yanaşı işlenir.

Müasir Azərbaycan ədəbi dilində *ğ* samiti bəzən şəkilçinin tərkibində variant samit kimi, hətta heca başında işlenir: *-ğın* (azığın), *-ğün* (vurğun), *-diğι* (aldığı), *-duğu* (olduğu), *-ciğaz* (uşaqçığaz), *-ağan* (qaçağan) və s.

3. H samiti cingiltili qarşılığı olmayan kar, novlu, kuylü, qırtaqdildibi samitidir. Təleffuz prosesində ses tellerinin sakit titrəyi ilə səse çevrilmiş olan hava axını qırtaq və dil dibi arasında əməle gələn ciğirdən keçib ağız boşluğu ilə süzülərək xarice çıxdıqda *h* samiti tam halda formalasılır.

Müasir Azərbaycan ədəbi dilində *h* samiti sözlerin hər yerində – söz başında, söz ortasında, söz sonunda işlenir və hər cur saitlə yanaşı (*hara, hucum, hogqa, hökm, zahir, ah, gah, ahu, yəhər, mehman, möhür, öhdə*) ola bilir.

Bəzi əreb mənşeli sözlerin ortasında *h* samiti qışalaşmış halda da işlenir: *təhhid, müsəhhid*

Ümumiyyətle, *h* samiti Azərbaycan dilində çox az işlənen səslərdəndir

Ş46. *Y* samiti. *Y* səsi sərt damaq-dilortası, novlu, yarımkuyulu-yrımsonor, saf, cingiltili samitidir. *Y* sesinin təleffüzündə dilin orta hissəsi sərt damağa doğru yaxınlaşır, bunların arasındaki açıqlıq, elece dodaqların arasındaki açıqlıq təqribən *i, e* samitlərinin təleffüzündəki vəziyyətdə olur. Dilin ucu isə aşağı ön dişlərin sırasında yuvağa azacıq yaxınlaşır.

Gərgin vəziyyətdə olan ses tellerinin titrəyi ilə yaranmış səs axını ağız üzvlərinin bele vəziyyətində sərt damağın arasında əməle gələn arxdan keçib ciddi mancə ilə rastlaşmadan dil ilə damaq arasındakı novdan suzulərək dişlərin və dodaqların arasından xarice çıxdıqda *y* samiti formalasılır



Şekil 65 *Y ve x' samitlerinin teleffüzündə dilin üst damaga toxunma veziyeti*

Lakin Azerbaycan dilindeki *y* sesi diger sonorlardan məxsusi kar qarşılıqlı olmasına görə fərqlənir və küylü samitlərdən sayılır. Müasir Azerbaycan əlifba-sında *y* samitının kar qarşılığı kimi işlənen sesin xüsusi hərfi işaresi yoxdur. Diləde olan bu ses *k* hərfi ilə yazılır. Məsələn, *çığır*, *cörək* və bu kimi sözlərin sonundakı *k* əsində *k* deyil, *y* samitinin kar qarşılığıdır. Biz şərti olaraq bu səsi *x'* işaresi ilə göstəririk və buna görə də yuxarıdakı sözləri *çığçax'*, *cörəx'* şeklinde teleffüz edirik.

Müasir Azerbaycan dilindəki *y* sesi hər cür fonetik şəraitde sözün hər yerində – söz başında, söz ortasında, söz sonunda və bütün saitlerde yanaşı işlənir: *ay*, *oynaq*, *qiyqac*, *qeyrat*, *ayrı*, *dıyma*, *dəymək*, *yağ*, *yox*, *yığ*, *yun*, *yemək*, *yəhər*, *yük* və s.

Müasir Azerbaycan ədəbi dilindəki alınma sözlerin bir qismində qoşa y söz ortasında işləmər *ayyam*, *adəbiyyat*, *müəyyən* və s.

Şəkilçilərin tərkibində y sesi mehdud halda, həm de əsas fonem kimi yox, variant halında və bitişdirici – artırılan samit kimi işlənir: *-ciyəz* ., *-yan* ., *-y* (dinle-*y*-ir, anla-*y*-acaq) və s.

Lakin *y* sesinin kar qarşılığı kimi tanıdığımız *x'* samiti heca başında, heca ortasında işlənmir, bu samit ancaq heca sonunda ola bilir. Buna görə də eger hecanın və ya sözün sonunda *k* yazılsrsa, bele hecalarda və sözlərdə saitlərdən sonra *k* hərfi *x'* kimi teleffüz olunur: *çığçax'*, *cörəx'*, *galəx'*, *kax'lix'* və s.

Ümumiyyətə, bele bir nəticəyə gelmək olar ki, *x'* sesini hələlik tam halda formallaşmış fonem hesab etmek olmaz.

NİTQİN FONETİK PARÇALARI

547. Nitq parçaları haqqında. İnsan fikirlerinin ifadesi olan dil – nitq öz maddi qabığına görə zamanca bir-birini izleyen müxtəlif səslerin axınıdır, yaxud zamanca biri digerini izleyen fonetik həlqələrdən ibaret bir fonetik zəncirdir. Bu fonetik zənciri təşkil edən həlqələr isə müxtəlif böyükükde olur. Çünkü nitq prosesində fonetik axın bezen qısa, bezen uzun parçalara bölünür və her parça az və ya çox davam edən fasilelərlə və müxtəlif derecəli zərbelerle bir-birindən ayrılır. Bu fasilelərin bəzisi yazıda durğu işaretləri ilə (nöqtə, vergül və s.) qismen uyğun gelirse də, bir qismı durğu işaretləri ilə uyğun gelmir.

Fonetik əsasda formallaşan nitq zəncirini müxtəlif derecəli zərbe və fasilelərlə ayrılan həlqələrin nitqin fonetik parçaları adlanır.

Nitq zənciri mezmunca müxtəlif mənəhələlərə parçalandığı kimi, maddi varlığına, yəni fonetik təzahürinə görə de müxtəlif fonetik həlqələrə parçalanır ki, bunlar əsasən aşağıdakılardan ibaretdir *ibara*, *qıtə*, *heca*, *sas*.

Mehz belə bir baxımdan aşağıdakı metnin fonetik parçalarını nezərdən keçirek.

Axşam qaranlığı çökür, qaş qaralır, sanki bütün kainat qara bir pərdəyə bürünür. uzaq boşluqlarda bir ulduz yanır O, əfsanəvi bir xəyal kimidir (M. İbrahimov).

Bu metn bir neçə cümledən ibaretdir və bu cümlekələri söyleyərken və oxuyarkən hasil olan fonetik axın təqribən fikri bütövleşmələrə, yəni cümlekələrə müvafiq olaraq nitq prosesində əmələ gelən fasilelərlə kəsilir. Beləliklə də, nitqin ümumi fonetik axını davamlı fonetik birləşmələrə parçalanır. Belə davamlı fonetik birləşmə halında parçalanma əlamətləri müxtəlif təzahürlərə malik olsa da, burada en mühüm əlamət fasile edib nəfəsalma prosesi hesab olunur. Lakin bunu da qeyd etməliyik ki, nəfəsalma hər zaman vacib deyil, vacib olan budur ki, təqribən cümleyə bərabər olan fonetik birləşmə xüsusi növlü vurğu ilə nitqin fonetik zəncirində bir durğunluq nöqtəsi yaradır, təqribən bir nəfəsalma zamanı qədər fasiledən sonra nitqin fonetik axını (eğer varsa) yene davam etdirir.

Nitq axınının en böyük fonetik parçası olan bele birləşməye fonetik ibarə deyilir. Hər bir fonetik ibarə de ya bir, ya da bir

neçə ritmik hissədən ibaret olur. Fonetik ibarenin tərkibində olan belə ritmik hissəyə **fonetik qitə** deyilir.

Nitqin belə fonetik qitələri əslinde nitqde mənə bütövlüyüne görə fərqlənən nitq vahidlərinə müvafiq gelir; buna görə də cümle, söz birleşmesi, ifade ve söz fonetik qitə ola bilər. Eyni zamanda söz bir məqamda fonetik qitenin bir hissəsini təşkil etdiyi halda, başqa bir məqamda müsteqil bir fonetik qitə ola bilər.

Fonetik qitələr də, öz növbəsində, müeyyen zərbelerle formalanış parçalara ayrılır ki, belə fonetik parçalar hecalar halında təzahür edir.

Hecanın da fonetik parçaları ola bilər ki, bunlar ayrı-ayrı səslerdir ve nitq axınının en kiçik fonetik parçası sayılır.

Bir sıra sözler tekce bir heca esasında formalasdığına görə müeyyen məqamda belə tekhecalı söz fonetik qitə halında nitq zəncirinin fonetik parçasını təşkil edir ve fonetik qitenin bir parçası kimi heca halında, başqa bir məqamda isə hecanın bir parçası halında səslənir.

Burada belə bir cəhəti qeyd etmeliyik ki, fonetik qitenin bitkin menali fonetik vahidi söz olduğundan, hecalar da esasən sözün fonetik parçaları kimi müeyyenləşdirilir.

Beləliklə, yuxarıdakı metnin fonetik parçalarını təqribən aşağıdakı şəkilde göstərə bilərik: (qeyd: ibarelər arasında //, qitələr arasında /, hecalar arasında - işarəsi qoyulur.)

Ax-şam / qa-ran-li-ğι / çö-kür // qaş / qa-ra-lır // san-ki / bu-tun / ka-i-nat / qa-ra / bir pər-də-yə / bu-rü-nur // u-zaq / boş-luq-lar-da / bir ul-duz / ya-nır // o / əf-sa-nə-vi / bir / xə-yal / ki-mi-dir //.

Buradan bir sıra neticələr çıxarmaq olar:

1. Fonetik ibarelər eksəren fikri bitkinliklə uzalaşır. Buna görə də aşağıdakı formulu ümumileşdirici esas formul kimi meqbul saymaq olar: *ibara = cümlə (i = c)*

Burada belə bir cəhəti yada salmalıyıq ki, bezen ibarə tam halda formalılmış cümile ilə deyil, az-çox fikri bitkinlik çalarlığında olan ifadeler birleşmesi ilə də uyğun olur. Məsələn, yuxarıda nümunə üçün nezərdən keçirdiyimiz mətnənde //sankı /bütün kainat// ifadəsi iki qitəli bir ibarədir ve burada cümle tamamlanmamışdır, lakin metnin ümumi fonetik axını metnin bütün məzmunu ilə çox bağlı olduğundan //sankı, bütün kainat// ifadəsi fonetik ibarə halında səslənir. Belə hal, elbette, ibarə üçün ümumi hal deyil, ancaq müstəsnalıqdır.

2. Her ibarenin tərkib hissesini təşkil edən qitə müxtəlif növlü mənə bütövlüyüne müvafiq gelir. Buna görə *qitə = ifadə* (söz birleşmesi, söz) *q = if.* (səs, səs) formulunu meqbul saya bilərik.

3. Her qitenin daha sabit parçası sözdür ve sözün də (yxud ümumən qitenin) fonetik parçası olan heca fonetik tərkibcə bir foneme və ya bir neçə foneme bərabər olur, buna görə də ümumileşmiş halda belə bir formulu meqbul saymaq olar:

Qitə = söz = heca = səs

Söz = hecalar

Söz = heca

Heca = səslər

Heca = səs

Bele bir cəhəti qeyd etmek lazımdır ki, fonetik axının parçaları – ibarelər, qitələr, hecalar ve səsler, adətən, ya vurğu və ya intonasiya ilə bir-birinə bağlanır. Beleliklə də, nitqin fonetik həlqələri arasında meqsedəyığınuğu təmin edən rəngarəng ahəngdar bağlılıq yaranmış olur.

HECA

§48. Heca haqqında. Nitqin fonetik parçası, sözün hissesi və fonetik bir vahid olma baxımından hecanın hərtərəfli öyrənilmesi hem nezəri, hem də əməli əhəmiyyətə malikdir.

Nitqin fonetik parçalarından bəhs edərkən nezərdən keçrilən cümlelərin ibarə, qitə və heca kimi fonetik parçalara ayrılmasından belə bir netice çıxarıla bilər ki, heca fonetik axının kiçik parçası olsada, bir sıra xüsusiyyətlərinə görə çox mühüm nitq vahididir və nitqin fonetik zəncirində en çox yer tutan həlqəcikdir. Belə həlqəcisinin parçaları da var və bu parçaların tələffüzündə zərbe, fasile yox derecəsində olur, buna görə də belə fonetik parçalar bir zərbe ilə qovuşaraq heca halında formalasılır. Belə həlqəcik, yeni heca ya birçə səsdən, ya da bir neçə ses qovuşmasından ibarət olur. Bu baxımdan *ana* və *traktor* sözlərini təhlil edək. Bu sözlərdən birincisi (*a-na*) iki hecaya bölünür, birinci heca birçə *a* sesindən ibarətdir, ikinci

heca (*na*) ise iki sesin – *n* ve *a* seslerinin qovuşması ile formalılmışdır. İlkinci söz (*trak-tor*) iki hecaya bölünür, birinci heca *t*, *r*, *a*, *k* kimi dörd sesin (*trak*) halında qovuşması ile, ikinci ise *t*, *o*, *r* kimi üç sesin (*tor*) halında qovuşması ile formalılmışdır.

Bu nümuneleri diqqətli ve hər tərəfli nezərdən keçirdikdən sonra belə neticeyə gelmək olur ki, hecanın tərkibində hecanı formalışdırıq sesləri nitq axınının fonetik parçası halında birləşdirən, gücləndən ve zəifləşmədən uzana bilən, qisala bilən bir ses hecanın əsasını təşkil edir ki, belə ses, ümumiyyətlə, *hecadüzəldən* ses adlanır.

Bir qayda olaraq hecanın tərkib hissələrini təşkil edən seslərden bəzisi hecadüzəldən sesdən evvel gelir ve tədricən güclənerek hecadüzəldən səsə qovuşur, bəzisi isə hecadüzəldən sesdən sonra gelir ve tədricən zəifləşmiş halda hecadüzəldən sesle qovuşmuş olur. Buna görə de belə seslərən evvəlincisi hecadüzəltməyen gülələn ses, sonrakı isə hecadüzəltməyen zəifləşən ses adlanır.

Bu baxımdan bir hecadan ibarət olan *kənd* sözünün heca quruluşunu nezərdən keçirek. Burada *a* sait hecadüzəldən sesdir, bundan evvel gelen *k* və sonra gelen *n*, *d* samitleri isə hecadüzəltməyen seslərdir. Buna görə de bu samitler hecadüzəldən *a* saiti ilə qovuşduğda hecanın tərkib hissələrinə çevrilmiş olur. Qovuşma prosesində *a*-dən evvel gelen *k* samiti *a* saitine yaxınlaşdıqca güclənir, *a*-dən sonra gelen *n*, *d* samitleri isə *a* saitindən uzaqlaşdıqca zəifləşir.

Beleliklə, tamamilə aydın olur ki, nitq prosesində her dəfə nefes alma zərbesinə ya tekçə bir sait, ya da sait etrafında bir, yaxud bir neçə samit qovuşması əsasında müəyyən nitq vahidləri, yeni sözün parçaları formalışır ki, ümumiləşmiş halda sözün belə parçaları heca adlanır. Buna görə de hecaya müxtəses halda belə tərif vermək olar. Sözün bir sait əsasında formalışmış parçasına *heca* deyilir.

Dünya dillerinin hamısında sait seslər hecadüzəldən seslər kimi tannır. Lakin bezi dillerde (ingiliscə, serb, çex dillerində) *l*, *n* sonorları da hecadüzəldən seslərden sayılır.

Azerbaycan dilində ancaq saitlər hecadüzəldən seslərdir. Buna görə de hər bir sait sözün tərkibində təkliklə bir heca halında işlenildiyi kimi, samitler ilə qovuşma əsasında da müxtəlif növ hecanın formalışmasında hecadüzəldən ses kimi iştirak edir. Buradan isə belə bir neticeyə gelmək olur ki, sözün tərkibində neçə sait iştirak edərsə, bir o qədər de heca yaranar. Mesələn, *al* sözündə bir sait olduğunu görə birhecalı, *Azerbaycan* sözündə dörd sait olduğunu görə dördhecalıdır.

§49. Heca növləri. Hecadüzəldən sesin, yeni saitin mövqeyinə ve saitle qovuşan samitlərin yerinə görə hecalar müxtəlif növlərə olur.

Azerbaycan dilindəki hecalar fonetik tərkibinə görə əsasen saf heca və qovuşq heca olmaq üzrə iki qrupa bölünür.

1. Tekce bir saitdən ibarət olan hecaya *saf heca* deyilir. Mesəlen, *ata* sözündəki birinci heca (*a-ta*) tekce bir saitdən ibarətdir.

Azerbaycan ədəbi dilində saf heca, əsasen sözün başında ola bilir.

2. Sait ve samit birleşməsindən düzəlen hecaya *qovuşq heca* deyilir. Mesəlen, *oğlan* sözündəki birinci heca (*oğ*) bir saitdə bir samitin birleşməsindən, ikinci heca (*lan*) isə bir samit, bir sait, bir samit olmaq üzrə bir saitdə iki samit birleşməsindən düzəlmüş qovuşq hecalardır.

Azerbaycan ədəbi dilində qovuşq hecalar sözün hər yerinde ola bilir.

Azerbaycan dilindəki qovuşq hecaların müxtəlif növləri vardır ki, bunlar sait ve samitin mövqeyinə görə iki qrupa bölünür

1) **Saitin mövqeyinə görə.** Qovuşq hecalar heca düzəldən sesin, yeni saitin mövqeyinə görə iki növ olur: *örtüsüz heca, açıq heca*

Saitle başlanan hecaya *örtüsüz heca* deyilir. Mesəlen, *alma* sözündəki birinci heca (*al-ma*) *a* saiti ile başlanır, *l* samiti ile bitir.

Saitle biten hecaya *açıq heca* deyilir. Mesəlen *alma* sözündəki ikinci heca (*al-ma*) *m* samiti ele başlanır, *a* saiti ile bitir.

2) **Samitin mövqeyinə görə.** Qovuşq hecalar hecadüzəltməyen seslərin, yeni samitlerin mövqeyinə görə üç növ olur: *örtülü heca, qapalı heca, örtülü-qapalı heca*.

Samitle başlanan hecaya örtülü heca deyilir. Mesəlen, *baba* sözü-nü təşkil edən (*ba-ba*) hecaları *b* samiti ile başlanan örtülü hecalardır.

Samitle biten hecaya *qapalı heca* deyilir. Mesəlen, *almaq* sözünü təşkil edən (*al-maq*) hecalardan birincisi *l* samiti ile, ikincisi isə *q* samiti ile biten qapalı hecalardır.

Samitle başlanıb samitle biten hecaya *örtülü-qapalı heca* deyilir. Mesəlen, *yaz-maq* sözündəki hecalardan birincisi *y* samiti ile başlanır ve *z* samiti ile bitir (*yaz*), ikinci isə *m* samiti ile başlanır, *q* samiti ile bitir (*maq*), örtülü-qapalı hecalardır.

Beleliklə, aydın olur ki, hecaların başındaki səsə görə örtusuz, örtülü və sonundakı səsə görə açıq, qapalı kimi növləri vardır. Lakin belə növlər ancaq hecaların bir tərefini eks etdirir, buna görə de belə növləri hecalların yarımnövləri hesab etmek olar. Her bir heca

başlangıcı ve sonu olan bir vahiddir, bu ise hecanın ikitərəfli elamətə fərqlişen fonetik vahid olduğuna dəlalet edir. Buna görə de hecanların esas növlerini müəyyənleşdirmek üçün hecaların elamətlərini tekbətek öyrənmək məqsədi ilə yuxarıda birtərəfli tətbiq etdiyimiz mayarı burada qarşılıqlı tətbiq etmek lazımdır, yeni heca növlerini hecanın ancaq baş sesine və ya ancaq son sesine görə deyil, başı və sonu olan bir vahid kimi hər iki tərefdəki elamətənə görə müəyyənleşdirmek lazımdır. Bu baxımdan yuxarıda verilən növleri qarşılıqlı əsasda ümumileşdirildikdə, yeni hecaların həm başındaki, həm sonundakı səslerin növüne görə qruplaşdırıldıqda hecaların, əsasen, aşağıdakı dörd növü aydınlaşır.

1. Saf örtüsüz-açıq heca, yeni tekce bir saitden ibarət olan heca: *a-na, a-ziz, o-taq* və s.

2. Örtüsüz-qapalı heca, yeni saitle başlanan, samitlə bitən heca: *al-ma, el, al, iş* və s.

3. Örtülü-qapalı heca, yeni samitlə başlanan, samitlə bitən heca: *qar-tal, göz-lük, bol-luq* və s.

4. Örtülü-açıq heca, yeni samitlə başlanan, saitle bitən heca: *ba-la, ga-ra, sa-ri, də-də, ba-ba* və s.

550. Heca tipləri. Müasir Azərbaycan dilindəki müxtəlif növlü hecalar onların formallaşmasında hecadüzəldən saitle qovuşan samitlərin sayına və mövqeyinə görə bir-birindən fərqlişir və beleliklə de, müxtəlif heca tipləri formalşır¹.

Müasir Azərbaycan dilindəki müxtəlif növ hecaların əsas tipləri aşağıdakılardır:

I. Saf heca: 0 (*a-ta, o-ğul* və s.)

II. Örtüsüz-qapalı hecanın tipləri:

- a) sait + bir samit – 0I (*al, ol, ot, üç, iç* və s.)
- b) sait + iki samit – 0II (*alt, üst, eşq, akt* və s.)
- c) sait + üç samit – 0III (*Omsk, ole-andr* və s.)

III. Örtülü-açıq hecanın tipləri:

- a) bir samit + sait – I0 (*bu, ba-la, na-na* və s.)
- b) iki samit + sait – II0 (*bri-qadir, qra-fik* və s.)
- c) üç samit + sait – III0 (*skle-ra, skle-roz* və s.)

IV. Örtülü-qapalı hecanın tipləri:

- a) bir samit + sait + bir samit – 10I (*gəl, bir, can, qan* və s.)

- b) bir samit + sait + iki samit – 10II (*kənd, qənd, yurd, dörd* və s.)
- c) iki samit + sait + bir samit – 110I (*plan, plov, trak-tor* və s.)
- ç) iki samit + sait + iki samit – 110II (*frank, spirl, sport* və s.)
- d) bir samit + sait + üç samit – 10III (*Marks, Çarlz* və s.)
- e) üç samit + sait + bir samit – 1110I (*skripka, spris* və s.)
- ə) üç samit + sait + iki samit – 1110II (*sprint* və s.)
- f) iki samit + sait + üç samit – 110III (*spektr, Dnestr* və s.)
- g) üç samit + sait + üç samit – 1110III (*Bryansk* və s.)
- ğ) bir samit + sait + dörd samit – 10III (*Voljsk* və s.)

Beleliklə, aydın olur ki, müasir Azərbaycan ədəbi dilində işlenilən sözlerin tərkibinde 17 heca tipi mövcuddur. Bunlardan yedisi, yeni 0, 0I, 10, 10I, 0II, 110I tipleri həm esil Azərbaycan sözlerində, həm də alınma sözlerde çox işlek olan ümumi tiplərdir, 10-u isə, yeni II0, III0, OIII, 110II, 10III, 1110I, 110III, 1110III tipleri ancaq alınma sözlerde olan xüsusi tiplərdir. Buna görə de müasir Azərbaycan ədəbi dilində ümumi tiplərden olan hecalar işlenilmə baxımdan, demək olar ki, 90 faiz teşkil edir.

§51. Heca tiplərində samitlər. Heca tiplerini daha dəqiq müəyyənleşdirmə baxımdan samit qovuşması ilə formalşan hecaların tərkibindəki samitlərin növlerinin de nezəre alınması vacibdir. Xususən hecanın tərkibindəki samitlərin ancaq kuylu olması, küylü və sonor olması, saitden evvel və ya sonra yerleşməsi, saitle yanaşı olub-olmaması müxtəlif tip hecanın, hecalarla formalşan sözlərin bir sıra xüsusiyyətlərinin, orfoepiya, poeziya, təğənni və orsografiya ilə əlaqədar meselelərin aydınlaşdırılması nöqtəyi-nezərindən olduqca əhəmiyyətli faktorlardır. Bu baxımdan xüsusen tərkibində iki, üç yanaşı samit olan hecaları nezərdən keçirmek faydalı olar.

Tərkibində çox yanaşı samit olan hecalar, əsasen, xüsusi tipli hecalardır. Bele hecaların tərkibindəki yanaşı samitləri yoxlaşdırıldıqda aydın olur ki, bele hecaların təqribən 90 faizinin tərkibindəki yanaşı samitlərden biri sonor samitdir; *gra-fik, dram, trak-tor, Ştra-us, spris, Marks, spektr* və s.

Bezen bir hecanın tərkibində iki və ya üç sonor da olur. Hetta bir heca tərkibində iki sonor yanaşı gelir: *blank, frank, Çarlz, Kremli* və s.

Yalnız alınma sözlərdə deyil, Azərbaycan dilinin öz sözlərində olan yanaşı samitlər qovuşması ilə formalşmış, 0II, 10II, 110I tipli hecalarda da bir sonor varlığı diqqəti celb edir.

¹ Heca tiplərinin formularında sait ses 0 ile, samit ses / ile işarə edilir

Müasir Azərbaycan ədəbi dilindəki heca növlerini
və heca tiplərini göstərən codvəl

Heca növleri	Heca tipleri			
	səsin sayı	hecaların formulu	nümuneler	sıra №-si
I Örtüsüz-açıq	bir	0	<i>a-ta, ü-tü, ö-zü, i-ki</i>	1
	iki	OI	<i>al, ol, uç, iz, öz, üç, ol, el</i>	2
II Örtüsüz-qapalı	üç	OII	<i>alt, üst, azm, eşq, ilk, elm</i>	3
	dörd	OIII	<i>Omsk, ole-andr</i>	4
III Örtülü-açıq	iki	IO	<i>bu, ba-la, na-na, ye-ni, bo-ru</i>	5
	üç	IIO	<i>gra-fik, stə-kan, pro-letar</i>	6
	dörd	IIIO	<i>skle-ra, Štra-us, knya-ginya</i>	7
	üç	IOI	<i>baş, qaz, qız, gol, dur, gəl, gör</i>	8
	dörd	IOII	<i>cəid, yurd, hərf, mart, turs</i>	9
	dörd	IIOI	<i>plan, xrom, dram, stul, plov</i>	10
	beş	IIIOII	<i>blank, şlang, spiri, sport</i>	11
	beş	IOIII	<i>Marks, Tomsk, Çarlız, filtr</i>	12
IV Örtülü-qapalı	beş	IIIOI	<i>knyaz, şpris, plyaj, ştrix</i>	13
	altı	IIIOII	<i>sprint, splanx-nologiya</i>	14
	altı	IIIOIII	<i>Dnestr, Şvaris, spektr</i>	15
	yeddi	IIIOIII	<i>Bryansk</i>	16
	altı	IOIIII	<i>Voljsk və s.</i>	17

Məlum olduğu üzere, ümumən türk dillerinde, bu cümlədən Azərbaycan dilində bir heca daxilində yanaşı samitlərin olması qeyri-qanuni bir haldır ve buna görə de bele hecalar müstesnaliq sayılır. Lakin alınma sözlerde olan bele hecaların yoxlanması göstərdi ki, bele hecalar əksərin sonor samitlərin iştirakı ile formalasılır. Mehə bu baxımdan Azərbaycan dilinin öz sözlerində olan hecaları nəzərdən keçirdikdə əsasən eyni hal ilə rastlaşırıq: yeni bir neçə söz (üst) müstesna olmaq şətti ilə, demek olar ki, Azərbaycan dilində olan bu tip hecaların hamisində yanaşı samitlərdən birisi sonordur: *alt, ilk, yurd, turp, turs, qırx, dörd, plov* və s.

Bele faktlar bir daha sübut edir ki, sonor samitlərin fonetik keyfiyyətinə görə, yeni avaz üstünlüyünə görə saitlərə daha çox yaxın olması bir heca tərkibində iki-üç samitin yanaşı haldə qovuşması

üçün elverişli şərait yaradır. Bele şərait sait derecesinde olduqda (ingilis dilində olduğu kimi) sonor ses heca da formalasdırır bilir

Sonor samitin olması bele hecaların teleffüzündə öz təsirini daha aydın göstərir. Bele ki, hecanın sonunda ancaq küylü samitler yanaşı olduqda, sonuncu samit ya son derece zeiflənmiş halda teleffüz olunur (*məşq, şaxs, sahv* və s.), ya da ixtisara düşür, teleffuz olunmur (*üş - üst*, *vax - vaxt, ras - rast*). Lakin heca sonundakı yanaşı samitlərdən biri sonor olduqda, samitler əksərin adı haldə teleffüz olunur: *alt, ilk, əmr, kənd, bənd, dinc* və s.

Belelikle, aydın olur ki, Azərbaycan dilindəki qovuşq hecalar samitlərin növünə görə üç cürdür: *küylü heca, sonorlu heca* və *küylü-sonorlu heca*.

Tərkibində ancaq küylü samit olan hecaya *küylü heca* deyilir. Küylü hecanın tərkibində ya bir (*az, va*), ya iki (*üst, səs*), ya üç (*dost, şaxs, taxi, stat*) küylü samit ola biler. Tərkibində iki və ya üç sait olan bele hecalarda ya saitden evvel, ya da samitden sonra ancaq iki samit yanaşı gele biler.

Tərkibində ancaq sonor samit olan hecaya *sonorlu heca* deyilir. Sonorlu hecanın tərkibində ya bir, ya iki sonor samit ola biler ve hecadakı tek sonor ya saitden evvel (*na-na, la-kin, ra-zi, ma-lik*), ya da saitden sonra (*al, on, ər, um*) gele biler. Hecada iki sonor olduqda biri saitden evvel, digeri saitden sonra gələr: *nar, mal, ram, nəm* və s.

Tərkibində hem küylü, hem de sonor samit olan hecaya *küylü-sonorlu heca* deyilir. Küylü-sonorlu hecaların bezisi teksonorlu, bezisi ise cütsonorlu olur.

Teksonorlu hecaların tərkibində ya bir küylü samit (*qır, yan, cəm, ruh, mat, naz, alt, and, ilk, ört*), ya iki küylü samit (*plov, qrup, plaq, stol, dörd, kənd, səmt, cild, cəbr, nef*), ya üç küylü samit (*sport, spris, plyaj, şrif*), ya da dörd küylü samit (*spektr, Voljsk*) ola biler

Cütsonorlu hecaların tərkibində ya bir küylü samit (*mərd, ləng, nərd*), ya da iki küylü samit (*trans, şlang*), ya da üç, dörd küylü samit (*Bryansk, sport*) olur. Nadir hallarda bir hecanın tərkibində üç sonor da olur: *Kremi* və s.


Ş52. Heca tiplərində saitlər. Azərbaycan dilindəki hecaları heca-düzəldən saitin növünə görə de qruplaşdırmaq zərurudur. Azərbaycan dili iltisəqi quruluşlu bir dil olduğundan və burada aheng qanunu adlanan fonetik qanunun dilin bütün vahidlərində bu və ya digər

Şekilde öz hökmünü surmesi ve nitqin ahengdarlığını idare etmesi hecadüzəldən saitle üzvi suretdə bağlıdır. Əslində aheng qanunu, birinci növbədə, hecadüzəldən saitlerde ifade olunur ve həm heca tərkibindəki samitlərə, həm de qonşu hecalara öz təsirini göstərir. Məger *işləmək* sözündə *la-mək* hecalarında hecadüzəldən saitin (ə) olması, *mək* hecasında sonuncu samit *k* olması aheng qanununun hecalardakı tezahürü deyilmə? Hecadüzəldən *a* və ya başqa bir qalın sait olsa idi, şəkilçi *mək* hecasi halında formalasardı? Əlbətə, yox Əgər sözün kökü *iş yox*, *baş* olsa idi, bu zaman ikinci heca *la* deyil, *la*, üçüncü heca isə *mək* deyil, *məq* fonetik tərkibinde, söz isə bütövlükle *başlamaq* şeklinde formalasardı.

Deməli, Azərbaycan dilindən belə bir qanun var ki, əsas mənəni ifade edən nitq vahidine başqa məna əlavə etmek üçün bitişdirilən hər hansı bir nitq vahidinin hecadüzəldən saiti eksər halda bitişdiyi əsas vahidin ona yanaşı olan hecadüzəldən saiti ile uzlaşmalı, yəni həmcinsləşməlidir və özündən sonraki heccaya da bu qanuna tabeədici təsir göstərməlidir. Daha doğrusu, o özündən əvvəlki hecadüzəldən saite tabe olduğu kimi, özündən sonraki hecadüzəldən saiti de özünə tabe etməlidir.

Beleliklə, söz hissəsində hecadüzəldən saitin həmcinslik silsilesi yaranmış olur. Məsələn, *uzgüçülüyü* sözündə *ü-ü-ü-ü-ü* silsilesi, *quşçuluğun* sözündə isə *u-u-u-u* silsilesi yaranır.

Bu misaldan da aydın olur ki, hecadüzəldən saitin təkcə qonşu hecadüzəldən saite deyil, həm də bir sıra hallarda, hecadüzəltməyen, lakin hecanın tərkib hissəsini teşkil edən samitlərə də təsiri ola bilir. Məhz buna görə de birinci sözde eyni morfem -*lük* tərkibi əslindən olaraq *y* samiti ilə, ikinci sözde isə *-luq* tərkibi əslindən olaraq *ğ* samiti ilə formalasmış, beleliklə də, birinci sözde *ü-y-ü* hecalar üçbucağı, ikinci sözde isə *u-ğ-u* hecalar üçbucağı yaranmışdır.



Şəkil 66

Məhz belə cehetləri nezəre aldıqda Azərbaycan dilindəki hecaları hecadüzəldən saitin növündə asılı olaraq iki əsas qrupa bölmək lazımdır:

1. **Qalın hecalar** Hecadüzəldən saiti qalın olan hecalar, yəni *a*, *o*, *i*, *u* saitleri əsasında formalasən hecalar.

2. **İnce hecalar** Hecadüzəldən saiti ince olan hecalar, yəni *ə*, *ö*, *ı*, *ü*, *e* saitleri əsasında formalasən hecalar. Bu heca qruplarının her birinin de dodaq və damaq növləri, bunların da hər birinin dar (qapalı) və gen (açıq) növləri olur.

Müasir Azərbaycan ədəbi dilində əsasen 9 sait olduğunu kimi, hecalardan saitlərə görə 9 növdür ki, bunlar aşağıdakılardan ibarətdir:

1. Qalın, dodaq, gen saitli hecalar: *ot*, *plov* və s.
2. Qalın, damaq, gen saitli hecalar: *at*, *qram* və s.
3. Qalın, dodaq, dar saitli hecalar: *qul*, *qrup* və s.
4. Qalın, damaq, dar saitli hecalar: *qız*, *qırx* və s.
5. İnce, dodaq, gen saitli hecalar: *göz*, *sövt* və s.
6. İnce, damaq, gen saitli hecalar: *sən*, *gənc* və s.
7. İnce, dodaq, dar saitli hecalar: *üz*, *künc* və s.
8. İnce, damaq, dar saitli hecalar: *iz*, *spiris* və s.
9. İnce, damaq, yarımdar saitli hecalar: *ev*, *trest* və s.

Azərbaycan ədəbi dilindəki hecaların saitlərə görə növlərini göstərən cədvəl

Saitlərin növü	Heca növləri		Saitlər	Heca nümunələri		
	Qalın saitlər	damaq		gen <i>a</i>	<i>al, mal, qram, şad</i>	<i>-dan, -lar</i>
İnce saitlər				dar <i>i</i>	<i>qır, qırx, yiğ</i>	<i>-tr, -mt, -dt</i>
dodaq	gen	<i>o</i>	<i>yol, qos, plov</i>	—	—	
	dar	<i>u</i>	<i>tut, un, qrup</i>	<i>-ur, -umus</i>	—	
damaq	gen	<i>ə</i>	<i>əl, mən, kənd</i>	<i>-dən, -lər</i>	—	
	yarım	<i>e</i>	<i>el, beş, trest</i> ..	—	—	
	dar	<i>ı</i>	<i>il, bir, qrip</i>	<i>-is, -lik</i>	—	
	dar	<i>ö</i>	<i>öz, göz, cövr</i>	—	—	
dodaq	gen	<i>ü</i>	<i>üz, duz, künc</i>	<i>-iış, -lük</i>	—	
	dar	—	—	—	—	


Burada saitlərə görə heca növlərindən bəhs ederken, Azerbaycan dilinin belə bir xüsusiyyətini yada salmalyıq ki, Azerbaycan dilində *o*, *ö*, *e* saitləri sözlərin ilk hecasında ola bilir. Sonrakı hecalarda ise bitişərək ikinci, üçüncü, dördüncü və s. hecalar halında sözün terkib hissəsinə daxil olan şəkilçilərde olmur.

Buradan ise belə neticeyə gele bilrik ki, hecalar şəkilçilərə görə də iki qrupa ayrılır: şəkilçilərde olan hecalar, şəkilçilərde olmayan hecalar.

Yuxarıda saitlərə görə sadalanan 9 heca növünden altısı (2, 3, 4, 6, 7, 8 №-li) heca növləri şəkilçilərde olan hecalardır, üçü isə (1, 5, 9 №-li) heca növləri şəkilçilərde olmayan hecalardır.

NITQ AXININDA HECALARIN FONETİK TƏRKİBİNDƏKİ PROSESLƏR HAQQINDA

§53. Heca üçbucaqları. Ümumiyyətə, nitq axını şəraitində saitlər, hecadüzəldən seslər təqribən beraber gücdə olduqlarından düz xətlə bağlanır, saitler arasındaki hər hansı samit isə aşağıdərəcəli gücə malik olur. Bununla belə aşağıdərəcəli gücə malik samitlərin gücü heca daxilindəki məqamına görə deyişir. Belə ki, saitdən əvvəl gelen samit ses hecanın zirvəsində duran saitə doğru yüksəlir, buna görə də belə seslər güclənen ses hesab olunur. Hecadüzəldən sesdən sonra gelen hər bir samit isə heca zirvəsindən aşağı endiyinə görə zeifləşən ses hesab olunur. Beləlikle, yanaşı gelen iki hecadan birincinin zeifləşən samit xətti ikinci hecanın güclənen samit xəttinin başlangıç nöqtəsinə qədər aşağı enir, güclənen samit xətt isə ikinci hecanı düzəldən sait zirvəsinə qədər yuxarı qalxır. Əger nitq axınında sonra gelen üçüncü heca varsa, yene zeifləşən samit xətti üçüncü hecanın güclənen samit xəttinin başlangıç nöqtəsinə qədər aşağı enir, həmin nöqtədən də güclənen samit xətt sait zirvəsinə qədər yuxarı qalxır. Sait zirvelər isə əsasən bir xətt üzrə (xüsusən aheng qanunu əsasında) əlaqələnir. Beləlikle də, nitqin sözler çərçivəsində heca üçbucağı (*hü*) və heca üçbucağı silsiləsi (*hüs*) yaranmış olur. Belə üçbucaqların alt bucağını, samitlər kəsişməsi olduğuna görə samit bucağı (*samb*), üst bucaqlarını isə sait zirveləri olduğuna görə sait bucağı (*sib*) adlandırmış olar.



Şekil 67


Daha aydın olmaq üçün *aşağıdakilar* sözünün heca üçbucağı silsiləsini nezərdən keçirək:

Bele bucaqları silsile halında götürdükde, həm üçbucaqları, həm onların sait və samit bucaqlarını aşağıdakı tərzədə sıralamaq olar: $hü_1 + hü_2 + hü_3 + hü_4 + hü_5 = hüs = a(sib)_1 + i(sib)_2 + a(sib)_3 + i(sib)_4 + a(sib)_5$


Yuxarıda nezərdən keçirdiyimiz numunədən də göründüyü kimi bezi heca üçbucağının yaranmasında iştirak edən xətlərdən birisi, yəni ya zəifləşən samit xətti, ya qüvvətlenən samit xətti heqiqi qiymətə malik olduğu halda, digəri heqiqi qiymətə malik olmur və heç bir samitlə təzahür etmür. Məsələn, aşağı sözündə üç heca bucağı var, lakin cəmi iki samit var ki, bu da ancaq iki samit xətti təşkil edə bilər (*sağı*), digər iki xətt isə samit qiymətine malik xətlər deyildir.

Bunlar hecadüzəldən ses ilə hecadüzəlmeyən ses arasında əlaqə yaradın, lakin müeyyən ses kimi formasını tədricən itirməkde olan ses axınıdır və adətən, sait sesin getdiğəzə zəifləşən, bir çox hallarda samit sesin başlangıçına qədər davam edən izidir. Bu isə heca üçbucağının zəifləşən ses xəttini təşkil edə bilir, lakin heç bir fonem formasında təzahür etmür.

Beləcə də bəzən heca üçbucağı silsilesinde ya başlangıçda, ya da sonda üçbucaq tamamlanmış olur, adətən, başda güclənen samit xətti (*samb-sib* xətti), sonda isə zəifləşən samit xətti (*sib-samb* xətti) olur; məsələn. *çıçəklilik*.




Şekil 68



Şekil 69

Burada iki natamam heca üçbucaklı var, başda \dot{c} samitinin i saitine qədər güclənme xətti ($\dot{c} \dot{i}$ xətti), sonda isə i saitindən sonra gələn k samitinin zəifləşməsi xətti ($i \dot{k}$ xətti) mövcuddur ki, bu xətlərin hər biri ümumi nitq axınından üçbucaq xəttine (yəni $\dot{c} \dot{i}$ xətti $samb - sib$ xəttinə, $i \dot{k}$ xətti isə $sib \ samb$ xəttinə) çevrilə bilər; mes.: *Ətraf çiçəklilik* idı.



Şekil 70

Numunədən de göründüyü kimi, ümumi nitq axınında ayrı-ayrı sözlerin yanaşması ilə əmələ gələn heca üçbucakları söz tərkibindəki heca üçbucakları qədər üzvi suretdə bağlanmış olmur.

Əlbette, burada da yanaşan hecaların açıq, qapalı, örtülü və ya örtüsüz olmasının, vurguya, intonasiyaya malik olub-olmamasının böyük təsiri vardır.


Heca üçbucaklı silsiləsinin söz tərkibində, qite və ibarə axını tərkibində formallaşmasında və müəyyənleşməsində bütün bəle cəhetlərin nəzərə alınması çox vacibdir.

Heca üçbucaklı haqqında danışarken bəle bir cəheti de qeyd etməliyik ki, heca üçbucaklı ancaq iki heca yanaşmasında yaranır və ancaq bu zaman əvvəlki hecanın zəifləşən ses xətti ilə sonrakı hecanın güclənən ses xəttinin bir-biri ilə rastlaşma nöqtəsi heca


üçbucağının samit bucağını teşkil edə *a* biler. Bələ üçbucakların, başlıca olaraq, aşağıdakı növləri vardır:

1. Əger yanaşan hecaları düzəldən saitler arasında tekce bir samit olarsa, bu mütələq güclənən samit halında üçbucağın ikinci yan xəttini, yeni *samb \ sib*, *sib* xəttini teşkil edir və *sib* hemin samit işarə edilir; mes.: *ata*.

2. Əger yanaşan hecaları düzəldən saitler arasında iki samit olarsa, bu samitlerdən əvvəlincisi zəifləşən samit halında *sib \ samb*-ları birleşdirən eni xəttini, ikincisi ise güclənən samit halında *samb \ sib*-lərini birleşdirən yüksəlik xəttini teşkil edər; mes.:




Şekil 70a



Şekil 71


3. Əger yanaşan hecaları düzəldən saitler arasında üç samit olarsa, ilk saitden sonra gələn samitlərdən bürncisi (*sib \ samb*) eni xəttini, ikincisi samit bucağını, üçüncüüsü, daha doğrusu, güclənən samit isə II sait bucağına doğru yüksəlik xəttini (yəni *samb \ sib* xəttini) teşkil edər; mes.:



Şekil 72

Bele bir cəhəti de yada salmalyıq ki, bəzi alınma sözlərdə yanaşı gələn iki heca bir bucaq yaratmır; çünkü bele hecaların hecadüzəldən saitləri arasında samit olmur: *sa-at*, *su-al*, *du-a*, *ma-aş*, *mü-a-vin*, *mü-əl-lim*, *ra-di-o* və s.

Ş54. Səslərin güc dərəcəsinə görə heca tipləri. Hecanın tərkibində olan sesler hecadüzəldən, zeifləşən və güclənən seslər olaraq üç tipe ayrıldığı kimi, hecaları da onların təşkilində iştirak edən seslərin güc dərəcesinə görə əsas üç tipe bölmək olar:




Şekil 73

1 Nöqtə (yaxud saf) heca. Biz bunu şerti olaraq saiti bildiren herfin üstüne qoyulan nöqtə ile işarə edirik; mes.: *ə*, *ü*, *ə* və s. Bele hecalar tekçə saitdən ibaret olur: *a-ta*, *ü-tü*, *ə-ti*, *ə-mi* və s.


2. Mail ox heca. Bu da iki cür olur. Birincisi, örtülü-əçıq hecadır ki, bunu şerti olaraq ucu yuxarı istiqamətlənmiş, təqribən 45° sağa maili ox ile göstərir; mes.:

İkincisi, örtüsüz qapalı hecadır ki, bunu da şerti olaraq ucu aşağı istiqamətləndirilmiş, təqribən 45° sola maili ox ile göstərir; mes.:



Şekil 74

3 Bucaq heca. Bunlar örtülü-qapalı hecalardır. Bele hecaları şerti olaraq ağızlaşağı açılmış bucaq ile işaret edirik ki, bele bucaqların yan xetləri oxlardır. Ucu yuxarı, sağa maili ox güclənən səsi göstərir, ucu aşağı, sola maili ox isə zeifləşən səsi göstərir; mes.:



Şekil 75

Ölər verilen misalları diqqətən nezərdən keçirsek, təleffüz edib dinləsek, hətta kimqrafda da yoxlasaq, aydın olar ki, güclənme ve zeifləşme dərcələri hecaların hamısında eyni deyildir. Burada müxtəlif sebebələr dərcələri müxtəlifləşdirir. Məsələn, güclənən və ya zeifləşən samit kar, cingiltili, sonor olması, miqdari güclənmenin və ya zeifləşmenin dərəcəsinə təsir göstəren amillərdir. Ele bu esasda da texmini hesablama yolu ilə də maili ox xetlərin bezisini uzun, bezi-sini qısa göstərmək lazımlı ki, bu da maili ox – xetlər birləşməsindən eməle gəlen heca üçbucaklıların bucaq dərcələrində öz ekşimi tapır. Bu isə təleffüz, təğənni nöqtəyi-nəzerindən həm emeli, həm de nəzəri əhəmiyyəti olan bir məsələdir. Əlbette, dərcələri deqiq tədqiq və təyin etmek təcəribi fonetikin qarşısında duran vezifelərdən biridir.

Ş55. Nitq axınının hecalanma meyari. Azərbaycan ədəbi dilində nitq axınının parçalanması, xüsusən hecalara ayrılması müəyyən şərtlərə bağlı olduğu kimi, bir sıra fonetik hadisələrin de baş vermesinə şərait yaradır və ya sebəb olur. Nitq axınının hecalara bölünmesi prosesində bezen hecanın tərkibinə ses artırılır, bəzen də hecanın tərkibindən ses azalır. Artma, azalma isə ya yanaşı hecalardan birinin tərkibindəki bir samitin qonşu hecaya keçməsi nəticəsi olur, ya da yanaşı hecalardan heç birinde olmadığı halda, kənardan müəyyən ses artırılır; bəzen də hecanın tərkibində olan müəyyən ses tamamilə düşmiş olur. Beleliklə də, sözden sözə, sözden şəkilçiye, şəkilçidən sözə seslər köçür, bezi sözün, şəkilçinin tərkibindəki seslərin miqdarı gah azalır, gah çoxalır. Bunu da yada salmalyıq ki, sözlərin hecalanmasında kök və şəkilçilərin hüdudu, bir sıra hallarda, heca hüdudu ilə düz gelmeyerek itdiyi kimi, qite və ibarələrin hecalara parçalanmasında da sözlərin hüdudu itə bilir.

Bütün bunlara baxmayaraq, nitq axınının hecalanma meyari nitqin hər cür parçası üçün, əsasən, eynidir və başlıca olaraq aşağıdakılardan ibarətdir:

1. Nitq axınınında iki sait yanaşı düşərse, hər biri bir hecadüzəldən saatdır və bele hecaların hüdudu aşağıdakı şərtlərlə müəyyənleşir.

a) Söz köklündə evvelki sait birinci hecanın sonucu – bitme hüdudu, ikinci sait ise ikinci hecanın öncüsü – başlanma hüdudu olur; məs.: *şa-ir*, *mü-əl-lif*, *su-at* ve s. Beleliklə, iki heca alınır ki, bunlardan birincisi açıq, ikincisi ise örtüsüz hecadır.

b) Köklə şəkilçi birləşməsində iki sait yanaşı geldikdə araya bitişdirici samit artırılır ve bu artırılan samit ikinci saite qoşulduğundan ikinci hecanın öncüsü olur, evvelinci sait ise birinci hecanın sonucu – bitme hüdudu olur. Məsələn, yönük hal şəkilçisi -a, -ə bitişdirildikdə o, *bu*, *su*, *na* sözlerinin hecalarının saitündən sonra artırılmış olan *n* yaxud y samitleri şəkilçilərin tərkibinə daxil olaraq *o-na*, *bu-nu*, *su-ya*, *nə-yə* sözlerinde olduğu kimi -na, -yə şəklində örtülü hecalar alınır.

2. Nitq axınında iki sait arasında bir samit varsa, həmin samit ikinci saite qoşulmaq şərti ilə belə nitq axını birincisi açıq, ikincisi örtülü olmaq üzrə iki hecaya bölünür: *a-ta*, *a-na*, (*əl+a*) *ə-lə*, (*ay+a*) *ay-ya*, (*güləl*) *gül* + *al* ve s.

Misallardan da göründüyü kimi bu növ heca bölümündə söz, qite, ibare eyni mahiyyətlidir və nitq parçalarının hamisində eyni ölçü ilə heca bölünür. Belə hecalanmadada sözün, şəkilçinin fonetik tərkibi sabit qalmır, xüsusən sözün sonundakı samit ayrırlıb şəkilçinin tərkibinə qarışır: *əl* – *ə-lin*, *ə-lə*, *diz* – *di-zı*, *di-zə* ve s.

Belece də, yanaşı gələn sözlerin birincisində son samit qopub, ikinci sözün saitine öndən qoşulur; məs.: *gulal* – *gù-lal*, *dilaç* – *di-laç* ve s.

Beleliklə də, sözün və şəkilçinin esline müvafiq fonetik tərkibi ilə birlikdə heca hüdudu da deyişmiş olur.

3 Nitq axınında iki sait arasında iki samit olduqda, bu samitlər beraber bölüşdürülr; birinci samit evvelki saite, ikinci samit ise sonrakı saite qoşularaq, evvelincisi qapalı, sonrakı ise örtülü olmaq üzrə nitq axını iki hecaya bölünür; məs.: *al-ma*, *qar-ğı*, *yurdu-yur-du*, *dincəlmək* – *din-cəl-mək*, *orfografi* – *or-soq-raf*, *proqres-proq-res*¹, *Hindistan* – *Hin-dis-tan* ve s.

¹ Bezi alınma sözlerin tərkibində olan yanaşı *gr* samitları orfoqrafiya qaydasına görə hecalar arasında bölüşdürülmür. Buna görə də bele sözlerin bir hissəsinə ikinci setə keçirərək, keçirilən hecadə *gr* hecanın öncüsü kimi yazılır: *foto-graf*, *pro-gram*, *tele-gram* ve s.

Bele orfoqrafik qayda şərti mahiyyətlidir və bunun nitq axınında heca bölümünə dəxli yoxdur.

4. Nitq axınında iki sait arasında üç samit olduqda birinci və ikinci samit evvelinci saite, üçüncü samit ise sonrakı saite qoşulur və beleliklə, nitq axını, birincisi iki samitlə qapalı, ikincisi isə bir samitlə örtülü iki hecaya bölünür: *gənc-lər*, *dinc-lik*, *yurd-da*, *alt-dan*, *üst-də*, *sport-da* və s.

Bunlardan başqa müasir Azərbaycan dilində, xüsusən alınma sözler hesabına heca bölümünün ümumi meyarına uyğun olmayan xüsusi hallar emələ gelmişdir. Bunları hələlik mustesnəliq hesab etmek olar.

Bele müstesna hallardan, xüsusən aşağıdakılardı qeyd etmək lazımdır:

a) Nitq axınında iki sait arasında dörd samit olduqda samitlər hecalar üzrə iki cür bölünür.

1. Alınma sözün daxilində yanaşı dörd samitdən ikisi evvelinci saitlə, ikisi sonrakı saitlə qoşulur: *abs-trakti*, *trans-krip-siya* və s.

2. Üç yanaşı samitlə biten alınma sözə samitlə başlanan şəkilçi bitişdirildikdə de üç yanaşı samit evvelki hecanın tərkibində qalır: *svarts-dan*, *izoseyst-lər* və s.

İkinci vəziyyətdə, misallardan da göründüyü kimi, sözlerin daxili hecalanması deyişmur və hem söz hədudu, hem də şəkilçi hüdudu sabit qalır.

b) Ümumiyyətle, nitq axınında iki sait arasında iki samit olduqda, bu samitlərden biri evvelinci saite, digəri ikinci saite qoşulur (3-cü maddə). Lakin bəzi sözlərdə bu cür olmur, xüsusilə bele nitq axınında iki sait arasındaki samitlərden birincisi kar, ikincisi sonor olduqda, kar samit sonora yapmışlıq halda tələffüz olunduğundan, bele samitlər saitlər arasında berabər bölünə bilmir və kar ses özündən sonra gelen sonorla birlikdə ikinci saitin düzəltdiyi hecaya daxil olur. Məsələn, *hidroplan* sözü *hid-rop-lan* şəklində deyil, *hid-ro-plan* şəklində, *avtotrans* sözü *av-tot-rans* şəklində deyil, *av-to-trans* şəklində hecalara bölünür.

c) Bezen nitq axınında iki sait arasında gelen üç samitdən birincisi evvelki saite, ikinci və üçüncüsi isə sonrakı saite qoşulmuş halda hecalara bölünür: *sen-tyabr*, *ak-tyor*, *kon-kret* və s.

Nitq axınında hecalar hüdudunun və heca silsiləsinin quruluşu haqqında təsəvvürün əyanlaşması üçün aşağıdakı cümlənin hecalanma sxemini nézərdən keçirək:

Bunlar kəndlərimizdəki müvaffaqiyətlərimizdir.

Bun-lar-kənd-le-ni-miz-de-ku+mü-vef-fe-qiy-yet-le-ni-miz-dir
101 > 101 > 101 > 10 > 10 > 10 > 101 > 10 > 101 > 10 > 101 > 101 > 101

Şekil 76

Qeyd Bu sxemde bucağın açıq tərəfi (>) evvelinci hecanın sonucunu, bucağın sıvri ucu (>) sonrakı hecanın ön ucunu gösterir.

~ Bu işarə nitq axımında ayrılmış hecaları gösterir.

~~ Bu işarəde nöqtələr nitq axımında saitler arasında yerleşen samitlərin miqdalarını və onların hecalar arasında paylaşmasını göstərir. Yuxarı qalxmış bucaq ucu hecadüzəldən səsi – sait göstərrir, dalgalı xətt ise (~) hecaları birləşdirən ses axımını bildür.

Nitq axımında belə proseslər, ümumiyyət, sözün, şəkilçinin ayrılıqla malik olduğu fonetik tərkibin müeyyən derecədə fərqlənməsinə səbəb ola bilir. Bu fərq isə kəmiyyət dəyişməsi və keyfiyyət dəyişməsi olmaq üzrə iki cür tezahür edir.

1 *Kəm iyyət dəyişməsi*, əsasən, aşağıdakı yollarla olur:

a) Səsin sözdən şəkilçiyə və ya şəkilcidən söze, yəni nitq axımında bir hecadan başqa hecaya keçməsi neticəsində tərfələrdən birinin tərkibində səs azalır, digərının tərkibində isə səs artır: *əl-i-ə-li, ağız-/ağı-zı* və *s*.

b) Nitq axımında heca bölümünün tam formalamaşı ilə əlaqədar olaraq köklə şəkilçi arasında və ya şəkilçilər arasına müeyyən səsler artırılır. Beləliklə, hecanın tərkibində səs artımı olur: *ata-y-a, qardaş-i-n-in, dədə-s-i-n-e* və *s*.

c) Heca bölümünün formalamasında sözün, şəkilçinin tərkibində bezi sesler düşür: *oğul - oğ-lu, boyun - boy-nunda, ağız - ağı-zı, burun - bur-nu* və *s*.

Bunlardan başqa, sözlerin qısa və ya uzun təleffüzü də (ümumiyyət, təleffüzde olsa da) əslində nitq axımında baş verən fonetik kəmiyyət dəyişməsindən başqa bir şey deyildir.

2. *Keyfiyyət dəyişməsi* başlıca olaraq aşağıdakı tezahürlərə malikdir:

a) ahəng qanunu prosesinde sesler keyfiyyətce uyuşur;

b) heca formalasarkən samitlərin yerdeyişməsi onların keyfiyyətce dəyişmələrinə səbəb olur, yəni güclənen samitlərin zəifləşənlər cərgesine və ya zəifləşənlərin güclənenlər cərgesine keçməsinə de səbəb olur: *a-gız - ağı-zı (0-101 - 01-10)*.

Beleliklə, aydın olur ki, nitq axımının hecalara bölünmesi əsaslarını, heca növlerinin xüsusiyyətlərini derindən öyrənmək orfoqrafiya, orfoepiya, natiqlik, şer vəznləri və vokal seneti əsaslarının da müeyyənleşdirilməsi üçün çox zəruridir.

AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏKİ FONETİK HADİSLƏR VƏ QANUNLAR

§56. Fonetik hadisələr və qanunlar haqqında. Ümumi inkişaf prosesi ilə, dildən istifadə edənlərin anlaşma tələbatı ilə əlaqədar olaraq hər dilin lüğət tərkibində, qrammatik quruluşunda, fonetik sisteminde müxtəlif hadisələr baş verir; yeni sözlər yaranır, müstəqil sözlərdən köməkçi sözler formalasılır, köməkçi sözlərdən şəkilçilər yaranır, şəkilçilərin müxtəlif variantları tövəyir. Belə proseslərdə isə xüsusen sözlərin və şəkilçilərin fonetik tərkibində müxtəlif tipli dəyişmələr, müxtəlif istiqaməti fonetik hadisələr olur. Ümumiyyətə, dil vahidlərində müxtəlif şekilde tezahür edən belə hadisələrin bir qismi ümumi mahiyyət kəsb edir və qanun halında sabitləşir, bir qismi isə tesadüfi, keçici, məhdud mahiyyətli olur, qanunileşmir.

Dilin maddi qabığını təşkil edən fonetik sistemdə belə hadisələr daha çox olur. Bu və ya digər meqamda sözün, şəkilçinin tərkibindən müeyyən ses ixtisara salınır (*oğul/oğlu, de-mə-yir/de-m-iř*), bezen bir ses başqa bir sesle evezlenir (*otaq/otağ-a, get/ged-iř*), bezen müeyyən ses artırılır (*ata/ata-n-i, ata-s-i, ata-y-a*), bezen sözə bitişen şəkilçidəki müeyyən seslər sözün son hecasındaki müeyyən seslərlə uyğunlaşır. Beləliklə də, bir morfemin müxtəlif fonetik variantları formalasılır: (-di, -di, -du, -dù, -çı, -ci, -cu, -çü, -kin, -gin, -qin, -ğin və s.)

Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlılıqda tezahür edən hadisələr ümumiyleşmiş halda fonetik hadisələr adlanır.

Fonetik hadisələrin bezisi tam halda ümumi prosesə çevrilərək qanunileşir, bezisi isə ümumiyleşmiş halda deyil, məhdud dairədə qanunileşir. Buna görə de belə qanunileşen fonetik hadisələr orfoqrafiya və orfoepik qanun mahiyyəti kəsb edir və fonetik qanun sayılır.

Müasir Azərbaycan dilində, əsasən, aşağıdakı fonetik hadisələr vardır:

1. Uyuşma (assimilyasiya). 2. Səsartımı (proteza) 3. Sesdüşümü (elizisi). 4. Sesfırqlaşması (dissimilyasiya) 5. Yerdəyişmə (metateza).

Bu fonetik hadisələrin bezisi əsasında formalasın ve sabitleşən fonetik qanunlar sistemi ümumileşmiş halda ahəng qanunu adlanır.

§57. Uyuşma (assimilyasiya). Söz tərkibində yaxın, yanaşı səslərin biri digerinə təsir etməklə mexrec və akustik cəhətdən həmsincəşmələrə, yaxınlaşmalarına u y u ş m a deyilir.

Bu terifdən aydın olur ki, uyuşma hadisəsi, her şeyden evvel, səslərin formalasmasında feal iştirak eden üzvlərin veziyət deyişmesi ilə, hətta bezen üzvlərdən birinin digərini evez etməsi ilə əlaqədar bir hadisədir. Çünkü uyuşma şəraiti nitq axını prosesində yanaşı və ya qonşu səslərin az-çox mexrecə deyişməsi neticesində yaranmış olur. Buna görə də uyuşmanın növlərindən bəhs etmədən, uyuşma prosesində səsləri formalasdıran danışq üzvlərinin uyuşma prosesindəki əlamətdar rolunu, müxtəses halda olsa da, nəzərdən keçirmek lazımdır.

Müasir Azərbaycan ədəbi dilində müxtəlif uyuşma şəraitinin yaranmasında başlıca olaraq aşağıdakı halların təsireddi xüsusi rolu vardır.

1. Nitq axınında səs telleri sonrakı səsin formalasması üçün tamam fərqli ikinci bir veziyətə çevriləməli olduğu halda, çevriləmeyib evvelki səsin formalasması üçün düsdüyü veziyətində sabit qalır. Bezen isə sonrakı səsin tələb etdiyi veziyətə daha tez, yəni birinci səs üçün müəyyən veziyətə düşmeli olduğu zaman burdan-bür ikinci səs üçün lazım olan veziyətə düşür. Belə halların neticesində de müxtəlif növ uyuşma baş verir. Məsələn, səs telleri gərgin veziyət-dən qeyri-gərgin veziyətə və ya əksinə, qeyri-gərgin veziyət-dən gərgin veziyətə keçməmiş qalır. Beləliklə də, əslində kar olmalı səs cingiltileşdiyi kimi, əslində cingiltili olmalı səs de karlaşır. Məhz buna görə de *tapmaq* evezine *tappaq*, *atdı* evezine *attı* təleffüz edilir. Burada *m* samiti evvel gələn kar *p* mexrecində, *d* samiti isə özündən evvelki *t* mexrecindən təleffüz olunmuşdur. Yaxud *bas-qın*, *azğın* sözlərinin köklərindəki sonuncu *s*, *z* samitlerinin formalasmasında səs telleri ne veziyətde olmuşsa, bu səsləre yanaşan səslərin formalasmasında da səs telleri öz veziyətini deyişdirməmişdir. Buna görə də bu sözlərə bitişən eyni şəkilinən baş samiti *bas* sözünə bitişdirildikdə azacıq karlaşmış *q* ilə, *az* sözünə bitişdirildikdə isə cingiltili *ğ* ilə iki variantda formalasılmışdır.

Bezen sonrakı ses özündən evvelki səsə təsir göstərir, yəni sonrakı səsin formalasması üçün səs tellerinin gərginleşməsi evvelki səsin təleffüzündə başlanır. Beləliklə də, evvelki kar səs cingiltileşir. Ayrılıqla sonu kar *s* ilə təleffüz olunan *Aras*, *Almas*, *Solmas* kimi bir sira sözlər cingiltili *d* samiti ilə başlanan şəkilçi bitişdirildikdə, *d* səsinin təsiri ilə evezine z təleffüz olunur: *Arazadan*, *Almazdan*, *Solmazdan* Demək, burada sonrakı *d* samitinin formalasması üçün səs tellerinin evvelki *s* samitinin təleffüzündə gərginleşməye başlaması neticesində *s* samiti *z* ilə evezlənmişdir.

2. Dilin evvelki ses üçün almış olduğu veziyəti deyişməyib sonrakı səsi de həmin mexreçə salması neticesində və ya evvelki səsin təleffüzü anında sonra gələn ses üçün lazım olan veziyətə düşməsi neticesində də uyuşma baş verə bilir. Buna görə də söz daxilində yanaşı düşən *nl*, *rl*, *zl*, *ml*, *tl* ses birləşmələri çox zaman *nn*, *ll*, *zd*, *mn*, *td* ses birləşmələri halında təleffüz olunur. Məsələn, *anlaməq* evezine *annamaq*, *çıxarlar* evezine *çıxallar*, *qızlar* evezine *gizlədər*, *adamlar* evezine *adamar*, *biletlər* evezine *biletdər* deyilir.

Elece de bezen sözde *zs*, *ts* ses birləşmələri evezine *ss* ses birləşməleri işlenir; məsələn; *yazsa*, *getsə* evezine *yassa*, *gessə* deyilir.

Danışken *anlaməq* evezine *annamaq* təleffüz etmenin səbəbi budur ki, burada evvel gelən *n* səsini deyərkən dilin ön hissəsi, xüsüsən dil ucu ön üst dişlərin iç səthində kipleşmişdir. Səs axını isə əsasən burundan çıxır, *n* səsindən sonra gəlməli olan *l* səsinin formalasması üçün isə dil önu damağa doğru qalxıb, ona toxunmaqla qatlanmalıdır və damaq pərdəsi də yuxarı qalxaraq ağız boşluğu yolunu açmalıdır ki, hava axını burundan deyil, ağız boşluğununa gelib dilin yanlarından süzülərək xaricə çıxmış olsun, sürətli təleffüz zamanı dilin *n* mexrecindən *l* mexrecinə keçməsi çətin olduğundan, dil evvelki veziyətində qalır. Beləliklə də *nl* yox, *nn* təleffüz olunur.

Yaxud *çıxarlar* sözünün *çıxallar* kimi təleffüz edilməsinin səbəbi budur ki, *r* səsini emələ getirmek üçün ön dişlərin yuvaqlarına doğru aşağı-yuxarı dönüb titrəməli olan dil ucu, birdən-birə yuxarı ön dişlərin yuvaqlarına doğru qatlanır və artıq aşağı dönmür. Beləliklə də, *r* evezine *l*, yəni *rl* evezine *ll* təleffüz olunur.

Misallardan göründüyü kimi, bütün belə uyuşmaların əsas səbəbi dilin bir veziyətindən başqa bir veziyətə tez keçməsi və ya evvelki veziyətində sabit qalmasıdır.

3. Uyuşma hadisəsində damaq pərdəsi veziyətinin deyişməsinin de müəyyən təsiri vardır. Məsələn, yuxarıda nəzərdən keçirdiyimiz

misallarda (*annamaq, adamnar*) *nl*, *ml* ses terkibleri evezine *nn*, *mm* terkiblerinin təleffüzü *l* sesinin emelə gelmesi üçün yuxarı qalxaraq burun boşluğunun yolunu kesmeli olan damaq pərdesinin evvelki *n*, *m* seslerindeki vəziyyətini deyişmemesi ilə, yəni aşağı düşüb ağız boşluğunun yolunu kesmiş olan damaq pərdesinin eyni halda qalması ilə elaqədardır.

Bütün bu dəlillər göstərir ki, uyuşma hadisəsində danışq üzvərinin vəziyyətinin çox muhüm rolü vardır.

Azerbaycan ədəbi dilində uyuşma hadisəsi çox mühüm hadisədir və rəngarəng təzahürlərə malikdir. Bütün bu təzahürlerin əsil mahiyətini dürüst başa düşmək üçün uyuşma hadisəsinin, xüsusən aşağıdakı cəhətlərinin de nezəre almaq zəruridir: uyuşmanın davamlılığı, uyuşmanın keyfiyyəti, uyuşmanın istiqaməti.

§58. Uyuşmanın davamlılığı. Törəmə şəraitinin davamlılığına görə uyuşma iki cur ola bilir: təsadüfi uyuşma; daimi uyuşma.

Təsadüfi uyuşma söze şəkilçinin bitişdirilmesi və ya her hansı bir sözün qoşulması – yanaşdırılması prosesinde baş verir. Məsələn, *yaz-sa, get-sə, tap-maq, ać-şalı, ad-tap, od-tak* və s. ifadələrinin *yassa, gessa, tappaq, aşşalı, attap, ottak* kimi təleffüz edilməsinə səbəb, mehz bu və ya digər söze müəyyən şəkilçinin bitişdirilmesi, yaxud müəyyən sözlerin yanaşdırılması ilə təsadüfən qonşulaşan səslərin bir-birinə təsir etməsidir.

Daimi uyuşma əsasən sade kökdən ibaret bu və ya digər sözün daxilində olan daxili qanun mahiyətli uyuşmadır.

Azerbaycan ədəbi dilindəki sözlərin daxılində samitlərin bele daımı uyuşmasına rast gelmədik. Bu isə, fikrimizcə, tamamilə qanuni bir haldir, çünki Azerbaycan ədəbi dilində qoşa və yanaşı samitlı söz kökləri son dərəce azdır və ya müstənsən halda mövcuddur.

Azerbaycan ədəbi dilindəki sözlərdə olan saitler uyuşması ve saitlərə samitlər uyuşması məhz daimi uyuşmanın en parlaq təzahürür və belə uyuşmalar dilin fonetik qanunları halında sabitləşmişdir, hətta bele uyuşma sözlər vasitesi ilə şəkilçilərə de köçürürlər. Bu baxımdan sözlərdə və şəkilçilərdə¹ saitlərin *a, i, o, u* silsilesi ilə samitlərin *q, x, ġ* silsilesinin və saitlərin *a, i, ö, ü, e* silsilesi ilə samitlərin *k, g* silsilesinin qarşılıq təşkil etmesi de, demək olar ki, bu daimi uyuşmanın qanunlaşmış nümunələridir: *qal-maq, dağ-liq, qorxusuzluq, gəl-mək, tək-lik, güzgü-suzluk* və s.

¹ Nezəro almaq lazımdır ki, şəkilçilərdə *o, ö* e saitları olmur. Buna görə de saitler silsilesi əsasən söz köküne görə müəyyənlenir.

§59. Uyuşmanın keyfiyyəti. Uyuşan səslerin keyfiyyətce tam eynicins olub-olmamasına görə də uyuşma iki növə ayrılır: tam uyuşma, natamam (yarım) uyuşma.

Tam uyuşmada uyuşma hadisəsinə uğrayan ses, təsirinə düşdürüyən seslə tam eyniləşir. Məsələn, *anla-maq* evezinə *annamaq, tapmaq* evezinə *tappaq* kimi təleffüz olunan sözlərdə müşahidə edilən uyuşma tamdır, çünki burada *n* sesinin təsiri ilə *l* sesi *n* sesinə çevrilidiyi kimi, *p* sesinin təsiri ilə də *m* sesi *p* sesinə çevrilmişdir.

Natamam uyuşmada uyuşma hadisəsinə uğrayan ses, təsiri altına düşdürüyən seslə tam eyniləşmeyib ona yaxın mexrecli başqa bir sesle evez edilir. Məsələn, *qızlar, adamlar* evezinə *qızdar, adamnar* kimi təleffüz olunan sözlərdə müşahidə olunan uyuşma natamamdır, çünki buradakı birinci sözde *z* sesinin təsiri nəticəsində *l* sesi *z* ilə deyil, *d* ilə; ikinci sözdeki *m* sesinin təsiri nəticəsində *l* sesi *m* ilə deyil, *n* ilə evezlənmişdir.

Nümunelərdən də aydın olduğu kimi, Azerbaycan danışq dilində hem tam uyuşma, hem də natamam uyuşma vardır, lakin belə uyuşmalar xüsusən yazılı ədəbi dildə yoxdur.

§60. Uyuşmanın istiqaməti. Əvvəlki sesin təsiri ilə sonrakı səsin, yaxud da sonrakı sesin təsiri ilə əvvəlki sesin uyuşmasından, yeniyən təsir edən sesle təsire düşən sesin uyuşmamasından asılı olaraq istiqamətə görə uyuşma iki növə ayrılır: ireli uyuşma, geri uyuşma.

Ireli uyuşmada sözdeki müəyyən səsin mexreci özündən əvvəl gelən yanaşı sesin təsiri ilə deyişərək, əvvəlki sesle mexreçə hemcinsləşir: *tapmaq – tappaq, anlamaq – annamaq, kızlar – kızdar* və s.

Bu misallarda əvvəl gelən *p, n, l* seslerinin təsiri ilə sonra gelən *m* sesi *p* sesi ilə, *l* sesi *n* sesi ilə, *l* sesi *d* sesi ilə evez olunmuşdur.

Geri uyuşmada sözdeki müəyyən səsin mexreci sonra gelen yanaşı sesin təsiri ilə deyişib, sonrakı sesin mexreci ilə hemcinsləşir *yazsa – yassa, getsə – gessa, rusca – rucca* və s.

Buradakı birinci və ikinci misalda sonra gelən *s* sesi əvvəl gelən *z* və *t* səslerinə, üçüncü misalda isə sonra gelən *c* sesi əvvəl gelən *s* səsine təsir etmişdir. Beleliklə də, əvvəlki ses özündən sonrakı yanaşı sesle hemcinsləşmişdir.

Müasir Azerbaycan dilinin şivələrində hem ireli, hem də geri uyuşma geniş yayılmış bir hadisədir, lakin ədəbi təleffüz normaları çərçivəsində istifadə edilir.

Beleliklə, aydın olur ki, Azərbaycan dilində müxtəlif çalarlıqda təzahür edən uyuşmalar vardır, lakin bunların hamısı beraber dərəcəli, tesirli uyuşmalar deyildir. Bunların bir qismi təsadüfi, məhdud məhiyyətlidir, bir qismi isə artıq qanunileşmiş quvvəye malikdir və şivələrdə ədəbi dilin həm yazılı həm de şifahi qollarında qanun halında tətbiq olunur. Məhz beş uyuşmalar sırasında ahəng qanunu və cingiltləşmə qanunu adları ilə tanınan uyuşmalar xüsusi yer tutur.

§61. Ahəng qanunu. Ummiyətə, iltisaqi dillerde, xüsusen türk dillerində ve o cümlədən Azərbaycan dilində ahəng qanunu adlanan bir qanun vardır ki, bu qanuna görə sözün tərkibində olan sesler, xüsusen sait səsler, hemahəngləşir. Ele buna görə də son zamanlara qədərki dilçilik ədəbiyyatında *sinharmonuzm* istilahı ilə bu hadisə ancaq "saitlər ahəngi" (rus dilində yazılmış ədəbiyyatda qarmoniya qlasnx) kimi izah edilmiş və beleliklə de, "ahəng qanunu" tekce sait səslerin hemcinsləşmesi, hemahəngləşməsi kimi birtərəfli anlaşılmışdır.

Öslində isə türk dillerində başlangıçdan, hətta, söz köklərində səslerin uyuşması – hemcinsləşməsi hadisəsi təkcə saitlerde deyil, samitlərin də bir çoxunda, elecə də sait ve samitlərin münasibətində müəyyən şekilde təzahür etmişdir və bunların izi indi də türk dilində, o cümlədən Azərbaycan dilində qalmaqdadır.

Bütün bunların nümunələrini Orxon-Yenisey kitablarında, uyğur dilində yazılmış ilk mənbələrde müşahide etmek mümkün olduğu kimi, indiki türk dillerinin bir çoxunun orfoqrafiya qaydalarında da görmək mümkündür. Bele bir cəhəti də qeyd etməliyik ki, XI əsrin böyük türkoloq-dilçisi Mahmud Kaşgari bu hadisəni müşahide etmiş və ahəng qanununun həm samitlərə, həm də saitlərə samitlər eləqəsinə aid olduğunu təsbit edən misallarla yanaşı bu qanun haqqında ağlabatan izahat da vermişdir. Hetta M.Kaşgari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı (yeni tərkibində *q* olanlar və tərkibində *k* olanlar) deyə iki qrupa bölmüş, məsələn şəkilçisinin *qaflı* kəlmələrde -*maq* , *kaflı* kəlmələrde isə -*mək*  olduğunu xüsusi qeyd etmişdir.

Bütün bunları nəzərə alıqda ahəng qanununu dar mənada, yəni təkcə saitlər ahəng menasında deyil, geniş mənada, həm saitlər ahəngi, həm samitlər ahəngi, həm də saitlərlə samitlər ahəngi kimi başlıca üç növdə təzahür edən geniş dairəli bir qanun kimi başa düşmək lazımdır.

Burada beş bir cəhəti də yada salaq ki, Azərbaycan dilinin müxtəlif şivələrində bu və ya digər şəkilde ahəng qanunu pozulmasına

baxmayaraq, ədəbi dilde bu qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır. Azərbaycan ədəbi dilində ahəng qanunu yalnız söz köklərində deyil, daha çox sözlərə bithən şəkilçilərdə özünü göstərir.

Ahəng qanunu, hər zaman sonra gələn hecadakı sesin, ondan əvvəl gələn hecadakı sesle cinsinə görə uyğunlaşması şəklinde təzahür edir. Burada dilarxası səslerindən sonra dilarxası səslerin, dilönü seslerindən sonra dilönü səslerinin, elecə də karlardan sonra kar, cingiltilərden sonra cingiltili səslerin sıralanması bu qanunun əsasını təşkil edir. Buna görə de ahəng qanunu əsasən ireli uyuşmanın qanuniyətlişmiş bir növüdür.

Beleliklə, demek olar ki, ahəng qanunu sözdəki səslerin hemcinsləşmə, hemahəngləşmə yolu ilə uyuşmasıdır.

Müasir Azərbaycan ədəbi dilində ahəng qanununun başlıca üç növü vardır.

1 Saitlər ahəngi (uyuşması)

2 Saitlərle samitlərin ahəngi (uyuşması)

3. Samitlər ahəngi (uyuşması).

§62. Saitlər ahəngi (uyuşması). Saitlərin təsnifi bəhsindən bizi məlumdur ki, fəal uzvlərin iştirakına görə saitlər, əsasən dilarxası, dilönü qruplarına bölünür və bunların hər biri də dodaqlanmayıb, dodaqlanan olmaq üzrə dəha iki növbə ayrıılır. Həmin təsnifə müvafiq halda saitler ahəngi də dile və dodağa görə iki növ olur:

1) Dil ahəngi – dile görə fərqlienən saitlərin uyuşması.

2) Dodaq ahəngi – dodağa görə fərqlienən saitlərin uyuşması. Dile görə fərqlienən saitlərin ahəngi də iki cur olur

1) Arxa səra ahəngi (qalın saitlər ahəngi)

2) Ön səra ahəngi (ince saitlər ahəngi)

Arxa səra ahənginə görə, əvvəlki hecadə dilarxası saitlərindən (*a*, *i*, *o*, *u*) biri varsa, sonra gələn hecadə da həmin cinsdən olan saitlərindən (*a*, *i*, [*o*]¹, *u*) biri olmalıdır; məsələn; *qarğā*, *qalın*, *qiraq*, *qırğı*, [*alov*], *qonaq*, [*oxlov*], *odun*, *uşaq*, [*buzov*], *quru*, *quzu* və s

Ön səra ahənginə görə əvvəlki hecadə dilönü və ya dilortası saitlərindən (*a*, *e*, *ö*, *i*, *ü*) biri olarsa, sonra gələn hecadə da həmin saitlərindən (*a*, [*e*], [*ö*], *i*, *ü*) biri gelməlidir; məsələn; *ələk*, *esik*, *özül*, *inci*, *uzum*, *inək*, *çörək*, *köndələn*, *özək*, [*kösəv*], *ürək*, [*bütöv*], *kılıq* və s

¹ Burada müstəsna halda ikinci və ya sonrakı hecalarda golo bilən sos [] arasında alınmış və sonrakı hecalarda beş səsi olan sözler de müstəsna sözler kimi [] arasında verilmişdir.

Hər iki halda yuxarıda göstərilən növdən olan sözləre bitişdirilən şəkilçilərin sait səsləri, şəkilçinin bitişdiyi hecanın sait səsi ilə uyğunlaşır; məsələn:

Arxa sıra ahəngində. qarğı-lar-in, qalın-liq-dan, alov-lu-luq, qıraq-lar-in-da, qonaq-liq-da, ox-lov-lar, kolxoz-çu-lar-da-dir ve s.

Ön sıra ahəngində: çıçək-liq-dən, əmək-dən, də-ri-lər-dən, dilim-la-mək, çörək-çi-lər, kösöv-süz, kösöv-dən, özül-süz-lük-dən, ürək-li-lik, tütün-çü-lər ve s.

Dodağa görə fərqlienən saitlerin ahəngi de iki cür olur:

1) Dodaqlanmayan saitlerin ahəngi.

2) Dodaqlanan saitlerin ahəngi.

Dodaqlanmayan saitlerin ahənginə görə əvvəlki hecada dodaqlanmayan saitlərdən (*a, i, ə, e, ī*) biri olduqda sonra gələn hecada da, xüsusən söze bitişdirilən şəkilçilərde dodaqlanmayan saitlərdən biri (*a, i, ə, [e], ī*) gelməlidir; məsələn:

Arxa sıra ahəngində. qarğı, qalın, qıraq, qırğı, qarğı-lar, qalın-liq, qıraq-dan, qırğı-lar ve s.

Ön sıra ahəngində: ələk, dəri, dilim, əmək, çi-çək, ələk-çi, dəri-lər, əmək-da, dilim-la-mək, ci-çək-liq ve s.

Dodaqlanan saitlerin ahənginə görə əvvəlki hecada dodaqlanan saitlərdən (*o, u, ö, ü*) biri olduqda, sonra gələn hecada da, xüsusən söze bitişdirilən şəkilçilərde dodaqlanan saitlərdən (*[o], u, [ö], ü*) biri gelməlidir; məsələn:

Arxa sıra ahəngində: odun, [buzov], quru, [alov]-un, odun-luq, [buzov]-suz, quru-lug ve s.

Ön sıra ahəngində: [kösöv], özül, [bütvə], külüng, [kösöv]-ün, özül-süz, [bütvə]-lük, üzüm-çü-lük ve s.

Müasir Azərbaycan dilində dodaqlanmayan saitler üzrə uyuşma, yeni damaq ahəngi daha ümumi və daha sabitdir. Dodaqlanan saitler üzrə uyuşma – dodaq ahəngi nisbətən məhduddur. Məhz buna görə de tərkibində dodaqlanmayan saitlərdən *a, ə* kimi açıq saiti olan şəkilçilər her cür söz köküne (mənaya və tələbə görə) bitişdirilə bilədiyi halda, tərkibində *u, ü* olan şəkilçilər ancaq dodaqlanan saitli hecalara bitişdirilə bilər: *bülbül-lər-dən, bülbül-ün, çıçək-lər-dən, qələm-in, ot-lar, ağac-lar* ve s.

Burada beleş bir cəhəti de qeyd etməliyik ki, müasir Azərbaycan dilində, xüsusən edəbi dilde işlənən sözlərin və şəkilçilərin bezi-ləri saitler ahəngi qanununa təbe olmur ki, bunların da çoxunu başqa

dillerden alınma söz və şəkilçilər təşkil edir: *kitab, məktub, müzakirə, progressiv, aktiv, radio, iqtisadi* və s.

Beleliklə, aydın olur ki, Azərbaycan dilindəki söz və şəkilçilər saitler ahənginə görə üç növə ayrılır:

1) Ancaq dil ahənginə təbe olanlar: *adam, qələm, adam-lar, qələm-lar* ve s.

2) Dil və dodaq ahənginə təbe olanlar: *anla-di, din-la-di, oxu-du, düşün-dü, yaxşı-liq, incə-lik, doğru-luq, dürüst-luk* və s.

3) Saitler ahənginə təbe olmayanlar: *xalam-gıl, əmim-gıl, dayım-gıl, inqilab-i, tarix-i, vətən-dəş, yol-dəş, sir-dəş* və s.

Öger birinci və ikinci qrupa daxil olan sözlərin və şəkilçilərin saitler ahəngini daha dəqiq nezərdən keçirmiş olsaq, beleş bir neticəyə gele bilerik ki, saitler ahənginə natamam uyuşma daha çox yer tutur. Bu isə sonra gələn hecadakı saitin öz eslənindən ancaq müəyyən derecedə uzaqlaşa bilmesi ilə, daha doğrusu, öz mənalılıq esləni mühafizə etməyə daha çox meyilli olması ilə elaqədardır.

Məsələn, cəm şəkilçisinin saiti her cür hecaya, yeni saitlərin hamisi ilə duzəlmış hecaya bitişənde, həmin saitlərlə ancaq qalınlığı və ya inceliyə görə uyuşur. Beleliklə, bu şəkilçi *a* və *ə* saiti ilə *-lar, -lər* halında iki variantda formalılmış olur. Ayndır ki, bu şəkilçi *a* və *ə* saiti olan hecaya bitişdikdə, uyuşma tam olur. *adam-lar, çıçək-lər*. Başqa saitlərdən her hansı biri ilə formalılmış hecalara bitişdikdə, uyuşma natamam olur: *ot-lar, odun-lar, qız-lar, göl-lər, gül-lər, il-lər, el-lər* və s.

Bundan başqa, bezi saitlerin ancaq birinci hecada işlənə bilmesi və şəkilçilərdə olmaması da tam uyuşma evezinə natamam uyuşmanın çoxalmasına imkan yaradır. Məsələn, Azərbaycan edəbi dili təleffüz və orfoqrafiya normasına görə *o, ö, e* saitleri birinci hecada işlənə bilər, sonrakı hecalarda işlənmez. Tek-tek sözlərdə bu səslerin ikinci, üçüncü və sonrakı hecalarda olması müstəsnəliq sayılır. Buna görə də *o, e, ö* səsleri ilə formalılmış hecalardan sonra gələn hecanın saiti başqa növ sait olmalıdır. Yeni tərkibində *o* saiti olan hecadan sonra ya *a*, ya da *u* saiti gele bilər. Tərkibində *ö* saiti olan hecadan sonrakı hecada isə ya *ə*, ya da *ü* saiti gele bilər, beleşə de tərkibində *e* saiti olan hecadan sonrakı hecada ya *a*, ya da *i* saiti gele bilər.

Buradan bir daha aydın olur ki, Azərbaycan dilində saitler ahəngi istiqamətinə görə iрli uyuşmadır, dərəcəsinə görə az qismi tam, çox qismi natamam uyuşmadır. Şəraitinə görə sözlərdə daimi,

şəkilçilərde təsadüfi uyuşmadır. Nehayet, dilin ve dodaqların vəziyyəti ilə əlaqədar olaraq formalan uyuşmadır.

Saitlər ahengində saitlerin bir-birin ilə necə uyuşduğunu və saitler ahenginin nə kimi növleri olduğunu aşağıdakı cədvəlde görmək olar.

Bu cədvəldəki nümuneleri diqqətlə nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan dilində dodaqlanan saitlərdən dodaqlanmayan saitləre keçmək (yəni $o \rightarrow a$, $u \rightarrow a$, $\ddot{o} \rightarrow \ddot{a}$, $\ddot{u} \rightarrow \ddot{a}$) mümkün olduğu halda, dodaqlanmayan saitlərdən dodaqlanan saitlərə keçmək (yəni $a \rightarrow o$, $a \rightarrow u$, $\ddot{a} \rightarrow \ddot{o}$, $\ddot{a} \rightarrow \ddot{u}$, $i \rightarrow e$, $i \rightarrow \ddot{u}$) mümkün deyildir. Müstəsna hallar, əlbəttə, mövcuddur.

Buradan belə bir nəticə də çıxara bilərk ki, Azərbaycan dilində dodaq ahengini getdikcə zəifləşməkdədir.

Saitlər ahengi növlərini göstərən cədvəl

Saitlərin növü	Dil ahengi	Dodaq ahengi	Damaq ahengi	Uyuşma derecəsi
	Həmcins saitlərin bir-birini izləməsi	Dodaqlanan saitlərin bir-birini izləməsi	Dodaqlanmayan saitlərin bir-birini izləməsi	
Arxa sira saitləri (qalın saitlər)	$a \rightarrow a$, $i \rightarrow i$ $[o \rightarrow o]^1$ $u \rightarrow u$ $\boxed{o \rightarrow a}$ $a \rightarrow i$ $u \rightarrow a$ $i \rightarrow a$ $[u \rightarrow o]$	$[o \rightarrow o]$, $u \rightarrow u$ $\boxed{o \rightarrow u}$ $[u \rightarrow o]$	$a \rightarrow a$, $i \rightarrow i$ $\boxed{o \rightarrow a}$ $u \rightarrow a$	tam natamam
Ön sira saitləri (ince saitlər)	$e \rightarrow e$ [$\ddot{o} \rightarrow \ddot{o}$] $i \rightarrow i$ $\ddot{u} \rightarrow \ddot{u}$	$[o \rightarrow \ddot{o}]$ $\ddot{u} \rightarrow \ddot{u}$	$e \rightarrow e$ $i \rightarrow i$	tam
	$i \rightarrow e$, $e \rightarrow i$ $\ddot{o} \rightarrow e$ $\ddot{u} \rightarrow e$ $e \rightarrow i$ $[e \rightarrow e]$	$\ddot{o} \rightarrow i$ $[u \rightarrow e]$ $\boxed{o \rightarrow \ddot{u}}$ $\ddot{u} \rightarrow e$	$e \rightarrow i$ $e \rightarrow i$ $e \rightarrow i$ $i \rightarrow e$	natamam

¹ Cədvəldə [] arasına alınmış saitler uyuşması ədəbi dilde ümumi hal deyildir. Tek-tek söz köklərində belə aheng nümunəsinə rast gələ bilək də, şəkilçilərde belə aheng olmur.

² Çərçivəyə alınmış saitlərlə dodaqlanan saitlı heccalardan dodaqlanmayan saitlı heccalara keçid göstərilir *odun-lar*, *sön-mək*, *gül-mək* və s.

§63. Saitlərlə samitlərin ahengi (uyuşması). Müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahengi iki növdür:

- 1) Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahengi.
- 2) Ses tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahengi.

Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahengi əslində arxa sira seslərinin uyuşmasından və ön sira seslərinin uyuşmasından ibarətdir. Bu isə hem saitlərde, hem də samitlərde bu növ fonem qoşşığının varlığı ilə əlaqədardır. Belə ki, Azərbaycan dilindəki dil samitlərinin bir qismi de saitler kimi arxa sira və ön sira olmaq üzrə iki qarşılıqlı növə ayrılır və saitlərdə a/\ddot{a} , i/\ddot{i} , o/\ddot{o} , u/\ddot{u} müvaziliyi olduğu kimi, belə samitlərde də x , \dot{x} , g [k'/k , $[x']$] müvaziliyi vardır. Deməli, a , i , o , u saitleri ile \dot{x} , \dot{g} , k'/k samitləri dilarxası – dildibi mexräclü olmalarına görə arxa sira sesləri kimi, a , i , e , \ddot{o} , \ddot{u} saitləri ilə də g , k'/k samitləri dilortası – dilönü mexräclü olmalarına görə ön sira sesləri kimi həmcins seslərdir.

Mehz söz daxilində belə seslərin, yeni ön sira saitləri ilə ön sira samitlərinin, arxa sira saitləri ilə arxa sira samitlərinin bir-birini uyuşma halında izləmesi neticesində de saitlərlə samitlərin ahengini qanunu formalıdır.

Bu qanun Azərbaycan ədəbi dilindəki esil Azərbaycan sözlərində və şəkilçilərində olan saitlərin hamısı ilə, samitlərin isə ancaq bir qismi ilə, yeni dilarxası – dildibi ve dilortası samitləri ilə əlaqədardır. Bu qanun, başlıca olaraq, aşağıdakı məqamlarda öz əsərini göstərir:

a) Sözdə əvvəlcə arxa sira samitlərindən her hansı biri olduqda, ondan sonra arxa sira saiti gələ bilər: *qaş*, *qış*, *quş*, *qol*, *xır-xır*, *xorultu* və s.

b) Sözdə əvvəlcə ön sira samitlərindən her hansı biri olduqda, ondan sonra ön sira saiti gələ bilər: *kəs*, *keç*, *kishi*, *köç*, *kıl*, *gəl*, *get*, *gir*, *göz*, *guc* və s.

c) Sözdə əvvəlcə arxa sira saitlərindən her hansı biri olduqda, ondan sonra arxa sira samiti gələ bilər: *ağ*, *ox*, *toqqa (tok'qa)*, *cığır*, *yuxu*, *uğur* və s.

c) Sözdə əvvəlcə ön sira saitlərindən her hansı biri olduqda, ondan sonra ön sira samiti gələ bilər: *əkin*, *yekə*, *iki*, *tükənməz*, *əngin*, *igid*, *özgə*, *yüngül*, *çıçək (çicəx)*, *kəklik (kəxlik)* və s.

Bu qanun sözə bitişən şəkilçilərdə dərincil və davamlı olur. Belə bir cəhəti xüsusi qeyd etməliyik ki, bir sıra alınma sözlərin

sonunda arxa sıra samitleri ön sıra saitleri ile formalaşan heca terkibinde ve ya ön sıra samitleri arxa sıra saitleri esasında formalaşan heca terkibinde ola bilir. Buna göre de, ümmüyyetle, sözlere bitişen şekilçilereki saitler ve arxa sıra, ön sıra samitleri bitişdiyi hecanı formalaşdırın saitle uyuşur. Öger hemin sait arxa sıra saitdirse, şekilçide de arxa sıra saiti ve arxa sıra samiti olur; mes.: *oxu-maq, açıq-liq, sıkar-liq, nikah-liq, sağ-liq, daş-qın, qız-ğün* ve s. Öger şekilçinin bitişdiyi hecadaki sait ön sıra saitidirse (hemin hecadı arxa sıra samiti varsa) şekilçide de ön sıra saiti ve ön sıra samiti olacaqdır: *müttefiq-liq, çičək-liq, igid-liq, süz-ğün, öt-ğün* ve s.

**Dilin veziyetine göre hemcins saitlerle samitlerin
ahengini gösteren cedvel**

Seslerin mexrece göre qohumluğu	Misallar	Sait ve samitlerin uzlaşma növləri
Arxa sıra saitleri ve samitleri	dodaqlanmayan saitler	<i>papağa papağı almaq alırıq akademiya axar qırx</i> <i>A</i> $\left\{ \begin{array}{l} \dot{g} \\ q // k' \\ x \end{array} \right. , I \left\{ \begin{array}{l} \dot{g} \\ q \\ x \end{array} \right.$
	dodaqlanan saitler	<i>döyü yorgun toqqa (tok'qa) oktyabr kalkulyator toxum yoluxucu</i> <i>O</i> $\left\{ \begin{array}{l} \dot{g} \\ q/k \\ x \end{array} \right. , U \left\{ \begin{array}{l} \dot{g} \\ q/k \\ x \end{array} \right.$
Ön sıra saitleri ve samitleri	dodaqlanmayan saitler	<i>əkmək ikilik azgin alçayı içki, vergi, yekə, biliyi</i> <i>Ə</i> $\left\{ \begin{array}{l} \dot{k} \\ g. \\ y \end{array} \right. , I \left\{ \begin{array}{l} \dot{k} \\ g \\ y \end{array} \right. , E \left\{ \begin{array}{l} \dot{k} \\ g \\ y \end{array} \right.$
	dodaqlanan saitler	<i>üçlük, sökük, ülgü, bölgü üyümək öynümək</i> <i>O</i> $\left\{ \begin{array}{l} \dot{k} \\ g. \\ y \end{array} \right. , O \left\{ \begin{array}{l} \dot{k} \\ g \\ y \end{array} \right.$

Bu qanun alınma sözlere ve alınma şekilçilere aid deyildir. Lakin bezi alınma sözlerde *k* hərfi ön sıra saitleri yanında *ke* mexrecində, arxa sıra saitleri yanında *ka* mexrecində oxunur. Bu qanundan rus dilində ve bir sıra Avropa dillerində istifadə olunur: *kino, kiosk, kolxoz, komuna* ve s.

Ses tellerinin veziyetine göre hemcins saitlerle samitlerin ahengi esasen bu ve ya digər şəraitde saitlerle yanaşı düşən kar samitlerin cingiltılışması prosesi ilə elaqədar fonetik hadisədir. Bu işe, ümmüyyetle seslerin ünlü və ünsüz növleri ilə bağlıdır. Melum olduğu üzrə ses tellerinin gerginleşib kipleşmesi və hava axınının teziyi ile aralanıb titrəməsi neticesində ünlü sesler, ses tellerinin sakit veziyetinde aradəki çıxardan keçərkən rəqslenən hava axından ise ünsüz sesler əməle gelir. Saitler və cingiltili samitler ünlülük baxımından hemcins seslerdir. Kar samitler ise ünsüz olmaqla hem saitlerden, hem de cingiltili samitlerden forqlənen seslardır. Buna görə kar samitlerden bezisi, xüsusen ünlü qarşılığı olan ünsüz sesler iki ünlü ses arasına, xüsusen sait ses halında formalaşan ünlü sesler arasına düdükdə mühitlə uyğunlaşır, yeni ünlüləşir, daha doğrusu, cingiltili qarşılığına çevrilir. Başqa cür desək, söz sonundakı şəraitində asılı olaraq, karlaşmış samitler müvafiq şəraite düşərek öz eslini bərpa edir, yeni cingiltileşir. Məhz buna görə de, dilçilik edəbiyyatında bu hadisə cingiltileşmə de adlanır. Əslində burada da seslerin hemcinsləşməsi hadisəsi olduğu üçün, bu hadisəni qanunilaşmış uyuşma hadisəsinin, yeni aheng qanununun bir növü kimi tanınan saitlerle samitlerin ahengi qanununun xüsusi bir tipi hesab etmək daha doğru olar.

Lakin bu hadisə o qədər de ümumi deyildir, yeni dilimizdə işlənen kar və cingiltili samitlerin hamısına, hem de her yerde eyni dərəcədə şamil deyildir. Öger biz yazılışı yox, ümmüyyetle, teleffüzü nezəre almış olsaq, bu hadisənin esasen coxhecalı sözlərin, elecə de bezi tekhecalı sözlərin ancaq sonundakı küylü samitlərə (kar və cingiltili samitlərə) aid olduğunu söyleye bilərik. Bu cəhətdən söz kökləri sonunda *k, q, b, c, d, z* hərfli ilə yazılın sesləri və elecə de şekilçilərin sonunda *t, k, q, z, c* hərfli ilə yazılın sesləri xüsusi olaraq qeyd etmək lazımdır.

Bele düşünmek olar ki, söz sonunda xüsusi tipli ele samitler var ki, bunlar esasen tam menası ilə cingiltilik keyfiyyətinə malik

samtılardır. Lakin heca bölümü qaydasına göre, hecadüzəldən sait-dən sonra gəldikdə bu samitlər zəifləşir, hətta sözün sonunda olduqda belə samitlərdə zəifləşmə derecesi bir az da artmış olur. Cingiltili samitin zəifləşməsi isə onun karlaşmasına səbəb olur; lakin biz belə samitləri, sonra karlaşmasına baxmayaraq, əsasən cingiltili sesləri bildirən herflərlə də yazılıraq, belə yazılımasını da tamamile duzgün sayıraq. Çünkü belə seslər müsaid şəraitə düşdükde, yəne öz keyfiyyətinə bərpa edə bilir, məsələn: *papaq, dörd, ağac, qutab, xoruz* sözlərinin sonundakı *q, d, c, b*, z sesləri karlaşmış halda, yəni *x, d, ç, b*, z kimi tələffüz olunur. Lakin söz sonunda karlaşmış bu seslər müsaid şəraitdə, yəni özündən sonra (ister ona bitişdirilən şəkilçidə olsun, istərsə də ona yanaşan her hansı bir sözde olsun) sait gəldikdə yəne cingiltiləşir; məsələn *dörd-üncü, dörd adam, ağacın, ağac ək, qutab-ı, qutab al, xoruz-um, xoruz al* və s.

Misallardan da aydın olduğu kimi, buradakı *g, d, c, z, b* samitləri heca tərkibində zəifləşən samitler veziyyətində olduqda karlaşır (*a-ğac*). Lakin güclənen samit veziyyətinə düşdükde cingiltılılığını bərpa etmiş olur (*a-ğac-ca*).

Bir çox sözlərin sonunda *k* herfi ilə yazılın ses yuxarıda nəzərdən keçirdiyimiz samitlərdən ferqlənir. Çünkü belə sözlərin sonundakı *k* herfi həqiqənən *k* sesi keyfiyyətində tələffüz olunmur. Söz sonundan, heca sonundan *k* herfi ilə yazılın sesin tələffüzüni diqqətə yoxladıqda aydın olur ki, bu ses əslində y samitinin kar qarşılığıdır. Əlifbamızda bu sesi bildirən xüsusi bir herf olmadıqından, bu sesi bildirmək üçün mexrecə daha çox yaxın *k* sesinin herfi işarəsindən istifadə olunur. Lakin bu sesi dəqiq ifade etmək üçün *x'* işarəsindən istifadə edirik. Deməli, heca və söz sonunda *k* herfi ilə yazılın ses əslində *k* deyil, y sesinin kar qarşılığı olan *x'* sesidir. Ele buna görə də hemin karlaşmış *y*-nin evezine yazılın *k* müsaid şəraitdə hecanın güclənen samit cərgesine keçərək öz cingiltili əslini bərpa edir, yəni *k* herfi ilə yazılın *x'* sesi *y* sesinə keçir; məsələn: *çığək - çığəyi, çığək al - çığə-y al*

Eyni esasda *t* sesi *d* sesinə, *s* sesi *z* sesinə, *p* sesi *b* sesinə, *ç* sesi *c* sesinə, *q* (*x'*) sesi *ğ* sesinə çevrilir; məsələn: *öyrət - öy-ra-dir, ayaq* (*x'*) - *a-ya-ğə, qutab* (*p*) - *qu-ta-bi, almas - al-ma-zı* və s.

Buradan belə bir neticə çıxarmaq olur ki, Azərbaycan dilində saitlərə samitlərin ahənginin bir növü olaraq kar samitlərin cingil-

tileşməsi halında təzahür edən belə bir qanun da vardır ki, iki və ikidən çox hecəli Azərbaycan sözlərinin sonunda sait səsden sonra gelərek kar ve karlaşmış halda tələffüz olunan samitlər, ona bitişən şəkilçinin və ya ona yanaşan sözün başında sait olduqda, iki sait arasına duşərek saitlərə hemcinsləşir, yeni saitler ünlü seslərdə olduğu üçün, bunların arasına düşən kar samitlər de ünlüləşir – cingiltiləşir. Beləliklə də, özündən sonra yanaşı sait ses olma-dıqda kar ve karlaşmuş halda tələffüz olunan her hansı samit ses yeni şəraitdə, yəni özündən sonra yanaşı sait bir ses gəldikdə, onu araya alan saitlərin təsiri ile cingiltilemiş olur. Bunun nəticəsində də geri uyuşma yolu ilə ses tellerinin veziyyətinə görə hemcins saitlərə samitlərin ahəngi formalasılır.

Müsəir Azərbaycan ədəbi dilində ses tellerinin veziyyətinə görə hemcins saitlərə samitlərin ahəngi samitlərin hamisini əhatə etmir və ancaq aşağıdakı samitlərə formalasır *t→d, (d→d), k (x')→y, (q→g), (b→b), (c→c), (z→z), (g→g)*

Burada belə bir cəhəti də qeyd edək ki, bu samitlərdən əsasən üçünün, yəni *t, k (x')*, *q (k')* samitlərinin cingiltileşməsi (*t→d, k→y, q→g*) daimi mahiyyəti uyuşma halında, hətta orfoqrafik qanun kimi yazida sabitləşmişdir. Diger samitlərin, yəni *b, c, z, k, d* samitlərinin cingiltileşməsi dərəcədən bərpa olunma halında təzahür edən uyuşmadır və orfoqrafik qanun halında yazıda sabitləşməmişdir də, orfoepik normalar baxımından qanuni sayılır.

Aşağıdakı cədvələ göstərilənlərdən başqa cingiltileşmə hadisəsi ilə əlaqədar olaraq ədəbi dildə bəzi istisnalar da vardır ki, başlıcası bunlardır:

a) *Qılinc, dinc, kulung, dörd, hərb* kimi sözlərdə karlaşmış *c, g, d, b* sesləri, belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə iki sait arasına duşduyu üçün deyil, sonor *n, r* və sait ses arasına duşduyu üçün karlaşmış veziyyətini dəyişib cingiltileşir: *dincə, külüngü, dördü, hərbi* və s.

b) Orfoqrafiya qaydalarına görə çoxhecalı sözlərin sonunda *s, p, ç* herfləri yazılmır. Sonu karlaşmış halda *z (s), b (p), ç (ç)* seslərin kimi tələffüz olunan belə sözlərdə son ses bir qayda olaraq *z, b, c* herfləri ilə yazılır. Buna görə də tələffüzde olan belə cingiltiləşmələr yazıda nəzerə çarpır.

Ses tellerinin varlığına göre hemcins saitlerle samitlerin ahengi cədvəli (cingiltileşmə cədvəli)

Özünden sonra sait olmadığından	Kar samit	Karlaştırmış samit	Özünden sonra sait getirildikde	Cingiltileşir
fəsad, sərhəd, səyüd	—	d (t)	fəsədi, sərhədi, səyüdi	d
qutab, kitabı, məktəb	—	b(p)	qutabi, kitabı, məktəbi	b
öyrət, titrəm, get	t	—	öyrədir, titrədir, gedir	d
ağac, umac, qılınc	—	c(c)	ağacın, umacın, qılıncın	c
bəkməz, almaz, xoruz	—	z(s)	bəkməzi, almazı, xoruzu	z
çicək, ipək, ələk	k(x)	(—)	çicəyin, ipəyin, ələyin	y
çiling, külüng, ding	—	g(k)	çilingi, külüngün, dingə	g
otaq, qılıq, usaq	—	q(x)	otağa, qılığı, usağı	ğ

c) Bu qanun *get*, *et* sözlərindən başqa heç bir təkhecalı sözün sonundan kar seslərə şamil deyildir: *as* – *asır*, *qaç* – *qaçıır*, *at* – *atır*, *öt* – *ötüs* və s.

ç) Başqa dillerden alınaraq dilimizdə işlenilen sözlerin axırında *t*, *k*, *q* sesleri bu qanuna tabe deyil; məsələn: *kombinat* – *kombinatin*, *haşərat* – *haşəratata*, *əmlak* – *əmlakan*, *əxlaq* – *əxlaqın* və s.

d) Dilimizə çıxdan daxil olmuş bezi sözlerin sonundakı iki sait arasında yəsine çevrilir və bele də yazılır; məsələn: *mələk* – *mələyə*, *çaynik* – *çayniyyin* və s

§64. Samitlər ahengi (uyuşması). Azerbaycan dilindeki aheng qanununun bir növü de samitler ahengi qanunu adlanır. Bu qanun ses tellerine görə fərqlienən samitlərin yanaşma möqamında hemcinsləşməsi neticəsində geri uyuşma halında formalasılır. Bele ki, sonrakı samit özündən evvelki yanaşı samit ilə kar və ya cingiltili olmasına görə uyuşur. Bele uyuşma ise əsil Azerbaycan sözlerində qanuna uyğunluq halında aşağıdakı variantlarda öz eksini tapmışdır.

1) Kar ve cingiltili qarşılığı olan samitler söz daxilində ancaq öz hemcinsləri ilə yanaşı ola bilir.

a) kar samitler kar samitlərlə: *üst*, *üstə*, *göstər*, *tapşır*, *yaxşı* və s.;

b) cingiltili samitler cingiltili samitlərle: *özgə*, *güzgu*, *quzğun* və s
2) Kar qarşılığı olmayan cingiltili samitlər, o cümlədən sonorlar söz daxilində her cür samit sesle yanaşı ola bilir: *alt*, *altı*, *dörd*, *ört*, *indi*, *qırx*, *torpaq* (*topraq*), *aydın*, *ayrı*, *ulduz*, *yetmiş* və s

Bu qanun ümumən türk dillerində, o cümlədən Azerbaycan dilinde de ilk dövrlərde möhkəm, daimi mahiyyətli bir qanun kimi hem söz daxilində, hem sözlərə bitişen şəkilçilərde geniş dairəde öz təsirini göstərməsi olsa da, sonralar zeifləşmiş və məhdudlaşmışdır. Buna görə de müasir Azerbaycan dili şivelərində samitler aheng qanununun ilkin nümunələri bu və ya digər variantlarda qalmışsa da, müasir ədəbi dilde, xususən yazıda – orfoqrafiyada son derece məhdudlaşmışdır. Buna görə de samitler ahengi qanununa müasir yazılı ədəbi dilde orfoqrafik qanun halında, əsasən, aşağıdakı şəkilçilərin yazılışında riayət olunur:

a) Kar samitlər bitən sözlərə bitişdirildikdə aşağıdakı şəkilçilərin baş samitləri arxa sira saitli hecalarda *q* ilə, ön sira saitli hecalarda *k* ilə yazılır; məs.: *q* ile – *yapış-qan*, *sat-qın*, *pus-qu* və s; *k* ile – *döyüş-kən*, *kəs-kin*, *seç-ki* və s.

b) Cingiltili samitlər (o cümlədən sonor samitlər) bitən sözlərə bitişdirildikdə aşağıdakı şəkilçilərin baş samiti arxa sira saitli hecalarda *ğ* ilə, ön sira saitli hecalarda *g* ilə yazılır; məsələn:

ğ ile – *qudur-ğan*, *qız-ğın*, *çal-ğı* və s.

g ile – *deyin-ğan*, *əz-ğın*, *sev-ğı* və s

Burada belə bir cəhəti yادa salmalıq ki, bu cür şəkilçilərdə kar samit kimi qeyd olunan *k* samiti bir qədər cingiltileşmiş halda təleffüz olunur, *q* isə həmin hərfə işarə olunan cingiltili samit çalarlığında təleffüz olunur. Bu növ faktları, eləcə də qədim türk dillərində -d///-t, -da///-ta, -ca///-ça kimi iki variantda işlenilmiş bezi şəkilçilərin müasir Azerbaycan dilində artıq cingiltili samitli olmaq üzrə ancaq bir variantda işlenilməsini nəzəre aldıqda, belə bir neticəyə gelmək olur ki, samitler ahengində cingiltileşmə artır, karşılıma ise azalır, məhdudlaşır

§65. Səsartımı (proteza). Azerbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri de budur ki, söz daxilində saitler, sözün başında və sonunda ise samitlər yanaşı gelmez¹. Buna görə de grammatik dəyişmədə və ya alınma sözlərdə bele ses yanaşmaları olduqda yanaşı

¹ Alınma sözler bu hesaba daxil deyildir, əsil Azerbaycan sözlərinən *alt* *altı* dörd kimi bir neçə söz isə müstəsnəliq təşkil edir

həmcins səsler (yanaşı saitleri və ya yanaşı samitləri) bitişdirmek üçün vasiteçi lazımlı olur və belə məqamlarda müəyyən səsden vasiteçi halında istifadə edilir, yeni yanaşı gələn səsler arasına müəyyən səs elave olunur. Beləliklə de, dilin fonetik sisteminde səsartımı adlanan hadisə yaranır.

Səsartımı adlanan bu hadisə müxtəlif məqamda, müxtəlif şəkildə təzahür edir. Hətta, belə hadiselerin bir qismi tədricən ümumiləşir, sabitleşir və qanuniləşir, bir qismi isə məhdud dairədə qalır, təsədufi mahyyət daşıyır.

Səsartımı hadisəsi məqamına ve vasitesinə görə samitartımı və saitartımı olmaqla üzrə əsasen iki cür formalasılır.

§66. Samitartımı. Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmek üçün vasiteçi halında saitler arasına müəyyən samit eləvəsi ilə formalanmış səsartımı samitartımı deyilir.

Samitartımı da məqamına və sabitleşmə derecesinə görə iki cürdür: yazıda sabitleşən, yazıda sabitleşməyən.

Yazıda sabitleşən samitartımı əsasen saitle bitən söze saitle başlanan şəkilçinin bitişdirilməsi üçün orfoqrafik qanun halında istifadə olunan səsartımıdır. Bu qanuna görə sözle şəkilçini bitişdirmək üçün araya müəyyən samitler artırılır və belə samitler ümumişmiş halda bitişdirici samitlər adlanır.

Səsartımının bu növü tam qanuniləşmiş olduğuna görə, yeni həm yazıda, həm təleffüzdə bitişdirici samitlərin artırılması vacib bir qayda sayıldığına görə, bu hadisəni samitartımı qanunu da adlandırmaq olar.

Müasir Azərbaycan ədəbi dilində yazıda sabitleşmiş samitartımı qanununun formalanmasına, əsasen aşağıdakı üç bitişdirici samitdən istifade olunur.

N^o Bitişdirici n aşağıdakı məqamlarda işlənir.

1) Saitle bitən sözlərə təsirlik və yiyelik hal şəkilçiləri bitişdiriləndə *ata-n-i, ata-n-in, güzgü-n-u, güz-gü-n-ün* və s.

2) Üçüncü şəxs mənsubiyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə:

*onun qardaşı-n-a,
onun qardaşı-n-i
onun qardaşı-n-in
onun qardaşı-n-da
onun qardaşı-n-dan*¹

¹ Yerlik və çıxışlıq hal şəkilçiləri samit sesle başlanan şəkilçilərdir. Lakin mənsubiyət şəkilçisindən sonra bitişdirici n ilə söze bitişərək müstəsnalıq toşkil edir.

3) bu, o əvezliliklərinə her cur şəkilçi bitişdirildikdə: *bu-n-a, bu-n-u, bu-n-un, bu-n-da, bu-n-dan, bu-n-lar, bu-n-suz, o-n-a, o-n-u, o-n-un, o-n-da, o-n-dan, o-n-lar, o-n-suz, o-n-un-cun* və s.

S: Bitişdirici s saitle bitən sözlərə üçüncü şəxsin tekini bildirən mənsubiyət şəkilçisi bitişdirildikdə işlenir: *onun baba-s-i, evin qapı-s-i, otağın pəncərə-s-i, sözün doğru-s-u* və s.

Y Bitişdirici y saitle bitən söze saitle başlanan şəkilçi bitişdirildikdə, əsasən, aşağıdakı məqamlarda işlənir

1) Saitle bitən isimləre yönük hal şəkilçisi bitişdiriləndə: *ana-y-a, Bakı-y-a, Şəki-y-a, ordı-y-a, sünگü-y-a* və s.

2) Saitle bitən fellərə saitle başlanan şəkilçilər bitişdirildikdə *anla-y-ır, dinlə-y-ır, oxu-y-ur, söylə-y-in, işlə-y-acık* və s

3) Su, nə sözlərinə saitle bitən isim və əvezliliklərdən fərqli olaraq, saitle başlanan hal şəkilçiləri bitişdiriləndə: *su-y-u, su-y-un, su-y-a, nə-y-i, nə-y-in, nə-y-a* və s

Yazında sabitleşmeyən samitartımı əsasən tərkibində müxtəlif yanaşı sait olan sözə təleffüz edərək müəyyən bitişdirici samutun yanaşı saitler arasına artırılması halında formalanmış səsartımı hadisəsidir.

Müasir Azərbaycan ədəbi dilində təleffüz norması baxımından qanuni sayılan samitartımı müəyyən sözlərin daxilində yanaşı olan müxtəlif samitler arasına y samitinin artırılması ilə formalasılır: *ailə - ailə, aid - ayid, şair - şayir, teatr - teyatr, bioloq - biyoloq* və s.

Müasir Azərbaycan ədəbi dilində tərkibində belə yanaşı müxtəlif saitlər olan bir sira alınma sözlər də var ki, bunların təleffüzündə saitler arasına heç bir samit artırılmış: *müasir, muavin, mualica, müəllim, müəyyən* və s.

§67. Saitartımı. Bir sira alınma sözlərin başında, ya da sonundakı samutun evvelinə müəyyən bir saitin elavə edilməsi ilə formalanmış səsartımı ümumiləşmiş halda saitartımı adlanır. Saitartımı ədəbi dilde ümumiləşmiş qanunu bir hal sayılır və daha çox şivələrde, canlı danışqda müxtəlif məqamlarda olur ki, bunlardan aşağıdakılardan isabetən ümumiləşmiş halda işlənir.

1. Söz başında.

a) Yanaşı samitlər kardırsa, sözün başında sadə danışqda və şivələrde i artırılır: *şkaf – işkaf, stəkan – istəkan* və s.

b) Yanaşı samitdən biri və ya her ikisi cingiltlidirse, birinci samitdən sonra ahəng qanunu əsasında sonrakı saitle uyusan bir sait artırılır və bu hal orfoepik norma sayılır *qram – qıram, qrup – qırup, qrip – qırıp, klub – kulub, xlor – xilor* və s

c) Sözün başında *r* samiti olduqda, sade danışında ve şivelerde sözün əvvəlində *i* saiti artırılır: *rəhm* – *ırəhm*, *rahət* – *ırahət*, *razi* – *ırazi*, *Rza* – *Irza*, *Kəsəl* – *Irəsəl* və s.

2. Söz sonunda:

Yanaşı samitlə biten sözlerin axırınca samiti *r* olduqda, təleffuz prosesinde *r*-dən əvvəl qısa həməhəng bir sait artırılır: *cəbr* – *cəbir*, *dövr* – *dövür*, *sadr* – *sadir*, *teatr* – *tyatır* və s.

Qeyd Əslən bele yanaşı samitlə biten bir sıra tekhecalı alınma sözler müyyəyen sait artırılması neticesində ikihecalı söze çevrilmiş və bele de yazılır *fikir*, *qədir*, *sətir*, *şəkil* və s

Beləliklə, aydın olur ki, sesartımı hadisesi əslində Azerbaycan dilinin təbietində uyğunlaşma telebatı ile üzvi surətdə elaqədar fonetik bir hadisədir və məhz buna görə də, bu hadisənin bur qismi qanunilaşmış, hətta yazında sabitleşmişdir.

Şəhəzadə Səsdüşümü (eleziya). Bir neçə sözün qovuşması, qoşulması və elece de söze şəkilcilerin bitişdirilmesi neticesində eməle gəlen çoxhecallığı azaltmaq üçün, yeni çoxhecalı sözü azhecalı söz halına salıb təleffüzü asanlaşdırmaq üçün sözün, yaxud şəkilçinin tərkibindən müyyəyen hecanın əsasını təşkil edən bu və ya digər sait səs, bezen saitle qovmuş olan samit səs de ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir.

Müasir Azerbaycan ədəbi dilində səsdüşümü əsasen sait səsin ixtisara düşmesi neticesində formalasdığına görə, bu hadisəni konkret halda saitdüşümü de adlandırmış olar. Saitdüşümü hadisəsi də dilde sabitleşmə və işlənilmə dərəcəsinə görə iki cürdür: a) yazida sabitleşən, b) yazida sabitleşmeyən.

Yazida sabitleşən saitdüşümü iki meqamda, yeni hem sözlerde, hem de şəkilcilerde ola bilir ki, bunlar əsasən aşağıdakılardan ibaretdir:

1. İkinci hecası cingiltili samit – sait-cingiltili samit birləşməsindən formalasılmış bir qrup Azerbaycan sözlerine saitle başlanan müyyəyen şəkilciler bitişdirildikdə ikinci hecanı formalasdırıran sait ixtisara düşür, yazılırlar və təleffuz olunmur; məsələn: *oğul* – *onun oğlu*, *alın* – *onun al-nında*, *ağz* – *sənin ağ-zı*, *könül* – *mənim kön-lumda*, *boyun* – *boy-nu*, *burun* – *bur-nundan* və s.

2. Saitartımı əsasında ikihecalı söz halında formalasılmış bir sıra alınma sözləre saitle başlanan şəkilçi bitişdirildikdə sözün ikinci hecasını təşkil edən (daha doğrusu, artırılan) sait ixtisara düşür: *şəkil* – *şək-lim*, *fikir* – *fik-rin*, *isim* – *is-mə*, *ömür* – *öm-rumüz* və s.

3. Məkan-istiqamət anlayışı ifadə etmək üçün düzəldilmiş *ora*, *bura*, *hara* sözlerine yerlik və çıxışlıq hal şəkilcili bitişdirildikdə sondakı *a* saitini ixtisar etmek olur: *ora* – *ora-da*, *or-da*, *ora-dan*, *or-dan*, *bura* – *bura-da*, *bur-da*, *bura-dan*, *bur-dan*, *hara* – *hara-da*, *har-da*, *hara-dan*, *har-dan* və s.

4. Saitle biten sözle saitle başlanan söz birleşmesindən düzəldilən mürekkeb sözlerde birinci tərefin sonundakı sait eksəren ixtisara düşür, təleffuz olunmur və yazılırlar: *Əli-Əkbər* – *Ələkbər*, *Əli-Əş-rəf* – *Ələşrəf*, *Əli-Abbas* – *Əlabbas*, *xala-oğlu* – *xaloğlu*¹ və s

5. İnkər şəkilcisi qəbul etmiş sözlərə inddiki və müizare zaman şəkilcileri bitişdirildikdə inkər şəkilcisinin saiti (*a*, *ə*) ixtisara düşür, məsələn: *yaz* – *yaz-ır*, *yazma* – *yaz-m-ır*, *gör* – *gör-ər-əm*, *gör-mə* – *gör-m-ür-əm* və s.

6. Sıra sayı düzəldən *-inci*, *-inci* .. şəkilcileri saitle biten miqdardı sayı kökünə bitişdirildikdə şəkilcisinin başındakı sait ixtisara düşür; məsələn *bir-inci*, *iki-nci*, *qrıx-inci*, *altı-ncı* və s.

7. İkinci cəm şəxs sonluğunun, yeni *-sınız*, *-siniz*. şəkilcisinin ortasından bir saitle birge *n* samiti də ixtisar olunur və bu şəkilçi dənə çox şıfahi nüqtədə, bezen də yazida *-siz*, *-siz*. variantında da işlənir: *gedirsiniz* – *gedirsiz*, *galibsiniz* – *galibsiz* və s.

8. Aşağıdakı köməkçi sözlərin əvvəlindəki sait ixtisara düşür. Hemin köməkçi sözlər şəkilcileşmiş halda müstəqil sözlərə bitişik yazılırlar və bele de təleffuz olunur: *üçün* – *çün* (sizinçün), *ilə* – *lə* (qələmən, sizinlə ..), *isə* – *sə* (getmişsə), *idi* – *di*. (getmişdi), *imiş* – *miş* (bilmmiş), *ikən* – *kən* (deyərken, getmişken).

9. Xəber şəkilcisinin sonundakı *r* ümumən danışında, bezen də yazida ixtisar olunur, yeni *-dir*, *-dir* .. şəkilcisi *-di*, *-di* halında işlənir: *getmalidi* (*r*), *gedibdi* (*r*) və s.

10. Eyni samit qoşlığı ilə biten sözlerin sonuna samitlə başlanan şəkilçi bitişdirildikdə, qoşa samitin biri ixtisara düşür: *sırr* – *sır-li*, *fənn* – *fənlər*, *xətt* – *xət-siz* və s

Qeyd *Hiss* sözünün sonuna samitlə başlanan şəkilçi bitişdirildikdə, xüsusən yazida qoşa ss saxlanılır, çünki bir s ixtisar edilse, mənə deyişir. *hiss*, *his*

¹ Bele meqamda düşən saitler bozon təleffuz olunmur, lakin yazida saxlanılır *əlaçıq* (əliaçıq), *üzağ* (üzüağ), *ıstat* (istiot) və s

11 Bezeñ söz sonundan, şəkilçidəki səslə eyniyet təşkil edən bir samit, tələffuzu ağırlaşdırılmamaq üçün ixtisara duşur; məsələn, *kiçikcik* evezinə *kiçicik* işlenir. Lakin bele hadisə samitlərin düşümü üçün xarakter ve ümumi hadisə deyildir.

Ümumiyyətlə, səsdüşümü hadisəsinə canlı danışqda, xüsusen şivelərdə daha çox yol verilir ve bele hallar ekserən alınma sözlərin ve mürekkeb sözlərin tələffüzündə olur.

§69. Səs fərqləşməsi (dissimiliyasiya). Bir çox dillerde olduğu kimi, Azərbaycan dilində de bele bir fonetik hadisə vardır ki, sözün tərkibində olan hemcins sesler nitq axınında ayrı cinsləşir; məsələn: *qararmaq* evezinə *qaralmaq* işlenir, yeni sözün ikinci -*ra-* hecsında olan iki *r* sesindən biri (ikinci *r*) başqa mexrecədə olan bir səse (*I* səsinə) çevrilmiş ve beşəliklə de, -*r* - *r* kimi tam eynicins sesler *r* - *I* kimi ayrı cins sesler olmuşdur. Əlbəttə, bu səslərin her ikisi (yeni *r*, *I*) sonor olmaq nöqtəyi-nezərindən hemcinsdir; lakin (*r*) - dilucu, titrək; (*I*) ise dilyani, novlu sonordur. Buna görə de bunlar bir-birindən mexräcle fərqli olan ayncıns sonorlardır. Dilçilikdə bele fonetik hadisə, yeni sözdəki eynicins (hemcins) seslərin ayncınlığı hadisəsi ses fərqləşmesi (dissimiliyasiya) adlanır.

Ses fərqləşmesi hadisəsi xüsusən canlı danışqda, şivelərdə baş verən və çox rəngarəng təzahürleri olan bir fonetik hadisədir və bele hadisəyə uğramış sözlərin ancaq çox ümumileşmiş nümunələri yazılı ədəbi dili köçürürlür.

Müsəir Azərbaycan yazılı ədəbi dilində ses fərqləşmesine uğramış halda artıq qanuni yer alaraq işlənilməkdə olan sözlərə aşağıdakılardı misal göstərmək olar:

- 1 *Qararmaq* yox, *qaralmaq* (və bundan düzələnlər).
- 2 *Sararmaq* yox, *saralmaq* (və bundan düzələnlər).
- 3 *Hammal* yox, *hambal* işlenir (bəzi şivelərdə *hanbal* da deyilir).

Ses fərqləşmesi hadisəsi yalnız yanaşı və ya bir hecada olan, həm de tam eyni mexrecli səslərdə deyil, yanaşı olmayan, sözün müxtəlif hecalarında olan və ümumiyyətlə, hemcins səslərdə de özünü göstərən bir hadisədir. Məsələn, *hammal* evezinə *hambal* tələffüz etmək, yanaşı tam eyni mexrecli iki səsden (*mm*-den) birləşdir, həm de sonrakının öz mexrecəni deyişməsi, yeni burun mexrecindən ağız mexrecinə keçməsi nəticəsidir. Lakin *santan* evezinə *fantal*, yaxud *tramvay* evezinə *travvay* demək ses fərqləşmesi nəticəsi olsa da, burada birinci misalda (*n* - *I*) halında fərqləşən (*n* - *n*) səslərinin eynicins

olmalarına baxmayaraq, yerleri müxtəlifdir. Yeni bu səslərdən birincisi birinci hecanın sonunda (*fan*), ikincisi isə ikinci hecanın (-*tan*) sonundadır, həm də birincidən iki ses sonra yerleşmişdir.

İkinci misalda isə ferqləşib *n* ile evezlənen *m* səsi fərqləndiyi və səsi ile yanaşdır, lakin onunla tam hemcins deyildir. Birinci səs (*m*) qoşadodaq, burun samitidir, ikinci səs (*v*) isə qoşadodaq, ağız samitidir, həm de sonor deyildir, lakin fərqləşmə nəticəsində bu səslərdən birincisi (*n*) sesine çevrilmişdir. Beleliklə de iki yanaşı səsi (*m*, *v* səslərini) hemcinsləşdirən qoşa dodaqlılıq əlaməti aradan qaldırılmış, birincisi (*n*) dil-diş mexrecli sonor ses olmuş, ikinci səs (*v*) isə əvvəlki mexrecində qalmışdır.

Burada diqqəti cəlb edən cəhətlərdən biri de budur ki, əvvəlki misallarda sonra gelen ses öz mexrecini deyişdiyi halda, bu misalda öz mexrecini evvel gelen ses deyişmişdir.

Deməli, ses fərqləşmesi hadisəsi de həm yanaşı səslərdə, həm uzaq səslərdə, həm tam, həm natamam, həm iredi, həm de gen ola bilər.

Bütün bunlarla bərabər, qeyd etməliyik ki, ses fərqləşmesi hadisə şivelərdə ne qədər çoxdursa, yazılı ədəbi dildə bù o qədər azdır.

§70. Yerdəyişmə (metateza). Söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelerini deyişməsi hadisəsi, ümumiyyətlə, yerdeyişmə adlanır. Azərbaycan dilində yerdeyişmə əsasən söz daxilindəki yanaşı samitlərdən sonrakının əvvələ keçməsi halında formalasdır. Məsələn, *məshur* evezinə *məhşur*, *yanlış* evezinə *yalnız* deyilir.

Bu sözləri diqqətli nézərdən keçirdikdə aydın olur ki, birinci sözün tərkibindəki yanaşı (*sh*) samitlərindən (*h*) əvvələ keçməklə (*h̄*) samitlər yanaşması yaradığı kimi, ikinci sözün tərkibində yanaşı (*nl*) samitlərindən sonrakı (*l*) əvvələ keçməklə de (*In*) samitlər yanaşması yaranmışdır.

Müsəir Azərbaycan dilindəki sözlərin tərkibində olan bele yanaşı səslərin yerdeyişməsi hadisəsinə loru danışqda, xüsusən şivelərdə yol verilir və bir sırə sözler müxtəlif çalarlıqda yerdeyişmə hadisəsinə uyğun tələffüz olunur; məsələn:

doğra – *dorğa* (*ğr* – *rğ*), *qeyrat* – *qiryat* (*yr* – *ry*), *süfrə* – *sürfə* (*fr* – *rf*), *igran* – *irğan* (*gr* – *rg*), *pəhriz* – *pərhiz* (*hr* – *rh*) və s.

Bu sözləri diqqətli nézərdən keçirdikdə bele bir nəticəyə gelmək olur ki, yerdeyişmə hadisəsi dilin təbətinə uyğunluq tələbatı ilə əlaqədar ola bilir. Məlum olduğu üzrə, umuman türk dillərində, o cümlədən Azərbaycan dilində *r* samiti söz başında (və elece de hecə

başında) işlenmir. Yuxarıdakı sözlerin hamısında isə ikinci heca *r* ile başlanır. Deməli, bu sözlərde *r* sesinin öz mövqeyini deyişməsinə Azerbaycan dilinin bu xüsusiyyəti de təsir etmişdir. Mehz buna görə də müasir Azerbaycan edəbi dilində işlənilen aşağıdakı sözler son zamanlarda yerdeyişme esasında öz esləndən fərqlənərək yazıda ve təleffüzde sabitleşmişdir: *kirpik* (kiprik), *körpu* (köprü), *torpaq* (topraq), *yarpaq* (yapraq) və s.

NITQ PARÇALARININ MƏNALI SƏSLƏNMƏ (FONO-SEMANTİK) ƏLAMƏTLƏRİ

§71. Mənalı səslənmə. Biz danışarken nitqimizi ifadə etdiyimiz mezmunla bağlı olan hissələrə böltürük və bu bölmüllər fonetik qabığına görə de nitq axınının nisbi menada bütövləşmiş parçalarını teşkil edir. Biz belə hissələrin və ya nitq parçalarının arasında müyyəyen dərəcədə fasile edirik və belelikle de, bunların bitkinleşməsini təmin etməyi olurq. Əlbette, her fasile bitkinleşməni təmin edə bilməz, burada fasile ilə ayrılan nitq parçasının mezmunu da, fonetik boyasına görə de az-çox bitkinliyi tələb olunan esas şərtlərdəndir.

Her bir ibarenin (ibareye berəber cümlənin) mezmunu və onunla üzvi suretde bağlı olan fonetik boyaları fasilenin xarakterini müyyənəşdirir onunla da bitkinleşdiyi kimi, hər bir qite (qiteye berəber cümlə, ifadə və söz) de mezmunla, fonetik boyalarla fərqlənir və bunların esasında xarakteri müyyənəşmiş olan fəsile ilə de bitkinleşib tam halda formalasılır.

Əlbette, nitq axınının daha kiçik parçaları olan heca və sesler üçün de bu əlamətlərin vəhdəti mənə, fonetik boyası və bunlara görə xarakteri müyyənəşen fasile vacibdir. Lakin bunu da unutmaq olmaz ki, nitq axınının kiçik parçaları olan hecaların və seslərin menalılığı, fonetik rəngi söz, ifadə və cümlə terkibində təzahür edə biler və bu muhitdə de nisbi fasile ilə ayrınlaraq bitkinleşə biler.

Bele görünür ki, bitkinliyi formalasdırıan fasile ilə ayrılan her bir nitq parçasındaki menaya görə xüsusi fonetik boyası olur və bunlar da öz növbəsində fasilenin kəmiyyətini müyyənəşdirir.

Fonetik boyası dedikdə, esasən, bu və ya digər nitq parçasında oian bir ifadənin, bir sözün, bir hecanın, bir sesin digərlərindən fərqli təleffüz çalarlığı nəzərdə tutulur. Deməli, mezmun tələbindən asılı olaraq bir ifadənin, bir sözün, bir hecanın, bir sesin digərlərinə

nisbetən güclü ya zeif, uzadılaraq ya qısalıqlaraq, alçaqdan ya uca- dan, kesik-kesik, qırıq-qırıq ya calaşiq, aramlı ya tez-tez, bağırtı ilə ya çıçılı ilə və s. kimi müxtəlif notda, müxtəlif tonda təleffüzü nitq parçasının mehz fonetik boyasını teşkil edir. Buradan isə belə bir nəticəye gəlmək olur ki, fonetik boyası nitq parçası daxilində sesin menaya uyğun suretde necə qurulmuş olduğunu göstərən əlamətdür.

Belelikle, aydınlaşır ki, nitq axını parçalarının mezmunla uzlaşaraq formalasması əlamətləri esasən nitqin fonetik qabığı ilə üzvi suretde bağlıdır.

Nitq parçalarının mezmunu ilə – menası ilə üzvi suretde bağlı olaraq nitq axınının ses qabığında təzahür edən belə fonetik boyalar isə nitq parçalarının menali səslənmə (fonosemantik) əlamətləri adlanır.

Nitq parçalarının menali səslənmə əlamətləri esasən iki şekilde təzahür edir: ses qurğusu, ses durğusu.

Ses qurğusu nitq axınının her bir parçasında menadan asılı olaraq, səslənmənin necə, hansı çalarlıqda qurulması deməkdir ki, bunun da iki esas növü vardır: 1) Vurğu 2) Avazlanması (intonasiya).

VURĞU

§72. Vurğu haqqında. Danışq prosesində nitq axını parçaları müxtəlif fonetik çalarlıqda təleffüz olunur və buna görə de nitq axını dalğalı axına bənzeyir. Ümumiyyətə, bir hecanın tərkibində o qədər de güclü və aydın təleffüz olunmayan, hecadüzəltməyən səslərə nisbəten, hecadüzəldən bir ses aydın və güclü təleffüz olunaraq fərqləndiyi kimi, çoxhecalı ayrı-ayrı sözlerde bir heca, cümlədə isə bir söz digərlərində uca və ya güclü bir tərzdə təleffüz olunması ilə de fərqlənir. Digər hecalar və ya sözler isə ucadan və güclü təleffüz olunan heca və yaxud söz ətrafına toplanır; məsələn:

Hecalarda: *gal-ma, söy-la-ma, a-gac-lar* və s.

Sözlərde: *Bu kitabı kim yazdı? Mən yazdım. Bu gün məktəbə getdim, kitab oxudum, yazi yazdım*

Sözlərdəki hecalardan və cümlələrdəki sözlərdən birinin daha güclü və daha ucadan təleffüz edilməsinə vurğu deyilir

Nitq axınınındaki müxtəlif fonetik boyaların məqamından, istiqamətdən, məqsəd və şəraitindən asılı olaraq vurgunun müxtəlif növleri yaranır ki, bunlardan xüsusən aşağıdakı növleri ədəbi dildə daha geniş dairədə işlənir. heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu

§73. Heca vurğusu. Tonun artması ve ya gücünün çoxalması ile sözde heca duzəldən hissənin fonetik boyasındaki deyişiklik heca vurğusu adlanır. Heca vurğusu ilə tələffüz olunan hecaya isə vurgulu heca deyilir.

Heca vurğusu əsasən sözün de ölçüsündür, çünkü her bir sözde ancaq bir əsas heca vurğusu olur. Buna görə de nitq axınında neçə əsas heca vurğusu varsa, o qeder de əsas nitq hissesi halında işlənilən söz vardır demek olar¹.

Vurgulu hecanı müxtəlif çalarlıqda tələffüz etmək olur. Ele buna görə de heca vurğusu müxtəlif tezahürləre malikdir.

Bəzən bir hecanı təşkil eden sait digər hecaları təşkil edən saitlərdən daha güclü və daha gərgin məxrəcdə tələffüz edildiyine görə həmin sait ilə formalasən heca da bütövlükde güclü tələffüz olunur ki, belə vurğu güclü vurğu (dinamik vurğu) adlanır.

Bəzən isə avazın – tonun yuxarı dərəcəyə qaldırılması neticəsində bir heca digerine nisbetən yüksək avazla tələffüz olunur ki, belə vurğu avazlı vurğu (tonik vurğu) adlanır.

Azərbaycan dilində en çox güclü vurğu işlənir. Lakin bəzi hallarda, xüsusən hiss-heyecan ifadəsi üçün avazla vurgudan da istifadə olunur.

Ümumiyyətə, vurgulu hecanın yerinə və mənalılıq xüsusiyyətinə görə dunya dillerinin əksəriyyətində heca vurğularının iki əsas növə olduğu müəyyənələşdirilmişdir: serbest vurğu, sabit vurğu.

§74. Serbest vurğu. Serbest vurğu dildə olan çoxhecalı sözlərin tərkibində müxtəlif mövqedəki bu və ya digər heca üzərinə düşən vuruya deyilir. Bu baxımdan rus dili nümunəvi bir dil sayılır².

“Rus dilində vurğu müxtəlif menali, yaxud serbestdir, yeni vurğunun yeri sabitləşdirilməmiş, sözün müəyyən bir hecasına (baş və ya son hecasına), yaxud sözün müəyyən hissəsinə (əsasa və ya şəkilçiye) təhkim olunmamışdır; o sözün hər hansı bir hecasına və ya müxtəlif morfoloji hissəsi üzərinə düşə bilər. Bunu aşağıdakı misallarda müşahidə etmek olar:

Столик, дёвочка, вы́бел, мороженное, берéза, спалá, делáми, беловáтый, молокó...”³

¹ Dilçilik ədəbiyyatında heca vurğusu ovozino söz vurğusu termininin işlənilmesi do məhz heca vurğusunun söz ölçüsü olması ilə əlaqədardır

² M. I. Matusevich. Введение в общую фонетику. Л., 1948, стр. 72

³ Р. И. Аванесов. Фонетика современного русского языка. М., 1958, стр. 69

Rus dilində vurğunun müxtəlif məkanlı olması mühüm fonosemantik və morfoloji vasitədir. Buna görə de vurğu sözlərin söti qabığına görə, menaca, formaca ferqləndirməyə xidmet edir: зáмок – замóк, мýка – мукá, хлопóк – хлопóк, нáры – нары⁴, пláчу – плачý, мóю – моí və s

Bir neçə söz, xüsusən alınma sözlər, müstəsna olmaq şərti ilə, demək olar ki, Azərbaycan dilində belə serbest vurğu yoxdur

§75. Sabit vurğu. Dildeki sözlərin tərkibində müəyyən mövqede olan hecalara daimi təhkim edilmiş vurğuya sabit vurğu deyilir. Belə vurğu dunya dillerinin çoxunda vardır. Bezisində vurğu sözlərin baş hecasında olur (fin, eston, latış dillerində), bezisində vurğu sözlərin sonuncu hecasından əvvəlkı yanaşı hecada olur (gürçü, polyak dilində), bezisində isə vurğu sözlərin son hecasında olur (fransız dilində, türk dilleri ailəsinə mənsub dillerdə).

Türk dilleri ailəsindən olan Azərbaycan dilində de heca vurğusu sabitdir, çünkü heca vurğusunun əsas mövqeyi, yeni təhkim olunduğu meqam sözün sonuncu hecasıdır. Bunu aşağıdakı misallarda müşahidə etmek olar: атá, огúл, yaşayíş, талéбá, колхозчулár, талéбáларýн və s

Azərbaycan dilindəki sabit vurğu sözün tərkibindəki hecaların məkanına, yeni sonuncu heca məkanına təhkim olunan vurğudur və buna görə de keçici sabit vurğudur. Bu isə Azərbaycan dilinin təbiəti ilə, quruluş sistemi ilə əlaqədar bir xüsusiyyətdir. Məlum olduğu üzrə, Azərbaycan dili iltisaqi quruluşlu dillərdəndir, buna görə de sözlərin morfoloji dəyişməsində şəkilçilər sözlərin sonuna bitişdirilir, beləliklə de, sözlərin sonunda hecalar artmış olur. Belə dəyişmənin neticesində sözün kökündəki sonuncu heca öz mövqeyini deyişir, sözün orta hecası olur. Belə halda vurğu da öz mövqeyini deyişir, sözün sonundakı hecaya keçir. Buna görə de Azərbaycan dilindəki heca vurğusu son hecaya təhkim olunması baxımdan sabit, sözün şəkilçiləşmə yolu ilə dəyişməsi neticesində öz əvvəlki mövqeyindən sonrakı hecaya keçməsi baxımdan keçici vurğu sayılır.

Heca vurğusunun keçiciliyini aşağıdakı numunələrdə yoxlayaqla: атá – атáлár – атáларин, salám – salamláş – salamlaşmáq və s

Misallardan göründüyü kimi, ikihecalı ata sözünün sonuncu (*ta*) hecasındaki vurğu *atalar* sözündə həmin söze bitişdirilmiş -lar şəkilçisi ilə formalasən hecaya keçmiş, *ataların* sözündə isə heca vurğusu bu sözün sonunda formalasən -rin hecasına keçmişdir. Eyni qaydada *salam* sözünün son -lam hecasında olan vurğu *salamlaş* sözünün

sonundakı *-laş* hecasına, *salamlaşmaq* sözündə ise sondakı *-maq* hecasına keçmişdir

Burada belə bir cəhəti de nezərə alımaq lazımdır ki, Azərbaycan dilində bir sıra şəkilçilər de vardır ki, vurğu qəbul etmeyən belə şəkilçilər söze bitişdirildikdə sözün heca vurğusu öz yerində sabit qalır, şəkilçi ile formalanın sonrakı hecaya keçmir: *atá - atádir - atásan, qalám - qalámla, söylé - söyléma* ve s.

Misallardan göründüyü kimi ikinci hecası vurğulu olan *ata* sözüne *-dir, -san, qalám* sözüne *-la, söylé* sözüne *-mə* şəkilçisi bitişdirilmişse də, vurğu öz evvelki yerində oynamamış, bitişdirilmiş şəkilçilərdən heç birinin üzerine keçməmiş ve evvelki yerində sözə bağlanıb qalmışdır Belə hallarda vurğunun evvelki yerində qalmasına səbəb şəkilçi olsa da, yeni şəkilçinin vurğu qəbul etmemesi olsa da, vurğu yerini dəyişmir və ya dəyişə bilmir, öz yerində bağlanmış kimi qalır. Buna görə de belə sözlərdəki vurğu bağlı və sabit olur

Buradan aydın olur ki, Azərbaycan dilində heca vurğusunun əlamətləri tekce söz kökü və söz əsası ilə deyil, hem də onlara bitişdirilən şəkilçilərin de vurğu xüsusiyyəti ilə bağlıdır. Buna görə de Azərbaycan dilindəki heca vurğusunun xüsusiyyətlərini dürüst təyin etmək üçün, hem şəkilçilərin, hem də sözlərin vurğuya görə ne kimi əsas xüsusiyyətlərlə qruplaşdığını müəyyənəşdirmək lazımdır

Şəkilçilərdə vurğu Ümumiyyətə, vurğu sözlərin əlamətidir, şəkilçilər isə vurğusuz olur. Lakin sözün terkib hissəsinə daxil edildikdə bəzi şəkilçilər vurğulu vahidə çevirilir, bəzi şəkilçilərdə isə vurğu baxımından heç bir dəyişiklik olmur

Buradan aydın olur ki, Azərbaycan dilindəki şəkilçilər vurğuya görə iki növdür: vurğu qəbul edən şəkilçilər, vurğu qəbul etmeyən şəkilçilər

Azərbaycan dilindəki şəkilçilərin çoxu vurğu qəbul edən şəkilçilərdir Vurğu qəbul edən şəkilçilər söze bitişdirildikdə, sözdeki vurğu şəkilçinin üzerine keçir: *söylé - söyləyir, oxút - oxutmág, eší - eçıtsín, çıçák - çıçaklık* və s.

Azərbaycan dilində bir sıra şəkilçilər de vardır ki, heç bir vurğu qəbul etmir, söze bitişdirildikdə sözün vurğusu öz yerində qalır, yeni şəkilçinin üzerine keçmir. *gál - gálma, söylé - söyléma, oxút - oxúma, qalám - qalámla* və s.

Müasir Azərbaycan ədəbi dilindəki vurğu qəbul etmeyən şəkilçilər, əsasən, aşağıdakılardır:

1) İnkıar şəkilçiləri *-m, -mə, -ma¹*; məsələn: *síl-mə, oxutdúr-ma, çalís-mir* və s.

2) Sual şəkilçiləri *-mi, -mu, -mi, -mü*; məsələn: *alacág-mi, işlə-yəcák-mi, gördün-mu* və s.

3) Birgəlik bildiren *-la, -la* şəkilçiləri; məsələn: *qardaşím-la, atám-la, gül-lə* və s.

4) Zaman şəkilçilərindən sonra bitişdirilən şərt şəkli şəkilçisi *-sa, -sə*; məsələn: *almís-sa, galár-sa, bilacák-sa, görür-sə* və s.

5) Seçimle bildiren zərfəmə emele getirən *-ca, -cə* şəkilçisi; məsələn: *məzmún-ca, ağıl-ca, mán-ca, sız-ca, fikrim-cə* və s.

6) Tərkibində inkıar şəkilçisi olan feli bağlama şəkilçiləri:

a) *-madan, -mədan*, məsələn *oxú-madan* (danışmazlar), *bıl-mədan* (söyləmə) və s.;

b) *-mamış, -məmış*; məsələn: *salamlás-mamış* (keçmə). *Məni gör-məmış* (getməz) və s.

7) Feli bağlama düzəldən *-kən* şəkilçisi, məsələn *olár-kən, gedár-kən, bilmış-kən* və s.

8) İndiki, gelecek ve müzare zaman şəkilçilərindən sonra gələn *-di, -di, -du, -dú* şəkilçiləri; məsələn *oxuyár-di, durır-du, galacák-di, görür-dü* və s.

9) İndiki, gelecek ve müzare zaman şəkilçilərindən sonra gələn şəxs sonluqları; məsələn: *górrür-əm, alır-san, oxuyúr-uq, oxuyúr-sunuz* və s.

10) İndiki, müzare ve gelecek, neqli və nisbi keçmiş zaman şəkilçilərindən sonra gələn və şəxs sonluğu mənasında işlənən *-lar, -lər* şəkilçiləri; məsələn: *alár-lar, söyləyir-lər, deyacák-lər* və s.

11) Xeber şəkilçiləri *-dir, -dir, -dur, -dür*; məsələn *almış-dir, olmuş-dur, bilacák-dir, görüb-dür* və s.

12) Rəvayət şəkilçiləri *-mış, -mus, -mış, -muş*, məsələn: *alár-mış, oxuyúr-muş, bilir-mış, görüb-müş* və s.

13) Əmr şəklinin II şəxs cəm şəkilçiləri *-in, -in, -un, -ün, -iniz, -iniz*; məsələn, *ál-in, qú-run, gó-lin, gó-rün, gatór-in, dínlá-yin, qal-dír-iniz, bil-dír-iniz* və s.

¹ Inkıar şəkilçisi qəbul etmiş söze müzare zaman şəkilçisi bitişdirildikdə, müstesna hal olaraq, vurğu inkıar ve müzare şəkilçiləri birleşməsindən düzəlon hecanın üzornu keçir. Bəzən də ondan sonra bitişdirilən şəkilçi üzərində keçmir *oxumaz*: *oxumáram söyləməzsən, dínlámrám* (müqayiso et *oxumuram, söyləmirsən dínlámrəm*)

14) Bir nesle ve ya tayfaya, familiyaya mənsubiyəti bildirən -gil şəkilçisi; məsələn: *anám-gil*, *Əlli-gil*, *bibim-gil* və s.

15) Adlara (isim, sıfet, say, əvəzlilik) bitişərək xəber düzəldən şəkilçilər:

a) I şəxs xəber şəkilçisi -əm, -ıq, -ik; məsələn: *müəllim-əm*, *pionér-əm*, *mən-əm*, *belə-yəm*, *əlaçı-ıq*, *sağlám-ıq*, *birincilər-dán-ik* və s.;

b) II şəxs xəber şəkilçisi -ən, -san, -siniz, -siniz, məsələn: *zərbəçi-ən*, *yaxşı-san*, *sən-sən*, *tək-sən*, *mühəndis-siniz*, *cavánsınız*, *sız-siniz*, *bés-siniz* və s.;

c) III şəxs xəber şəkilçisi -dir, -dur, -dirlər... məsələn: *gözəl-dir*, *əbədi-dir*, *sáf-dir*, *caván-dırlar*, *bilikli-dirlər* və s.

16) Familiya düzəldən -ov, -yev şəkilçisi; məsələn: *Hüséyn-ov*, *Məmməd-ov*, *Əlli-yev* və s.

Bəzi şəkilçilərin belə vurğusuzluğu eyni fonetik tərkibde olan şəkilçilərin eyni sözə və ya müxtəlif menali eyni fonetik tərkibli sözlərə bitişməsi neticəsində yaranan eyni fonetik qabıqlı sözlərin (morpholoji omonimleşmiş sözlerin) ferqləndirilməsi üçün əsas vasitə olur. Bu isə sözlerin mənaca fərqlənməsinə Azərbaycan dilindəki sabit vurğunun xidmət etdiyi göstəren konkret faktlardır.

Aşağıdakı cədvələ vurgu ile ferqlənen morfoloji omonimleşmiş sözlərdən və bunları töredən şəkilçilərin en çok işlek və mehsuldalarından nümuneler göstərilmişdir

Morfoloji omonimleşmiş sözlərin vurgu vasitəsi ilə ferqləndiriyini göstərən cədvəl

Fellər	İsim, sıfet və s.
-ma, -mə inkar şəkilçisi ásma, básma, dóğma, bóğma, gázma ásma, ázma, éşma, kásma, dúzmá, suzma, yémá, içmá, düymá, döymá, dondurma, bağlama, qaralama və s.	-ma, -mə felli isim şəkilçisi asmá, basmá, doğmá, boğmá, qazmá asmá, azmá, esmá, kasmá, duzmá, süzmá, yemá, içmá, düymá, döymá, dondurmá, bağlamá, qaralamá və s
-la, -lə fel düzəldici şəkilçi bağla, dağla, yağla, başla, goplá dişla, işlə, bizlə, güllə, gözlə torpaqlá, çıçəklə, yarpaqlá və s.	-la, -lə birgəlik, vasitəlik şəkilçisi bagla, dagla, yagla, basla, gopla disla, isla, bizla, gulla, gozla torpaqla, chicekla, yarpapqla və s

-sa, -sə şəkilçisi alsá, atsá, acsá, yağsá, yaysá düzsá, üzsá, köcsá, itsá, içsá, düzdürsá, köcdürsá, üzdürsá və s.	-sa, -sə şəkilçisi álsa, átsa, ácsa, yágsa, yáysa ádzsá, úzsá, kócsá, ítsá, ícsá, dúzdürsá, kócdürsá, úzdürsá və s.
-dur, -dir felli növ şəkilçisi azdır, qazdır, aldır, daşdır gündür, düzdür, üzdür, bezdır qarısdır, vuruşdır, yarışdır və s.	-dur, -dir xəber şəkilçisi ázdır, qázdır, áklär, áşdır gúldür, dúzdür, úzdür, bézdir qárisdır, vuruşdur, yarışdır və s.
-ın, -in, -un, -ün II ş. c. əmr şəkilçisi átın, qázın, yázın, ázin, qırın üzün, dütün, gülün, kóçün, óvun və s.	-ın, -in, -un, -ün yiyəlik və mənsublıyyət şəkilçisi atín, qazín, yazín, azín, girín üzün, dütün, gülün, kocún, ovún və s.

Bunlardan başqa, şəkilçi qəbul edərək bezi söz köklərinə omograf olmuş sözləri bir-birindən ferqləndirmək üçün Azərbaycan dilindəki vurğudan istifadə olunur: *alín – alín*, *gálín – gélín*, *sárín – sárín*, *yáxín – yaxín*, *bíçín – bíçín*, *báldır – baldır*, *álma – almá*, *qálín – qalín* və s.

§77. *Sözlərdə vurğunun yeri*. Vurğunun məqamına görə Azərbaycan dilindəki sözlər də iki qrupa ayılır: vurğusu son hecaya düşən sözlər, vurğusu son hecaya düşməyen sözlər

Vurğusu son hecaya düşən sözlər müasir Azərbaycan ədəbi dilinin lügət tərkibindəki sözlərin təqribən 90%-ni teşkil edir. Belə sözləri, esasən, aşağıdakı tərzdə qruplaşdırmaq olar:

a) Azərbaycan dilinin öz sözləri: *babá, nənə, atá, aná, oğl, qardaş, bací, ayág, ürək, bilök, barmág, dirsák, qulág, ağız, ağác, dirék, budág, çıçák, yarpág, özék, uçúq, torpág, dərə, təpə, bulág, dəniz, ciğir, qayá* və s.

b) Alınma sözlər. Bunlar da müəyyən xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:

a) Müxtəlif dillərdən müxtəlif yollarla Azərbaycan diline keçib çoxdan işlənən və Azərbaycan dilinin fonetik normalarına az-çox uyğunlaşmış sözlər: *əmál, ləhcá, şiddát, müəllim, matbá, məktáb, tələffüz, şəráit, tələbə, saat, lampá, suxari, çayník, pambíq, bék-máz, dəsták* və s.

b) Vurğusu son hecada olan alınma sözlər: *havá, bəxtəvár, dəryá, çəmán, zəmín, asimán, azád, kuçó, kağız, vaqón, fayıón, aqronóm,*

aktiv, proqressív, monolít, vulkán, avtomát, institút, telefón, partizán ve s.

c) Son zamanlarda alınan bezi sözlerin vurgudan sonrası – axırınca vurgusuz hecası ixtisar edilerek dilimizde işlenildiyinden, bele sözlerin de vurgusu son hecaya düşür; meselen: *prógrámma evezína program, probléma evezíne problém, qazéta evezíne qazét, apíeka evezíne apíék* ve s.

Vurgusu son hecaya düşmeyen sözler müasir Azerbaycan edebi dilinde nisbeten azdır. Demek olar ki, bele sözlerin hamısı alınmadır ve başlıca olaraq aşağıdaki qruplara mensub sözlerdir:

1) Bezi coğrafi adılları: *Avrópa, Ásiya, Amérika, Avstráliya, Áfrika, Rúsiya, Turkiya, Norvéc, Hollándiya, Fránsa, Almániya, Ingiltérra, Lóndon, Prága* ve s

2) Rus ve Avropa dillerinden alınma sözlerdir (xüsüsən terminlerdir) ki, bunların da çoxu açık hecalı olur: *poéma, tragédiya, komédiya, avtonómija, morfológiya, estética, coğráfiya, láva, délta, dinámo, diktatúra, téxnika* ve s.

3) Öreb ve fars dillerinden keçmiş bezi zərf, bağlayıcı ve edatlardır: *xúsúsən, mésələn, həqiqətən, bəzi, bázən, bólka, ámma, hámış, lákin* ve s.

Əsil Azerbaycan sözlerində de müeyyən fonetik şərait, morfoloji məqam, mena tesiri ile vurgu son hecada yox, evvelki hecalarda da ola bilir: *áncaq, yálnız, yénə, dünən* ve s.

Yuxarıdakı nümunelerde bele bir cəhet de diqqəti cəlb edir ki, vurgusu son hecaya düşmeyen sözlerin bir qismində vurgu birinci hecada (*Ásiya, átom, ámma, téxnik...*), bezişində ise orta hecalarda (*Almániya, poéma, morfológiya...*) olur.

§78. Vurğunun dərəcəsi. Sözün heca miqdardından ve söze bitişen şəkilçinin hem miqdardından, hem de növünden asılı olaraq sözdəki vurğunun miqdarı, derecesi deyişir ve sözde bezen iki ve ikiden artıq vurgu ola bilir. Lakin bu vurgulardan ancaq biri sözün varlığı üçün əsas olur, digər vurgu və ya vurgular ise sözün varlığı baxımından ikinci dərəcəli vurgu sayılır. Buradan ise bele netice çıxır ki, heca vurgusu qüvvət və güc derecesine görə əsasən iki növ olur:

- 1) Baş (yaxud birinci dərəcəli) vurgu.
- 2) Əlavə (yaxud ikinci dərəcəli) vurgu¹.

¹ Şerti olaraq baş vurğunu hecanın saiti üstüne qoyulan dəqiqliş işaresi (*) ile, əlavə vurğunu ise hecanın saiti üstüne qoyulan saniye işaresi (") ile qeyd edəcəyik

Azerbaycan dilində elave vurgu iki-üç hecalı sözlerin eksəren baş hecasında, üçdən artıq hecalı sözlerin ise bezen baş hecasında, bezen de sonrakı hecallarında olur.

Əlavə vurgular sözün her bir hecasında bezen baş vurgudan qabaq, bezen de baş vurgudan sonra gelən hecalardan birində ola biler.

Çoxhecalı sözlerde ancaq bir baş vurgu olur. Əlavə vurgu ise birbirinden zeif olmaq şətti ilə, bir neçə (iki, hətta üç) ola bilir. Məsələn, *müəyyənləşdirməkdäirlər* sözündə bir baş vurgu (*dá* hecasında) ve üç əlavə vurgu (*yən, dır, lər* hecalarında) vardır.

Ümumun bir neçə vurgusu olan sözlerde baş vurgu ve əlavə vurgular daha çox aşağıdakı xüsusiyyətləri olan hecalar üzərinə düşür:

1) Vurgu qəbul etmeyen şəkilçi doğrudan-doğruya sözün köküne bitişdirilmişse, həmin şəkilçidən sonra ne qədər şəkilçi bitişdirilmiş olsa da, baş vurgu yene evvelki yerində qalacaqdır *álmáyacaqlär, górməyəcəklər, bitişməmişdir, söyləməyiiblər* və s.

2) Söz köküne üçdən artıq vurgu qəbul edən şəkilçi bitişdirilmişse, baş vurgu, ümumi qaydaya uyğun olaraq, son hecada, əlavə vurgular ise evvelki hecalarda yerləşir: *məktəblərimiz, ölkələrdəki, səpalənmış, alqışladılár* və s.

3) Bezen sözə vurgu qəbul etmeyen iki şəkilçi bitişdirile biler, bele halda baş vurgu evvelinci vurgu qəbul etmeyen şəkilçinin qabağındaki heca üzərinə düşür; meselen: *islá - isláma, isláyin - islámayın, danış - danışma, danışın - danışmayın, yázin - yázmayın* və s¹

4) İki ve ya üç sözdən düzəlmiş türətkəb isimlərde baş vurgu sonuncu sözde və eksəren son hecada olur, evvelki sözlerin vurgusu ise əlavə vurguya çevrilir: *üzündərə, incásənət, rásmxəi, səstrútán, bálqabáq, ağcāqayın, giləmeyvő, itburnú, doqquzódón, əlüzuyán, günsəbxákán, paltárasán, Qaráqoyunlú, Qonáqkänd, Məmmədəli, Áybánız, Anáxaním, Xánməmméd* və s.

5) Sifetlə və ya sayla her hansı bir isim yanaşmasından duzəlen söz birləşmələrində baş vurgu birinci sözde – teyində, əlavə vurgu ikinci sözde – teyin edilən sözde olar: *yaxşı adám, gözlə asăr, yeddi ölkə, birinci sınıf* və s.

6) Əsas menanı ifadə edən sözlerlə menaca üzvi suretdə daha çox bağlanmış qoşmalarda baş vurgu yox, zeif əlavə vurgu olur; meselen:

¹ Ümumişdirilmiş halda demek olar ki, evvelinci vurgu qəbul etmeyen şəkilçi sözün harasında olsa, baş vurgu da həmin şəkilçidən evvelki hecannı üzərinə düşür

Üçün – *oxumáq üçün*, *Vələn üçün*.
 Kimi – *rəhbər kimi*, *ayá kimi*.
 Ötrü – *bizdán ötrü*, *yatmaqdán ötrü*.
 Göre – *işə görə*, *bildiyimə görə*.
 Sonra – *ışdán sonrā*, *alandán sonrā*.
 Ayrı – *səndán ayrı*, *bizdán ayrı*
 Əvvəl – *səndán əvvəl*, *yeməkdən əvvəl*.
 İlə – *qalóm ilə*, *duyğú ilə*
 Başqa – *məndán başqá*, *dərsdán başqá*.
 Özgə – *səndán özgə*, *bizdán özgə*
 Bəri – *dündən bəri*, *gedəndən bəri*.
 Qarşı – *düşmənə qarşı*, *vuruşá garşı*
 Üzrə – *getmək üzrə*, *yollar üzrə*
 Doğru – *evə doğrù*, *bizə doğrù*
 Sarı – *kəndə sarı*, *bızá sarı*
 Tərəf – *çayá tərəf*, *gıná tərəf*
 Savayı – *səndán savayı*, *anamdán savayı*.
 Qeyri¹ – *məndán qeyri*, *oxumaqdán qeyri*

7) Bezi alınma sözlerdeki ön şəkilciler ve ön qoşmalar da zeif elave vurguya malik olur; məsələn: *bixəbər*, *bəməzə*, *pürrəng*, *nâbələd*, *ənərməl*, *əntipártiya*, *əksinqiláb* ve s.

8) Sifətin çoxaltma derecesində *m*, *p*, *s*, *r* ünsürleri ile düzəldilən ön şəkilcili sıfətlərdə baş vurgu şəkilçi üzərinə keçir, sözün sonunda isə elave vurgu olur; məsələn: *qápqará*, *gómgóy*, *büsbutún*, *tértəmiz* ve s.

Ş79. Məntiqi vurgu. Fikri müxtəlif məna çalarlıqlarında ifade etmək üçün cümle daxilindəki bu ve ya digər sözün xüsusi vurgu ilə teleffüzündən de istifadə oluna bilir. Məsələn, *Mən bu gün məktəbdən evə getdim* – cümlesini götürək. Bu cümlənin tərkibindəki hər sözü müəyyən güclü vurgu ilə digər sözlərdən ferqləndirərək, mənaca da bir-birindən ferqlənen cümlələr elde etmək mümkündür; məsələn:

1 *Bu gün məktəbdən evə mən getdim*²
 (Yeni başqası deyil, məhz mən getdim)

¹ Qeyri sözü bireşmenin evvelinde işləniləndikdə, baş vurgu qeyri sözünün ilk hecasında olur *qeyri-kafı*, *qeyri-üzv*, *qeyri-adı* ve s.

² Sözün üstündə çəkilən xətt məntiqi vurgu işarəsidir

- 2 *Mən bu gün məktəbdən evə getdim*.
 (Yeni başqa yere deyil, məhz evə getdim)
- 3 *Mən məktəbdən evə bu gün getdim*
 (Yeni başqa gün yox, məhz bu gün getdim).
- 4 *Mən bu gün evə məktəbdən getdim*
 (Yeni başqa yerdən deyil, məhz məktəbdən getdim).
- 5 *Mən bu gün məktəbdən evə getdim*.
 (Yeni mən məktəbdən eve her halda getdim).

Cümledə xüsusi məna çalarlığını ifadə etmək məqsədi ilə cümle daxilindəki müəyyən sözü başqalarından teleffüzce ferqləndirmək üçün sözə elave olunan tona məntiqi vurgu deyilir.

Məntiqi vurgu ilə teleffüz olunan sözə isə vurgulu söz deyilir. Məntiqi vurgu tamamilə sərbəst vurgudur, cümlənin hər yerində olan söz üzərində vurulur biler. Lakin, ümumiyyətə, Azərbaycan dilinin təbətiyinə uyğun olaraq vurgulu söz də çox vaxt xəberin yanında, xəberden evvel yerləşir.

Azərbaycan dilində məntiqi vurgu, başlıca olaraq, aşağıdakı halarda işlənilir: a) teyin ve teriflərdə, b) bəzən ara sözlərdə ve məhdudlaşdırılmasında müqayise zamanı, c) bir-birini qüvvətləndiren, tamamlayan və ya bir-biri ilə qarşılılan qoşa sözlərdə; məsələn:

Mən sizə ab-hava barəsində deyil, absız hava barəsində danışacağam (Ə.Sadiq).

*Onun açıq alı, açıq qabağı,
 O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü
 Mənim ilhamıma yaxındır, düzü*
 (S.Vurğun)

Qazma dəstələrinin hamısı sürətlə və müvəffəqiyyətlə işə başladı (Y.Şirvan).

*Bu el qızı, el gözəli,
 Öz qəlbinin yüz səsilə,
 Öz eşqilə, həvəsilə
 Gah durulur, gah bulanır*
 (S.Vurğun)

Heca vurgusunda olduğu kimi məntiqi vurguda da birinci və ikinci derecelilik olur. Məsələn, *Mən qapıdan çıxan kimi səni gördüm* – cümlesi nəzər salaq.

Bu cümledeki *çıxan kimi* ifadesini ve *səni* sözünü məntiqi momentdə vurgu ile tələffüz ederek *görmək* işinin ne zaman, hansı momentdə ve ilk dəfə hansı obyektle elaqədar olduğunu bildirmək əsas məqsəddir. Lakin burada momenti ifade etmək birinci derecəli vurgu ile, obyekti ifade etmək ikinci derecəli vurgu ile tələffüz olunur. Beleçə də yuxarıda nezərdən keçirdiyimiz – *O qəmsiz, qüssəsiz, o xoşbaxlı üzü* – misrasında üç söz (*qəmsiz, qüssəsiz, xoşbaxlı*) məntiqi vurgulu sözlərdir. Lakin misranın menası *xoşbaxlı* sözünün əvvəlkildən daha güclü, xüsusi tonda tələffüzünü tələb edir ki, beləliklə də, birinci derecəli məntiqi vurgu *xoşbaxlı* sözünün üzərində düşür, digər sözler isə ikinci derecəli məntiqi vurgu ile tələffüz olunur.

Şəhərərək vurgu. Cümledeki fikirle üzvi suretdə elaqədar olan hiss-heyecanı bildirmək üçün cümlede müəyyən sözün ve ya ifadənin qeyri-adı tonda tələffüzüne **həyecanlı vurgu** deyilir.

Qabaqcadan bele bir cəheti yada salmałyq ki, məntiqi vurgu ilə həyecanlı vurgu arasındaki oxşarlıq her ikisinin cümle daxilindəki müəyyən söz və ya ifade üzərinə düşməsidir. Lakin bunlar əsaslı suretdə bir-birindən fərqlənir. Bele ki, məntiqi vurgu həmin vurgu ilə tələffüz olunan sözün, ifadənin menasına dinleyicinin diqqətini cəlb etmək məqsədini daşıyır. Heyecanlı vurgu isə dinleyicini həmin vurgu ilə tələffüz olunan sözün, ifadənin hiss-heyecanla dolğunlaşmış tesiri altına salmaq məqsədini daşıyır. Məntiqi vurgu ilə danışan şəxsin əvvəlcədən xüsusileşmiş halda nəzərdə tutduğu mənə ifade olunur, həyecanlı vurgu ilə isə daha çox danışq prosesində yaranan duyğular, hiss-heyecan ifade olunur.

Bunu da qeyd etmək lazımdır ki, nida cümlələrində həyecanlı vurgulu ya bir, ya da bir neçə söz mütläq olmalıdır.

Müasir Azərbaycan dilində həyecanlı vurgu əsasen danışanı həyecanlaşdırın menanın ifadəcisi olan sözde bir və ya iki sesin gərgin uzadılmış halda tələffüzü ilə formalşır, bele halda daha çox samit səs, bezen də samite yaxın sait səs uzadılır. Beləliklə, samit səs dili-mizə keçmiş bəzi *baqqal, qəddar, tibb, xətt, sirr, zidd* kimi ərəb sözlərində olan təşidli (geminat) samitlərə, saitlər isə uzun-davamlı saitlərə oxşayır. *sussmaq, danış, axxşam, qəşşəng, yaxşı, yavaaaş-yavaaaş* və s.

AVAZLANMA (İNTONASIYA)

Şəhərərək avazlanması (intonasiya) haqqında. Danışarken cümlənin tekce məzmunu deyil, həm də ne məqsədle söylənilmiş olması cümlədəki sözlərin neçə səslənməsinə təsir edir. Yeni ses bezen ucalır, bezen əksinə, daha da alçalır, bezen uzanır, bezen qısalır, bezen nitq axını kesik-kəsik tələffüz olunur, bezen isə əksinə, calaşq bir silsile təşkil edir və beleliklə də, ibarə və ya cumle boyu səslənmənin müxtəlif çalarlıqlı və müxtəlif kemiyetli dalğaları yaranır. Bununla da, nitqin ritmik və melodik cəreyanı formalşır ki, buna **a v a z l a n m a** (intonasiya) deyilir.

Ümumiyyətə, avazlanması çox mürekkeb və rəngarəng bir hadisədir. Avazlanması ton, yeni sesin alçalması və ucalması, süret, yeni nitqin süretele və ya aramlı cəreyanı, sesin gücү, yeni nəfəsvermenin, tələffüzün güclü və ya zeifliyi, sesin durğularla parçalanması, duyu boyası, yeni qorxu, sevinc və daha başqa bele hissi hallara görə deyişikliklərə uğraması kimi rəngarəng cəhətlərə malik bir hadisədir. Bu hadisə cümle ilə bağlıdır və əsasen səslənmənin cümlede hereketetidir. Ele buna görə də bu hadisəye avazlanması deyilir. Bu hadisəni bezenfonistlər cümle və ya ibare (fraza) vurgusu da adlandıırlar.

Şəhərərək növləri. Hər bir dilin öz təbietinə müvafiq avazlanması üsulları və təzahür növləri vardır. Azərbaycan ədəbi dilində avazlanmanın çox işlek növləri, əsasen, aşağıdakılardır:

1) Eyni söz, ifade və ya cümlənin ne məqsədle söylənilməsi avazın müxtəlifliyi ilə temin olunur; məsələn:

Arzu və xahiş: *Oxu Siz də gedirsiniz Mən yazım.*

Əmr və hökm: *Oxu! Siz də gedirsiniz! Mən yazım!*

Sual, təəccüb: *Oxu? Siz də gedirsiniz? Mən yazım?*

Təsdiq, xəber: *Eva bu saat gedəcək*

Sual, şübhə: *Eva bu saat gedəcək?*

Şübə və kinayə: *Eva bu saat gedəcək?*

2) Sadalama, qarşılaşdırma xüsusi avazlanmaya malikdir və bu avazlanması həm cümlənin tərkibindəki sözlərin, ifadelerin, həm də mürekkeb cümləni təşkil eden cümlələrin müxtəlif mənə elaqəsinin fərqləndirici eləməti ola bilir ki, burada əsasən iki hal nəzərə çarpır

a) Hemcins üzv və cümlələrin sadalanmasında birinci üzvün və ya birinci cümlənin avazı sonrakında da təkrar olunur; məsələn:

Sadalanan sözler:

El bilir ki, sən mənimən.

Yurdum, yuvam, məskənimən.

(S.Vurğun)

Sadalanan ifadeler:

Bu şənlik, bu büsat, bu cəlal nədir?

(S.Vurğun)

Ay işığı, bulaq başı, göy çəmən,

Bir dünyamız, bir sən özün, bir də mən.

(S.Vurğun)

Sadalanan cümleler:

Qar əriyir, sular axır, sel olur. Qardaşım gəlmir, bacım məktub yazmır.

Əger biz həmin nümunelerdeki söz, ifadə ve cümlelerin hamısını eyni avazla demeyib, müxtəlif avazla desək, səsi getdikcə ucaltsaq və ya alçaltsaq, cümlelerin tesiri ve bezən məramı, məqsədi başqlaşmış olar, yeni ciddi sadalanma deyil, hətta qeyri-ciddi qarşılaşdırma, tutuşdurma tesiri ifade edilmiş olar. Bezen sadalanan bərabər-hüquqlu cümleldən biri sebəb, digəri netice bildiren cümleye çevirilir. Beleliklə, cümlelər arasında baş, budaq cümlelerin əlaqəsi üçün zəruri olan tabelilik əlaqəsi ifade edilmiş olar: Qar əriyir, sular axır, sel olur

Əger evvelki veziyetdə avazlanma bütün cümlelərdə eyni dərəcədə idisə (Qar əriyir, sular axır, sel olur), sonuncu veziyetdə avazlanma dərəcəsi təqribən bele olacaqdır:

Qar əriyir.

sular axır.

sel olur

b) Cümlelərin qarşılaştırılmasında birinci cümle uca avazlanma ilə, sonrakı cümle isə nisbetən alçaq avazlanma ilə təleffüz olunur; məsələn:

Biz çalışdıq,

o çalışmadi.

Üçü yüksib gətirər,

üçü vurub dağıdır

Gah ucalıb,

gah endikcə, o

pərdə-pərdə.

Bu iqlimdən o iqlimə yol açıb keçir (S.Vurğun).

3) Cümle daxilinde xıtalar,nidalar,ara cümlelər,ara sözler, eləvələr,xüsusişmələr cümplenin təşkil eden üzvlərdən ferqli avazlanma ilə söylenir. Yeni süret bir az artırılır və ya bir az azaldılır. Beleliklə de, avazlanmanın adı normal cəreyanı müyyəyen dərəcədə öz istiqamətini deyişmiş olur; məsələn:

- Ey dost, bir az məni dirlə!

- Yaxşı, gedək.

- Yox, mən getmirəm.

- Sən, əlbəttə, getmek istəməzsən.

- Mən, doğrusu, başa düşmürəm, sən dostum indi mənə nə üçün belə deyirsin? .

Bele bir cəhəti də qeyd etmək lazımdır ki, sevinc, kədər, acıqlanmaq, yalvarış, neşe və s. müxtəlif hissə hallann ifadəsində də avazlanmadan istifadə olunur.

Ümumiyyətə, natiqlikde, aktyorluqda, diktörluqda və elcə də müəllimlikdə yerli-yrində vurgudan və avazlanmadan duzgun istifadə edilməsi zəruridir.

DURĞU (FASİLƏ)

§83. Durğunun (fasilənin) mahiyyəti. Bu və ya digər dərəceli mənə bitkinliklərinə müvafiq olaraq nitq axını müxtəlif dərəceli fasilələr arasında parçalara ayrılır. Buradan tamamilə aydın olur ki, mənəli səslenmə prosesi, yuxarıda qeyd edildiyi kimi, tekce vurgu və avazlanmadan ibaret deyildir. Müxtəlif dərəceli fasilələr də nitq axını parçalarının bitkinliyini təmin edən mənəli səslenmənin bir növüdür ki, buna, yeni mənəli səslenmənin fasilələr halında təzahür edən növüne durğu deyilir.

Durğu ifadənin tərkibindəki sözlər arasında, cümlənin üzvləri arasında, murekkəb cümləni teşkil eden cümlələr arasında, nehayət, cümlənin sonunda müxtelif mənə ilə, məqsəd ve psixoloji hal ilə six şurətde bağlı olan çox murekkəb bir prosesdir.

Ş84. Durğu və durğu işaretləri haqqında. Doğrudur, durğu hadisəsinin az bir qismi yazida, xüsusən durğu işaretləri adlandıran şerti əlamətlər ifadə olunur. Bu işaretlərdə dərğunun derecesi, mənalılıq cəhəti kimi xüsusiyyətlər de az-çox ifadə olunur. Məsələn, nöqtə, sual işarəsi, nida işarəsi nitq axınının en böyük parçasının hem menaca, hem de səslenmənən cəhetindən bitmiş olduğunu və deməli, fasilenin çox, yəni davamlı durğu olacağına işarədir. Əlbəttə, bu işaretlərin başqa vəzifəsi də vardır, mənalı səslenmənin başqa əlamətlərini, xüsusən avazlanmını da bildirmək üçün bu işaretlərdən istifadə olunur.

Çox nöqtə, üç nöqtə, hətta bir nöqtə fasiləsindən bəzən daha davamlı fasiləni bildirdiyi kimi, eyni zamanda hiss və heyecanla bağlı olaraq nitq axınının məna bitkinliyi olmadan qırıldığı, parça-landığı da ifadə edir.

Vergül işarəsinin vəzifəsi daha çoxdur. Lakin bu müxtelif məna əlamətləri əsində durğu ilə formallaşır və buna görə də vergül nitq axınınında azacıq fasilenin varlığına işarə olaraq işlənir

Qoşa nöqtə, nöqtəli vergül, tire kimi işaretlərin də durğu işarəsi olaraq əsas vezifələri nitq axınınında mənalı səslenmənin çox böyük əlamətlərindən biri olan dərğuların müxtelif növünü bildirmekdən ibarətdir.

Dərğunun yeri və mahiyyəti haqqındaki təsəvvürü bir az artırmaq üçün aşağıdakı nümunələri nəzərdən keçirək:

O kitabı oxuyur / O, kitabı oxuyur

Yaxşı kitab oxu / Yaxşı, kitab oxu.

Ana vətən çağırır məni / Ana, vətən çağırır məni

Anacan, niyə belə ağlayırsan?

Anacan, niyə belə? Ağlayırsan?

Ana! Can! Niyə belə ağlayırsan?

Evimizə çağırığın adamlara nə verəcəksən?

Evimizə, çağırığın adamlara nə verəcəksən?

Çalış, sən də atan kimi, tənbəl olma!

Çalış sən də, atan kimi tənbəl olma!

Çalış sən də atan kimi, tənbəl olma!

Xatircəm ol, get, Mirzə, bəlkə Hacı gəldi, buraya başqa adamın gəlməsi qadağandır

Xatircəm ol, get, Mirzə, bəlkə Hacı gəldi buraya, başqa adamın gəlməsi qadağandır.

Bələ misalların miqdarnı artırmaq olardı. Lakin elə bu misallardan aydın olur ki, cümlələrde işlədilən durğu işaretləri əsasən dərğulara xidmet edir və nümunələr üzərində aparılan əməliyyatdan da göründüyü kimi, dərğunun yerini dəyişdikdə məna da dəyişmiş olur. Bu isə bir daha sübut edir ki, durğu mənalı səslenmənin bir növudur və nitq axını parçalarının bitkinliyini təmin edən mühüm vasitədir.

İKİNCİ HİSSƏ

MÜASİR AZƏRBAYCAN DİLİNİN ORFOEPİYASI

TƏLƏFFÜZ VƏ ORFOEPİYA

Ş85. Tələffüz. Tələffüz kelimesi əslində ərebce söz menasında olan ləfz لَفْل (el-ləfzun اللف) kökünden düzəldilərək əsasen "söyləmek" menasında işlenen bir sözdür. Müasir Azərbaycan ədəbi dilində bu söz hem ümumi - əsas menasına müvafiq işlenilen bir kelmedir, hem də "söyləyiş" menası ilə bağlı bir anlayışı bildirən, daha doğrusu, "söylemə" prosesi ilə əlaqədar olaraq dil səslerinin müxtəlif təzahürlerini ümumileşmiş halda ifade edən terminidir. Buna görə də "tələffüz" termini dil səslerinin fonetik sistem, keyfiyyət və şeraiti ilə əlaqədar olaraq dəyişmə xüsusiyyətləri kimi anlayışları da ifadə edir.

Bele bir baxımdan "tələffüz" ile müəyyən dərəcədə əlaqədar olan aşağıdakı əlamətdar cəhətləri yada sala bilerik:

a) Azərbaycan dilinin fonetik sisteminde samitlerin əsasen kar və cingiltili qarşılığının bir qanunauyğunluq olması qarşılıqlı samitlərdən formalasılmış müstəqil mənalı söz və morfemlərin fərqlənmiş halda işlənilmesi üçün əsas təşkil edir. Məsələn, *gül* - *kül*, *gəl* - *kəl*, *ac* - *aç*, *qaç* - *qac*, *ax* - *ağ*, *bax* - *bağ*, *yax* - *yağ*, *at* - *ad*, *as* - *az* kimi sözlər və *-ça*, *-çə*, *-ca*, *-cə* kimi əlaqələr bu qəbildəndir.

b) Samit səslerin kar və cingiltili qarşılığ'a malik olması tələffüz prosesinde bəzi fonetik qanunların yaranması üçün əsas təşkil edir. Bir sira hallarda söz sonundakı cingiltili səs karlaşıır; *kitab*-*kitap*, *ağac* - *ağaç*, *darağ* - *darax*, *papaq* - *parax*.

Bəzən de bir sıra kar samitlər iki sait arasına düşdükdə cingiltili qarşılığı ilə evezənlər: *get* - *gedir*, *ota/x* - *otağa* və s.

c) Danışq prosesinde sözlərin dəqiq anlaşılmamasını təminədici fonetik çalarlıq ilə əlaqədar bəzi hallar düzgün tələffüz norması sayılır. Məsələn, *çiçək* yazılısa da, *çıçəx'*, *ali* yazılısa da *a li* kimi tələffüz

olunan sözlerde *k* sesinin *x'* çalarlığında, *a* sesinin *a'* çalarlığında tələffüz edilməsi və s.

c) Sözlərde, əsasən, eyni mezzunu formalasdırıcı morfoloji vahidlerin eksərən iki cür və ya dörd cür fonetik təzahürün təmin edən qanunauyğunluqlar müəyyən dərəcədə tələffüzü də bağlıdır. Məsələn, sesartımı, sesdüşümü, xüsusən aheng qanununa görə şəkilçilərin iki, dörd variantda olması və s.

Bu faktlardan belə bir neticeyə gəlmək olur ki, sesler tələffüzün əsas vasitələridir və tələffüz normaları, xüsusiyyətləri seslərin hansı şeraitde, hansı məqamda işlənilmesi ilə üzvi surətdə bağlıdır.

Bunlardan eləvə, vurgu, intonasiya, həttə fasılı, durğu kimi daha çox fonetik təzahürü hadisələr de üzvi surətdə hem tələffüz vasitələri ilə, hem bu vasitələrin şərti ilə bağlıdır və bunlar da, ümumiyyətə, tələffüz anlayışına daxildir.

Tələffüz dilin şəhər təzahürü olmaqla beraber, hem ümumən bu və ya digər bir dil ilə, hem də dil qolları ilə əlaqədar bir anlayışdır. Yeni "tələffüz" dedikdə hem ümumxalq dilindəki vahidlərin ümumi dil normalarına müvafiq tələffüzünü, hem də ayrı-ayrı dialekt və şivə xüsusiyyətlərinə müvafiq tələffüzünü başa düşmək olar. Məhz buna görə də tələffüz anlayışını konkretləşdirmək üçün bu və ya digər müəyyənədənərici sözün eləvesi lazımlı gelir. Belə konkretləşdirmə müəyyənədənərici isə adətən, tələffüzün sahəsi və istiqaməti ilə bağlı olur; məsələn; *məhəlli tələffüz*, *ədəbi tələffüz*, *dialektal tələffüz* və s.

Buna görə də həttə "tələffüz" termini daha çox "ədəbi dil normaları tələbatına uyğun söyləyiş" menasında işlənilməsinə baxmaya rəq, konkretləşmiş halda "ədəbi tələffüz" ifadəsini işlətmək daha məqbul sayılır.

Məlum olduğu üzrə, ədəbi dil ümumileşdirici normalar əsasında formalasılmış bir dildir. Bu dil şəhər və yazılı qollara ayrıldığı kimi, onun normaları da fonetik sistemde təzahür edən bütün vahidləri hem yazıda, hem də tələffüzde ehate edir. Məsələn, *gedəcək* sözünü müəyyən herfi işaretlərle yazmaq orfoqrafiq norma sayılır. Lakin bu sözün tələffüzündə müxtəliflik vardır. Bu söz şivələrde *ke çax*, *ke:cix'*, *geycax'*, *gedəjək* və s. kimi müxtəlif variantlarda tələffuz olunur. Ədəbi tələffüz normasına görə isə *gedəcəx'* tərzində tələffüzü daha doğru sayılır.

Buna görə də ümumileşmiş halda bele demək olar ki, herflərin dəqiq yazılıb-yazılmaması, bir-birinə duzgun bitişdirilib-bitisdiril-

məməsi, xəttin aydınlığı və eybəcerliyi, sözlerin ayrı ve bitişik yazılıması kimi həllar yazı üçün nedirse, sözün, ifadənin tərkibindəki fonetik vahidlərin ümumiləşdirilmiş normalara müvafiq tələffuz edilib-edilməməsi de şəfahi nitq üçün eyni mahiyətli bir haldır.

Buradan belə bir nəticə çıxarmaq olur ki, edəbi dilin yazılı qolu dilin fonetik sistemini yazida ümumiləşdirilmiş halda sabitləşdirən orfoqrafik normalarla tezahür etdiyi kimi, edəbi dilin şəfahi qolu da dilin fonetik sistemini tələffüzdə ümumiləşdirilmiş halda sabitləşdirən tələffuz normaları ile tezahür edir ki, buna daha konkret halda orfoepiya qaydaları – *normaları* deyilir.

Şəhəri. Orfoepiya. Orfoepiyalı edəbi dilin şəfahi qolunu ümumi normalar əsasında formalasdırı, yeni fonetik cəhətdən ümumi-ləşdirici normaları tezahür etdirən tələffuz qayda-qanunlarının sistemli məcmusudur. Orfoepiya anlayışını bezen çox dar, bezen de çox geniş mənənədə başa düşmək olar. Bu isə tələffüz anlayışı ilə (hətta "fonetik sistem" anlayışı ilə) üzvi surətdə bağlıdır.

Orfoepiya anlayışını geniş mənənədə qəbul etmek məqsədə daha çox uyğundur. Çünkü edəbi tələffüzün əsas cəhətləri, xüsusən bu ve ya digər səsin müəyyən fonetik şəraitde, yeni ayrılıqda, digər hemcins və ya ayrıncı səsle yanaşı olduqda, sözün əvvəlinde, ortasında, sonunda olduqda, qrammatik formalarda ve söz burleşmələndə yanaşı geldikdə necə tələffüz edilmesi qayda-qanunları, eləcə də vurğu, intonasiya normaları geniş mənənədə orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdər.

Doğrudur, Azerbaycan dilində əsasən sabit vurğu var, sərbəst vurğu isə mehdud dərəcədədir. Lakin şivelerde sərbəst vurğu nezəre çarpacaq dərəcədə olduğu kimi, son zamanlar edəbi dildə geniş dairədə işlənilən alınma sözlerin bir qismində də vurğunun söz əvvəlinde, söz ortasında işlənilməsi halları artmışdır. Buna bənzər vəziyyət son zamanlarda düzəldilən bir sıra mürekkeb sözlerde də nezəre çarpır. Buna görə də Azerbaycan dili orfoepiyası mövzuları sırasında vurğu məsələsindən de behs etmək lazımlı gelir.

Orfoepiya ilə nitq süreti məsələsinin de müəyyən dərəcədə əlaqəsi vardır. Hətta orfoepik üslub növlərini müəyyənleşdirici əlamətlər sırasında süretin də nezəre alınması zəruri sayılır.

¹ Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan *orhos* sözü ilə “danışq”, “nitq” mənasında olan *ēpos* sözünün birləşməsindən düzəldilmiş bir terminidir.

Nehayət, belə bir cəhəti de yada salmalyıq ki, orfoepiya, umumiyyətə, şəfahi edəbi dilin normalar sistemi anlayışı ilə bağlı olduğundan, şəfahi edəbi dilin müxtəlif usulubları ilə əlaqədar bir sira əlamətdar cəhətləri də əhatə edir.

Yeri gəlmüşən bunu da qeyd etməliyik ki, nitq nöqsanlılığı (loqopediya¹) ilə bağlı olan həllar orfoepiya anlayışına daxil deyildir. Buna görə də uşaqların nitq nöqsanlılığını orfoepiya məsələləri sırasına daxil edən bəzi metodistlər elmi səhəvə yol vermiş olurlar.

Şəhəri. Tələffüz üslubları. Dil insanların anlaşma və ənsiyyət vəsi-təsidi. İnsanlar arasında ənsiyyət isə çox müxtəlif şəraitde, müxtə-lif tərzde və müxtəlif məzmunda olur. Buna görə danışq da, nitq de müxtəlif çalarlıqda tezahür edir. Danışq iki şəxs arasındamı olur, yoxsa bir şəxs yüksənqadamlı nitq söyleyir, auditoriyadımı mühazur oxuyur, sinifdəmi dərs deyir; yaxud bir şəxs radiodamı, televiziya-damı çıxış edir? Danışan kimdir və kimə müraciət edərək danışır? Danışan qocadırı, cavadırmı, uşaqdırı? Danışanın həmsöhbəti kimdir? Yaşlıdırı, cavadırmı, uşaqdırı? Müşahiblər tanışdırı, yoxsa tanış deyiller? Danışanların savad və təhsilləri necədir, ixtisasları nedir, ne haqqda danışırlar? Elmi məsələlərdən səhəbet gedir, məsələ məsələlərindən mi danışq aparılır? Danışq hansı istiqamətdədir: danışan müəyyən məsələni, fikri səbub etmək üçünmə danışır, yoxsa gördüklerini, eşitdiklərini, bildiklərini sadəcə nağlı edir?

Məhz ənsiyyətin belə müxtəlif çalarlıqda olması ənsiyyət vəsi-təsi olan dilin vahidlərinin de müxtəlif çalarlıqda formalasmasına isti-qamətverici təsir göstərir.

Nitqin məqsəd və şəraitde əlaqədar olaraq müxtəlif çalarlıqda formalasmuş qol və budaqları isə ümumiləşmiş halda dilin üslub-ları adlanır.

Üslub dedikdə, biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların məqsədə uyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük. Belə vahidlər sistemi isə, ümumiyyətə, edəbi dilin üslubları anlayışı ilə bağlıdır.

Buna görə də tələffüz üslubları² geniş mənənədə, dilin fonetik vasite və imkanlarının tələffüzündə məqsədə uyğun çalarlıqları sistemi, yeni

¹ Bu haqqda məlumat almaq üçün M Abbasovun “Təlim-terbiye işində nitq nöqsanlarının işləhi” (Bakı, 1948) adlı kitabını oxumaq məsləhədir

² Bezen “nitq üslubları” ifadəsi de belə bir mənənədə işlənir

şifahi edebi dil üslublarının fonetik imkanlar sistemi demekdir. Tələffüz üslubları, dərəcədə isə fonetik imkanların ancaq orfoepik normalar dairesində meqəsədə uyğunluq əsasında təzahürü ilə formalasın tələffüz variantları demekdir.

Deməli, buradan belə bir nəticəyə gəlmək olur ki, dilin fonetik imkanlarının her növü, her cür təzahürü, hətta səslerin məxracları üzrə tələffüzü, vurğu, intonasiya, sürət kimi məsələlər, elcə də natiqlik, sehnə dili kimi spesifik məsələlər de geniş dərəcədə tələffüz üslubları anlayışına, ya tam və ya qismən daxildir.

Dar dərəcədə tələffüz üslubları anlayışında isə esasen səslerin məxraçə uyğun və ümumileşmiş edebi dil normaları tələblərinə müvafiq tələffüzü və qismən de vurğu, ton nezərdə tutulur. Buna görə de dələşiqlik olmasın deyə, "tələffüz üslubları" ifadesini "geniş dərəcədə tələffüz üslubları" anlayışını bildirən bir termin kimi, "orfoepik üslublar" ifadesini ise "dar dərəcədə tələffüz üslubları" anlayışını bildirən bir termin kimi işlətmək məsleket görülür. Mehə buna görə de fonetika ile üzvi suretdə bağlı olaraq tələffüz üslublarından bəhs açan alimlər bu məsələni dar anlayış dairesində nezərdən keçirməyi lazımlı bilmüşlər və demək olar ki, esasen orfoepik üslublardan danışmışlar. Məşhur fonetist L V.Şerba tələffüz üslublarından danışarken daha çox orfoepik normalar dairesində üslublar məsələsini aydınlaşdırılmış və esasen "tam uslub", "danışq üslubu" deyə iki üslubdan bəhs etməyi lazımlı bilmışdır.

Professor R İ. Avanesov isə "Rus edebi tələffüzü" adlı kitabında tələffüz üslubları məsələsindən bir az geniş dərəcədə bəhs açmağın lazımlığının zəruri saysa da, bu sahədə kifayət qədər tedqiqat işinin aparılmadığını, buna görə de, geniş dərəcədə tələffüz üslublarından ətraflı danışmanın hələlik mümkün olmadığını qeyd etmiş və esasən aşağıdakı üç üslub haqqında müxtəsər məlumat vermişdir:

1. Kitab üslubu.
2. Danışq üslubu.
3. Sade nitq üslubu.²

Bunu da deməliyik ki, kitab üslubu adı altında poetik, akademik və natiqlik üslubları birləşmesini nezərdə tutan müəllif

¹ Л В Шерба Избранные работы по русскому языку М., 1957, стр 21-22, Фонстика французского языка. Л., 1939, стр 18, И П Сунцова Вводный курс фонетики немецкого языка М., 1958, стр 13-14

² Р И Аванесов Русское литературное произношение М., 1958, стр 14-19

eyni zamanda danışq üslubunun da ciddi uslub (строгий) və serbest, yaxud ixtiyari üslub (свободный) kimi iki növü olduğunu göstərmüşdür.

Qeyd etmek lazımdır ki, R.İ. Avanesovun verdiyi bir neçə nümunədən belə nəticəyə gəlmək olur ki, o, sade nitq üslubu (proctoreyniy) dedikdə, daha çox loru danışıqlı nezərdə tutmuşdur

"Rus edebi tələffüzü və vurğusu" adlı luğətin sonunda verilmiş "Tələffüz və vurğu haqqında məlumat" adlanan bəhsdə isə tələffüzde bezi üslubi çalarlıqların olmasına işare edilərə də, esasen k it a b üslubu və sade nitq üslubu kimi iki üslubun daha çox fərqləndiyi qeyd olunmuşdur¹.

Beleliklə, aydın olur ki, doğrudan da tələffüz üslubları məsəlesi hələlik hərtərəfi öyrənilməmişdir və burada bir çox əlamətdar cəhətlərin aydınlaşdırılması zərurdur.

Bizim mövzumuz, ümumiyyətə, tələffüz üslubları deyildir, daha doğrusu, biz burada ancaq orfoepik üslublardan müxtəsər məlumat verməliyik, buna görə de hələlik ancaq iki üslubdan bəhs etməyi lazımlı birləş.

§88. Tam üslub. Tam üslubun əlamətdar cəhətləri aşağıdakılardan ibarətdür:

Sözlerin fonetik qabığını təşkil edən səsler məxraclarına görə çox aydın, bu səslerden formalasmış heclar isə, adətən, üzvlənmiş halda, nitq zəncirinin dürüst-aydın seçilə bilən halqları kimi tələffüz olunur. Sözün formalasmasında zəruri sayılan vurğular dəqiq, öz yerində vurulur. Ayp-aytp sözleri, söz birləşmələrini və ifadələri ayırtıcı durğu və vurğu aramla tələffüzü təminəcidi keyfiyyət və kəmiyyətde olur. Cümlekələr arasında fasılı cümle üzvləri arasındaki fasilələrənə çox olur. Ümumiyyətə, orfoepik normalara tam riayət olunur

Tam üslubdan telim-tədris prosesində, yeni dərs deyərkən, muhazirə oxuyarkən, müəyyən məsələni dinləyiciyə başa salmaq məqsədi ilə danışarkən, yeni bir sözu, termini, ifadəni dinləyicinin aydın eşitmesi üçün, müəyyən elmi məshhumu ifadə edən yiğcam tərifin, formulun bütün sözlərini dinləyiciyə durust eşitdirmək üçün istifadə olunur. Ele buna görə de L.V.Şerba tam üslubun mahiyyətini aydınlaşdırmaq üçün "...bu və ya digər səbəbə görə biz nitqimizi

¹ Русское литературное ударение и произношение М., 1965, стр 535-536

xüsusi olaraq aydın qurmağa çalışırıq, bunun üçün de bız her bir sözün hecalarını aydın mexrecole söyleyirik” deyerek (*a-zы-ка-ыи-e a-сó-бен-но-сму*) ifadesinin hecalara ayrılmış halda belə söyleyişini de tam üsluba bir nümunə göstərmişdir¹.

Buna bənzər bir nümunə olaraq aşağıdakı ifadəni nezərdən keçirək *el-mi - təd-qi-qât - iş-la-ri*.

Burada hecalar aydın teleffüz olunur ve nisbetən daha güclü vurgulu heca (*gât*) digərlərindən fərqlənir.

Tam üslubda sözün tərkibindəki hecaların belə ayrı-ayrı teleffüzü bezen sünî teleffüz kimi təsir bağışlaya bilər, lakin nəzərə almaq lazımdır ki, heç bir danişq evvəldən axıra qədər tam üslubda qurulmur. Əksinə, hər bir danişq, əsasən iki üslubun qovuşması ilə təzahür edir. Belə olduqda isə tam üslubda sözün, ifadənin, cümplenin söyleyişi sünilik təsiri bağışlamır.

Tam üslubda hecaların aydın ve ayın-ayrı teleffüzü üstünlük təşkil etdiyindən, bəzi mütexəssisler bu üslubu hecayı (sillabik) üslub da adlandırmışlar². Lakin bu üslub tekçə hecaların aydın mexrecole söylenilmesi ilə eləmətlənir. Yuxarıda qeyd etdiyimiz kimi, bu üslubun başqa eləmətdar cəhətləri de vardır. Buna görə de bu üslubu “tam üslub” adlandırmaq daha münasib sayılır.

Yer gəlmışken, belə bir cəhəti de qeyd edək ki, yazida da bezen bu ve ya digər sözün, ifadənin, cümplenin fərqli (*seyrək, qara* və s.) yazılması halları olur ki, bunlar da əslində tam üslubun yazida göstərilmesi deməkdir. Doğrudur, L V Şerbanin dediyi kimi, “bizim yazımız əsasən tam üslub istinadən qurulur”³, lakin yazının başdan axıra qədər tam üslubda oxunması heç de tələb olunmur.

Beleliklə, aydın olur ki, tam üslub ciddi, rəsmi, dürüst, deqiq, celbedici, təsirli üslubdur. Ele buna görə de bəzi tədqiqatçılar bu üslubu gah “kitab üslubu”, gah “akademik üslub”, gah “ciddi üslub” adlandırmışlar, gah da bütün belə çalarlıqları həmin adlardan biri ilə adlandırdıqları üslubda birləşdirmişlər⁴. Biz de mehz “tam üslub” adı altında teleffüzdəki belə çalarlıqların ümumileşmiş eləmətlərini nezərdə tuturuq.

¹ Л В Шерба Фонетика французского языка Л , 1939, стр 19

² Yene orada, sah 19

³ Yene orada

⁴ Р.И Азанесов Русское литературное произношение. М., 1958, стр 15-17

§89. Sərbəst üslub. Serbest üslubun eləmətdar cəhətləri, əsasən aşağıdakılardır:

a) cümplenin evvelində olan sözün başındaki seslərin mexrecolerine görə aydın teleffüzü zəruridir: *K[i]tab aldım* *Şad xəbər [e]sildim*;

b) vurgulu seslərin mexrecləri aydın teleffuz olunmalıdır: *q[ele]mín [u]cú Yazmaǵá çal[ı]ş Çalış*;

c) sözün tərkibində olan, lakin başda yox, ortada və sonda yerleşen vurgusuz seslərin teleffüzündə mexrec aydınlığı zəruri deyildir: *yadi.yar-/yadigar* və s.;

d) sözün tərkibində olan seslərdən beziləri, xüsusən saitlər ya çox qısa, ya da çox uzun teleffüz olunur: *yazı či. yazı r, sayı lır, ayı.lır, yava:ş-yavaş* və s.;

e) sözün tərkibindəki seslərdən bezilərinin qısa teleffuzu və ya ixtisara düşməsi neticəsində sözün hecaları ayrılmış halda deyil, qovuşaq halda teleffüz olunur: *qar[ı]şar, qo[v]uşar, yen[j]lik* və s.;

f) cümləni təşkil edən sözlər arasında fasile son derece az olur, bezen əvvəlki sözün son səsi ilə sonrakı sözün ilk səsi bir hecanın tərkib hissəsi kimi qovuşaq teleffüz olunur: *Bir-səhifə-yaz Bir-adam-əl-acıdı*.

g) söz birləşmələrini təşkil edən sözlər, elecə də cümlə üzvləri azacıq qovuşaq teleffüz olunur, daha doğrusu, əvvəlki sözün son hecası sonrakı sözün ilk hecası ilə qovuşur. Belə qovuşmalarda ya əvvəlki sözün sonundan, ya da sonrakı sözün başından müeyyen ses ixtisara düşür, bezen də belə qonşu seslərdən biri digerinə mexrecline uyğunlaşır. Beleliklə, iki səs qovuşması bir az uzadılaq bir mexrecli səs kimi teleffüz olunur. Ümumiyyətə, sözlərin tərkibindəki seslərin yaxın mexrecli seslərle orfoepik çalarlıq mahiyətyində evezlənərək teleffüz olunmasına bu üslubda daha çox yol verilir: *əllaltı* (elli altı), *gülliyyid* (güllü idi), *ağlıyağlıya* (ağlaya-aglaya), *qoçadam* (qoçu adam), *qocadam* (qoca adam) və s.;

g) seslərin ümumi orfoepik normalarına əsasən riayet olunur, danişq aramla deyil, suretlə olur. Buna görə de durğu, fasile eksər halda ixtisar olunur, yalnız intonasion mahiyətli durğulara yol verilir.

g) teleffüz normalarına uyğun olmayan bir sıra çalarlıqlara, xüsusən şivəçilik, köhnəlik, ecnəbilik çalarlıqlarına sərbəst üslubda az-çox yol verilir:

1) **Şıvəcilik**; məsələn: *mana* (mənə), *sə'n* (senin), *qapı'yı* (kapını), *popaq* (papaq), *qəpək* (qəpik), *qərdəş* (qardaş) və s.

2) **Köhnəlik** (yeni bir zaman ədəbi tələffüz normaları baxımından qanuni, məcburi sayılan, lakin müasir dövrde köhnəmiş kimi seslenen tələffüz; məsələn: *qaídə* (qayda), *saídə* (fayda), *cávan* (cavan), *adám* (adam), *kíbi* (kimi), *yúzük* (üzük), *sélam* (salam) və s.)

Misallardan göründüyü kimi, köhnəliyin bir qismi alınma sözlerle elaqəddardır. Lakin bunlar bir zaman Azerbaycan ədəbi tələffüz üçün norma sayılmışdır. Buna görə de belə nümunələr "əcnəbilik" qrupuna deyil, məhz "köhnəlik" qrupuna daxildir.

3) **Əcnəbilik** (yeni başqa dilləre xas olan çalarlıqlar – tələffuz); məsələn: *qazéta*, *maşına*, *stakán*, *çáynik*, *fólklor* və s.

Bələliklə, bu üslubların her birinin mexsusı əlamətdar cəhetleri vardır. Lakin burada yada salmalyıq ki, ümumiyyətə, ədəbi dilin üslubları kimi orfoepik üslublar da tam təcrid olunmuş halda işlənilmir. Yeni danışq heç bir zaman 100 faiz tam üslub vahidləri – xüsusiyyətləri esasında qurulmadığı kimi, ancaq sərbəst üslub normaları esasında da qurulmur. Məqsəddən asılı olaraq danışqda her iki üslub normallarından müxtəlif dərəcədə istifadə olunur. Buna görə de, demək olar ki, üslublar, adətən, qovuşq halda işlənir. Bu haqda daha aydın təsəvvürə malik olmaq üçün sehne dilini yada salaq. Sehne dilinin en əlamətdar cəhetlərindən biri de məhz üslublar çalarlıqlarını özündə cəmləməsidir. Əlbette, başqa sahələrlə elaqədar danışqlarda da her iki üslubun xüsusiyyətlərindən bu və ya digər dərəcədə istifadə olunur. Məsələn, kütlevi nitqde, mühazirlərde, dərs deyərkən, rəsmi danışqlarda esasən tam üslub tələblərinə riyət olunur, lakin burada sərbəst üslub imkanlarından da istifadə edilir. Eləcə də adı danışqlarda, aile və mösiət söhbetlərində iştirak edən şəxslər özlerini sərbəst hiss edirlər və öz danışqlarını da esasən sərbəst üslubda qururlar, lakin bezen tam üslub imkanlarından da istifadə edirlər.

Bununla belə, her bir üslubun daxilində digər üslub ünsürləri olsa da, bu ünsürlər sistem təşkil etmir və nitqin esas üslub mahiyyətini müəyyənəşdirmez.

Bele bir cəhəti de qeyd etmək lazımdır ki, dilin fonetik sistemi və fonetik qanunları her bir üslub üçün ümumi və əsasdır. Buna görə

de ədəbi tələffüz normalarını mənimsemə və onun əsaslarını öyrənme baxımından orfoepik normaların əsasını təşkil edən bu qanun-qaydalar haqqında ümumi təsəvvür və qaydalara uyğun da nitq vərdişi her bir medeni vətəndaşda olmalıdır. Bele təsəvvür, vərdiş isə tələffüz vahidlərinin, yeni seslərin məqam və şəraite görə nece tələffüz edilməsi qanun-qaydalarının öyrənilmesi ilə, daha doğrusu, orfoepik normaların öyrənilmesi və mənimsenilmesi ilə üzvi suretdə bağlıdır.

ƏDƏBI TƏLƏFFÜZÜN MƏNBƏLƏRİ HAQQINDA

§90. Mənbələr haqqında. Ədəbi tələffüz şifahi ədəbi dilin təzahür vasitəsidir. Buradan isə bele bir neticəyə gəlmək olur ki, ədəbi dil seçmə və evezetmə yolu ilə formalasdırıldığı kimi, onun təzahür vasitələrinin, xüsusen şifahi ədəbi dilin təzahür vasitesi olan tələffüzün normaları, qayda-qanunları da məhz seçmə və evezetmə yolu ilə müəyyənəşdirilir.

Bele tələffüz normalarının müəyyənəşdirilmesi üçün seçmə və evezetmə eməliyyatında hansı mənbələrdən istifadə olunur?

Ədəbi dilin formalasması və inkişafı tarixində bize məlumdur ki, bele eməliyyatın esas mənbəyi ümumxalq dili və onun şivə qolları olmuşdur. Lakin xalqın ictimai, iqtisadi, mədəni inkişafı dilin de inkişafına təsir göstərir, xüsusen ədəbi dilin müxtəlif qollar üzrə daha da tekmilşədirilməsini tələb edir. Bele tələbat isə ədəbi dilin istifadə mənbələrini de müxtəlifləşdirir. Buna görə de bir neçə əsrlik ədəbi dil ərsinə malik olan müasir ədəbi dillerin normalarının müasir tələbat esasında müəyyənəşdirilmesində, daşıqlışdırılmasında seçmə, evezetmə eməliyyatı üçün birçə mənbe ilə, yəni canlı danışq və onun şivə qolları ilə mehdudlaşmaq olmur. Uzun tarixi inkişaf yolu keçmiş olan müasir ədəbi dil normalarının müəyyənəşdirilmesində seçmə, evezetmə eməliyyatı mənbələri kimi indi ədəbi dilin ərsi zəminindən de, yazılı ədəbi dilin vasitesi olan yazı sisteminde de, qohum, qonşu və əcnebi dillerden de istifadə olunur.

Ele buna görə de müasir Azerbaycan ədəbi dilinin təzahür vasitesi olan Azerbaycan ədəbi tələffüz normaları aşağıdakı üç mənbe üzərində aparılan seçmə və evezetmə eməliyyatı əsasında müəyyənəşdirilir:

§91. Şivələr. Ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində istifadə olunan en mühüm mənbə şivələrdir. Buna görə də bəzen belə sual da verilir. Ədəbi dil baxımından hansı şive düzgündür və ədəbi təleffüz normaları üçün nümunəvi mənbədir?

Bu suala ümumileşmiş halda belə cavab vermək olar ki, ədəbi dil normaları baxımından hər bir şivedə düzgün cəhətlər olduğu kimi, düzgün sayılmayan cəhətlər de vardır. Buna görə də teklikdə heç bir şive ədəbi təleffüzün normalarını müəyyenləşdirmək üçün yeganə, nümunəvi mənbə deyildir. Hətta bir sira şive qrupları üçün əlamətdar olan *udun*, *üz-güzüm*, *gələtdü*, *nös*, *nodü*, *papaq*, *diyan*, *gələrsüz*, *gedsün*, *gedax*, *gəlax*, *ge'cux*, *ateyin*, *qapıyi*, *murdə*, *bajı*, *gedəjəm*, *dayna* və s. kimi bir sira xüsusiyyətlər ədəbi təleffüz baxımından normal və məqbul nümunələr sayılır.

Lakin ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində müxtəlif dil vahidləri ilə əlaqədar olaraq bu və ya digər dərəcədə şivələrin hamisindən istifadə olunur.

Bes şivələrdən hansı yollarla istifadə olunur?

Əlbette, seçmə və evəzət məməliyyəti burada da əsasdır, həm də bu məməliyyət dildən şürrü suretdə istifadə edənlər tərefindən aparılır. Belə məməliyyətdə isə mərkəzləşdirmə prosesinin xüsusi ehemmiyyəti və rolu vardır.

Mərkəzləşdirilmə dedikdə, ədəbi dil baxımından içtimai-siyasi, mədəni mərkəz ilə əlaqədar şərait nəzərdə tutulur. Belə mərkəzləşdirilmə de əsasən iki pille üzrə olur:

Birinci pille bu və ya digər rayon mərkəzi olan şəhərin, qəsəbənin ətrafındakı kənd şivələrinin rayon mərkəzində qovuşma və ümumileşmə pilləsidir. Bu pilledə xüsusən Naxçıvan, Şuşa, Gence, Qazax, Şəki, Şamaxı, Bakı, Lenkeran kimi şəhərlərin rolunu qeyd etmek lazımdır.

İkinci pille isə əsasən şive qruplarının ümumi mərkəzdə – paytaxtda qovuşma və ümumileşmə pilləsidir. Bu baxımdan, demək olar ki, ümumxalq Azerbaycan dilinin şivələrinin həqiqi mənada mərkəzləşdirilməsi ikinci pilledə olur.

Buna görə də ədəbi təleffüz normalarının müəyyenləşdirilməsində məhz mərkəzləşdirilmə yolu ilə formalasən paytaxt təleffüzü əsas mənbələrdən sayılır. Burada belə bir cəhəti də qeyd edək ki, Bakı şəhərində formalasən paytaxt təleffüzü üçün məhəlli Bakı şivesi əsas olmamışdır və paytaxt təleffüzü bir sira əlamətdar cəhətərinə görə məhəlli Bakı şive təleffüzündən əsaslı surətdə fərqlənir.

Paytaxt təleffizi əsasən qurultaylarda, konfranslarda, məktəblərdə Azerbaycan xalqının qabaqcıl ziyanları tərefindən hem birinci pilledə, hem də xüsusən ikinci pilledə aparılan seçmə, evəzət məməliyyəti neticəsində respublikanın paytaxtı olan Bakı şəhərində qovşadırulan, ümumileşdirilən ve mərkəzləşdirilən təleffuzdur.

Mərkəzləşdirilmənin mahiyyətinin və əlamətlərini aydınlaşdırmaq üçün bir neçə faktı nəzərdən keçirək

Azerbaycan dilin şivələrinin eksenyetində belə bir fonetik əlamət vardır ki, əsasən iki və ikiden artıq hecəli sözlerin sonunda ancaq kar samitlər işlənir. Buna görə də sözlerin sonuna bitişən bir sira şəkilçilərin de axırında kar samit olur. Bu xüsusiyyət hətta müasir orfoqrafiya qaydalarına görə cingiltili samitın herfi işarələri ilə yazılın söz və şəkilçilərin karlaşmış halda təleffizi üçün ədəbi təleffüz norması kimi qəbul olunmuş və ümumileşdirilmişdir. Buna görə də müasir ədəbi təleffüz normasına əsasən bir sira sözlerin və şəkilçilərin sonundakı *q* öz mexrecində deyil, karlaşmış halda, daha doğrusu *x* mexrecində təleffüz olunur: *papaq* – *papax*, *otaq* – *otax*, *aldıq* – *aldıx*, *olacaq* – *olacax* və s.

Eyni əsasda *c*, *z*, *g* samitleri də bir sira sözlerin sonunda karlaşmış halda təleffüz olunur: *ağac* – *ağaq*, *bəkməz* – *bəkməs*, *qəşəng* – *qəşənk* və s.

Burada belə bir məsələni də yada salmaliyiq ki, mərkəzləşdirilmədən seçim və evəzət məməliyyəti müəyyən prinsiplər əsasında aparılır. Bu prinsiplər isə diliin funksiyası, vahidləri və qanunları ilə üzvi surətdə bağlıdır.

§92. Yazı. Yazılı qolu olan ədəbi dilin təleffüz normalarının müəyyenləşdirilməsində istifadə olunan mənbələrdən biri də yazdır. Ümumiyətə, yazı dedikdə, həm yazılı ədəbi dil materialları, həm də əlifba sistemi və orfoqrafiya qaydaları nəzərdə tutulur. Buna görə də bəzen bu və ya digər bir sözün təleffüz normasını müəyyenləşdirərkən yazılı ədəbi dil materiallarının neçə, hansı əlifba əsasında və hansı orfoqrafik prinsipe görə yazılmasını da nəzərə almaq lazımdır.

Məsələn, əger biz müasir Azerbaycan ədəbi dilində işlənən *adam*, *ömür*, *qayda*, *fayda*, *cüt*, *toxum* kimi sözlərin nə zamandan Azerbaycan dilində, əslindən fərqli halda, indi təleffüz etdiyimiz normaya müvafiq təleffüz olunduğu yalnız şivələre əsasən deyil, yazıya da əsaslanaraq müəyyenləşdirmək isteyirikse, yazılı mənbələrə müraciət etməliyik. Bu məqsədə M F Axundzadənin əser-

lərni nəzərdən keçirdikdə, belə bir faktla qarşılaşırıq ki, o, yazı məsələlərindən danişarkən bir sıra alınma sözlərin, o cümlədən *adam*, *toxum*, *cüt*, *qayda* kimi sözlerin artıq o zaman belə azerbaycancalaşmış halda təleffüz olunduğunu qeyd edir ve belə de yazılımasını lazımlı bilir.

Bir qədər əvvəlki mənbələrə də nəzer saldıqda, Vidiadi, Vaqif şeirlərində *heyif*, *ömür*, *fayda*, *adam* sözlerinin indi təleffüz etdiyimiz çalarlıqda işləndiyini təsdiqəcisi faktlara rast gelirik; məsələn:

Heyif oldı, ömür geldi badlara (M.V.Vidiadi).

Heç sövdagər fayda bulmaz bu yerda (M.P.Vaqif).

Adamlıq adası heyif ki, yoxdur (M.P.Vaqif) və s.

Dərmi, bu sözlerin həle XVIII esrden azerbaycancalaşmış halda təleffüz olunduğunu təsdiq və tesbitəcisi belə faktlardan həmin sözlərin müasir ədəbi dilde də bu cür təleffüz edilməsini müəyyənleşdirərkən istifadə etmek lazımdır Xüsusən əvvəlki dövrlərdə yazılımış əsərləri həm düzgün oxumaq, həm də belə əsərlərdəki sözlerin, ifadələrin təleffüz normalarını müəyyənleşdirərkən belə mənbələrə daha çox əsaslanmaq zəruridir. Lakin müasir ədəbi təleffüz normalarını müəyyənleşdirərkən daha çox müasir yazı və orfoqrafiyadan bir mənəbə kimi istifadə olunur.

Bu baxımdan müasir Azərbaycan yazı sistemi, orfoqrafiya qaydaları təleffüz normalarının müəyyənleşdirilməsində olduqca əlverişli bir mənbədir. Məlum olduğu kimi, müasir Azərbaycan yazı qaydaları, xüsusiən sözlərin və şəkilçilərin orfoqrafiya qaydaları yazı ilə təleffüz arasında ciddi fərqlərin aradan qaldırılması prinsipi əsasında qurulmuşdur. Buna görə də indi təleffüz normalarını müəyyənleşdirərkən, hətta demək olar ki, bir çox söz və şəkilçilər yazıldığını kimi də təleffüz edilməlidir. Bunu təsdiq etmək üçün aşağıdakı sözləri nümunə göstərmək olar; məsələn. *mən*, *sən*, *o*, *biz*, *siz*, *bu*, *bəla*, *bir*, *üç*, *beş*, *on*, *yüz*, *min*, *qara*, *göy*, *sarı*, *dağ*, *dərə*, *təpə*, *baş*, *əl*, *qol*, *üz*, *göz*, *al*, *qal*, *sal*, *bil*, *gəl*, *get*, *gör*, *sil*, *öz*, *daniş*, *vuruş*, *görüş* və s. kimi yuzlərə söz yazıldığı kimi də təleffüz olunur. Bu baxımdan, bəzi tekhecalı sözlərin son sesləri istisna edilərsə, demək olar ki, ümumiyyətə Azərbaycan ədəbi dilindəki tekhecalı sözler, xüsusiən luğəvi şəraitde, yazılılığı kimi də təleffüz edilir.

Bunlardan başqa, müasir Azərbaycan ədəbi dili lügət tərkibində olan bəzi alınma sözlərin də, xüsusiən yazı vasitesi ilə danışığa köçürülen sözlərin, o cümlədən terminlərin və qisaltma sözlərin də təleff-

fuzu eksəren yazı ilə əlaqədar olur və daha çox yazılışlarına müvafiq çalarlıqda təleffüz edilir

Müasir Azərbaycan dilində bir sıra adlar, xüsusiən yer və tayfa – xalq adları da var ki, bunların yazılışı dilin daxili qanunlarına qədər də uyğun gelmir. Lakin buna baxmayaq, belə sözlərin əsasen yazılışına uyğun çalarlıqda təleffüzü məsləhətdir: *Azərnəfi*, *Azərbaycan* və s.

§93. Ənənəvi və əcnəbi mənbələr. Ədəbi təleffüz normalarının müəyyənleşdirilməsində istifadə olunan mənbələrdən biri de ənənəvi və əcnəbi təleffüz normalarıdır. Bu cəhətdən müasir Azərbaycan ədəbi dilində işlənilən aşağıdakı sözlərin təleffüzünum nümunə göstərmək olar. Məsələn, *sovet*, *kolxoz*, *komsomol* sözlərində [*so*], [*kol*], [*kom*] hecələrindəki *o*-nun *a* çalarlığında təleffuz edilməsi rus dilinin ədəbi təleffüz norması ilə əlaqədardır.

Belece də bir sıra alınma sözlərdə k hərfinin *k'* məxrecində təleffüz edilməsi də mehz həmin sözlərin menşəcə mensub olduğunu dilde və umumən Avropa dillərində, rus dilində məqbul sayılan təleffüz norması ilə əlaqədardır. Buna görə də müasir Azərbaycan ədəbi təleffüz normasını müəyyənleşdirərkən həmin mənəbə nəzərə alınmış və belə sözlərin yazılışında k hərfinin müəyyən şəraitde q samitının kar qarşılığı məxrecinə müvafiq, yəni *k'* çalarlığında oxunması və təleffüz edilmesi normal sayılır *lek'sik'a*, *fonetik'a*, *k'ollektiv*, *k'osmos*, *subyek't*, *ak'tiv* və s.

XIX esrden Azərbaycan ədəbi dilində işlənilmiş bir sıra sözlərin təleffüz normalarının müəyyənleşdirilməsində bu mənbədən istifadə olunur. Bezen klassik ədəbi dilde işlənilmiş müəyyən sözü, ifadəni bu və ya digər məqsədə müasir dilde danişanlar, yazarlar işlədirirlər ki, belə sözlərin təleffuzunda ənənəvi və ya əcnəbi çalarlıq nəzəre alınır. Məsələn, məqamına görə eyni söz iki cür təleffüz olunur: *əba* – *aba*, *avam* – *əvam* və s.

TƏLƏFFÜZ VASİTƏLƏRİ

§94. Əsas vasitələr. Təleffuz mənali səslənmə prosesidir, mənali səslənmə ise təleffüz vahidlərinin fonetik qabılıqda nitq vahidləri halında formalşaraq təzahürü deməkdir.

Buna görə də dil seslərinin iki əsas növü – saitler və samitlər mənali səslənmə üçün, yeni təleffüz üçün də əsas vasitələrdir və

teleffuzun elamətdar xüsusiyyətləri, normaları mehz həmin vəsítərən bu və ya digər məqamda necə, hansı çalarlıqda menalı səslənməsi ile müeyyənmişdir.

Ş95. Saitlər. Azərbaycan ədəbi teleffuzünün esasları baxımından sait sözlerin orfoepik normalarının müeyyənleşdirilməsi birinci derecəli şərtlərdəndir. Saitlər dilin lügət və qrammatik vahidlərini formalasdırıb təzahür etdiyən ən müümən fonetik ünsürləridir. Buna görə de eyni saitin müxtəlif samitlər birləşməsindən və ya müxtəlif saitin eyni samitlər birləşməsindən fərqli menaları ifadə edən sözlərin, qrammatik vahidlərin teleffüzü də esasen saitlərin köməyi ilə formalıdır. Bu baxımdan aşağıdakı sözləri nəzərdən keçirək: *al, ol, el, əl, il, öl, ad, od, öd, ud, at, ot, et; at, ii, öt; az, iz, öz, üz; an, on, un, en, ən, ön, ün, kal, kol, gəl, gül, dan, don, dön, din, dən, dün* və s.

Əsasən saitlerle bağlı olan bir sıra qanunlar, o cumuleden hele de idareedici quvvəsin saxlayan saitler ahəngi ve saitlerle samitler ahəngi qanunlarının məna və ahəngdarlıq baxımından, xüsusen şəkilçilərin hem yazılışında, hem de teleffüzündə çox muhum rol vardır. Bu qanunlar bir sıra şəkilçilərde, nəinki saitlərin, hətta samitlərin müxtəlifleşməsinə və şəkilçilərin bir neçə variantlı olmasına, eləcə de bir sıra sözlərdə bu və ya digər samitin hansı çalarlıqda teleffuz olunmasına istiqamətverici təsir göstərir; məsələn: *-maq, -mək, -lıq, -lik, -luq, -lük, -acaq, (-yacaq), -acək, (-yacək)* və s. kimi şəkilçilərin beşə variantları, yaxud söz sonunda *q* və *k* samitlərinin müeyyən məqamda *ğ*, *y* samitləri ilə evəzlənməsi, hətta bir sıra alınma sözlərdə *k* hərfini bezen *k'* kimi (*kolxoz, akademiya*), bezen ise *k* kimi (*kino, jaker*) teleffüz olunması mehz saitlerin təsiri tələbatı neticəsidir.

Bele bir faktı da yada salmaliyiq ki, ədəbi teleffüz ancaq ayrı-ayrı sözlərin düzgün teleffüzü ilə mehdudlaşdır, burada ayrı-ayrı ifadələrin və cümlələrin də teleffüzü nəzərdə tutulur.

Mehz bu baxımdan yanaşıqda yene saitlerin rolu xüsusi qeyd edilməlidir. Çünkü burada vurğu və intonasiya ilə əlaqədar olaraq, saitlərin vurğulu, vurgusuz, ucadan, alçaqdan, uzadılaraq, qısalılaraq, cütavazlı, təkavazlı teleffüzü zəruri olur.

Bütün beşə cəhətləri nəzəre aldıqda tamamilə aydın olur ki, ədəbi teleffuzdə saitlerin xüsusi nəzəre alınması zəruridir. Mehz buna görə de saitlerin teleffüz normalarından ümumileşdirilmiş halda deyil, ayrı-ayrılıqlı bəhs etmək lazımdır.

Ş96. Samitlər. Orfoepik normalar baxımından samitlərin teleffuzunun dəqiqləşdirilməsi də çox vacibdir. Samitlər, demək olar ki,

dilin maddi əsasını təşkil edən ünsurlarıdır. Buna görə de samitlərin deyişməsi dilin əsas vahidləri hesab olunan sözlərin deyişməsinə, bu isə sözlər ifadə olunan menaların deyişməsinə səbəb olur *at, ad, al, az, aş, as, aq, ac, an, ar, aq; lal, çal, şal, sal, nal, zal, qal, hal, yal, fal, kal, and, alt, ard, art, qal, qar, gan, qaz, qaç, qac* və s.

Bu numunelerden aydınca görünür ki, eyni məqamda işlənilən ayrı-ayrı samitlər və ya müxtəlif məqam və şəraitde işlənilən eyni samit müxtəlif menalı sözlərin maddi əsasını təşkil etmiş və bu maddi əsaslar uzre sözler saitlər vəsaiti ilə formalasmışdır. Mehz buna görə de samitləri dilin maddi vəsaiti, saitləri isə dilin formalasdırıcı vəsaiti adlandırmış olar.

Samitlərin keyfiyyəti, kəmiyyəti sözlərin və morfoloji vahidlərin hansı menada işlənilməsi üçün əsas olduğu kimi, samitlərin teleffüzü de sözlərin və morfoloji vahidlərin hansı menada anlaşılması üçün əsasdır.

Bele bir elamətdar həl qeyd edək ki, samitlərin hamısı sözlər və morfoloji vahidlərde eyni məqamda, eyni şəraitde və eyni derecəde işlənilmir. Məsələn, Azərbaycan dilində *ğ* samiti sözün başında işlənilmir; lakin bir sıra şəkilçinin əvvəlində işlənir: *-ğı, -ğu, -ğın, -ğın (çalğı, sorğu, qızığın, yorğun)* və s.

Eləcə de esil Azərbaycan sözlərində, demək olar ki, *k, g* samitləri əsasən ince saitlər, *q, x, ğ* samitləri isə əsasən qalın saitlərə yanaşı ola bilir.

Mehz buna görə de bezi sözlərde *k, g* samitləri ilə yanaşı gelen qalın saitlərin teleffüzüne həmin saitlər az-çox təsir edir. Mehz buna görə de *Baki* yazılısa da, eksriyyət *Baki* teleffüz edir.

Xüsusən söz başında və söz sonunda samitlərin yanaşı gelməsi Azərbaycan dilinin təbətotına uyğun hal deyildir. Buna görə de bir sıra alınma sözlərde beşə məqamlarda olan yanaşı samitlərin teleffüzündə müeyyən çalarlıqlara yol vermək lazımdır. Bezen də söz daxilində yanaşı, qoşa samitlərin bir-birinə təsiri neticəsində beşə samitlərdən biri zeifləşir və ya başqa bir çalarlıqla teleffuz olunur. Samitlərin teleffüzündə beşə hallar çoxdur və ədəbi teleffuzda bunnuların bir qisminin nəzərə alınması zəruridir. Mehz buna görə de samitlərin her cür məqam və şəraitde necə teleffüz edilməli olduğunu dəqiq aydınlaşdırmaq üçün onları da ayrı-ayrılıqlıda nəzərdən keçirmək lazımdır.

TƏLƏFFÜZ ŞƏRAİTİ

§97. Başlıca şərait həqqında. Ümumiyyətlə; orfoepiya müxtəlif məqam ve şəraitde işlənilen sözlerin qabığını teşkil edən seslerin yerine görə nece, hansı məxrəcde, hansı çalarlıqla təleffüz normaları sistemidir. Buna görə de bu normaların xüsusiyyətlərini, əlamətdar cəhətlərini dəqiqləşdirmek üçün, her şeyden əvvəl, dildəki sözlerin əsas növlerini, işlənmə məqam ve şəraitini, fonetik tərkibini nəzəre almalıyıq.

S öz dedikdə, bizi söz köklerini, düzeltme sözleri, müxtəlif şəkilci qəbul edərək qrammatik esasda deyişilmiş sözleri, mürəkkəb sözleri, elecə də söz birleşmelerini teşkil edən sözlerin baş hərfli və ya ilk hissələri tərkibindən düzəldilmiş qisaltma sözleri bu ad altında tanrıyırıq. Belə sözler isə söz birleşmelerində, ifadələrdə, cümlələrdə müxtəlif məqam ve şəraitde işlənir.

Buradan belə bir neticəyə gelmək olur ki, orfoepik normaları müəyyənleştirmek üçün dil vahidlərinin təleffüzünü lügəvi, qrafik və qrammatik olmaq üzrə xüsusən üç şərait esasında nəzərdə keçirmek vacibdir.

Lügəvi şərait dedikdə, əsasən səslerin söz daxilindəki yeri və məqamı ilə əlaqədar olaraq necə təleffüz edilmə qayda-qanunları nəzərdə tutulur.

Qrafik şərait dedikdə, müxtəlif idarə, teşkilat adlarını bildiren söz birleşmelerini, mürəkkəb adları, ifadələri teşkil edən sözlerin baş hərfli, bezen də ilk hissələri əsasında yazıda sabitləşdikdən sonra şəfahi ədəbi dile köçürülmüş qisaltma sözlerin təleffüz qaydaları nəzərdə tutulur.

Qrammatik şərait dedikdə, sözlerin morfoloji vasitələrlə deyişilmesi, sintaktik qaydalarla formallaşan müxtəlif tərkiblərin, birleşmelerin bir vahidi kimi işlənilen sözlerin, morfemlərin xüsusən əvvəlindəki və ya sonundakı səslerin nece təleffüz edilmə qayda-qanunları nəzərdə tutulur.

Burada belə bir cəhəti nəzəre almaq lazımdır ki, qrammatik şəraitdən asılı olaraq sözün hətta kökündəki bu və ya digər sesin təleffüzü deyişilirse, belə təleffüz lügəvi şərait təleffüzü hesab olunmur. Elecə də müəyyən şəkilci qəbul edərək, yaxud müəyyən sözə yanaşaraq qrammatik şəraitde işlənilen sözün təleffüzündə heç bir deyişlik olmursa, həmin sözün təleffüzü lügəvi şərait əsaslı təleffüz

sayılır. Bu vəziyyəti aydınlaşdırmaq üçün *kitab* sözünü nəzərdən keçirek. Lügəvi şəraite görə *kitab* sözünün sonundakı *b* bir qədər karlaşmış halda *b*, yəni *p* çalarlığında təleffüz olunur. Həmin sözə samit sesle başlayan şəkilçi bitişdirildikdə və ya söz yanaşdırıldıqda, sondakı *b* yəne *p* çalarlığında təleffüz olunur. Deməli, qrammatik şərait təleffüzü deyişdirmir: *kitabsız*, *kitabda*, *kitab var*, *kitab satır*. Lakin *kitab* sözüne saitle başlayan şəkilçi bitişdirildikdə və ya söz yanaşdırıldıqda, qrammatik şəraitin təsiri ilə sondakı *b* sesi lügəvi şəraitde olduğu kimi karlaşmış halda deyil, esil məxrəcine müvafiq, yəni cingiltili bir ses kimi təleffüz olunur: *kitabı*, *kitaba*, *kitabın*, *kitab aldım*, *kitab azdır* və s.

Belelikle, aydın olur ki, eyni sözün müəyyən qrammatik şəraitdəki təleffüzü ilə lügəvi şəraitdəki təleffüzü eyniyet teşkil edirə, deməli, qrammatik şəraitdən asılı olaraq deyişiklik baş vermir və söz lügəvi şərait təleffüzündə sabit qalır. Bezen isə qrammatik şəraitdən asılı olaraq sözün təleffüzündə müəyyən fərqli əmələ gəlir və belelikle, söz lügəvi şərait əsasında deyil, qrammatik şərait əsasında təleffüz olunur.

Burada nəzərə alınmalıdır ki, qrammatik şərait əsasında olan təleffüz sözün sonu, sözə bitişən şəkilci və sözün əvvəli ilə əlaqədar təleffüzdür. Sözün orta hissəsinin təleffüzü qrammatik şəraite görə əsasən deyişilmir və lügəvi şərait əsasında olan normalara müvafiq qalır.

LÜGƏVI ŞƏRAİTDƏ TƏLƏFFÜZ

§98. Səslerin lügəvi şəraiti. Dilin en kiçik vahidləri hesab olunan səsler əsasən sözün terkib hissəsi halında işlənilidikdə mənalı vahidlərə çevrilir. Buna görə de təleffüz, birinci növbədə, səslerin söz qabığı keyfiyyətini kəsb etməsi ilə, yəni sözün üzvi-maddi hissələri kimi işlənilməsi ilə bağlıdır, səslerin belə lügəvi şəraitde işlənilməsi isə təleffüzün lügəvi şəraitini teşkil edir.

Müasir Azərbaycan ədəbi dilində olan sözlərin fonetik tərkibini nəzərdən keçirdikdə çox rəngarəng fonetik çalarlıqlarla karşılaşırıq. Müasir ədəbi dilde saat və samit səslerə başlayan və bitən sözələr vardır. Lakin diqqətən yoxladıqda aydın olur ki, Azərbaycan dilində olan saatların və samitlerin hamısı sözün tərkibində, xüsusən sözün başında və sözün sonunda eyni dərəcədə işlənilmər. Bozı saatlar,

samtler sözün her yerinde geniş dairede işlenilir. Bezi saitlerin, saitlerin işlenilmə imkanı ise mehduddur, hettə elə sait, sait var ki, söz başında işlenilmir (*i* saiti, *ğ* samiti), bezi saitler de var ki, xüsusen esil Azərbaycan sözlerində, ancaq ilk hecada işlenilir, sonrakı hecalarda ve sözlerin sonunda işlenilmir (*o*, *ö*, *e*). Bele saitler alınma sözlerin her yerinde işlenir.

Azərbaycan dilinin elametdar cəhetlərindən biri de budur ki, söz başında ve ya söz sonunda iki, üç yanaşı sait ola bilmez. Hetta XI əsrin məşhur turkoloqu Mahmud Kaşgari bu xüsusiyətin umumən türk dillerinə aid olduğunu ayrıca qeyd etmişdir (*alt*, *üst*, *alp* kimi bir neçə söz mustəsnadır). Buna görə de başqa dillərdə alınma sözlerin başında ve ya sonunda yanaşı gelən saitlerin təleffüzündə şəraitden və saitlerin növünden asılı olaraq az-çox deyişiklik etmək lazımlı gəlir. Hetta sonuncu saitler bezen ixtisar olunur: *dost* sözü *dos*, *kommunist* sözü *kommunis* kimi təleffuz olunur.

Azərbaycan dilinin elametdar cəhetlərindən biri de söz daxilində yanaşı saitlerin işlenilməməsidir. Lakin müasir Azərbaycan ədəbi dilində bezi alınma sözlerde yanaşı saitler işlenilir ki, bele sözlerin yanaşı saitlərə yazılımasına baxınmayaraq təleffüzündə deyişiklik edilir.

Sözün daxilində işlenilen saitlerin mexreclərindən asılı olaraq hansı saitlərə yanaşı gəle biləmisi, elece de söz ortasında yanaşı saitlerin cyni mexrecli yaxın və uzaq mexrecli olması da bele fonetik tərkibli sözlərin təleffüzünə az-çox təsir göstərir. Yanaşı saitlerdən birinən mexreci deyişdirilir, bezen hetta yanaşı saitlerdən biri təleffuz olunmur, ixtisara düşür. Bezen isə, xüsusen alınma sözlərdə, cyni hərfi işare onunla yanaşı geden saite görə başqa bir sait mexrecində təleffuz olunur (*kino*, *kolxoz*). Beləliklə, bir daha aydın olur ki, sözlerin rəngarəng fonetik tərkibinə müvafiq halda sözlerin təleffüzündə de rəngarəng çalarlıqlara yol vermək lazımlı gəlir.

Burada bele bir cəheti de qeyd etmək lazımdır ki, bir sıra sözlerin sonundakı və evvelindəki səslerin təleffüzü qrammatik şəraitden asılı olaraq, yeni sözün şəkilçi qəbul etmesi ilə və ya başqa bir söze yanaşması, yaxud qoşulması ilə eləqədar olaraq deyişile biler: *papaq* (*x*), *papağın*, *papağ al*. Lakin sözlerin orta hissesini təşkil edən səslerin təleffüzü ancaq luğevi şəraitində müəyyənleşir və başqa şəraitdə de luğevi şəraitdə olduğu kimi təleffuz edilir. Buna görə, umumiyyətə, sözlerin nece təleffuz edilməsini müəyyənleşdirərkən, birinci növbədə, sözlerin fonetik qabığı ilə üzvi suretdə bağlı olan şəraiti, yəni luğevi şəraiti nəzərə almaq zəruridir.

Sözlərin fonetik qabığını formalasdırıran sait ve samit səslerin söz daxilində hansı məqamda işlenilməsi ilə bağlı olaraq nece təleffuz edilməsi mehz lügevi şəraitindən müəyyənleşdirilir. Bu şərait isə sözün tərkibində saitlerin, saitlerin her hansı məqamda, yeni söz başında, söz ortasında, söz sonunda işlenilməsi ilə, hem de eyni mexrecli, yaxın mexrecli və ya uzaq mexrecli səslerle yanaşı olması ilə bağlıdır. Mehz buna görə de lügevi şəraitdə təleffüzü müəyyənleşdirərkən sözlerin tərkibindəki saitlerin və saitlerin bele məqamları esas meyar kimi diqqət merkezində olmalıdır. Mehz bunu nəzərə alaraq lügevi şəraitdə təleffuz behsini saitlerin təleffüzü, saitlerin təleffüzü kimi iki esas bölmədə nəzərdən keçirməyi daha müvafiq bildik.

SAITLƏRİN TƏLEFFÜZÜ.

SAMİTLƏRLƏ YANAŞI SAITLƏRİN TƏLEFFÜZÜ

§99. A saiti. Müasir Azərbaycan ədəbi dilində en çox işlenən saitlerden biri *a* saitidır. Buna görə de *a* saitinin təleffuz çalarlığı çoxdur. Ümumiyyətə, müasir ədəbi dilde işlenen sözlerin bir qismindən esli ile eləqədar fonetik təbietindən, bir qismində isə fonetik şəraitindən, bezen de intonasiyondan asılı olaraq müəyyən hecalardakı *a* saiti ya uzun (*a'*), ya qısa (*a*), ya adı (*a*), ya vurğulu (*á*), ya uzadılmış vurğulu (*â*), ya da diftonqlaşmış *óú* kimi müxtəlif çalarlıqla təleffuz olunur.

A saiti aşağıdakı məqam və şəraitdə uzun təleffüz olunur:

1. Əsasən əreb və fars dillərində alınma sözlerin tərkibində aşağıdakı məqamlarda olan *a* saiti bir qədər uzadılaraq təleffuz olunur.

a) Birinci, bezen de ikinci hecadan sonrakı hecada ince saitlərən, xüsusen *a*, *e*, *i* saitlerindən biri gələrsə, ondan qabaqkı hecada olan *a* azacıq uzun təleffuz olunur: *a di*, *a lim*, *a lam*, *ka tib*, *sa kit*, *qa bil*, *sa hil*, *ma təm*, *ma ne*, *bərə bər*, *tərə na*, *ləya qət*, *müha ribə*, *müda fiə*, *müqa vimət* və *s*.

Qeyd: Bele alınma sözlərdən bəziləri ahəng qanunu osasında azərbaycancalaşa da hələlik əslinə uyğun olaraq *a* saitinin azacıq uzadılması ilə təleffuz olunur: *za lim qa zi* və *s*. Bele sözler sərbəst usulda adı *a* ilə təleffuz olunur: *qazi*, *zalim* və *s*.

b) Fars ve əreb dillerinden alınma sözlerin bəzisində əslinə uyğun olaraq birinci hecadı *a* saiti azacıq uzun təleffüz olunur: *a gah, a ram, a:sudə, qa:nun, qa:mus, ma:hür, na:mus* və s.

Qeyd Bele sözler tədricən öz əslindən uzaqlaşır, dilimizin əsas fonetik sistemine – təbietinə uyğunlaşaraq buradakı uzun *a* bu sözlerin bəzisində adı *a* kimi təleffüz olunur. Lakin heçləlik bu hal ümumi orfoepik normaya görə meqbul sayılmır, müstəsna hallarda ancaq serbest üslubda bele təleffüze yol verilir: *agah, aram, namus, dava ve s*.

c) Fars dilindən alınma bezi sözlərdə *ba-, na-* ön şəkilçilərindəki *a* saiti bir az uzun təleffüz olunur: *ba:həm, ba:hava, ba:məzə, na:dan, na:saz, na:gah, na:dinc, na:tamam, na:xələf* və s.

Qeyd Bele şəkilçilərlə düzəlmüş bezi sözlərdə *a* sait azərbaycancalaşmış halda, yeni adı *a* ile təleffüz olunur. *nahaq, naxoş* və s.

ç) Bezi alınma sözlərdə vurğu sözün son hecasına deyil, əvvəlki hecalara, xüsusən baş hecaya düşərse, həmin hecanın vurğulu saiti, o cümlədən vurğulu *a* azacıq uzadılaraq təleffüz olunur: *bāza, fāza, kābel* və s.

d) Əreb dilindən alınma sözlərin bir qisminin əslində olan ayn (ئ) səsi onunla yanaşı gələn saitin, o cümlədən *a* sesinin uzadılması ilə əvəzlənir ki, bele sözlərdə uzun təleffüz olunan *a* orfoqrafiya qaydasına görə qoşa *a* ilə yazılır: *saat, maaş, maarif, inşaat, camaat* və s.

Orfoepik qaydalara görə bele sözlərdə iki adı *a* kəmiyyətində – uzunluğunda deyil, bir *a* sesinin azacıq uzadılmış kəmiyyətində təleffüz olunur: *sa.t, ma.s, ta.m, ma:rif, inşa:t, cama:t* və s. Bununla bele, bu cür sözlərin heca bölgüsündə her *a* bir hecanın əsası kimi tanınır və hətta sözün bir hissesini ikinci setrə keçirmek lazımlı geldikdə, birinci *a* əvvəlinci setirdə, ikinci *a* isə sonrakı setirdə yazılır: *maas – ma-as* və s.

2. Vurğulu *a* saiti aşağıdakı hallarda azacıq uzadılaraq təleffüz olunur.

a) Təkidle sadalanan sözlərin son hecasındaki *a* saiti bir az uzadılaraq təleffüz olunur: *atā, anā, qardāş, yoldāş, vətəndāş, sirdāş* və s.

Qeyd. Bučə hallarda saitin uzadılması, əsasən tam üslubun əlamətdar cəhetidir, serbest üslubda uzadılma vacib deyil

b) Sual sözü və sual şəkilçisi olmayan sual cümlelərində xəbərin son hecasındaki *a* saiti sual intonasiyası çalarlığı ilə qovuşaraq azacıq uzun təleffüz olunur *Belə ola.r? Kişi də ağlaya r? Sən oxuyursa.n?* *Oxumara m?*

3. Əgər sözün ikinci hecasını teşkil edən *a* saitindən sonra üçüncü hecanı teşkil edən *o* və ya *u* saitindən evvel *v* samiti olarsa, təleffuz zamanı *v* samiti duşur. *A* saiti isə sonrakı *o* və *ya* *u* saiti ilə qovuşmuş haldə *öñ* diftonqu çalarlığında azacıq uzadılaraq təleffüz olunur. *yasavul – yasöñ, qaravul – qaröñ* və s.

II A saiti aşağıdakı hallarda qısa təleffuz olunur:

1. Vurgusuz və vurgulu *a* saitları ile düzəlmış cüthecəli sözlərin ilk örtülü hecasındaki vurgusuz *a* azacıq qısa təleffüz olunur. *qa:r-dás, qa:rá, ba:bá, xa:lá, ta:lá, ta:lán, qa:yá, qa:zán, qa:rğá* və s

2. İkiden artıq hecalı sözlərdə vurgulu hecadan əvvəlki hecada olan *a* sesi azacıq qısa təleffüz olunur: *qara:cí, qara:nqúš, aza:cíq, dağa:cíq, kama:nqá, tapa:nqá* və s.

Qeyd Əgər *a* saiti olan hecadan əvvəlki hecadı *sait* qısa təleffüz olunursa, vurgusuz *a* saiti adı haldə təleffüz olunmalıdır *ki tabça, si lahdəs* və s

Başqa şərait və məqamlarda *a* saiti əsasən adı kəmiyyətdə təleffüz olunur

Ümumiyyətlə, dilimizin təbietinə və əsas qanununa uyğun olaraq sözlərin son hecasındaki *a* saiti vurğulu, əvvəlki hecalardakı *a* saiti isə vurgusuz təleffüz olunur.

§100. I saiti. Azərbaycan ədəbi dilində *i* saiti nisbəton az işlenilen saitlərdəndir. Bu saitin əlamətdar cəhetlərinən biri de budur ki, o əsasən Azərbaycan sözlərində işlenir və söz köklərinin başında olmur. Elə buna görə de *i* saitinin təleffüz çalarlığı da məhduddur. Müasir Azərbaycan ədəbi dilinin orfoepik qaydalarına görə *i* saiti əsasən adı kəmiyyətdə, vurğulu və ya vurgusuz, bəzən azacıq uzadılaraq, bəzən isə daha qapalı, yəni *i* çalarlığında təleffüz olunur. Bu baxımdan *i* saitinin xüsusən aşağıdakı məqam və şəraitde təleffüzüünü nézəre almaq lazımdır:

I. I saiti aşağıdakı hallarda azacıq uzadılaraq tələffüz olunur:

1. Tekidə sadalanan sözlerin son hecasındaki i saiti azacıq uzadılaraq tələffüz olunur: *qı:r*, *yi:ğ*, *qurmızı:*, *sarı:*, *yaşı l* və s.

2. Sual şəkilçisi ve sual sözü olmayan sual cümlelerinde xəberin son hecasındaki i saiti azacıq uzadılaraq tələffüz olunur: *O bir şey yazi:r?* *Heç yazmı:r?* *Axtardığın kitabı tapdi.n?* *Nəyi, kitabı?*

II. I saiti aşağıdakı hallarda az və ya çox qısa tələffüz olunur.

Vurğulu saitlə başlayan şəkilçi bitişdirerken birinci hecası a ile bitən bir qrup ikihecalı sözün ümumən cingiltili, xüsusen sonor samitlərdən bu və ya digəri ilə örtülü və qapalılaşan ikinci hecasındaki vurğulu i saiti ya çox qısalıb düşür, ya da azacıq qısa tələffüz olunur:

a) i saiti düşən sözler: *alın – alıñ*, *qarın – qarnı*, *qayın – qayıñ*, *bağır – bağırı*, *ağız – ağızı* və s.

b) i saiti qısalan sözler: *bayıl – bayı.la*, *balıq – balı.ğa*, *çadır – çadı rı – çadı rı* və s.

III. Fonetik şəraite görə i saiti bezen daha qapalı, eksərən isə adı kəmiyyetdə tələffüz olunur:

a) sözün sonundakı i-dan evvel dilönü və dil-diş samitlərindən, xüsusen s, ç, k samitlərindən biri olarsa, i saiti daha qapalı, dilönü mexrecində i çalarlığında tələffüz olunur: *Baki, naşı, kaşı, yaxşı, qayıçı* və s;

b) başqa hallarda i saiti, ümumiyyətə, son hecada vurğulu, baş və orta hecalarda isə vurğusuz, adı kəmiyyetdə tələffüz olunur: *qızıl, qıfil, artıq, sırtıq, ciğir* və s.

§101. O saiti. Müasir Azərbaycan edebi dilində o saiti esil Azərbaycan sözlərinde əsasən birinci hecada, alınma sözlərde isə bütün hecalarda işlenir. Buna görə de o saiti eksərən adı kəmiyyetdə vurğusuz, bezen isə vurğulu olur. Sözlerin əslindən, fonetik tərkibindən, bezen de intonasiya və mena çalarlığından asılı olaraq o saiti uzadılmış və ya diftonglaşmış halda da tələffüz olunur.

I. Aşağıdakı hallarda o saiti azacıq uzadılaraq tələffüz olunur:

1. Sözün ov fonetik tərkibi ilə bitən birinci örtülü hecasındaki və samiti düşür, o saiti ise uzun tələffüz olunur: *do.şan* (dovşan), *do.ğa* (dovğa), *lo.ğa* (lovğa), *ço.dar* (çovdar), *so.qat* (sovqat) və s.

Qeyd Burada uzanan o sesini sona doğru azacıq u çalarlığında, daha doğrusu, bir qeder o.ü diftonqu çalarlığında tələffüz etmək məslehdədir *ço.údar*, *do.úşan* və s.

2. Azərbaycan edebi dilində ov fonetik tərkibi ilə bitən bir neçə sóz var ki, bunların da tələffüzündə və hərfi düşür, o saiti óñ çalarlığında azacıq uzadılır: *plöñ*, *alöñ*, *buzöñ*, *qıroñ* və s.

3. Alınma beynəlxalq terminlərin bir qismində, xüsusen *loq* hecası ilə bitən sözlərdə həmin hecadan əvvəl gelen vurğulu o saiti azacıq uzun tələffüz olunur: *filölog*, *texnölog*, *leksikoloq* və s.

Qeyd Əger belə sözlerin sonundakı *loq* morfemindən *logiya* morfemi düzəldilərsə, əvvəlki o adı halda, *logiya* morfemindəki o saiti vurğulu və azacıq uzadılaraq tələffüz olunur *filolögiya*, *fonolögiya* və s.

4. Tekidə sadalanan sözlərdəki vurğulu o saiti azacıq uzadılaraq tələffüz olunur: *o.t*, *o.x*, *o.d*, *yo.l*, *qo.l*, *so.l* və s.

II. Başqa hallarda o saiti adı kəmiyyetdə ya vurğulu, ya da vurğusuz tələffüz olunur: *on*, *don*, *odun*, *otaq*, *soba*, *çoban*, *oyun*, *qoyun* və s.

Qeyd Burada belə bir hali yada salmaq lazımdır ki, dilimizə rus dili vasitesilə keçən bir sıra sözlərin tələffüzündə rus dili tələffüz normasına uyğun olaraq o saiti a ilə əvəzlenir: *kalxoz*, *savxoz*, *savet*, *kallektiv*, *kommunist*, *kamsamol* və s.

Bele sözlərde vurğusuz o saitinin tam a halında deyil, daha açıq o kimi, yeni azacıq a çalarlığında tələffüzü məslehdədir¹

§102. U saiti. Müasir Azərbaycan edebi dilində u saiti hər məqamlarda işlenilən saitlerdəndir və Azərbaycan dilindəki sözlərin çoxunda adı kəmiyyetdə həm vurğulu, həm de vurğusuz tələffüz olunur. Çox məhdud miqdarda sözün tərkibində u saiti azacıq uzun və ya azacıq qısa tələffüz olunur ki, bu da əsasən aşağıdakı şərait və məqamlarla əlaqədardır:

¹ Р.И. Аванесов. Русское литературное произношение. М., 1958, стр. 32, 139

I. Uzun tələffuz olunur:

1. Əreb ve fars dillərində alınmış bəzi sözlərdə ince saitlə formalanşan hecalardan əvvəlki hecada olan *u* saiti azacıq uzun tələffuz olunur: *ümǖ mi*, *xüsǖ si*, *asū də*, *nümū nə*, *Füzū li* və s.

2. Tekidə sadalanan sözlərdəki vurgulu *u* saiti azacıq uzadılaraq tələffuz olunur: *düz*, *büz*, *qoyūn*, *qızū*, *toyūx* və s.

3. Sual şəkilçisi və sual sözü olmayan sual cümlələrinin xəberindəki sonuncu hecada olan *u* saiti də azacıq uzun tələffuz olunur: *Belā olū r?* *Kitabı̄ sən̄ də oxudū n?* və s.

4. Əslində vurgulu və ya vurgusuz uzun *u* ilə tələffuz olunan bəzi sözlərdə eślində uyğunluq mühafizə olunur: *tū fan*, *Tū la*, *dū ma* və s.

II. Qısa tələffuz olunur:

1. Söz başında olan vurgusuz *u* saiti ikinci hecadakı vurgulu qalın saitin təsiri ilə azacıq qısaltılmış halda tələffuz olunur: *u.cá*, *u.sáq*, *u cúz*, *u zág*, *u tán*, *u zán* və s.

2. Birinci hecasi *o* və ya *u* ilə biten, ikinci hecisi cingiltili və xüsusən sonor samitlə örtülen və qapalılaşan bir qrup ikihecalı söze vurgulu saitle başlanan şəkilçi bitişdirildikdə şəkilçi bitişen ikinci hecadakı *u* saiti ya tamam qısalıb düşür, ya da azacıq qısa tələffuz olunur: *burun* – *onun burnu*, *boyun* – *onun boynu*, *boynuna bax*, *oğul* – *oğlu*, *oğu la*, *qoyun* – *qoynuna bax*, *oyun* – *oyu nun əvvəli* və s.

§103. Ə saiti. I. Müasir Azərbaycan edəbi dilində *ə* saiti də sözün hər yerində işlənən səslerdəndir. Ümmumiyyətə, *ə* saiti Azərbaycan edəbi dilindəki sözlərin və şəkilçilərin əksəriyyətində adı kəmiyyətdə, vurgulu və vurgusuz tələffuz olunur: *əl*, *əlák*, *əlcák*, *gəl*, *dér*, *dərá*, *çəmən*, *kallá*, *yasəmán*, *çığák*, *kəpənák*, *təpá*, *təpál*, *gələcék*, *kəndlərdá* və s.

II. *Ə* saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Xüsusən əreb dilindən alınma bir sıra sözlərin eślində olan *və* (*ɛ*), *ayn* (*ɛ*), *hemzə* (*ə*) adlı hərfi işaretlərle yazılan boğaz səsi düdüyündən, ondan əvvəlki çalarlıqli sait səsler azərbaycanca əksərən uzadılmış *ə* kimi tələffuz olunur. *ə la*, *bə zi*, *və də*, *ma lum* və s.

2. Sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəberlərində və sual intonasiyalı sözlərdə sonuncu hecadakı *ə* səsi azacıq uzun tələffuz olunur. *Mən gərək tək gedə m?* *Eva?* *İkimiz bərabə r?*

3. Tekidə sadalanan sözlərin son hecasındaki *ə* saiti azacıq uzadılaraq tələffuz olunur: *qələ:m*, *dəftə:r*, *kimlə:r?* *Həsə:n*, *Azə:r*, *mə:n*, *sə n* və s.

§104. E saiti. I. Müasir Azərbaycan dilində *e* saiti ən az işlənen saitlerdəndir. Ümmumiyyətə, *e* saiti sözlərin ilk hecasında, bəzi alınma sözlərdə isə sonrakı hecalarda da işlənir.

Sözlerin terkibində *e* saiti, əsasən, adı kəmiyyətdə ya vurgulu, ya da vurgusuz tələffuz olunur: *el*, *bel*, *tel*, *get*, *keç*, *elə*, *belə* və s.

Bir neçə alınma sözdə ikinci hecada olan vurgusuz *e* səsi son dərəcə qısalılmış halda tələffuz olunur. Buna görə de beleş sözlədə, xüsusən sərbəst üslubda, qısalılmış *e* saiti ixtisar olunur. Məsələn, *telefon*, *telegraf* sözləri *telfən*, *telgraf* kimi tələffuz olunur. *Teleskop*, *televizor* sözlərində isə ikinci *e* qısalılmış halda *i* çalarlığında tələffuz olunur: *teli skop*, *teli vizor* və s.

II. *E* saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Əreb dilindən alınma bəzi sözlərin eślində olan *və* (*ɛ*), (*ə*) kimi hərfi işaretlərle yazılan boğaz səsi düdüyündən, ondan əvvəlki yarımaçıq *e*, *i* və bezen qapalı *a* əvəzində azərbaycancada azacıq uzadılmış *e* tələffuz olunur. *e lan*, *e mal*, *e zam*, *e tiraz*, *e tiqad*, *e tiraf*, *e caz*, *me yar*, *ne mat*, *me mar* və s.

2. Bezi alınma sözlərdə olan güclü vurgulu *e* azacıq uzadılaraq *ē* kimi tələffuz olunur: *ēra*, *ēтика*, *ēpos*, *eslētika* və s.

3. Sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəberlərində və ya sual intonasiyalı sözlərdə sonuncu hecadakı *e* azacıq uzun tələffuz olunur: *Mağazadan nə aldın*, *jake?*

4. Tekidə sadalanan sözlərin son hecasındaki *e* saiti azacıq uzadılaraq tələffuz olunur: *e l*, *te l*, *ye l*, *se l*, *be l* və s.

§105. İ saiti. Müasir Azərbaycan dilində *i* saiti sözlərin hər yerində işlənilən şərait və möqamla elaqədar surətdə ya vurgusuz, ya da vurgulu tələffuz olunan saitlerdəndir. Vurgulu i iki və ikiden artıq hecalı sözlərin əksərən son hecasında olur. Təkhecalı sözlərdə isə vurgusuz *i* olmur.

Müasir Azərbaycan edəbi dilindəki sözlərin əksəriyyətində *i* saiti adı kəmiyyətdə, bəzi sözlərdə isə ya azacıq uzun, ya da azacıq qısa tələffuz olunur.

I. *i* saiti aşağıdakı hallarda azacıq uzun tələffuz olunur:

1. Fars dilindən alınma *bi-* ön şəkilçisi ilə düzəlmüş sözlərdə həmin şəkilçinin *i* saiti azacıq uzun tələffuz olunur: *bi tarəf*, *bi savad*, *bi huş*, *bi xəbər*, *bi çara*, *bi xətar*, *bi şəraf* və s.

2. Bir sərənətəmə sözlərin ilk ve ya orta hecələrində *i* saiti əsl-i-nəuyğunluq çalarlığından azacıq uzun təleffüz olunur: *şı, və, ni zə, əqi də, qası də, si ma ve s.*

3. Azərbaycan dilində bəzi köməkçi sözlərin başında *i* saiti azacıq uzun təleffüz olunur: *i di, i miş, i kən, i sa, i lə ve s.*

Qeyd Bu sözlərdəki *i* saitiin uzun təleffüzü dəha çox tam əslubla bağlıdır, serbest əslubda isə adı kəmiyyetde təleffüz olunur.

4. Tekidələ sadalanan sözlərde ve sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəbərlərində ve ya sual intonasiyalı sözlərde sonuncu hecadakı *i* saiti azacıq uzadılaraq təleffüz olunur: *bi r, iki, yeddi, səkkiz, si z, bi z, Əli, Vəli* ve s.

II *I* saiti aşağıdakı hecalarda azacıq qısa təleffüz olunur:

1. İki ve ikidən çox hecali sözlərin başında gələn vurgusuz i azacıq qısa təleffüz olunur: *i ki, i.nək, i pək, i sti* ve s.

2. Bəzi alınma sözlərin son hecasında vurgulu qalın sait olarsa, ondan evvel gələn hecadakı *i* saiti azacıq qısa təleffüz olunur: *ki tab, xi tab, iştı rak, inqi lab, inti zam, inti bah* ve s.

Qeyd Bele sözlərin başlangıcında olan *i* adı kəmiyyetde təleffüz olunur. Serbest əslubda qısa da təleffüz etmək olar. Bəzi alınma sözlər var ki, bunlar əslinə uyğun olaraq birhecali yazılır: *əmr, sədr* ve s. Lakin belə yazılımalarına baxmayaq bu sözlərin təleffüzündə sonuncu *r* samitindən evvel qısa *i* saiti artırılır, yəni *əmi r, sədi r* kimi təleffüz olunur ki, bele təleffüz de normal sayılır.

3. Bəzi alınma ve əslən təkhecali sözlər azərbaycancalaşdırıla-raq ikihecali edilmişdir. Buna görə de bele sözlərə saitle başlanan şəkilçi bitişdirildikdə, sözün ikinci hecasını teşkil edən *i* saiti düşür: *ətir – ətri, qəbir – qəbri, fikir – fikri, isim – ismi, şəkil – şəkli* ve s.

Bele sözlər təklikdə ve ya samitle başlanan şəkilçi qəbul edərək işlənərkən ikinci hecadakı *i* saiti azacıq qısa ve ya adı kəmiyyetde təleffüz olunur ki, her iki hal normal sayılır.

§106. *Ö* saiti. Azərbaycan dilinin təbieti ilə uzvi surətdə bağlı olan səslerden biri de *ö* saitidir. Lakin ədəbi dilde *ö* saitının istifadə dairesi mehduddur. Bir neçə sözü nəzərə almasaq, demək olar ki, *ö* saiti sözün ancaq birinci hecasında işlənir, şəkilçilərde isə işlənilmir.

Buna görə de orfoepik norma baxımından *ö* sesinin təleffüzündə çox da rəngarəng çalarlıq yoxdur.

Müsəir Azərbaycan ədəbi dilindəki *ö* sesi sözün menşeyindən və sözdəki məqamından asılı olaraq ya adı kəmiyyetde, ya da azacıq uzadılmış halda, həm vurgulu, həm de vurgusuz təleffüz olunur.

I. *Ö* saiti aşağıdakı hallarda azacıq uzun təleffüz olunur:

1. Əreb dilindən alınma bəzi sözlərde açıq dodaq saitlərindən sonra gələn boğaz səsi düşdürüldən bunun əvezinə açıq dodaq saiti *ö* azacıq uzun təleffüz olunur: *şö lə, şö.bə, mö.təbər, mö.tədil, mö.cuz, mö.cüza, mö.tərizə, mö.min, rö.yə ve s.*

2. Müsəir Azərbaycan ədəbi dilində birinci hecası öv sesleri ilə, ikinci hecası isə ince saitlərden biri ilə, xüsusən *a* saiti ilə forma-laşan bəzi alınma sözlərin ilk hecasının sonundakı *v* samiti təleffüzde düşür. Bunun əvezində *ö* saiti azacıq uzun ve sona doğru qapalı, yəni e nişli diftonq (*ö:ü*) çalarlığında təleffüz olunur: *tö übə* (*tövbə*), *nö:uba* (*növbə*), *kö:üşən* (*kövşən*), *kö:ürək* (*kövrek*), *tö:usiya* (*tövsiyə*), *kö:üsər* (*kövsər*). *Şö:ükət* (*Şövkət*), *Şö:üqி* (*Şövqி*) və s.

3. Azərbaycan dilində öv sesleri ilə biten bir neçə söz de var ki, bunların təleffüzündə sondakı *v* düşür və *ö* saiti azacıq uzun və sona doğru diftonq, yəni *ö:ü* çalarlığında təleffüz olunur: *bütö.ü* (*bütöv*), *bulö.ü* (*bulöv*), *kösö.ü* (*kösöv*) və s.

4. Tekidələ sadalanan sözlərde, sual şəkilçisi, sual sözü olmayan sual cümlələrinin xəbərlərində, ya da sual intonasiyalı sözlərde vurgulu hecadakı *ö* azacıq uzun təleffüz olunur. *ö.z, sö.z, gö.z, kö.z, dö.z, bir sö.z? o göy gö.z?* və s.

II Başqa hallarda *ö* saiti adı kəmiyyetde ya vurgulu, ya da vurgusuz təleffüz olunur: *ördək, höcət, ölçü, özgə, cövr, sövq, şövq, sök* və s.

§107. *Ü* saiti. Müsəir Azərbaycan ədəbi dilində *ü* saiti sözlərin tekke ilk hecalarında deyil, sonrakı hecalarda ve şəkilçilərde de işlənilir.

Müsəir Azərbaycan ədəbi dilindəki sözlərde *ü* saiti eksəren adı kəmiyyetde, bəzi intonasiya mahiyyətli hallarda azacıq uzadılır. Bəzi sözlərin ilk hecasında isə azacıq qisaldılmış halda təleffüz olunur.

I. *Ü* saiti aşağıdakı hallarda azacıq uzun təleffüz olunur:

1. Tekidələ sadalanan sözlərde *ölçü., bölgü, ülgu* və s.
2. Sual cümlələrində: *Sənin gözün görü r? Sağ gözü n?*

II. Ü saiti aşağıdakı hallarda vurgusuz, azıcılq qısa teleffuz olunur:

1. İlk örtüsüüz-açıq hecada: *ü.tü, ü.zuk, ü.rək, ü.sul, ü.çün, ü.tük* ve s.
2. İlk örtülü-açıq hecada: *bü.tün, bü.kük, bu.löv, bü.töv, qü.sur* ve s.

Qeyd Aşağıdakı sözləre saitle başlanan şəkilçi elave edildikde ikinci hecadakı *ü* saiti yazida da, teleffüzde de düşür. *ömür – ömrü, üfög – üfqı* Lakin *üfög* sözüne saitle başlanan ayrı şəkilçilər elave edildikde, ikinci hecadakı *ü* saiti yazida saxlanılır, teleffüzde düşür *üfögə, üfqün* sözleri *üfqo, üfqün* kimi teleffuz olunur.

YANAŞI SAITLƏRİN TƏLEFFÜZÜ

§108. Yanaşı saitlilik haqqında. Azərbaycan dilinin təbieti ilə əlaqədar əlamətlərdən biri de budur ki, onun əsas vahidlerindən olan kök və şəkilçilərde iki sait yanaşı gelmez. Saitlər arasında mütləq samit olmalıdır. Ele buna görə de müasir Azərbaycan dilində belə bir qanun var ki, saitle bitən söze saitle başlanan şəkilçi bitişdirildikde araya müəyyen bir samit artırılır və artırılan samit, ümumiyyətə, "bitişdirici samit" adlanır: *ata – ata + in, ata + s + i, ata + y + a* ve s.

Bu nümunələrdə *ata* sözü ilə ona bitişdirilən *-in, -i, -a* şəkilçiləri arasına artırılmış *n, s, y* məhz belə bitişdirici samitlərdir.

Lakin müasir Azərbaycan dilinin lügət tərkibində bir sıra alınma sözlər var ki, orfoqrafik qaydalara görə bunların tərkibində sait qoşalığına yol verilir.

Belə sözlərdəki sait qoşalığı müxtəlif çalarlıqlıdır, yəni ya iki eyni saitdən, ya da iki müxtəlif saitdən ibarət olur və söz tərkibində müxtəlif məqamda yerləşir. Belə vəziyyət isə sözlərdəki yanaşı saitlərin müxtəlif çalarlıqla teleffüzüne müəyyen dərəcədə təsir göstərir. Mehəz buna görə de sözlərin orfoepik normalarından behs edərək belə yanaşı saitlərin eyni və ya müxtəlif olmasına, sözün əvvəlinde, ortasında və ya sonunda yerleşməsini, sözün sait qoşalığı ilə başlamasını, bitməsini nəzəre almaq zəruridir.

§109. Eyni sait qoşalığı. Eyni sait qoşalığı müasir Azərbaycan dilindəki sözlərin eksərən ortasında, bəzən de sonunda olur. Hətta bəzi sözlər eyni sait qoşalığı ilə bitir, lakin eyni sait qoşalığı ilə başlanan heç bir söz yoxdur. Belə sait qoşalığı sözün tərkibindəki məqamından asılı olaraq müxtəlif çalarlıqla teleffuz edilir.

Müasir Azərbaycan dilində, başlıca olaraq, dörd sait əsasında formalanmış eyni sait qoşalığının aşağıdakı növləri vardır:

1. AA: Belə sait qoşalığı sözün hər yerində bir uzun *a* kəmiyyətində teleffuz olunmalıdır: *maaq – maq, maarif – ma rif, saat – sa t, camaat – cama t* ve s.

2. ƏD: Belə sait qoşalığı hər yerdə bir uzun *ə* kəmiyyətində teleffuz olunmalıdır.

Söz ortasında *təəccüb – tə ccüb, təəssuf – tə ssuf, təəhhud – tə hhud* ve s.

Söz sonunda: *əmtəə – əmtə, mətbəə – mətbə, ve s.*

3. İİ: Ancaq bir neçə sözün sonunda yazılın *ii* saitləri araya artırılan *y* ilə qovuşmuş halda iki qısa *i* çalarlığında teleffuz olunur: *bədi – bədi yi, təbii – təbii yi* və s.

4. OO: Son zamanlarda ədəbi dile daxil olmuş bir sıra sözlərdə, xüsusən terminlərdə qoşa *o* işlənir ki, bunlar, əsasən, iki çalarlıqla teleffuz olunur:

a) Əger qoşa *o*-nun son hissesi vurğuludursa, o zaman belə qoşa *o* bir uzun vurğulu *o* kimi teleffuz olunur: *zoolog – zōloq* və s.

b) Əger qoşa yazılın *o* vurğusuzdursa, uzadılmış *ə* çalarlığında teleffuz olunur: *kooperativ – ka perativ, koordinator – ka rdinator* və s.

Qeyd. Əger qoşa vurğusuz *o*-dan sonrakı heca vurğulu *o* saiti ilə formalanmışdır, qoşa *o* distonq *a o*, yəni uzadılmış *a* ilə qısa *o* qovuşğu çalarlığında teleffuz olunmalıdır: *zoologiya – za ologiya* və s.

§110. Müxtəlif sait qoşalığı. Müasir Azərbaycan dilindəki bir sıra sözlərin əvvəlinde, ortasında, bəzən de sonunda müxtəlif saitlər yanaşı gelir və yanaşı da yazılır. Lakin yanaşı yazılın belə müxtəlif saitlərin teleffüzü ilə yazılışı tam eyniyət təşkil etmir və orfoepik normaya görə, əsasən iki çalarlıqla teleffuz olunur.

I. Aşağıdakı növ qoşalıqları təşkil edən yanaşı saitlər aralarına artırılan *y* samiti ilə qovuşmuş halda müxtəlif kəmiyyət çalarlığında teleffuz olunurlar

Qeyd Burada qabaqcadan belə bir məsələni qeyd etməliyik ki, qoşa sait arasına artırılan *y* dedikde, *y* çalarlıqlı bir samitin teleffüzde artırılması nəzərdə tutulur və bu ses tam yəciyl, burada adəten birinci saitdən sonra azacıq *y* mexrəcində bir samit sesin teleffuzu başlanır və bu ses tam halda formalşamamış sonrakı sait teleffuz olunur. Deməli, teleffüzde qoşa sait arasına artırılan *y* dedikde, *y* sesinin başlangıç tonu nəzerde tutulur və belə de anlaşılmalıdır.

1. Aİ. Tərkibində *ai* qoşalığı olan sözlərin tələffüzündə bu saitlərin arasına *y* samiti artırılır və *y*-dan evvelki *a* azacıq uzun, *y*-dan sonrakı *i* saiti ise azacıq qısa tələffüz olunur: *a:yid* (aid), *a:yılə* (aile), *da:yırə* (daire), *xa:yın* (xain), *sa:yıt* (sait) ve s.

2. AE. Tərkibində *ae* qoşalığı olan bir neçə düzəltmə söz müasir Azərbaycan dilində işlənilir ki, bunların tələffüzündə *e* saiti düşmə dərəcəsində qısalır, buna görə də belə sözlərdə *ae* qoşalığı *ay* hecası kimi tələffüz olunur: *ayrostat* (aerostat), *ayroport* (aeroport), *ayrologiya* (acrologiya) və s.

3. Əİ. Tərkibində *əi* qoşalığı olan sözlərdə bu saitlərin arasına *y* samiti artırılaraq tələffüz olunur: *zəyif* (zeif), *məyişət* (məişət) və s.

4. İA. Tərkibində *ia* qoşalığı olan sözlərdə evvelki *i* qısalıdır və bu saitlərin arasına *y* samiti artırılaraq tələffüz olunur: *di:yalekt* (dialect), *di:yaqram* (diaqram), *di:yametr* (diametr), *bi:yabır* (biabır) və s.

- Qeyd** 1) bezen evvelki *i* tamamilə düşür; məsələn *sosyalist* (sosialist) və s.;
2) *avia* sözdən *ia* qoşalığının ilk səsi *i* qısa, *a* səsi ise adı kəmiyyətdə, lakin *yo* çalarlığında tələffüz olunur: *avi yomodel* (aviomodel), *avi yovağzal* (aviovağzal) və s.;
3) *iddia*, *biar* sözlərində *ia* qoşalığının sonrakı hecadə *a* saiti olduqda, araya *y* samiti artırılmışdır və *a* bir qədər uzun tələffüz olunur: *ria yst* (riyəst), *ia şə* (iaşə), *ia nə* (iane) və s.

5. İO. Tərkibində *io* qoşalığı olan sözlərdə həmin saitlərin arasına *y* samiti artırılaraq *iyə* çalarlığında tələffüz olunur: *piya.ner* (pioneer), *biya.logiya* (biologiya) və s.

- Qeyd** *Radio* sözünün tələffüzündə *i* qısa, *o* ise *y* ilə birlükde adı kəmiyyətdə tələffüz olunur. *radi yo* və s.

6. İU. Tərkibində *iu* qoşalığı olan sözlərdə həmin qoşalıq *i.yu* çalarlığında tələffüz olunur: *radi.yus* (radius), *radi.yum* (radium) və s.

7. İƏ. Tərkibində *ie* qoşalığı olan sözlərdə həmin qoşalıq *i.yə* çalarlığında tələffüz olunur. *təbi.yət* (təbiət), *səri.yət* (şəriət), *müdafiə.yə* (müdafiə), *vəqi.yə* (vəqiqə), *fəci.yə* (faciə) və s.

8. Eİ. Tərkibində *ei* qoşalığı olan sözlərdə həmin qoşalıq *eyi* çalarlığında tələffüz olunur: *ateyist* (ateist), *kodeyin* (kodein) və s.

9. EA. Tərkibində *ea* qoşalığı olan sözlərdə həmin qoşalıq qısa *i* saiti ilə *i.ya* çalarlığında tələffüz olunur: *ti yatr* (teatr), *ri.yal* (real), *ri yaksiya* (reaksiya), *ri yaktor* (reaktor) və s.

10. EO. Tərkibində *eo* qoşalığı olan sözlərdə həmin qoşalıq qısa və daha dar məxərclə *e* ilə *e.yo* çalarlığında tələffüz olunur: *te.yorem* (teoreem), *fe.yodal* (feodal), *te.yodolit* (teodolit) və s.

11. OE. Belə qoşalıq sözün ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən seslərdən birincisi (*yeni o*) az qısa, lakin öz məxrecində *e* saiti ilə adı kəmiyyətdə, *ye* çalarlığında tələffüz olunur; məsələn *poyeziya* (poeziya), *poyema* (poema), *poyetika* (poetika) və s.

- Qeyd** Əger belə qoşalıq sözün ilk hecası ilə bağlı olmasa, qoşalığı təşkil edən seslərdən birincisi (*yeni o*) çox qısa, *o* saiti ise adı kəmiyyətdə, lakin *eo* diftonqunun sonu kimi tələffüz olunur *orfo epiya* (orfoepiya) və s.

12. Oİ. Tərkibində *oi* qoşalığı olan sözlərdə həmin qoşalıq *ayi* çalarlığında tələffüz olunur *eqayıst* (eqoist) və s.

- Qeyd** Əger evvelki hecadə *o* olarsa, qoşalıq *oyi* çalarlığında tələffüz olunur: *kolloyid* (kolloid)

13. UE. Tərkibində *ue* qoşalığı olan sözlərdə həmin qoşalıq *uye* çalarlığında tələffüz olunur: *duyel* (duel), *duyet* (due) və s.

II. Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər, əsasen qovuşaq halda diftonq çalarlığında tələffüz olunur.

1. UA. Tərkibində *ua* qoşalığı olan sözlərdə, adətən bürünci sait *u* azacıq qısa və *a* məxrecinə hazırlıq çalarlığında, *a* ise vurğulu olduqda daha aydın məxrecde, vurğusuz olduqda *u* ilə dəha çox qovuşaq çalarlıqdə tələffüz olunur: *suál*, *aktuál*, *dúa*, *dúalist* və s.

2. AU. Tərkibində *au* qoşalığı olan sözlərdə belə qoşalıq *a* sesinin azacıq qısalması ilə *au* diftonq çalarlığında da tələffüz olunur: məsələn *fa una*, *ka uçuk*, *ra und*, *la uriyat* və s.

3. AO. Tərkibində *ao* qoşalığı olan sözlərdə belə yanaşı saitlər dodaqlanmış diftonq çalarlığında belə tələffüz olunur: *kakao* – *kakou* və s.

4. AƏ. Tərkibində *əa* qoşalığı olan sözlərdə belə qoşalıq emişli diftonq çalarlığında, yeni ilk saitin (*a* sesinin) azacıq uzanması, ikinci saitin (*ə* sesinin) azacıq qısalılması ilə (*a.ə* kimi) tələffüz olunur: *ita.ət*, *qəna.ət*, *şüca.ət*, *bəra.ət* və s.

5. **ƏA.** Tərkibində *aa* qoşalığı olan sözlərdə bele qoşalıq yoxuşlu diftonq çalarlığında, yeni ilk saitin – *a* sesinin azacıq qisaldılması ikinci saitin – *a* sesinin azacıq uzadılması ilə (*a.a:* kimi) tələffüz olunur: *fə.əliyyət*, *sə.ədət* ve s.

Qeyd Əger bele qoşalıq sözün son hecası ilə elaqədar olarsa, qoşalığın ikinci səsi, (*a* səsi) adı kəmiyyetdə tələffüz olunur: *fə.al*, *müddə.ə* ve s.

6. **ÜU.** Tərkibində *uu* qoşalığı olan bir neçə söz işlenir ki, bunların tərkibindəki *uu* qoşalığı adətən diftonq çalarlığında tələffüz olunur: *şühr* ve s.

7. **ÜA.** Tərkibində *ua* qoşalığı olan sözlərdə *a* saiti qısa *ü* saitinin müşayiəti ilə *ü.ə* diftonqu çalarlığında tələffüz olunur və bele sözlərin çoxunda *a* uzadılır: *mü.ə.vin* (müavin), *mü.ə.sır* (müasir), *mü.ə.licə* (mülalıcı), *mü.ə.yinə* (müayinə), *mü.ə.milə* (müamile) ve s.

Qeyd Son zamanlar ədəbi dilde işlenilen *nüans* sözü müstəsna kimi *nüyans* halında tələffüz olunur.

8. **ÜƏ.** Tərkibində *üə* qoşalığı olan sözlərdə həmin qoşalıq qısaca *ü* ilə adı kəmiyyetli *ə* qovuşuğu, yəni *ü.ə* diftonqu kimi tələffüz olunur. *mü.əllim*, *mü.əllif*, *mü.əyyən*, *mü.əzzin*, *mü.əmma* ve s.

Qeyd Ədəbi dilde işlenilen *şüəra* sözündə *üə* qoşalığı adı kəmiyyetli *üə* sait birləşməsi halında yazılışı kimi tələffüz olunur.

SAMİTLƏRİN TƏLƏFFÜZÜ. MÜXTƏLİF ÇALARLIQLARDA TƏLƏFFÜZ OLUNAN CİNGİLTİLİ SAMİTLƏR

Ş111. B samiti. I. Aşağıdakı məqam və şəraitdə *b* samiti adı halda, yəni mexrecinə uyğun surətdə aydın tələffüz olunmalıdır:

a) söz əvvəlinde: *bal*, *bala*, *bir*, *buz*, *bucaq*, *boz*, *boran*, *böl*, *böcək*, *beş*, *belə*, *bülbül*, *bərə*, *bəzək*, *blok*, *briqadır* ve s.

Qeyd. İkinci hecası *t*, *f*, *k*, *x*, *c*, *ş* kimi kar samitlerle başlanan bir sıra sözün əvvəlinde gələn *b* samitinin azacıq karlaşmış halda – *p* çalarlığında (*b* kimi) tələffüzü de normal sayılır *büütün*, *büöv*, *büfet*, *büüküm*, *büküş*, *bxar*, *bxov*, *biçin*, *biçaq*, *bişirmək* və s.

b) təkhecalı sözlərin sonunda saitlə yanaşı olarsa: *ab*, *tab*, *qab*, *dib*, *cib* və s.;

c) söz ortasında iki sait arasında: *baba*, *bibi*, *xəbər*, *bəbir*, *abad*, *bəbək*, *qaba*, *oba*, *əbədi*, *təbabət*, *qabıq*, *qubar*, *tələba*, *tələbat* və s.

Qeyd Bezi sözlərin ikinci hecasında bele şəraitdə olan *b* samitinin və çalarlığında tələffüzüne sorbest üslubda yol verilir: *qavıq* (qabiq), *ova* (oba), *bava* (baba) və s.

c) söz ortasında ve ya söz sonunda olan hecanın başında: *anbar*, *sünbül*, *qənbər*, *dəbbə*, *domba*, *təşəbbüs*, *təkabbür* və s.;

d) söz ortasında, söz sonunda cingiltili və ya sonor samitden əvvəl yanaşı gələrsə: *qəbz*, *səbzi*, *səbir*, *ibrət*, *iblis*, *təbliğ*, *gübə* və s.

II *B* samiti aşağıdakı məqam və şəraitdə azacıq karlaşmış halda *b* kimi, yəni *p* çalarlığında tələffüz olunmalıdır:

a) çoxhecalı sözlərin sonunda: *kitab*, *qutab*, *əzab*, *şərab*, *məktəb*, *məktub*, *inqilab*, *münasib*, *məvacib*, *məglub*, *mühəsib* və s.;

b) təkhecalı sözlərin sonunda samitlə yanaşı olarsa: *kəsb*, *qəsb*, *qərb*, *qəlb* və s.;

c) söz ortasında kar samitlə başlanan hecadan əvvəlkı hecanın sonunda: *mübtəda*, *mübhəm*, *iqtida*, *mübtəla*, *cəbhə* və s.;

d) söz ortasında kar samitlə onunla yanaşı gələndə: *abstrakt*, *absis*, *häbs*, *sübh* və s.;

e) söz ortasında olan qoşa *b*-dən birincisi: *dəbbə*, *tibbi*, *təkabbür*, *təşəbbüs*, *abbəsi* və s.

Qeyd. Tərkibində qoşa *b* olan şəxs adlarında her iki *b* adı halda tələffüz olunur: *Cabbar*, *Abbas* və s.

Ş112. C samiti. I. *C* samiti aşağıdakı məqam və şəraitdə öz mexrecinə müvafiq aydın tələffüz olunmalıdır:

a) söz başında: *cavab*, *cəm*, *ceyrən*, *cənab*, *cib*, *civə*, *cidir*, *cod*, *corab*, *cür*, *cümə* və s.;

b) söz ortasında:

1. Samitler arasında: *aci, aciz, əcaib, gecə, necə, becərmə, acıq, qoca, böçök, bucaq, cüca* və s.

2. Samitə sait arasında: *ancaq, sancaq, zəncir, inca, Gəncə, əncam, tərcümə, mütərcim* və s.

3. Söz ortasındaki qoşa c-nin hər ikisi: *təəccüb, münəccim* və s.

II. C samiti aşağıdakı məqam ve şəraitdə j çalarlığında təleffüz olunmalıdır:

a) söz ortasında c ilə biten hecadan sonrakı heca cingiltili samitle başlanarsa. *vijdan* (vicdan), *əjdad* (ecdad), *səjdə* (səcdə), *ijlas* (iclas), *əjnəbi* (əcnəbi) və s.;

b) təkhecalı sözlerin sonundakı c-dən evvel sait varsa: *aj* (ac), *gij* (gic), *vij* (vic), *gejə* (gece), *uj* (uc), *güj* (gúc) və s.

II. C samiti aşağıdakı məqam ve şəraitdə karlaşmış halda c çalarlığında təleffüz olunmalıdır:

a) çoxhecalı sözlerin sonunda: *ağac* (ağac), *əlaç* (əlac), *məxraç* (məxrac), *çəkiç* (çəkic), *qorxunç* (qorxunc), *gülünç* (gülünc) və s.;

b) təkhecalı sözlerin sonundakı c-dən evvel samit olarsa: *dinc* (dinc), *linç* (linc), *tunç* (tunc), *künç* (künc) və s.

§113. D samiti. I. D samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə müvafiq halda aydın təleffüz olunmalıdır:

a) söz başında:

1. Saitdən evvel: *dağ, damar, dekan, dən, dil, diri, dirnaq, don, doğru, dövr, döşək, duz, durna, düymə* və s.

2. Samitdən evvel: *dvoryan, dram, drap* və s.

Qeyd. Söz başında d-dən sonra qapalı sait ve onun ardınca kar samit olarsa, başdakı d samitini, xüsusü serbest üslubda, bir qədər karlaşmış çalarlıqda təleffüz etmək olar *dukan, diksinmək, dus-taq, düşmək* və s.

b) söz ortasında:

1. Saitlər arasında: *adam, adət, edam, adil, edib, dodaq, odun, udum, hüdud, gedən* və s.

2. Saitlə samit arasında: *badyan, tədris, vedrə, hidro, qüdrət* və s.

3. Samitlə sait arasında: *sandal, sevda, əndam, əqdəm, dimdik, ordu, buğda, aydın, findiq, ulduz, gündüz, ördək* və s.

c) təkhecalı sözlerin axırında saitdən sonra: *ad, dad, yad, od, öd, güd, yod* və s.

Qeyd. Süd sözünün sonunda d samiti müstəsna olaraq t çalarlığında təleffüz olunur

II. D samiti aşağıdakı məqam ve şəraitdə azacıq karlaşmış halda -d çalarlığında təleffüz olunur:

a) təkhecalı sözlerin axırında samitdən sonra gelərsə: *and, dörđ, qənd, əqd, kənd, fənd* və s.;

b) çoxhecalı sözlerin sonunda: *polad, savad, övlađ, soyüd, azad, igid* və s.;

c) sözün daxilində qoşa d olduqda birinci d *terəddüd, şiddət, müddət* və s.

§114. G samiti. I. G samiti aşağıdakı məqam ve şəraitdə adı halda öz mexrecinə uyğun, aydın təleffüz olunmalıdır.

a) söz başında: *gah, gavalı, gen, geca, gənc, gəmi, gil, gonbul, göz, gödək, gur, guşə, gül, günəş* və s.;

b) söz ortasında samitdən sonra: *səngər, əngəl, süngü, ülgüç, zəngin, nərgiz, çəngol, məngənə, zəngin, üzəngi, güzgü* və s.;

c) bir qrup sözün sonunda *gah* hecasındaki g agah, segah, nagah, çargah və s.

II. Əsil Azərbaycan sözlerinin və azerbaycancalaşmış alınma sözlerin ortasındaki iki sait (ya biri, ya da hər ikisi ince sait olmalı) arasında yerləşən g samiti y çalarlığında təleffüz olunmalıdır: *iyid* (igid), *ayər* (əgər), *məyər* (məgər), *şayird* (şagird), *Niyar* (Nigar) və s.

Qeyd 1) Bele sözlerden bezisində g-dən evvelki sait xüsusən serbest üslubda təleffüz zamanı düşür, bele halda sonrakı g öz mexrecinə uyğun təleffüz olunmalıdır *rüzigar* evzəninə *rüzgar*, *yadigar* evezinə *yadgar* və s.

2) Avropa dillərinə mənsub alınma sözlerde g her cür məqam və şəraitdə öz mexrecinə müvafiq təleffüz olunur. *geoloq, agent, gigiyena* və s.

III. Sözlerin sonunda g samiti karlaşmış halda, yeni t çalarlığında təleffüz olunmalıdır: *ahənk* (aheng), *nəhənk* (neheng), *cənk* (ceng), *zənk* (zeng), *rənk* (rəng), *qəşənk* (qəşəng), *külünk* (külüng), *link* (ling) və s.

§115. Q samiti. I. Q samiti aşağıdaki məqam ve şəraitde adı halda, mexrecine müvafiq, aydın təleffüz olunmalıdır:

a) söz başında:

1. Saitdən evvel: *qal*, *qazan*, *qeyd*, *qeyrət*, *qalb*, *qəşəng*, *qiymam*, *qiymət*, *qırımızı*, *qol*, *qonaq*, *qönçə*, *quş*, *qucaq*, *quitb*, *qüvvə* və s.

2. Samitdən evvel: *gram*, *qrip*, *qrup*, *qvardiya* və s.

b) söz ortasında:

1. Saitler arasında: *xaqan*, *laqeyd*, *əlaqə*, *naqis*, *vaqon*, *hüquq*, *haqiqət*, *fıqəra*, *intiqam*, *məqam* və s

2. Saitle cingiltili samit arasında: *iqlim*, *miqdar*, *nəqliyyat*, *təqdim*, *əqrəb*, *əqraba* və s.

3. Cingiltili sonor samitlə sait arasında: *manqal*, *tonqal*, *ılıqar*, *yonqar*, *inqilab*, *manga*, *çinqil* və s.

4. Kar samitlə sait arasında: *çaşqın*, *sısqə*, *asqırmaq*, *hiçqırmaq*, *asqar*, *dehgan*, *təhqir*, *təhqiq* və s.

5. Qoşa q-dən ikincisi: *hoqqa*, *toqqa*, *sagqal*, *baqqal* və s.

II. Q samiti bir sıra sözlərdə məqam ve şəraitdən asılı olaraq aşağıdakı çalarlıqlarda təleffüz olunmalıdır:

a) karlaşmış halda -q çalarlığında təleffüz olunmalıdır:

1. Söz ortasında kar samitdən evvel yanaşı gelərsə: *nöqtə*, *nəqs*, *iqtitab*, *iqtitad*, *nögsan*, *rəqs*, *iqtidar*, *məqsəd* və s.

2. Söz ortasında qoşa q-dən birincisi: *toqqa*, *çaqqal*, *baqqal* və s

3. Təkhecalı sözlərin sonunda: *ırq*, *şərq*, *fərq*, *zövq*, *şövq*, *məşq*, *fövq*, *dinq*, *dənq* və s.

4. Çoxhecalı alınma sözlərin sonunda: *məntiq*, *ittifaq*, *natiq*, *aşıq*, *şəfqəq*, *məxlüq*, *tədqiq*, *istintaq*, *filolog* və s.

b) çoxhecalı esil Azerbaycan sözlərinin, elecə de çoxdan azərbaycancalaşmış bir sıra alınma sözlərin sonundakı q sesi x çalarlığında təleffüz olunmalıdır: *qabax* (qabaq), *uzax* (uzaq), *papax* (papaq), *otax* (otaq), *torpax* (torpaq), *çırax* (çırraq), *çanax* (çanaq), *aşix* (aşraq), *çomax* (çomaq).

Qeyd 1) Sonundakı q samiti karlaşmış halda təleffüz olunan sözləre samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda q-nin təleffüzü eynən qalır, lakin saitlə başlanan şəkilçi bitişdirildikdə, söz qosulduğunda sondakı q sesi esline uyğun cingiltili təleffüz olunur, məsələn: *ittifaq* – *ittifagdan*, *ittifaqda*, *ittifaqın*, *dəqiq* – *dəqiq* deyil, *dəqiq* olmalı və s

2) Sonundakı q samiti x çalarlığında təleffüz olunan sözləre samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda q sesi yene x çalarlığında təleffüz olunur. Lakin belə sözləre saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qosulduğunda q evezine q təleffüz olunur; məsələn *papaq* – *papax* – *papaxçı*, *pa-paxsatan*, *papax* – *papağın dərisi*, *papağ aldim* və s

§116. V samiti. I. V samiti aşağıdaki məqam ve şəraitde adı halda, yeni mexrecine müvafiq aydın təleffüz olunmalıdır.

a) söz başında *var*, *ver*, *vur*, *vətən*, *vücud*, *vilayət* və s;

b) söz ortasında:

1. Saitler arasında: *divar*, *hava*, *dəvə*, *civə* və s.

2. Saitle cingiltili samit arasında: *dövr*, *cövr*, *mövcud*, *dövlət*, *şövg*, *meyvə*, *halva*, *sivri* və s.

3. Kar samitdən sonra, saitdən evvel gelərsə: *rüşvət*, *mehvər*, *rüssvəy*, *ışvə*, *əhval* və s.

4. Qoşa v samiti olarsa *müqəvvə*, *əvvəl* və s;

c) söz sonunda:

1. Təkhecalı sözlərin sonunda cingiltili samitdən sonra gelərsə: *ləğv*, *üzv*, *həcv* və s.

2. Təkhecalı sözlərin sonunda saitdən sonra gelərsə: *av*, *ev*, *sev*, *dev*, *növ*, *nov*, *plov* və s.

3. İkihecalı sözlərin sonunda saitdən sonra gelərsə: *buzov*, *buxov*, *murov*, *alov* və s.

II. Bir sıra sözlərdə məqam ve şəraitdən asılı olaraq v samiti aşağıdakı çalarlıqlarda təleffüz edilməlidir.

a) karlaşmış halda, yəni f çalarlığında:

1. Söz ortasında yanaşı kar samitdən evvel gelərsə: *aytobus*, *aytomat*, *Australiya*, *eysemizm*, *taytologiya* və s.

2. Təkhecalı sözlərdə sondakı kar samitdən evvel yanaşı gelərsə *söyt*, *məhy*, *səhy* və s

3. Familiya bildirmek üçün adların axırına bitişdirilen -ov, -yev şəkilçilərinin sonundakı v *Həsənəy*, *Mehdiyey* və s.

4. İki v iki dən artıq hecalı alınma sözlərin sonundakı -tiv morfemində olan v: *aktiy*, *motiy*, *kollektiy*, *subjektiy*, *obyektiy* və s;

b) diftong çalarlıqlarında:

1. Sözün tərkibində v sesindən evvel o, sonra u gelərsə, ovu birleşmesi öü çalarlığında təleffüz olunmalıdır: *öuc* (ovuc), *öüs-*

durmaq (ovuşdurmaq), *qoñun* (qovun), *qoñışma* (qovuşma), *qoñurma* (qovurma), *söürmaq* (sövrümaq), *cōus* (çovuş) ve s.

2. Sözün türkibinde *v*-den evvel *o*, sonra her hansi bir samit gelerse, *ov* birleşmesi bir adı *o* ile qısa *u* ve anı *v* türkibinden ibaret *öñ* [v] diftonq çalarlığında teleffüz olunmalıdır: *öñ. [v]xalamaq* (ovxalamaq), *döñ. [v]şan* (dovşan), *cōñ. [v]gün* (çögün), *cōñ. [v]dar* (çovdar), *töñ. [v]lamaq* (tovlamaq), *söñ. [v]çat* (sovqat), *döñ. [v]şa* (dovğa), *nöñ. [v]ruz* (novruz) ve s.

Qeyd Serbest üslubda belə sözlərdəki *ov* birleşməsini *öñ* diftonqu çalarlığında da teleffüz etmek olar: *öñmaq* (ovmaq), *öñlaq* (ovlaq), *nöñruz* (novruz) ve s.

3. Söz ortasında *v* sesinden evvel *ö*, sonra ise kar samitlə başlanan heca gelerse, *öñ* birleşmesi *öñ*. diftonqu çalarlığında teleffüz olunmalıdır: *köñ şak* (kövsek), *cōñ har* (cövhər), *röñ şən*, (rövşən), *köñ sar* (kövser), *töñ siyə* (tövsiye), *bəñöñ. şə* (benövşə), *gülöñ. şə* (gülövşə), *möñ süm* (mövsüm) ve s.

4. Söz ortasında *v* sesinden evvel *ö*, sonra ise cingiltili samitlə başlanan heca gelerse, *öñ* birleşmesi bir adı *ö* ile qısa *ü* ve anı [v] türkibinden ibaret diftonq çalarlığında teleffüz olunmalıdır: *nöñ. [v]ba* (növbə), *nöñ. [v]raq* (növraq), *löñ. [v]bər* (lövbər), *köñ. [v]rək* (kövrək), *röñ. [v]nəq* (rövnəq), *töñ. [v]ba* (tövbə) ve s.

Qeyd Serbest üslubda belə sözlərdəki *öñ* birleşməsini *öñ* diftonqu çalarlığında da teleffüz etmek olar: *nöñba* (növbə), *röñnəq* (rövnəq), *töñba* (tövbə) ve s.

§117. Z samiti. I. Z samiti aşağıdakı məqam və şeraitde adı halda öz mexrecinə uyğun, aydın teleffüz olunmalıdır:

a) söz başında: *zanbaq*, *zeytun*, *zədə*, *zəy*, *zil*, *zirvə*, *ziğ*, *zor*, *zolaq*, *zövq*, *zökəm*, *zümrüd* və s.;

b) söz ortasında:

1. Saitler arasında: *yazı*, *qazan*, *tezis*, *təzə*, *aziz*, *izah*, *fizik*, *qızarmaq*, *gözəl*, *uzun*, *üzük* və s.

2. Saitle samit arasında: *mizrab*, *cəzz*, *əzbər*, *üzv*, *muzd*, *yeznə* və s.

3. Samitlə sait arasında: *mənzil*, *inzibat*, *tənzim*, *zəlzəla*, *zırzəmi*, *mənzumə* və s.

4. Qoşa z-dən her ikisi: *izzət*, *ləzzət* və s.;

c) söz sonunda:

1. Tekhecalı sözlerin axırında saitden sonra: *az*, *yaz*, *tez*, *gəz*, *iz*, *köz*, *duz*, *üz*, *süz* və s.

2. Tekhecalı sözlerin axırında cingiltili samitden sonra: *nəbz*, *qəbz*, *ərz*, *məğz* və s.

II. Z samiti aşağıdakı məqam və şeraitde bir qədər karlaşmış çalarlıqda teleffüz olunmalıdır:

a) tekhecalı sözlerin sonundakı z-dən evvel yanaşı kar samit olarsa: *məhz* (məhz), *ləfz* (lefz) və s.;

b) çoxhecalı sözlerin sonunda *almaz* (almaz), *bəkməz* (bekmez), *marəz* (mərəz), *narkoż* (narkoz), *saqqız* (saqqız), *doqquz* (doqquz), *möcüz* (möcüz), *nüfuz* (nufuz) və s.

ƏSASƏN ÖZ MƏXRƏCİNƏ MÜVAFİQ TELƏFFÜZ OLUNAN CİNGİLTİLİ SAMİTLƏR

§118. L samiti. L samiti aşağıdakı məqam və şeraitde öz mexrecinə müvafiq teleffüz olunur

a) söz başında: *lay*, *lək*, *lil*, *lığ*, *lov*, *lül*, *lavaş*, *legal*, *ləka*, *liman* və s.;

b) söz ortasında

1. Saitler arasında: *ala*, *elə*, *belə*, *ilə*, *qılıq*, *dolu*, *ulu* və s.

2. Saitle samit arasında: *qaldır*, *aldat*, *bəlkə*, *bildirçin*, *qılıcqı*, *dolçıl*, *quldur*, *tülkü* və s.

3. Samitlə sait arasında: *anla*, *dinlə*, *tənlik*, *inlə*, *naslı*, *tuflı* və s.

4. Qoşa l olanda: *yolla*, *tulla*, *güllə*, *pilla*, *sillə*, *kalla*, *bəlli* və s.;

c) söz sonunda: *al*, *gəl*, *el*, *bil*, *ol*, *qul*, *gül*, *göl*, *futbol*, *gözəl*, *qızıl*, *ideal* və s.

§119. M samiti. M samiti aşağıdakı məqam və şeraitde öz mexrecinə müvafiq, aydın teleffüz olunur

a) söz başında: *mal*, *mən*, *min*, *moruq*, *mövzü*, *muzdur*, *mulk* və s.,

b) söz ortasında: *kömür*, *hökumət* və s.

1. Saitler arasında: *aman*, *əmanət*, *imarət*, *koma* və s

2. Samit-sait arasında: *damağ*, *alma*, *kəlmə*, *yetmiş*, *termos*, *qırmızı* və s.

3. Sait-samit arasında: *imla*, *damla*, *əmlak*, *temp*, *plomb* və s.;

c) söz sonunda *şam*, *yem*, *kəm*, *kim*, *qum*, *adam*, *qələm*, *dilim*, *məlum*, *salam* və s.

- Qeyd** 1) Söz daxilinde qoşa *m* serbest üslubda aşağıdakı çalarlıqlarda təleffüz olunur:
- əger ikinci *m* vurgu-u heca tərkibindedirse, tam halda ve aydın, birinci *m* isə yanmışq təleffüz olunmalıdır: *müəmmə* (müemma), *kommma* (kommma) və s.;
 - başqa şərait və məqamda söz daxılində *mm*-den birincisi tam halda təleffüz olunur, ikinci *m* və ondan sonra gələn sait isə ixtisara düşür, təleffüz olunmur: *kom[mu]nist* (komunist), *kom[mu]asiya* (komutasıya), *kom[mu]ator* (komutator) və s.
- 2) Söz daxilinde *m*-den sonra diş-dodaq samitlərinən *f*, *v*, *p* və *xüsən* *b* yanısı geldikdə, serbest üslubda assimiliyasiya neticesinə uyğun olaraq *m* əvezinə *n* təleffüz olunmalıdır *sünbə* (sümbe), *zənbil* (zəmbil), *bonba* (bomba), *lanpa* (lampa), *linfozit* (limfosit), *anper* (amper), *anfiteatr* (amfiteatr).

§120. N samiti. *N* samiti aşağıdakı məqam və şəraitde öz mexrecine müvafiq təleffüz olunur:

- söz başında: *nar*, *ney*, *nəm*, *nitq*, *nov*, *növ*, *nur*, *nüsxə*, *naxış* və s.;
- sözün ortasında:
 - Saitler arasında: *ana*, *enerji*, *ənənə*, *inilti*, *sınıq* və s.
 - Saitle samit arasında: *anla*, *hansi*, *mənzum*, *höñkür*, *yonqar*, *bəndə*, *tənha*, *kənd*, *lent*, *sevinc* və s.
 - Samitle sait arasında: *səhnə*, *meymə*, *örnək*, *dırnaq*, *durna*, *çax-nas*, *dan* və s.;
 - söz sonunda: *sən*, *don*, *yön*, *yun*, *gün*, *qalxan*, *aydın*, *sərin*, *oyun* və s.

§121. R samiti. *R* samiti aşağıdakı məqam və şəraitde öz mexrecine müvafiq təleffüz olunur.

- söz başında: *rast*, *reys*, *rəf*, *ritm*, *rol*, *ruh*, *rüb*, *razi*, *rektor*, *rədif* və s.;
- söz ortasında:
 - Saitler arasında: *aran*, *geri*, *bəri*, *iri*, *qırıq*, *qora*, *körük*, *quru*, *qürur* və s.;
 - Saitle samit arasında: *termin*, *bərk*, *xırda*, *körpü*, *arzu* və s.
 - Samitle sait arasında: *qatran*, *sonra*, *qətrə*, *tədris*, *qıvrım*, *metro*, *doğru*, *zümrüd* və s.;
 - Qoşa *r* olanda: *cərrah*, *mücərrad*, *sərrast*, *sərraf*, *terror* və s.;
 - söz sonunda: *var*, *ver*, *şir*, *gör*, *dur*, *qatar*, *bəşər*, *aktyor*, *təşəkkür*, *cəbr*, *səbir*, *metr*, *litr* və s.

Qeyd. Sonda qoşa *r* ile yazılın *sırr* sözü ancaq bir *r* ilə təleffüz olunur. Bu sözə saatle bağlanan şəkilçi elave edildikdə və ya saatle bağlanan söz qoşulduğunda her iki *r* söz ortasında olan qoşa *r* kimi adı halda təleffüz edilməlidir. *sırr* - *sırrın*, *sırr açıldı* ve s.

§122. Ğ samiti. *Ğ* samiti aşağıdakı məqam və şəraitde öz mexrecine müvafiq təleffüz olunur:

- söz ortasında: *sigorta*, *luğət*, *müğənni*
- Saitler arasında: *ağac*, *ağır*, *cığal*, *cığır*, *oğul*, *uğur*, *zoğal* və s.
- Saitle samit arasında: *ağrı*, *ağla*, *nəğmə*, *mığmığa* və s.
- Samitle sait arasında: *damğa*, *çalğı*, *darğın*, *çovğun*, *çılğın*, *dovğa* və s.;
- söz sonunda: *ağ*, *dağ*, *yağ*, *diğ*, *lağ* və s.

Qeyd Söz ortasında kar samitden evvel gələn *ğ* karşılığında təleffüz olunmalıdır *baxça* (bağça), *boxça* (boğça), *saxsağan* (sağsağan) və s.

§123. Y samiti. *Y* samiti aşağıdakı məqam və şəraitde öz mexrecine müvafiq təleffüz olunur.

- söz başında: *yay*, *yel*, *yəhər*, *yiyə*, *yığcam*, *yovşan*, *yol*, *yön*, *yuva* və s.;
- söz ortasında:
 - Saitler arasında: *qaya*, *ayaq*, *ayıq*, *iyirmi*, *soyuq*, *söyüd*, *yuyun*, *iyüitmək* və s.
 - Saitle samit arasında: *aydın*, *heykəl*, *dəymış*, *ıyrənc*, *qıyqac*, *meyvə*, *söylə*, *diymə* və s.
 - Samitle sait arasında: *adyal*, *əşya*, *lobya*, *miqyas*, *adyutant*, *xülyə*, *nisyə* və s.;
 - Qoşa *y* olanda: *mahiyyət*, *nəşriyyat*, *niyyət*, *səhiyyə*, *əbədiyyat*, *əbədiyyat* və s.;
 - söz sonunda: *ay*, *iy*, *qiy*, *meh*, *zəy*, *toy*, *küy*, *göy*, *subay*, *alay*, *qalay*, *haray* və s.

§124. J samiti. *J* samiti aşağıdakı məqam və şəraitde öz mexrecine müvafiq təleffüz olunur:

- söz başında: *janr*, *jala*, *jaket*, *jilet*, *jurnal*, *jüri*, *jmix* və s.;
- söz ortasında: *əjdaha*, *qızılı*, *müjdə*, *pedaqoji* və s.

MÜXTƏLİF ÇALARLIQLARDA TƏLƏFFÜZ OLUNAN KAR SAMİTLƏR

§125. P samiti. I. P samiti aşağıdakı məqam ve şeraitdə adı halda, yeni mexrecinə uyğun suretdə aydın tələffüz olunmalıdır:

a) saitler arasında: *apar, qıpış, tapık, qəpik, qapı, ipək, köpük, küpə* və s.;

b) saitle samit arasında: *arpa, spirt, qarpız, kərpic, körpü, kirpi, aprel, kuptet, teploxod, teplovoz* və s.

Qeyd Əgər p-dən sonra t, d, s, z, ʒ, ç kimi dil samitlerinden her hansı biri olsara, xüsusen serbest ılışlubda, p sesini azacıq f/calarlığında da tələffüz etmek olar *təfdiq* (tapdıq), *taʃırıq* (tapşırıq) və s

II. P samiti aşağıdakı məqam ve şeraitdə ani-natamam mexreclə tələffüz olunmalıdır:

a) sözün başında:

1. Saitdən evvel: *papaq, pul* və s.

2. Samitdən evvel: *plov, plan, program, psixoloq* və s.;

b) söz sonunda:

1. Saitdən sonra: *səp, top, qrip, tip, səp* və s.

2. Samitdən sonra: *alp, qarp, turp, quip, qırp* və s.

Qeyd Söz başında saitdən evvel gelen və eləcə de söz sonunda saitdən sonra gelen p sesini bir qeder nefesli tələffüz etmeli: *phul, phərt, iph, saph* və s

III. Sözün daxilində qoşa p olduqda, evvelinci p adı halda, ikinci p cingiltileşmiş çalarlıqdada – p kimi tələffüz olunmalıdır: *tappilti, guppultu, hoppanmaq, şappilti, düppədüz, hoppanmaq* və s.

§126. F samiti. F samiti sözün her yerində, her cür məqam ve şeraitde adı halda, yeni öz mexrecinə müvafiq, aydın tələffüz olunmalıdır:

a) sözün başında: *fal, fayda, fəda, fərq, fil, fikir, sırfə* və s

1. Saitdən evvel: *foto, futbol, fürsət, füsunkar* və s.

2. Samitdən evvel: *fleyta, flor, fleksiya, fransızca, frazeoloji* və s.;

b) sözün ortasında:

1. Saitler arasında: *asaq, afət, üfuq, zəfər, səfər, iltifat, tüsəng, cəfa, kafedra* və s.

2. Saitle samit arasında: *afstab, qəflət, ifşa, əfsus, ifuqi* və s.

3. Samitlə sait arasında: *qərənfil, delfin, alfa, morfem* və s.

4. Qoşa olduqda: *tələffüz, tənəffüs, şəffaf, müvəffəq* və s

Qeyd. Ümumi qaydaya görə iki kar samit yanaşı olanda ikincisi bir qeder cingiltili çalarlıqdada tələffüz olunmalıdır. Buna görə də söz ortasında qoşa f və ya f-dən evvel yanaşı kar samit olduqda sonrakı f samitini bir qeder cingiltili çalarlıqdada tələffüz etmək olar *şəffaf, kasfiyyat, maxfi* və s

c) sözün sonunda:

1. Saitdən sonra: *saf, tarif, şəraf, kef* və s.

2. Samitdən sonra: *sərf, vasf, kəsf, vəqf, amorf* və s.

Qeyd. Söz sonunda samitdən sonra gelen f samiti bir qeder qısa – yarımkünyetde, hem de özünden evvelki samitlə qovuşmuş halda tələffüz olunur *kəsf, sərf, vasf* və s

§127. K' samiti. Rus dilindən alınma bir sıra söz və terminlərdə k hərfi ile yazılın samit ses aşağıdakı məqam ve şeraitdə q samitinin kar qarşılığı kimi, yəni ka mexrecində k' kimi tələffüz olunmalıdır.

a) söz başında:

1. Qalın saitlerdən evvel: *k'abel, k'abina, k'adr, k'alka, k'alori, k'amera, k'amfora, k'ansler, k'apella, k'apital, k'arnaval, k'ataloq, k'afe, k'odeks, k'ollektiv, k'olxozi, k'ombayn, k'ombinat, k'ommunist, k'ommutator, k'ompleks, k'onqres, k'onsert, k'ooperativ, k'osmos, k'ub, k'ultivator, k'urort, k'ursiv* və s.

2. Samitlerdən evvel: *k'vadrat, k'vant, k'vars, k'vas, k'laviatura, k'lassizm, k'lerikal, k'limatolog, k'linika, k'lise, k'nopka, k'reyser, k'rem, k'rep, k'reslo, k'rən* və s.;

b) söz ortasında:

1. Qalın saitlerden evvel: *ak'ademiya, alk'aloid, alk'aqol, ak'k'ord, ak'k'umulyator, dek'abr, dek'an, dek'orativ, mik'roskop* və s

2. Samitlərdən evvel: *traktor, demok'rat, dezinfek'siya, ekran, ek'stra, ek'spedisiya, elek'trik, mikrosk'op, dik'tant, dik'tor, dialek't, k'uk'la* və s.;

c) söz sonunda:

1. Qalın saitlerden sonra: *konyak'*, *blok'*, *kubok'* ve s.
2. Samitə yanaşı: *park'*, *oçerk'*, *k'iost'* ve s.

Qeyd. Tərkibinde *ka* olan ve indi *k* herfi ile de yazılılan bir sıra sözler daha əvveller dilimizə keçdiyindən və əvveller metbuatda əreb elifbasındaki (ق) *qaf* herfi ile yazıldığından, ümumi dəmişlədə belə de menimsənilmişdir. Buna görə de belə sözlərdə *k* (*ka*) əvezinə, xüsusen sərbəst əslubda, *q* de təleffüz etmək olar *qarandaş* (karandaş), *qazarma* (kazarma), *qlub* (klub), *qnyaz* (kniaz), *qrxmal* (kraxmal), *qartof* (kartof) ve s.

§128. *T samiti.* I. *T* samiti aşağıdakı məqam və şəraitdə adı halda, mexrecinə uyğun, aydın təleffüz olunmalıdır:
a) söz başında *tam*, *tabaq*, *tar*, *teatr*, *tez*, *texnik*, *tələba*, *təbib*, *tikan*, *toz*, *tuğ*, *tum*, *tüstü*, *traktor*, *tramvay*, *trest*, *tribuna*, *trikotaj*, *trolleybus*, *tropik* ve s.;

b) söz ortasında:

1. Saitler arasında: *ata*, *qatar*, *qatıq*, *otur*, *ötür*, *qutu*, *ütü*, *fətir* ve s.
2. Cingiltili samitə sait arasında: *altı*, *artıq*, *ortaq*, *örtük*, *tənənə*, *şırılı*, *turtıl*, *yumurta* ve s.
3. Saitlə samit arasında: *yetmiş*, *teatr*, *titrək*, *ötkün*, *lütf*, *metro*, *litr* ve s.

4. Sözlerin axırında saitdən sonra gelerse: *ot*, *öt*, *tut*, *saat*, *adət*, *zenit*, *unut*, *üyüt*, *avtomat*, *dövlət*, *minnət*, *zəhmət*, *əziyyət*, *sədət* ve s.

II *T* samiti aşağıdakı məqam və şəraitdə bir qədər cingiltileşmiş halda *d* çalarlığında (*t* kimi) təleffüz olunmalıdır:

a) eşil Azərbaycan sözlərinin, eləcə de çoxdan azərbaycancalaşmış alınma sözlərin daxilində kar samitdən sonra yanaşı gələn *t* *yaşlı*, *isti*, *axıtar*, *taxta*, *astar*, *usta*, *həftə*, *xəştə*, *məktəb*, *dəfiər*, *mütəsər* ve s.

Qeyd Yeni alınma sözlərdə bele məqamda olan *t* öz mexrecinə uyğun, adı halda təleffüz olunur *aktiv*, *traktor* ve s.

b) söz ortasında olan qoşa *t*-dən ikincisi: *hətta*, *ittifaq*, *ittiham*, *əlbətə*, *mütəşfiq*, *mütəşhim*, *Sətər* ve s.

III. Söz axırında: *st*, *st*, *st*, *pt* ses birləşmelerindəki *t* öz mexrecində deyil, qisaldılmış halda, özündən əvvəlki yanaşı samitin mexrecinə uyğun bir çalarlıqda onunla qovuşuq təleffüz olunmalıdır:

st: *doss* (dost), *rass* (rast), *şikəss* (şikəst), *sərbəss* (serbest), *dass* (dest), *üss* (ust), *manifess* (manifest), *ateiss* (ateist) və s.

şt: *güzəşş* (güzeşt), *behiş* (behiş), *püşş* (puşt) və s.

ft: *liff* (lift), *şrif* (şrift), *landşaff* (landşaft), *neff* (neft) və s.

pt: *resepp* (resept) və s.

§129. *S samiti.* I *S* samiti sözün hər yerində, hər cür məqam və şəraitdə əsas mexrecinə müvafiq, adı halda təleffüz olunmalıdır:

a) söz başında: *saz*, *sel*, *sən*, *siz*, *six*, *sol*, *söz*, *su*, *sud*, *sulh* və s.;

b) söz ortasında: *desant*, *əsər*, *isti*, *qısqanc*, *dost*, *kösöv*, *usta*, *üsul*, *tüstü*, *musiqi*, *təzelli* və s.;

c) söz sonunda: *mars*, *his*, *irs*, *səs*, *sus*, *süs*, *kurs*, *küs*, *əfsus*, *kosmos* və s.

Qeyd 1) Söz başında *s* ilə hər hansı bir samit ses yanaşı olduqda başdağı *s* sesini ani halda, yeni sonrakı yanaşı samitin başlangıç hissəsinə qovuşmuş halda təleffüz edilmesi məslehhətdir *skamyə*, *smeta*, *staj*, *stol* və s.

2) Son zamanlar alınmış bezi sözlərin daxilindəki qoşa *s*, adəten, bir *s* halında təleffüz olunmalıdır *rejisör* (rejissor), *komisar* (komissar) və s.

§130. *Ke samiti.* I *Ke* samiti aşağıdakı məqam və şəraitdə adı halda öz mexrecinə müvafiq, yeni *k* samitinin kar qarşılığı kimi təleffuz olunmalıdır:

a) eşil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərde.

1. Söz başında *t*-dan başqa her cür saitdən əvvəl: *kal*, *katib*, *kef*, *kəs*, *kaləm*, *kim*, *kitab*, *kol*, *kotan*, *köz*, *köpük*, *kuzə*, *kul* və s.

2. Söz ortasında saitlər arasında: *çəkic*, *iki*, *öküz*, *hekayə*, *hökumət*, *zəka* və s.

3. Söz ortasında cingiltili samitdən sonra saitdən əvvəl: *inkar*, *nankor*, *erkən*, *tulkü* və s.

4. Söz ortasında saitdən sonra, cingiltili samitdən əvvəl: *hikmət*, *çəkmə*, *tökəmə*, *hökəmən*, *hönküür* və s.

5. Təkhecalı sözlərin sonunda *pak*, *tək*, *tik*, *tuk*, *milək*, *müşk*, *kürk*, *bərk* və s.;

b) son zamanlarda rus dilindən alınma sözlərde:

1. Söz başında ve ya sözün ortasında ince saitlerden evvel gələrse: *jaket*, *bankir*, *anket* və s.

2. Söz axırında ince saitlerden sonra gələrse: *elastik*, *dramatik* və s.

II. Əsil Azərbaycan sözlərində və çoxdan azərbaycanaqlaşmış alınma sözlərdə *ke* samiti məqam ve şəraitdə asılı olaraq aşağıdakı çalarlıqlarda təleffüz olunmalıdır:

a) söz ortasında kar samitlə biten hecadan sonra gəlen heca başındaki *ke* samiti azacıq cingiltilişdirilərək təleffüz olunmalıdır: *təşkil*, *muşkül*, *ölkün*, *kaşkin*, *yetkin*, *əşkik*, *küsükün*, *düşkün* və s.

Qeyd Söz ortasında *f*, *h* samitləri ile biten hecadan sonrakı hecanın başındaki *ke* öz mexrecine uyğun təleffüz olunur: *əfkar*, *məhkum*, *möhkəm*, *məfkura* və s.

b) söz ortasında yanaşı gelen *kk*-den ikincisi azacıq cingiltili təleffüz olunmalıdır: *hikə*, *Məkkə*, *mütəkkə*, *sikə* və s.

III. *Ke* samiti aşağıdakı məqam ve şəraitdə *y* samitinin kar qarşılığı sayılan *x'* səsi çalarlığında azacıq nəfəslə təleffüz olunmalıdır:

a) coxhecalı sözlerin sonunda: *çığçax* (çiçek), *əru* (erik), *çürüx* (çürük), *biləx* (bilek) və s.

b) söz ortasında örtülü hecadan evvelki, qapalı hecanın sonundakı *ke*. *kaxlıx* (keklik), *taxlı* (teklif), *əxlil* (əklil), *Əkbər* (Əkbər) və s.

ƏSASƏN ÖZ MƏXRƏCLƏRİNƏ UYGUN TƏLEFFÜZ OLUNAN KAR SAMİTLƏR

§131. C samiti. C samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə uyğun təleffüz olunur:

a) söz başında: *çal*, *cöl*, *çək*, *çilla*, *çadır*, *çürük*, *çovdar* və s.;

b) söz ortasında: *açıq*, *alçaq*, *alça*, *qaçaq*, *açar*, *üçün*, *içəri*, *küçə*, *külçə* və s.;

c) söz sonunda: *aç*, *qaç*, *iç*, *keç*, *üç*, *heç*, *biç*, *qıç*, *ölç* və s.

Qeyd Söz ortasında samitlə başlanan hecadan evvelki hecanın sonundakı *c* samitini xüsusen serbest işlubda, azacıq *ş* çalarlığında da təleffüz etmek olar: *keşmiş* (keçmiş), *qaşqın* (qaçqın) və s.

§132. H samiti. H samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə müvafiq təleffüz olunur:

a) söz başında: *hal*, *heç*, *hava*, *hesab*, *həb*, *həvəs*, *hikkə*, *hıqqırıq*, *hqqqa*, *hökm*, *höruk*, *huş*, *humanizm*, *hündür* və s.;

b) söz ortasında: *ahəng*, *şahid*, *zehin*, *möhür*, *mühəndis*, *mühit*, *mühüm*, *sahman*, *əhtiyac*, *töhmət*, *möhlət*, *köhnə*, *səhnə*, *izhar*, *tənha*, *məzhabə*, *məhrum*, *məşhur*, *malhəm* və s.;

c) söz sonunda *ah*, *gah*, *agah*, *segah*, *səth*, *mədh*, *fəth* və s.

Qeyd. Söz sonunda samitden sonra yanaşı gələn *h* zəifləşir, təleffüz olunmur. Lakin belə sözlərə saatlı başlanan şəkilçi bitişindirdikdə, söz qoşulduğda *h* yarımcıq mexrecə təleffüz olunmalıdır

§133. X samiti. X samiti aşağıdakı məqam ve şəraitdə öz mexrecinə müvafiq təleffüz olunmalıdır:

a) söz başında *xal*, *xala*, *xeyr*, *xeyli*, *xəz*, *xəlvət*, *xiyar*, *xına*, *xoş*, *xumar*, *xüsusi*, *xlor* və s.;

b) söz ortasında: *yaxa*, *axan*, *manek*, *məxaric*, *mixək*, *sixıntı*, *toxum*, *çuxa*, *çuxur*, *yuxu*, *arka*, *tarxun*, *yaxşı*, *saxsı*, *məxsus*, *məxmər* və s.,

c) söz sonunda: *ax*, *qax*, *yox*, *çox*, *çix*, *qırx*, *tox* və s.

§134. Ş samiti. Ş samiti aşağıdakı şəraitdə öz mexrecinə uyğun təleffuz olunur:

a) söz başında: *şad*, *şəriyyət*, *şərq*, *şəhər*, *şir*, *şitil*, *şövq*, *şöla*, *şur*, *sulug*, *şıur*, *şrif*, *skaf* və s.;

b) söz ortasında: *maşa*, *maşın*, *meşə*, *nəşə*, *nişan*, *fişəng*, *ışığ*, *asıq*, *qoşun*, *döşək*, *qurğuşun*, *axşam*, *tapşırıq*, *mənşə*, *qarşı*, *yaxşı*, *arşın*, *turşu*, *asıqar*, *daşqın*, *məşhur*, *coşqun*, *müssəl*, *nəşriyyat*, *təşkil* və s.;

c) söz sonunda: *aş*, *gardas*, *zəhmətikəş*, *atəş*, *ış*, *keçmiş*, *xoş*, *sərxoş*, *quş*, *gümüş*, *bəxş*, *nəqş*, *fərş* və s.

QRAFİK ŞƏRAİTDƏ TƏLEFFÜZ

§135. Qrafik əsasda düzəldilən qisaltma sözlər haqqında Müəsir Azərbaycan ədəbi dilinin luqət tərkibində ele sözlər var ki, bunları ümumiləşmiş halda "yazı əsasında formalılmış sözlər" adlandırmış olar. Belə sözlərin təleffüzündə də onların yazılıması, yəni hansı hərflərlə formallaşması, yazılımış sözlərin hansı hissələrinin

esasında qurulması ve yazılmış vahidlerin heca təşkil edib-etməsi nəzərə alınır. Buna görə də bele sözlerin təleffüzü yazı vahidləri ilə bağlı olur ve təleffüz qaydaları – normaları qrafik şərait esasında müyyənlenmişdir.

Qrafik esasda formalılmış bele sözler son zamanlarda Azərbaycan ədəbi dilində çoxalmış ve geniş dairədə yayılmışdır. Hetta bele sözlerin bir qismi ümumi danişq dilinə keçərək çox işlek sözlərdən olmuşdur. Məsələn, BMT (Birleşmiş Mülkü Teşkilatı) sözünü ümumileşmiş halda işlədir ve cümle, ifade daxilində tələbata uyğun olaraq bunlara müxtəlif şəkilçilər de bitişdirirler: BMT-de, BMT-nin, BMT-yə ve s.

Elezə də MM, APU, ADU, AMEA kimi qisaltmalar da son zamanlar danişqda çox işlenen sözler sırasına daxil olmaqdadır. Dilçilik ədəbiyyatında bele sözlerin xüsusi adı da yaradılmışdır. Yeni bele sözler “qisalma sözler” adlanır.

Bu cür sözler diqqətən nəzərdən keçirdikdə aydın olur ki, bunların hamısı eyni esasda formalışmamış və eyni qaydada da təleffüz olunmur. *Milli Məclis* ifadesini təşkil edən sözlerin ilk seslerinin birləşməsindən düzəلن *MM* qisaltması *m* hərfinin adından, yeni *em* hərfi adlardan' düzəlen bir vahid halında *emem* sözü kimi təleffüz edilir. Buna görə də bele təleffüz “herfi təleffüz” adlanır.

APU qisaltması da eyni qayda esasında (yeni “Azərbaycan Pedaqoji Universiteti” adını təşkil edən sözlerin ilk sesleri esasında) düzəldilmişdir. Lakin bu qisaltmanın təleffüzündə başqa prinsipdən istifadə olunur. Bele ki, bu qisaltmanın təşkil edən herflərdən birincisi *a* və sonucusu *u* sait sesləri, ortadakı *ısa p* samit sesi bildiren herflərdir. Bele seslər birləşməsi isə iki heca kimi təzahür edir, bu hecaları birləşmiş halda təleffüz edəndə ikihecalı bir sözə oxşar vahid yaranır. Buna görə də bele qisaltmanın təşkil edən hərfələrin birleşməsi herfi adlarla *APEU* kimi deyil, hecə vahidler birləşməsindən düzəlen bir söz halında *APU* (A-PU) kimi təleffüz olunur. Bele təleffüz isə hecə təleffüz adlanır.

¹ “Herfi adlar” dedikdə bele bir faktı nəzəre almaq lazımdır ki, müasir Azərbaycan olıfbasında *k* hərfi esasen iki sesin işaretidir. Buna görə də qisaltma sözlərdə *k* hərsinin təleffüzündə hansı sözün baş hərfi olması, yeni hansı sesin hərfi işaret olması nəzərə alınmalıdır və bir məqamda *ka*, başqa məqamda *ke* kimi təleffüz olunmalıdır. Məsələn, *Milli Komitə - MK-eMKA*, *Kənd Təsərrüfatı Nazirliyi - KTN - KeTeN* (yaxud *KeTeeN*) və s.

Hərflər birləşməsindən düzəldilən qisaltma sözlerin tərkibindəki herflərdən bəzisi müxtəlif məqam ve şəraitdə herfi adı ilə və ya heca vahidi kimi deyil, sadəcə fonetik bir vahid halında – bir ses kimi öz mexrecine müvafiq halda təleffüz olunur ki, bele təleffüz sövti təleffüz adlanır. Məsələn, ATN (Azərbaycan Tehsil Nazirliyi), AYB (Azərbaycan Yazıçılar Birliyi) kimi qisaltma sözleri təşkil edən herflərdən sonuncuları (*N, B*) öz mexreclərə uyğun sesler kimi, evvelki hərfələr isə herfi esasda təleffüz olunur: *A-Te-eN, A-Ye-Be* və s.

Buradaca bele bir xüsusiyyəti qeyd etməliyik ki, qisaltma sözlerin bir qismi ya lügəvi esasda, ya hecəi esasda, ya da herfi esasda təleffüz olunur. Bütövlükle tekce sövti esasda təleffüz olunan qisaltma söz yoxdur; sövti esasdan ancaq bu və ya digər esasda təleffüz olunan sözlerin tərkibində istifadə olunur.

Qisaltma sözlerin bir qismının təleffüzündə ise tekce bir esasdan deyil, bir neçə esasdan istifadə olunur. Məsələn, ÜDKT (Ümumdünya Kosmos Teşkilatı) qisaltmasının təleffüzü sövti *Ü*, hecəi *de*, herfi *ka*, hecəi *te* olmaq üzrə üç esasa müvafiq normalar birikməsi üzrə qurulur. Buna görə də bele təleffüz “müxtəlif normalar birikməsi esasında təleffüz” adlanır.

Buradan belə bir nəticəyə gelmək olur ki, qisaltma sözlerin formallaşma yolları, qaydaları, fonetik tərkibi müxtəlif olduğu kimi, təleffüz esaslarında da müxtəliflik vardır. Buna görə də qisaltma sözlerin hansı esasda təleffüz edilməsini dəqiqlişdirərkən xususen ifadələri, mürəkkəb adları təşkil edən sözlerin ilk herflərinin birləşməsindən düzəlen qisaltmaların fonetik tərkibinin aşağıdakı əlamətlər üzrə nəzərə alınması vacib şərtlərindən.

a) Ancaq samit seslərin herfi işaretlərindən ibarət olan qisaltmalar ancaq herfi esasda da təleffüz olunmalıdır: *MM - eMeM, BMT - BeeMTe* və s.

b) Hərfi ad ilə ses eyniyiyət təşkil etdiyi üçün sait seslərin herfi işaretlərindən ibarət olan qisaltmalar herfi-hecəi esasda heca vahidləri kimi, yeni sait sesləri bildiren herflər birləşməsi heca birləşməsi halında söz vahidləri kimi təleffüz olunur: *MEA - Milli Elmlər Akademiyası* və s.

c) Hem samit, hem də sait sesləri bildiren herfi işaretlərindən ibarət olan qisaltmalar saitləri bildiren herflərin məqam və şəraitindən asılı olaraq ya bütövlükle hecəi esasda, ya bütövlükle herfi esasda, ya

da qismən hecə, qismən hərfi esasda tələffüz olunur: *MƏR*, *VVAQ* (*VeVAQ*), *ÜDKT* (*ÜDeKaTe*) və s.

Mehz belə xüsusiyyətləri nezərə alınaraq müasir Azerbaycan dilindəki qısaltma sözler formalşarma elamətlərinə və fonetik təkiblərinə görə aşağıdakı esaslıarda tələffüz olunur.

§136. Əsl əsasda tələffüz olunan qısaltma sözlər. a) ifadəni teşkil edən sözlərin ilk hissələrinin qovuşdurulmasından düzəlen qısaltma sözler: *raykom*, *Baksell* və s.;

b) ifadəni teşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə ikinci sözün əsasının birləşdirilməsindən düzəlen qısaltma sözler: *Azərnəşr*, *Azərkətab*, *Azərñeşt* və s.;

c) ifadəni teşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə digər sözlərin baş hərfəri əsasında düzəlen qısaltma sözlərdə ilk sözün ilk hissəsi: *Azər Tac*, *Nax MR* və s.

§137. Hecai əsasda tələffüz olunan qısaltma sözlər. a) sait və samit seslərin hərfi işareleri birləşməsindən tek heca halında formalşan qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır:

MƏR (Misir Əreb Respublikası), *BİF* (Beynelxalq İstehsalat Federasiyası), *BUM* (Baki Universal Mağazası), *BOK* (Beynelxalq Olimpiya Komitesi), *TEC* (Telebe Elmi Cəmiyyəti), *SES* (Su Elektrik Stansiyası).

Qeyd Əger qısaltmanın teşkil edən hərfər birləşməsində saitdən sonra əvvəlcini cungüllili, ikinci kar iki samit olarsa, belə samitler sövti əsasda, qısaltma isə bütövlükde bir heca kimi tələffüz olunmalıdır. *ABS* (Amerika Birleşmiş Ştatları), *ILP* (İngiltərə Leyboristlər Partiyası), *IRP* (İtaliya Respublika Partiyası) və s.,

b) sait ve samit seslərin hərfi işareleri birləşmələrindən iki heca halında formalşan qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır:

BDU (Baki Dövlət Universiteti)

APU (Azerbaycan Pedaqoji Universiteti)

ATU (Azerbaycan Tibb Universiteti)

ADU (Azerbaycan Dillər Universiteti)

AHİB (Almaniya Həmkarlar İttifaqları Birliyi)

BERJ (Beynelxalq Elektrik Rabitosi İttifaqı)

ÜDƏF (Ümumdünya Əmək Federasiyası)

HƏEK (Hekim Əmək Eksperit Komissiyası) və s.;

c) hərfər əsasında düzəldilmiş qısaltmaların sonundakı sait sesin hərfi işarəsi özündən əvvəlki samitin hərfi işarəsi ilə birgə sövti

əsasda vahid bir heca kimi tələffüz olunmalıdır: *APDİ*, *DETPI*, *MDU*, *JMA*, *BRTTİ* və s.

Belə qısaltma sözlərin evvelindəki hərfər meqam və şəraite görə müxtəlif esaslıarda, sonundakı *Dİ*, *Pİ*, *DU*, *MA*, *Tİ* isə həmin seslər birləşməsindən ibaret hecalar kimi tələffüz olunur.

§138. Hərfi əsasda tələffüz olunan qısaltma sözlər. a) ancaq sait sesləri bildiren hərfərden ibaret qısaltmalar: *EA* (Elmlər Akademiyası), *AAÖ* (Asiya-Afrika Ölkələri) və s.

Qeyd. Belə qısaltmaların tələffüzündə, xüsusen serbest işlubda, sonuncu saitdən evvel bitişdinci yə çalarlığına yol verilir *EYA* (*EA*), *OİYA* (*OIA*),

b) samitleri bildiren hərfərden ibaret olan qısaltmalar.

MM – *eMeM* (Milli Meclis), *MK* – *eMKa* (Milli Komitə),

BMT – *BeeMTe* (Birleşmiş Milletlər Teşkilati), *BVF* – *BeVeFe* (Beynelxalq Valyuta Fondu), *BŞZ* – *BeŞeZ* (Baki Shin Zavodu), *VDR* – *VeDeeR* (Vietnam Demokratik Respublikası), *GTK* – *GeTeKa* (Gənclər Teşkilatı Komitesi), *RNS* – *eReNŞe* (Redaksiya-Neşriyyat Şurası), *STS* – *ŞeTeŞe* (Şəhər Telefon Şəbəkəsi), *HDD* – *HeDeDe* (Herbi Dəniz Donanması) və s

Qeyd 1) Belə qısaltmalarda *m*, *n*, *r*, *l* kimi sonor samitlərdən evvel gələn başqa samit sesləri bildiren hərfərlərin adlarındakı xüsusen serbest işlubda qısaldır, ya da əxtəra düşür *BeemTe*, *VeDeeR* kimi qısaltmaları *BeMTe*, *VeDeR* çalarlığında da tələffüz etmək olar.

2) Belə qısaltmalarda qeyri-sonor samitlərdən sonra gelen axırıcı samitlər, xüsusen serbest işlubda, hərfi əsasda yox, sövti əsasda da tələffüz etmək olar. *ŞTS* – *ŞeTeŞ*, *BŞZ* – *BeŞeZ* və s

§139. Müxtəlif normalar birikməsi əsasında tələffüz olunan qısaltma sözlər. a) Qısaltmanın evvelində iki, iki dən çox yanaşı sait, sonra isə bir və ya bir neçə samit olduqda, saitlə yanaşı gələn samit birləşməsi bir heca halında, başda və ortada olan digər hərfərlər adlarını müvafiq, sonda yerləşən samit isə sövti əsasda¹ tələffüz olunmalıdır:

¹ Sonda olan *k* hərfi əlaqədar olduğu sözə görə ya *ka*, ya da *ke* kimi tələffüz olunmalıdır

AAİİT-A-A-İ-İT (Asiya-Afrika İqtisadi Əməkdaşlıq Teşkilatı), *OİK - O-İK*, (Ordubad İdman Klubu), *İİŞ - İ-İŞ* (İqtisadi ve İctimai Şura), *AAUMHP - A-A-UM-HeP* (Anqola Azadlığı Üğrunda Milli Hərəkat Partiyası), *AAXHT - A-AX-HeT* (Asiya ve Afrika Xalqları Hemrəylik Teşkilatı), *İİNŞ - İ-İNŞ* (İngiltere-İran Neft Şirkəti) və s.

b) Qisaltmanın sonunda bir neçə yanaşı sait, onlardan evvel isə bir və ya bir neçə samit olduqda, samitlə yanaşı duran sait vahid heca halında, digər hərfələr isə adlarına müvafiq təleffüz olunmalıdır:

CAİ - CA-İ (Cənubi Afrika İttifaqı), *BAİ - BA-İ* (Beynəlxalq Astronomiya İttifaqı), *BAEA - BA-E-İ* (Beynəlxalq Atom Enerjisi Agentliyi), *BDİİ - BE-Dİ-İ* (Beynəlxalq Demiryolçular İdman İttifaqı) və s.

c) Başa saitlərdən sonra gelən samitlərlə yanaşı sait olduqda, başdakı sait hərfi əsasda, sonrakı sait-samit, samit-sait və ya samit-sait-samit birləşmələri heca halında təleffüz olunmalıdır:

AETMİ - A-ET-Mİ (Azerbaycan Elmi-Tədqiqat Məlumat İnstitutu), *ÜAHİF - Ü-A-HİF* (Ümum Afrika Həmkarlar İttifaqları Federasiyası) və s.

ç) Başa sait, sonra samitlər olduqda qisaltmalar sonrakı samitin növünə görə aşağıdakı çalarlıqlarda təleffüz olunmalıdır:

1. Sonda qeyri-sonor samit olduqda həmin samit sövti əsasda, tərkibi teşkil edən əvvəlki hərfələr isə hərfi əsasda təleffüz olunmalıdır:

ALDP - AeDeP (Almaniya Liberal Demokratik Partiyası), *AMDP - AeMDeP* (Almaniya Milli Demokratik Partiyası), *ADKP - AdKeP* (Almaniya Demokratik Kendli Partiyası), *ADT - AdEt* (Amerika Dövlətləri Teşkilatı), *ATS - ATeS* (Avtomat Telefon Stansiyası), *ETŞ - ETeŞ* (Elmi Texniki Şura), *ETC - ETeC* (Elmi Texniki Cəmiyyət), *ƏDC - ƏDeC* (Əreb Dövlətləri Cəmiyyəti), *İMNS - İMeNŞ* (İran Milli Neft Şirkəti), *İSFP - İSFep* (İspaniya Sosialist Fehlə Partiyası) və s.

2. Bele qisaltmanın sonunda sonor samit olduqda hərfi adına müvafiq təleffüz olunmalıdır:

AXR - AXeeR (Albaniya Xalq Respublikası), *ÜDGM - ÜDGeeM* (Ümumdünya Gençler Məclisi) və s.

3. Bele qisaltmanın sonunda eyni sonor qoşa olarsa əvvəlki sövti, sonrakı hərfi əsasda təleffüz olunmalıdır:

ANN - ANeN (Avtomobil Nəqliyyatı Nazirliyi), *ADYMM - ADeYMeM* (Avropa Demir Yolları Məlumat Mərkəzi), *AŞMM - AŞMeM* (Avropa Şurasının Məsləhət Məclisi) və s.

d) Ortada yerləşən bir sait ilə bir neçə samit birləşməsindən düzələn qisaltmalar aşağıdakı çalarlıqlarda təleffuz olunur:

1 Qisaltma söz evvel samit-sait, sonra isə bir neçə samit birləşməsindən düzəlmüşə, ilk üç hərf birləşməsi örtülü-qapalı heca kimi, sonrakı hərfələr isə hərfi adlarına müvafiq təleffuz olunmalıdır.

BÖÇK - BÖÇKa (Beynəlxalq Ölçü və Çeki Komitesi), *BEMZ - BEMZe* (Bakı Elektrik Maşınqayırma Zavodu), *MESN - MESeN* (Meşe Emali Senayesi Nazirliyi), *ŞATS - ŞATSe* (Şəhər Avtomat Telefon Stansiyası), *ŞATŞ - ŞATŞe* (Şəhər Avtomat Telefon Şəbəkəsi).

Qeyd. Əger hecadan sonra iki, üç hərf olarsa, sonuncu hərf sövti əsasda təleffüz edilməlidir. *ÇOMŞF - ÇOMŞeF* (Çili Orta Məktəb Şagirdləri Federasiyası) və s.

2. Qisaltma söz evvelde bir və ya iki samit, sonda isə samit-sait-samit birləşməsindən düzəlmüşə, sait etrafındaki samitlər birləşməsi örtülü-qapalı heca kimi, qalan əvvəlki samit (və ya samitlər) isə hərfi əsasda təleffüz olunmalıdır:

BBOK - BeBOK (Beynəlxalq Balina Ovu Komitəsi), *BSEC - BeSEC* (Beynəlxalq Siyasi Elmlər Cəmiyyəti), *VVAQ - VeVAAQ* (Vetəndaşlıq Vəziviyəti Aktlarının Qeydiyyatı), *VHİM - VeHİM* (Vahid Həmkarlar İttifaqları Mərkəzi), *DYƏT - DeYƏT* (Dəmir Yolları Əməkdaşlıq Teşkilatı), *SHİF - SeHİF* (Seylon Həmkarlar İttifaqları Federasiyası), *FHİŞ - FeHİŞ* (Filippin Həmkarlar İttifaqları Şurası), *CVMAC - CeVeMAC* (Cənubi Vietnam Milli Azadlıq Cəbhəsi), *ÇVHİM - ÇVeHİM* (Çili Vahid Həmkarlar İttifaqları Mərkəzi)

d) Saitle bitən qisaltmalarda saitdən əvvəlki - yanaşı samit sondağı sait ilə bir heca kimi, əvvəlki samitlər isə hərfi əsasda təleffüz olunmalıdır:

BTMİ - BeTeMİ (Beynəlxalq Təbəti Mühafizə İttifaqı), *VMA - VeMa* (Vyetnam Məlumat Agentliyi), *SME - SeME* (Sohiyyə Maarif Evi), *MXİ - eMXİ* (Meşət Xidməti İdarəsi), *FGİ - FeGi* (Fehlə Genclər İttifaqı) və s.

QRAMMATİK ŞERAİTDƏ TƏLƏFFÜZ

§140. Qrammatik şərait haqqında. Qrammatikada morfolojiya ve sintaksis olmaq üzre iki əsas sahə əhatə edildiyi kimi, "qrammatik şəraitde tələffüz" de əsasən iki şəraitle əlaqədar tələffüz normalarını əhatə edir:

1. Morfoloji şəraitde tələffüz.
2. Sintaktik şəraitde tələffüz.

Morfoloji şərait sözlərə morfoloji vahidlərin – şəkilçilərin bitişdirilməsi şəraitidir. Burada isə bir sira əlamətdar cəhətlərin nezəre alınması zəruridir.

Məlum olduğu üzrə, şəkilçilər həm söz köklərinə, həm de şəkilçilər qəbul edərək düzəlmİŞ ve ya deyişilmiş sözlər bitişdirilir. Deməli, birinci halda söz kökünün sonuncu sesi ilə şəkilçinin ilk sesi yanashır və bitişir: *baci-si, çıçak-lık, uç-du*. İkinci halda isə şəkilçi vasitesi ilə düzəldilmiş, deyişilmiş sözün sonundakı səse, yeni sözə bitişdirilmiş şəkilçinin axırıncı səsine başqa bir şəkilçinin ilk sesi yanashır və bitişir: *baci-si-nin, çıçak-lık-lar, zərbə-çı-lar, uç-du-lar* və s.

Hər iki hal morfoloji prosesdir və bu proses şəkilçini bitişdiyi sözün, xüsusən sonuncu səsin tələffüzüne, bəzən de bu və ya digər şəkilçinin, umumiyyətə fonetik tərkibinə və tələffüzüne təsir edir. Beləliklə də morfoloji şəraitde əlaqədar olan tələffüz normaları formalasır. Mehəz buna görə de morfoloji şəraitde əlaqədar olan tələffüz normalarını, əsasən, aşağıdakı iki istiqamətdə nezərdən keçirmek məqsədə uyğundur. I. Şəkilçi bitişdirilən sözlərin sonuncu səslerinin tələffüzü. II. Sözlərə bitişdirilən şəkilçilərin tələffuzu.

Sintaktik şərait sözlərin sözlərə yanışması, qoşulması və bitişdirilməsi şəraitidir. Belə şəraitde də tələffüzə təsir edən bir sira halların nezəre alınması zəruridir.

Ümumiyyətə, sintaksisin əsası sözlərin birləşməsi-yanışması prosesi ilə bağlıdır. Lakin bu proses nəticəsində ancaq sintaktik vahidler – söz birləşməleri, ifadələr, cümlelər deyil, lügəvi vahidlər, xüsusən mürekkeb sözlər də yaradılır. Həm sintaktik vahidlərin, həm də mürekkeb lügəvi vahidlərin formalasdırılma şəraiti həmin vahidlərin ümumiyyətə tələffüz normalarının da formallaşmasına təsir edir. Belə vahidlərdə xüsusiyan yanaşan, bitişen birinci sözün sonundakı ses (bəzən səsler) və ya ikinci sözün əvvəlindəki ses (bəzən

səsler) müxtəlif çalarlıqda tələffüz olunur, hətta bəzən ixtisara düşür: *kitab al, kitab tap, Əliyar - Əlyar, Əliheydər - Əleydər*

Mehəz buna görə də sintaktik şəraitde əlaqədar olan tələffüz normalarını əsasən iki istiqamətdə nezərdən keçirmek lazımdır:

- I. Yanaşı müstəqil sözlərin son və ilk səslerinin tələffüzü
- II. Mürekkeb sözlərin və ifadələrin vahidlərini bitişdirən səslerin tələffüzü

MORFOLOJİ ŞERAİTDƏ TƏLƏFFÜZ

§141. Saitlə bitən sözlərə Saitlə bitən sözlər şəkilçi bitişdirildikdə sözlərin və şəkilçilərin quruluşundan, fonetik tərkibində asılı olaraq tələffüzde bir sira çalarlıqlara yol verilir

a) Saitlə bitən sözə saitlə başlanan şəkilçi bitişdirildikdə, umumi fonetik qanun üzrə əlavə edilən bitişdirici samitdən əvvəlki heca aşağıdakı çalarlıqlarda tələffüz olunur:

1. Çoxhecalı sözlərdə bitişdirici y-dən əvvəlki hecada olan açıq sait öz qarşılığı qapalı sait çalarlığında (xüsusi serbest üslubda) tələffüz olunur:

a - i: *ana-y-a - aniya, alma-y-a - almiya, qayna-y-ir - qayniyur* və s.

ə - i: *nənə-y-ə - nəniyə, tələbə-y-ə - tələbiyə, din-lə-y-ir - dinliyir* və s.

Qeyd İkihecalı bele sözlərin birinci hecası dodaqlanan saitli olduqda, bitişdirici y-dən əvvəlki hecanın dodaqlanmayan açıq saitini birinci hecadakı dodaqlanan saite müvafiq qapalı sait çalarlığında da tələffüz etmək olar

o - a - u: *doğra-y-ir - doğruryar, oğra-y-an - oğrulan* və s.

u - a - u: *buğda-y-a - buğduya, tulla-y-ar - tulluyar* və s.

ö - e - ü: *söylə-y-ir - söylüyür, ölkə-y-ə - ölkəyiə* və s.

ü - e - ü: *kuçə-y-ə - kuçuya, küpə-y-ə - küpiyə* və s.

2. Bitişdirici s ya n samiti olduqda, sözlərin tələffüzündə qrammatik şəraitde əlaqədar heç bir deyişiklik edilmir:

-n: *atanın, nənənin, almanın, tələbənin, ölkənin* və s.

-s: *anasi*, *dədəsi*, *təpəsi*, *təntənəsi*, *kölgəsi*, *sürüşü*, *qoxusu*, *yuxusu* və s.

3 İki açıq hecadan formalasmış və qapalı saitle biten sözlərə III şəxsin tekinin nisbet şəkilçisi bitişdirildikdə, sözün sonundakı qapalı sait bir qeder qısalılmış halda teleffüz olunur: *baci-s-i* – *baci si*, *dayi-s-i* – *dayi si*, *əmi-s-i* – *əmi si*, *quzu-s-u* – *quzu su*, *düyu-s-u* – *düyu si* və s

Qeyd Belə sözlərdə birinci sait uzun teleffüz olunursa, nisbet şəkilçisi qəbul ederken, ikinci hecadıki sait adı halda teleffüz edilməlidir *ahu-s-u* – *a husu*, *dahi-s-i* – *da hisi* və s.

b) Saitlə biten söze samitlə başlanan şəkilçi bitişdirildikdə, söz lügəvi şəraitdə olduğu kimi teleffüz edilir: *atadan*, *dünyanın*, *orduda*, *altıncı*, *dinlasın*, *sürücülər*, *yeddiidir* və s.

§142. Samit səsə samit sas bitişdirilməsi şəraitində Samitlə biten söze samitlə başlanan şəkilçi bitişdirildikdə yanaşan samitler esasən aşağıdakı çalarlıqlarda teleffüz olunmalıdır.

a) Sözün sonundakı cingiltili samit lügəvi şəraitdə olduğu kimi, yeni karlaşmış halda, şəkilçinin başındakı samit isə öz məxrecində teleffüz olunmalıdır:

1) Coxhecalı sözlərin sonundakı *b*, *d*, *g*, *c* samitleri:

b – **b**: *kitabda*, *məktəbli*, *kitabça*, *coraqsız*, *səbəkər* və s.

d – **d**: *azaqliq*, *qanaqsız*, *cəllaqsan*, *buludlu* və s.

g – **g**: *ahəngdar*, *ahəngsiz*, *pələngdir*, *çələngdir* və s.

c – **c**: *ağacsız*, *turaçlar*, *yamaçdan*, *qılıncdan*, *qışqançlıq* və s.

2) Tekhecalı sözlərin axırında sonorlardan, eləcə də *y*-dən sonra yanaşı gəlen *d*, *c*, *g*, *b* samitleri:

d – **d**: *kəndli*, *cəldlik*, *kürdlər*, *qəndsiz*, *qeydlər* və s.

c – **c**: *gənclik*, *dinçdir*, *xərcsiz*, *künçdən* və s.

g – **g**: *rəngsiz*, *ləngdir*, *zəngdən* və s.

b – **b**: *hərbçi*, *qətblər*, *qərbələr*, *eyihsiz* və s.

3) Familiya bildirmek üçün adların axırına bitişdirilen *-ov*, *-yev* şəkilçilərinin sonundakı v karlaşmış halda teleffüz olunduğu kimi, belə familiyaların sonuna samitlə başlanan şəkilçi bitişdirildikdə v yene karlaşmış halda teleffüz olunur: *Həsənov* – *Həsənoydan*, *Əliyev* – *Əliyeydən* və s

4) İki və ikiden artıq hecalı alınma sözlərin sonundakı (-tiv) morfemində olan v karlaşmış halda teleffüz olunur: *aktiy* – *aktiylik*, *kollektiy* – *kollektiydən*, *obyektiy* – *obyektiylik* və s.

5) Bezi alınma sözlərin sonundakı *q* samiti:

q – **q**: *ittifaq* – *ittifaqdan*, *maraq* – *maraqlı*, *dəqiq* – *dəqiqlik*, *məninq* – *məninqsiz*, *mütəfiq* – *mütəfiqlər*, *xalq* – *xalqçılıq* və s

6) Kar samitlə başlanan şəkilçi bitişdirildikdə sözlərin sonundakı *z* samiti:

z – **z**: *qotazsız*, *donuzçuluq*, *almazsan*, *dəniçilər*, *yazsa*, *əzsiz*, *izçi* və s.

b) Öz mexrecine uyğun teleffuz olunur

1. Tekhecalı sözlərin sonunda saitdən sonra, yanaşı gəlen *b*, *d* qablar, *qabsız*, *dibdən*, *cibsziz*, *dəbdən*, *təbdən*, *tabsız*, *dadlı*, *adlar*, *sədlər*, *yaddır*, *yaddaş*, *odsuz* və s.

2. Cingiltili samitlə başlanan şəkilçi bitişdirildikdə sözlərin sonundakı *z* samiti: *almazdan*, *dənizdə*, *səkkizdən*, *azdır*, *yazmış*, *qazdır*, *sazdan*, *gözlük*, *özgə*, *düzgün* və s.

3. Sözlerin sonunda olan aşağıdakı samitler.

v: *alovlu*, *alovsuz*, *kösövdə*, *novda*, *divlər*, *növlu*, *ovçu*, *evdən*, *sevmiş* və s.

ğ: *çağlar*, *buğlu*, *sağdır*, *bağlı*, *yağsız* və s.

y: *alaydan*, *haraysız*, *harayı*, *aylıq*, *göydə*, *meysiz*, *kuylu* və s.

h: *allahsız*, *gunahkar*, *fərqli*, *cərrahdan*, *gümrahsan*, *ahlar* və s

j: *tirajlı*, *tirajsız*, *tirajdan* və s.

n: *amansız*, *dərmandır*, *qurbanıdır*, *canlı*, *əkinçi*, *odunluq*, *günsüz* və s

l: *zögəlli*, *oğulsuz*, *gözəldir*, *qəzəllər*, *almış*, *gəlsa* və s

m: *alamədə*, *alımlar*, *qələmsiz*, *salamlaş*, *elmlı*, *qəmsiz* və s.

r: *qatarда*, *acarsız*, *kömürlü*, *damircı*, *yerdə*, *birlik*, *görəmk* və s.

s: *həvəsdən*, *tələsmir*, *iclassız*, *iclesdən*, *asdı*, *kussün*, *susmur* və s.

t: *ehtiyatlı*, *minnətsiz*, *muğamatdan*, *atlı*, *şərtlə*, *otluq* və s.

p: *qrupda*, *qulpsuz*, *turpdur*, *çirpsın*, *sapdan*, *saplamaq*, *topsuz*, *gopçu*, *səpgi* və s

f: *ətrafdan*, *tərəfdə*, *tərəflər*, *insafsız*, *kıflı*, *saflıq*, *tərifləmək* və s

x: *tarixdən*, *tarixçi*, *toxluq*, *yoxluq*, *çixsim*, *axsim*, *sixmaq*, *qırxlar* və s.

c) Başqa məxrecdə teleffuz olunur

1. Sözlerin sonundakı *k* samiti *y* sesinin kar qarşılığı çalarlığında (x məxrecində).

k – **k**: *çığək* – *çığəx li*, *çığəx siz*, *kılək* – *kuləx dən*, *ək* – *əx mis* və s

2. Coxhecalı sözlərin sonundakı *q* samiti x məxrecində:

q – **x**: *otaq* – *otaxda*, *ocaq* – *ocaxlı*, *artıq* – *artıxdır*, *qulluq* – *qulluxçu* və s.

3. Sərbəst əslubda təkhecalı sözlerin axırında saitlerden sonra yanaşı olan ç samiti ş mexrecində, c samiti j mexrecində, p samiti f mexrecində:

- ç - ş: aç - aşdı, saç - saşlı, uç - uşdum, qaç - qaşşın ve s.
c - j: ac - ajasan, gec - gejdir, gic - güjlü, uc - ujdan ve s.
p - f: sap - saflamaq, tap - taşdıq, kōp - köfmüs, çöp - çösdən ve s.
§143. Samit səsə sait səs bitişdirilmiş şəraitində. Samitlə biten söze saitle başlanan şəkilçi bitişdirildikdə axırındaki samitlər aşağıdakı cələrlinqələrdə təleffüz olunmalıdır.

a) öz mexrecine uyğun təleffüz olunur:

Azərbaycan dilindəki samitlərin hamısı (çoxhecalı sözlerin sonundakı k, q samitlərindən başqa), o cümlədən lügəvi şəraitde karışmış halda təleffüz olunan b, d, z, c samitləri de öz mexrecine uyğun təleffüz olunur.

b: kitabin, məktəbimizin, səbabı, hərbi ve s.

c: ağaca, yamacı, əlaci, acib, gicəlnir, dincəlir ve s.

ç: açır, qaçar, saçına, uçar, keçər ve s.

d: poladin, qanadı, buluda, uduş, güdər ve s.

f: insafı, ətrafa, tərifə, müəllifin, sələfimiz ve s.

g: ahangi, tüssəngin, zangi, rəngi, pələngə ve s.

ğ: dağın, bağı, yiğir, sağıcı ve s.

h: günahı, günahımı, ahi ve s

x: tarixi, jmixin, çıxır, axar, qırxinci, axıntı ve s.

j: tir aji, tiraja, montajın ve s.

k: əkir, çəkir, tikər, töküür, yükün ve s.

l: marala, gözəlin, çalır, gülər, gələcək ve s.

m: salamı, alimin, qələmə, umur, yumar ve s.

n: oğlanın, ceyrana, utanır, dönüs, yanır ve s.

p: sapın, turpu, qrupun, çırpır, sapır, qopar ve s.

r: açarı, damara, kömürün, surər, görür, dərəcək ve s.

s: iclasın, təşəbbüsü, həvəsimiz, səsini, kəsir ve s.

ş: şabasın, marşımız, güləşir, bişər, düşürlər ve s.

t: saatın, zəmanətə, kainata, satır, ötən, şərti ve s.

v: alovu, buzovun, evə, ova, sevir ve s.

y: sarayı, harayına, göyər, doyunca, aya ve s.

z: avazın, dənizə, nərgizi, yazar, düzəcək ve s.;

b) başqa mexrecde təleffüz olunur:

1. Çoxhecalı esil Azərbaycan sözlerinin ve azərbaycancalaşmış alınma sözlerin sonundakı k samiti k mexrecində:

k - y: çiçək - çiçəyin, dirək - dirəyə, sümük - sümüyü, özək - özəyə, mələk - mələyin, fələk - fələyə ve s.

2. Çoxhecalı esil Azərbaycan sözlerinin sonundakı q samiti ġ mexrecində:

q - ġ: otaq - otağın, bayraq - bayrağa, yiğincaq - yiğincağın ve s.

3. Bir sıra alınma sözlerin sonunda q ile yazılıb ka mexrecində teleffüz olunan q tam cingiltileşmiş haldə teleffüz olunmalıdır: ittifaq - ittisagın, şərq - şərqə, xalq - xalqın ve s.

Qeyd Yuxarıda izah olunduğu kimi, şəkilçi bitişdirilen sözlərin sonuncu seslərinin təleffüzü, təkəcə söz kökünün son sesini deyil, həm də bir neçə şəkilçi bitişdirilmiş sözlerde evvelki şəkilçilərin son sesini de ehəto edir. Buna görə de yuxarıda təleffüz normaları eyni ilə evvelki şəkilçilərin son seslərde de addır və münasib məqamlarda şəkilçilərdekı sonuncu sesler de eyni normalarda müvafiq təleffüz olunmalıdır. al - aldiq - aldiğimiz, çiçək - çiçəyin - çiçəklik - çiçəkliyə ve s.

§144. Sözlərə bitişdirilən şəkilçilərin təleffüzü. a) ismin çıxışlıq hal şəkilçisi -dan, -dən sonu m, n samitləri ilə biten sözlərə bitişdirildikdə, xüsusən sərbəst əslubda -nan, -nən fonetik tərkibində təleffüz olunur: şəmdan - şəmnən, atamdan - atamnən, qələmdən - qələmənən, qumdan - qumnən, candan - cannən, anandan - anannan, vətəndən - vətənnən ve s.;

b) ikinci şəxs cəmi bildirən xəber şəkilçisi -siniz ve -siz olmaq üzrə iki variantda işlenir:

1. Birinci variantda -siniz, -siniz, -sunuz, -sunuz şəkilçisinin tərkibində olan n samiti ile etrafındaki saitler birleşməsini azacıq uzadılmış burun saiti - sonorlaşmış sait çalarlığında təleffüz etməli alırsınız - alırsız, bilərsiniz - bilərsiz, görübəniz - görübən ve s.

2. İkinci variantda -siz, -siz, -suz, -suz esasən sərbəst əslubda istifadə edilir, həm də şəkilçinin sonundakı z samiti karışmış çalarlığda təleffüz olunur: alırsız, olursuz, deyirsiz, gülərsiz, golmısız ve s.;

c) fellərdə gelecek zaman şəkilçisine I şəxs tek və cəm şəkilçiləri bitişdirildikdə gelecek zaman şəkilçisinin sonundakı q, k samitləri ixtisara düşür, bəzən yaxın məxrəcli bir ses ilə əvəzlenir. Buna görə de bele fellər tam və sərbəst əslubda aşağıdakı çalarlıqlarda təleffüz olunur

1. Qalın saitli sözlerde ixtisara duşən q-dən sonrakı a və ya i saiti tam əslubda bir qədər boğaza yaxın məxrəcdə, yəni ġ mexreci-

nin son pillesi ile *a* ve ya *i* qovuşuğu çalarlığında (*'a*, *'i* kimi) tələffüz olunur: *alacağam* – *alaca'am*, *yazacağam* – *yazaca'am*, *oxuyacağıq* – *oxuyaca'ıq* ve s.

2 Serbest üslubda fellere bitişdirilən gelecek zaman şəkilçisinin sonundakı *q*, *k* ve I şəxsin təkinin şəkilçisinin əvvəlindeki *a*, *ə* ixtisara duşur, tələffüz olunmır. I şəxs cəm şəkilçisi bitişdirildikdə isə gelecek zaman şəkilçisinin sonundakı *q*, *k* samiti *y* samiti ilə əvəz olunaraq tələffüz edilir: *yazacağam* – *yazacam*, *alacağam* – *alacam*, *danişacağıq* – *danişacayıq* ve s.

Qeyd Belə məqamda gelecek zaman şəkilçisinin saiti *a*, *ə* bezi sözün tərkibində olan əvvəlki saitlə azəciq uyuşdurularaq qapalı saitler çalarlığında da tələffüz olunur ki, belə tələffüz serbest üslub baxımından meqbul sayılır. *yazacağam* – *yaza-cam* – *yazicam*, *alacağam* – *alacam* – *alicam*, *vuracağam* – *vuracam* – *vurucam*, *gedəcəyəm* – *gedəcəm* – *gedicəm*, *görəcəyəm* – *görəcəm* – *görucəm* ve s.,

ç) II şəxsin tek ve cəminə bildirən nisbet şəkilçilərindeki *n* samiti sağır *n*, çalarlığında tələffüz olunmalıdır: *sənin atan* – *atan*, *əlin* – *əlin*, *kitabın* – *kitabın*, *dəftərin* – *dəftərin*, *sizin atanız* – *atanız*, *əliniz* – *əliniz*, *dəftəriniz* – *dəftəriniz*, *kitabınız* – *kitabınız* ve s.;

d) tek samitle bitən çoxhecalı sözlərin sonuna bitişdirilmiş nisbet şəkilçisindən sonra saitlə başlanan şəkilçi bitişdirildikdə nisbet şəkilçiləri aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır

1 I şəxsin tek ve cəminə bildirən nisbet şəkilçilərinin baş saiti qısa tələffüz olunmalıdır. *qardaşı ma*, *qardaşı.mızın*, *kitabı.mi*, *yoldaşları.mızın* ve s.

2 II şəxsin təkini bildirən nisbet şəkilçisinin başındaki sait qısalılmış halda, sonundakı *n* samitine bitişen şəkilçinin baş saiti isə *n* samiti ilə qovşdurularaq sonorlu – burun saiti çalarlığında tələffüz olunur: *sənin qardaşın a* – *qardaşı.ə*, *qardaşım-in* – *qardaşı īn* ve s.

3. II şəxsin cəminə bildirən nisbet şəkilçisinin baş saiti ve ondan sonra yanaşı gələn *n* samiti adı halda, *n* samitindən sonrakı yanaşı sait isə son derece qısalılmış halda tələffüz olunur *sizin kitabınız-i* – *kitabını zi*, *müəlliminiz-a* – *muəllimini.zə* ve s.

4. III şəxsin tek ve cəminə bildirən nisbet şəkilçiləri ve ona bitişdirilən, saitlə başlanan şəkilçiləri adı halda tələffüz olunur. *onun yoldaşına*, *müəlliminin*, *onların müəlliminə*, *dərslərinə* ve s.

5. Söze neqli keçmiş zaman şəkilçisinden sonra II şəxs xəber şəkilçisi bitişdirildikdə keçmiş zaman şəkilçisinin sonundakı *ş* samiti ixtisara salmaq ve tələffüz etməmək, her iki üslub üçün normal sayılır: *atmışsan* – *atmışan*, *demişən* – *demişən*, *danişmışsan* – *danişmisan*, *almışsınız* – *almısınız* – *almışız*, *görmişsunuz* – *görmişsunuz* – *görmüsüz* ve s.;

e) indiki zamanın inkarını ifadə etmək üçün inkar şəkilçisinin saitsiz variantı her iki üslub üçün normal sayılır *al-m-ır*, *gəl-m-ır*, *oxu-m-ur*, *çürü-m-ür*, *söylə-m-ır*, *ye-m-ır*, *iç-m-ır* ve s.

Qeyd Tam üslubda esasən *-ma*, *-mə* şəkilçisindən istifadə olunur. Lakin indiki zaman şəkilçisinin saitlərinə uyğunlaşdırılırlaraq *-ma*, *-mə* şəkilçisindəki açıq saitler bir qədər qapalı çalarlıqda da tələffüz olunur *almayır* – *almyır*, *dolmayır* – *dolmıyır*, *dinmayır* – *dinmıyır* ve s.,

ə) inkarlıq bildiren *-ma*, *-mə* şəkilçisine gelecek zaman, nisbi keçmiş zaman, arzu və əmr formasının şəkilçiləri bitişdirildikdə *-ma*, *-mə* şəkilçisi sözlərin tərkibindəki saitlərə müvafiq olaraq müxtəlif qapalı saitlərə, xüsusən *i*, *i* saitləri ilə tələffüz olunur

almayacaq – *almiyacaq*, *gəlməyəcək* – *gəlməyəcək*, *olmayacaq* – *olmuyacaq*, *görəyəcək* – *görəyəcək*, *surməyəcək* – *surməyəcək* və s
almayıb – *almyüb*, *görəyib* – *görəyüb*, *qurmayıb* – *qurmuyüb*, *olmayıb* – *olmuyüb*, *bilməyib* – *bilməyib*, *üzəyib* – *üzəyüb* və s.

almayam – *almyam*, *gəlməyəsan* – *gəlməyəsan*, *yazmayaq* – *yazmayaq*, *görəyək* – *görəyək*, *solmayaśınız* – *solmayaśınız*, *bilməyələr* – *bilməyələr* və s.

yazmayım – *yazmıyım*, *getməyək* – *getməyək*, *tutmayın* – *tutmuyun* və s

Qeyd Samitlə başlanan şəkilçilər (əmr formasında III şəxs şəkilçiləri) bitişdirildikdə inkarlı şəkilçisi ancaq *-ma*, *-mə* hələndə tələffüz olunur *almasın*, *gəlməsin*, *görəsin* və s

6 Zaman və məkanca əlamət anlayışlarını ifadə etmək üçün işlənilən sıfətdüzəldici *-kı*, *-kı*, *-ku*, *-kü* şəkilçiləri ancaq *i* saiti ilə ki çalarlığında tələffüz olunmalıdır: *axşamkı* – *axşamkı*, *onunkı* – *onunkı*, *özününkı* – *özününkı*, *baxçadaki* – *baxçadaki*, *tovdakı* – *tovdakı*, *evdəki*, *kuçədəki* və s.

SİNTAKTİK ŞƏRƏİTDƏ TƏLƏFFÜZ

§145. Saitlar yanaşı şəraitdə. Saitle biten sözə saitle başlanan söz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı saitler aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır:

a) Bele sözlərdən qurulmuş yanaşı cümlə üzvlərindəki ve serbest söz birləşmələrinin təreflərindəki yanaşı saitler tam üslubda öz mexreclərində müstəqil sözlərin vahidləri halında, serbest üslubda isə evvelinci sözün sonundakı sait bur qədər qısalıdır. Sonrakı sözün başındakı sait çalarlığında onunla qovuşmuş halda tələffüz olunmalıdır:

Cümle üzvləri	Tam üslubda	Serbest üslubda
mübtəda-xəber	ata alır, tizi itib	ata alır, izi itib
tamamlıq-xəber	topu atır, südü içir	topı. atır, süti. içir
zərflik-xəber	yaxşı işleyir, göyə uçur	yaxşı işliyir, göyə. uçur
teyin-xəber	yaxşı işdir, sari otdur	yaxşı. işdir, sari. otdur
teyin-tamamlıq	iki əsərini oxudum	ika.əsərini oxudum
teyin-mübtəda	yeni əsərim budur	yena.əsərim budur

Birleşme tərefləri	Tam üslubda	Serbest üslubda
isim-isim	alma ağacı, qapı açarı	alma.ağacı (almaağacı)
sifət-isim	qırmızı alma, yağılı ət	qırmızı.alma, yağıla.ət
say-isim	altı adam, yeddi il	altı adam (altadam), yeddi il (yeddi)
əvezlik-isim	bu ağac, o adam, elə iş	bu ağac, o adam, ele iş
əvezlik-fel	nə olar, niyə alır	nə olar (nolar), niyə alır ele.dir (eledir)

Qeyd. 1) Birleşmedeki təreflərin yanaşı gelen saitleri yaxın və ya eyni mexrecli olarsa, serbest üslubda birinci tərefin son saitini ixtisar edib, birinci sözü ikinci söz ilə bitişdirerek bir vahid söz halında da (məterizdə göstərilən nümuneler kimi) tələffüz etmək olar

2) Cümplenin ve birleşmenin tərkibindəki həmin yanaşı sözlərdən biri mentiqi vurgulu və xüsusi intonasiyalı olduqda, serbest üslubda da saitler vurgu və intonasiya tələbatına uyğun çalarlıqda, sözler isə ayrılıqda, yeni tam üslubda kimi tələffüz edilməlidir. *Suyu yox, südü içir Yağlı ət?*

b) Bele sözlərin qoşulması və ya bitişdirilmesi ilə düzəldilen təkiblərin və mürəkkəb sözlərin təreflərindəki yanaşı saitler tam üslubda öz mexreclərinə müvafiq, ya da yanaşı saitlərdən birincisi ikinci saitin mexrecinə azacıq müvafiq çalarlıqda, bir sözün daxili hissesi halında tələffüz olunmalıdır. Bunu da nezəre almaq lazımdır ki, bele meqarnda yanaşı saitlərdən biri qısalıb yanaşı saite qovuşur.*

1. Köməkçi sözlərin qoşulmasından düzəlen təkiblərde yanaşı saitlərdən ikinci qısalır.

idi: *ala id - alı. id, dayı id - dayı. id, surı id - surıi id, nə id - nəi. id və s.;*

imış: *qardaşı imış - qardaşı.miş, dostu imış - dostümüş və s;*

üçün: *yoldaşı üçün - yoldaşı.çün, ana üçün - ana.çün, oğlu üçün - oğlu.çün, nə üçün - nə.çün və s;*

ilə: *oğlu ilə - oğlı ilə, hava ilə - havı. ilə, özu ilə - özü ilə, nə ilə - nəi. ilə və s.;*

ise: *dostları isə - dostları. sə, güclü isə - güclü. sə, dünya isə - dünyə. sə, belə isə - belei. sə və s.;*

ikən: *dağda ikən - dağdı.ikən, küçədə ikən - küçədei.ikən, küsülü ikən - küsüli.ikən və s.*

2. Söz qoşalığından düzəlen təkiblərde yanaşı saitlərdən evvelinci qısalır: *ata ana, ayrı ayrı, uca. uca, ayri.ayri, iki iki, alı. alı, asta. asta, iri.iri, iti.iti, izi.əlaməti, ala.ula, incə.incə, ağlaya. ağlaya, uça uça, aza.aza, üzə üzə, oxuya. oxuya, izləyə. izləyə və s.*

Qeyd Bele təkiblərde yanaşı gelen iki ceynincisi sait əvezinə bir uzun sait tələffüz etmək olar *ata na, iki ki, aza za və s*

3. Sabit söz birləşmələrində və mürəkkəb sözlərdə yanaşı saitlərdən evvelincisi qısalır: *hava. almaq, nəzərə almaq, zəhlə. aparmaq, özünü itirmək, asılı olmaq, ağız. açıq, əli açıq, əli. ayri, qanuna. uyğun, dili. uzun, üstü açıq, su. llanı, su. iti, isti. ot, beşdə. uç, allı. iki, allı. üç və s.*

4. Titul, qohumluq bildiren sözlərin qoşulması ilə düzəlen təkiblərde de yanaşı saitlərdən evvelincisi qısalır: *dayı. oğlu, xalā. oğlu, əmi. oğlu, Əli.əmi, Abdulla.əmi, Hacı. Əhməd, Abdulla ağa, Mirza Abdulla, Molla Abbas, Məşədi İbad, Ağa İsmayılov və s.*

c) Serbest üslubda yanaşı saitler təkiblərin növlerindən asılı olaraq aşağıdakı çalarlıqlarda tələffüz edilməlidir.

* Saitlərin üstüne bele işarə ~ saitlər qovuşmasını bildirmək üçün qoymılmışdır

I. Müsteqil söz ile kömekçi sözün qoşulmasından düzelen türkiblerde ya ikinci terefi teşkil eden kömekçi sözün başındaki sait ixtisar edilir, birinci terefi teşkil eden müsteqil sözün sonundakı sait ise ya iki sözü qovuşdurucu uzun sait kimi teleffüz olunur, ya da kömekçi sözün başındaki sait y ilə evez edilir, müsteqil sözün axırındaki sait ise iki sözü qovuşdurucu bir sait kimi e yaxud i çalarlığında teleffüz olunur:

əmisi ilə - əmisi, lə / əmisiylə, oğlu ilə - oğlı, lə / oğliylə, əri ilə - əri, lə / əriylə, qardaşı üçün - qardaşı, lə / qardaşıyçın, yerda ikən - yerdə kən / yerdeykən, dağda ikən - dağdı, kən / dağdiyən, gedə idi - gedə, di / gedeydi, oxuya idi - oxuye, di / oxuyeydi və s

Qeyd Şəkilçi halında işlənen -çün, -di, -miş ünsürlərini aheng qanununa uyğun variantlarda da teleffüz etmək olar

2. Saitle biten ve saitle başlanan müsteqil sözlerin yanaşdırılması və ya bitişdirilmesi ile düzəldilmiş türkiblərin və mürekkeb sözlərin əksərin birinci tərefinin son saiti ixtisar olunaraq, hər iki təref adəten bir vurgu ilə qovuşmuş halda bir sóz kimi teleffüz edilməlidir

hava almaq - haválmaq, ata-ana - atána, asta-asta - astásṭa, ata-ata - atáta, Abdulla ağa - Abdulláǵa, Molla Abbas - Mollábbas, başı açıq - başáçıq, altı ay - altáy, Hacı Abbas - Hacábbas, ayrı-ayrı - ayráyri, baha oldu - bahóldu, oğlu oldu - oğlóldu, qızı öldü - qızóldü, nəzərə almaq - názərálmaq, əla almaq - əlálmqaq, Əli ağa - Əlágá, xala oğlu - xalóǵlu, əmi oğlu - əmóǵlu, istiot - istót, əlli iki - əllíki, əlli üç - əllü ć, Mirza Əhməd - Mirzéhmad, iki-üç - ikúć, onda üç - ondúć, yeddi il - yeddíl, səbirli ol - səbirlól, əylənə-əylənə - əylənáyłənə, acı-acı - acáci, elə oldu - elóldu, belə elədi - belélədi, necə oldu - necóldu, özu-özünə - özözünə və s

Qeyd 1) Belə sözlerin teleffüzündə birinci tərefin vurgusu II dəreccəli vurgu halında, ikinci sözün vurgusu isə I dəreccəli vurgu halında vurulur Əli ağa - Əlaǵa birləşməsini xüsusi isim Əlaǵa ilə müqayisə et.
2) Belə türkiblərin birinci tərefi saitle biten təkhecalı sóz olduqda, onun saiti ixtisar edilmir və birleşmə esline uyğun teleffüz olunur, *suiti, suilanı* və s. Lakin nə evezliyi müstəsnadır nə olar - nólár, nə eylər - néylər və s.

§146. Saitla samit yanaşması şəraitində. Saitle biten söze samitle başlanan sóz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı olan sait - samit öz məxreclərinə müvafiq teleffüz olunmalıdır: *ana-bala, ora-bura, qara saç, dəyirmi stol, altı yuz, dilə tutmaq, qeyri-məqbul, Əli dayı, Zərifə xala, Mirzə Səməndər* və s.

Qeyd. 1) *Hacı* sózü ilə düzelen türkiblərde *haci* sózünün sonundakı i, xüsusen serbest əslubda, ixtisara düşür. *Hacı Mürsəl - Hacmürsəl, hacileylək - hacleylək* və s.

2) Belə türkiblərde ikinci tərefi teşkil eden sózun başında h samiti olarsa, xüsusen serbest əslubda, ixtisar edilir, birinci tərefin sonuncu saiti ikinci tərefin başında olan h-dən sonrakı sait çalarlığında hem de onunla qovuşmuş halda teleffüz olunur *Əliheydər - Əleydər, hərbi hissə - hərbissə, ikihecalılıq - ikecalılıq, Mirzə Həsən - Mirzəsən* və s

§147. Samitla sait yanaşması şəraitində. Samitle biten söze saitle başlanan sóz yanaşdırıldıqda, qoşulduqda, bitişdirildikdə yanaşı olan samit - sait, xüsusen serbest əslubda, bir heca vahidləri kimi bitişdirilir, təreflər sóz vurgusunu əsasən saxlamaq şərtiyle qovuşmuş halda, iki vurgulmuş bir sóz kimi, birinci tərefin sonundakı samitlər isə aşağıdakı çalarlıqlarda teleffüz olunmalıdır

a) lügəvi şəraitdə deyişdirilmeden teleffüz olunan her bir samit bu məqamda da öz məxrecine müvafiq teleffüz edilir: *top atmaq - tópatmáq, teləf etmək - teláfetmák, üç il - úçıl, tox olmaq - tóxolmáq, mutaxəssis olmaq - mütxəssis olmáq, ağ alma - ağálma, mal alır - málalír, stol arxası - stólaxası, duz otur - dúzotür, üz-üzə - úzüzá, əl-əla - álála, bas ağrısı - báşağrısı, səndən ötrü - səndánötrü, zahmat ilə - zahmátilá* və s.;

b) lügəvi şəraitdə sózlerin sonunda karşılış halda teleffüz edilən b, q, d, c, z belə türkiblərde esline uyğun, yəni cingiltili halda teleffüz olunmalıdır. *kitab - kitabaldım, ittifaq - ittifaquzrə, müttəfiq - müttəfiqdəkə, ağac - ağacaltında, gülünc - gülüncoldu, azad - azadolmaq, otuz - otuzuç* və s.;

c) türkiblərin birinci tərefində olan çoxhecalı sózlerin sonundakı lügəvi şəraitdə x' çalarlığında teleffüz edilən k belə məqamda y çalarlığında, lügəvi şəraitdə x çalarlığında teleffüz edilən q isə belə məqamda ġ çalarlığında teleffüz olunmalıdır *döşək ağı - döşay-ağı, çıçak ağı - çıçay-ağı, otaq alçaqdır - otağalçaqdır, biçaq itidir - biçağıtidır, qoçaq adamsan - qoçağadamsan* və s.;

c) tərkiblərin ikinci tərəfinde *ilə*, *ürün*, *imiş*, *idi*, *isə* qoşmaları olduqda, məqamına görə bu qoşmaları *-lə*, *-çün*, *-miş*, *-di*, *-sa* şəkilçiləri halında da təleffüz etmək olar: *könül ilə* – *könüllə*, *mənim üçün* – *mənimcün*, *gözəl imiş* – *gözəlmış*, *eybəcər idi* – *eybəcərdi*, *müəllim isə* – *müəllimsə*, *getmiş isə* – *getmişə* və s.;

d) tərkiblərin birinci tərəfinde yanaşı samitlərlə bitən sözlərin lügevi şəraitdə ixtisara düşən sonuncu samiti bele tərkiblərin təleffüzündə bərpə olunur: *dost olmaq* – *dostolmaq*, *sərbəst olmaq* – *sərbəstolmaq*, *şrifli almaq* – *şrifstalmaq* və s.

Ş148. Samitlər yanaşması şəraitində. Samitlə bitən sözə samitlə başlanan söz yanaşdırıldıqda, qoşulduda, ya bitişdirildikdə yanaşı gelən samitlər lügevi şəraitdə olduğu kimi təleffüz edilir.

a) Bele tərkiblərin tərefləri müsteqil cümle üzvləridir, sadə söz birləşmesinin tərefləridir, bele təreflər qovuşmuş halda deyil, yanaşı – musteqil sözler halında təleffüz olunmalıdır: *mən danışdım*, *məktəb qapısı*, *gümüş qasıx*, *çığçax'dar* və s.

b) Əger tərkiblərin təreflərindən biri köməkçi sözdürse və ya təreflər esas vurğulu mürəkkəb sözün hisselerinden ibarətdir, bele tərkiblərin tərefləri qovuşqۇ halda təleffüz olunmalıdır: *hərkəs*, *heçkim*, *onbaşı*, *uzunboğaz*, *həmrəy*, *əlbir*, *canbir* və s.

Ş149. Qısaltma sözlərin grammatik şəraitdə təleffüzü. Qısaltma sözlərin təleffüzündə bəhs edərən onların müsteqil sözler kimi grammatik şəraitdə işlənilmesini də yada salmaq zəruridir ki, bunlar əsasən aşağıdakılardan ibarətdir:

a) qısaltma sözlər cümle daxilində, ifade daxilində məqamından asılı olaraq bu və ya digər şəkilçini qəbul edir və ümumi qaydalara müvafiq halda bitişik təleffüz olunur: *AZƏRNƏŞR+ə* – *AZƏRNƏŞRDƏ*;

b) qısaltma sözlərdən düzəldilən birleşmələrdə her bir qısaltma söz müsteqil təleffüz olunur. Lakin burada da sözlərin sintaktik şəraitdə təleffüz normalarına riayet edilməlidir;

c) ifade və cümle üzvləri kimi müxtəlif şəkilçilər qəbul edərək həm qısaltma sözlərdə, həm də digər sözlərlə əlaqələnib işləniləndikdə əsasən sintaktik şərait normalarına uyğun təleffüz olunmalıdır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası.

APU-da TEC-in fəaliyyəti bayənildi

ABŞ ilə ÇXR nümayəndələri danışqlara başlamışlar

ƏDƏBİ TƏLEFFÜZÜN POZULMA MƏNBƏLƏRİ

Ş150. Mənbələrdən düzgün istifadə haqqında. Orfoepik normaların sabitləşməsi, ümmükləşməsi onun mənbələri, əsərlər və vəsítələri ilə üzvi suretdə bağlıdır. Burada mənbələrdən düzgün istifadə mühüm şərtlərdəndir; çünki mənbələrdən, vəsítələrdən düzgün istifadə edilmədikdə, bu mənbələr və vəsítələr təleffüzün pozulma mənbələrini çevrilmiş olur. Mehəz bu baxımdan Azərbaycan ədəbi dilinin orfoepik normalarının müəyyənləşdirilməsində istifadə olunan mənbələr eyni zamanda ədəbi təleffüzün pozulmasına təsir edən mənbələrdən sayılır. Buna görə də ədəbi təleffüz normalarını öyrənərək onun sabitləşməsinə, menümsənilməsinə mane olan mənəvə və sebəbləri bilmək, nezərə almaq zəruridir.

Ş151. Şivelər. Bildiyimiz üzrə, Azərbaycan danışq dili şivelər sistemündən ibarətdir və bu şivelərə hem fonetik və qrammatik cəhətdən, hem de lügət tərkibi baxımdan ümumxalq dili əsərsində formallaşmış ədəbi dilden ferqli bir sıra xüsusiyyətlər vardır. Buna görə də bele xüsusiyyətlər özünü yazıda nisbətən az, təleffüzdə isə daha çox bürüze verir. Hətta əsasən ədəbi təleffüz normalarına riayet edərək danışmağı bacaran şəxslərin təleffüzündə də bəzən şivə çalarlığı eşidilir.

Azərbaycan şivelərinin bir qismində – Quba, Bakı, Şamaxı, Salyan şivelərində müəyyən sözlərdə, şəkilçilərdə dodaq saitliliyi – dodaqlanma və dodaq ahəngi həmin şivelərin əlamətdar xüsusiyyətlərindəndir. Buna görə də həmin şivelərde danışmağı vərdiş etmiş şəxslər hətta orfoepik normalara müvafiq suretdə danışarkən *hova* (*hava*), *zuğal* (*zoğal*), *yurğa* (*yorğa*), *dövə* (*dəvə*), *alsun* (*alsın*), *gəlsün* (*gəlsin*), *gedün* (*gedin*), *bilirsəz* (*bilirsiz*) kimi şivə xüsusiyyətlərinə de yol verirlər.

Məlum olduğu üzrə, Azərbaycan dilinin bir çox şivelərində, xüsusən Quba, Şəki, Ordubad, Culfa və Təbriz şivelərində bəzi şəkilçilər ahəng qanununa tabe edilmədən ancaq qalın damaq saiti əsasında bir cur işlənir: *gedax* (*gedək*), *getmiyax* (*getməyək*), *verax* (*verək*), *gəzmax* (*gəzmək*), *səpmax* (*səpmək*), *əkrıix* (*əkrirk*), *getmişix* (*getmişik*) və s.

Belece də şivelərin eksəriyyətində sözlərin sonunda cingiltili samitlər karlaşır, lakin bunlardan ferqli olaraq Bakı və Quba şivelərində söz sonunda olan cingiltili samitlər nəinki karlaşır, hətta

bir sıra kar samitler cingiltilileşir: *yarpağ* (*yarpaq*), *cöreg* (*çörək*), *gedmir* (*getmir*) ve s.

Bunlardan başqa bir sıra şivelerde bezi sözlerin əvvəlindəki saatlerden əvvəl *h* artırılır: *hindı – indi*, *hasan – asan* ve s.

Şivelerde çox mehdud xüsusiyyətlərle yanaşı daha bir sıra bele nisbetən ümumileşmiş elamətdar cəhətlər de vardır ve bunlar edəbi tələffüz baxımından məqbul sayılmır. Buna görə də edəbi tələffüz uğrunda mübarizə aparırken, nəinki bu və ya digər şivədə mehdud halda işlənilən xüsusiyyətlərə qarşı, hətta nisbetən geniş dairədə, yeni bir sıra şivelerde işlənilən, lakin edəbi tələffüz normalarına müvafiq olmayan xüsusiyyətlərə qarşı da mübarizə aparmaq lazımdır. Çünki bele xüsusiyyətlərə az-çox yol vermək ümumi ədəbi tələffüz normalarının sabitləşməsine menfi təsir edir.

§152. Yazı. Ədəbi tələffüz hem müsbət, hem də menfi təsir göstərən mənbələrdən biri de *yazdır*.

Ümumiyyətə, yazı ədəbi dilin ümumileşməsi ve sabitləşməsi baxımından çox vacib vasitedir, hətta yazıda – orfoqrafiya qaydalarında sabithik, vahidlik olmayanda tələffüzdə de vahidlik deyil, məhz müxtəliflik olur. Bu baxımdan bezi alınma sözlerin müxtəlif variantda tələffüzünün məhz yazı ilə əlaqədar olması diqqəti cəlb edir.

Məlum olduğu üzrə, müasir şivelerimizdə *qapık* sözü *qəpik*, *kəpik*, *kopik* variantlarında da işlənilir. Beləliklə, esasen *qapak*, *kəpik*, *kopik* olmaq üzrə üç variantda bu sözün sabitləşməsinin mənbəyini axtardıqda bele nəticəyə gelmek olur ki, bu variantlar məhz bu sözün ilk dəfə yazında bir cür yazılmaması və əreb əlifbasında olan bezi xüsusiyyətlərə əlaqədardır XIX və XX əsrlərdə əreb əlifbası ilə yazılmış mənbələri nəzərdən keçirdikdə bele məlum olur ki, ruscadan alınma *kopek* sözü əreb əlifbası ilə *bəzen* ـ ق ile *قېك* şeklinde, *bəzen* ise ك herfi ilə *کېك*, *کوبیك* şeklinde yazılmışdır. Məhz buna görə də müxtəlif şəklidə yazılın bu sözü gah *köpik*, *kəpik*, gah da *qəpik*, *qapak* oxuyaraq bele də mənimsemişlər.

Əreb, fars dillerindən keçən bezi sözlerin də tələffüzündə müxtəlif variantların yaranması, güman ki, məhz yazının nəticəsidir. Əreb əlifbası əsasında yazılmış bir sıra sözlerdə sait səsi bildirən xususlu işarə (herf, herəkə) yazılmadığını görə bele sözlerdə saitler müxtəlif variantlarda oxunmuş və tələffüzdə de məhz bele variantlar tədricən sabitləşmişdir; mesələn: *mharbə* محاربہ, *mbarza*

مبارزہ, *mktb* مکتب hərfi terkibləri ilə yazılmış sözleri *müharibə*, *məharibə*, *maharibə*, *mühərabə*, *müberəzə*, *muvariza*, *mektəb*, *məktəb* variantlarında oxumuşlar və beləliklə de bu sözlərin tələffüzündə bir neçə variant yaranmışdır.

Bele faktların sayını artırmaq mümkündür. Lakin yazının tələffüzə neçə təsir etdiyini və yazı ilə tələffüzün əlaqəsini aydınlaşdırmaq üçün bu nümunələr ile kifayətlənmək olar. Buradan isə bele bir nəticəyə gele bilerik ki, orfoqrafiyada vahidlik olmayanda, tələffüzde vahidlik pozulduğu kimi, yazılışı düzgün oxumayanda da onu düzgün de tələffüz etmək olmaz. Lakin bu, heç də o demək deyil ki, orfoepiya ilə orfoqrafiya eyniyet təşkil edir. Ümumiyyətə, yazı ilə tələffüz arasında ortaqlı cəhətlər olduğu kimi, fərqli cəhətlər də vardır. Dünya xalqlarının yazaları ilə tələffuzları arasında bele ortaqlı və fərqli cəhətlər isə müxtəlif nisbətdədir. Bu baxımdan müasir Azerbaycan orfoqrafiyası başqa dillərin orfoqrafiyاسından xeyli fərqlənir. Bele ki, müasir Azerbaycan orfoqrafiyası ilə orfoepiyası arasında ciddi fərqlər çox azdır, ortaqlı cəhətlər isə çoxdur.

Azerbaycan dilindəki bir çox sözler və şəkilçilər, demək olar ki, esasen tələffüz olunduğu kimi yazılır və yazılışı kimi de tələffüz olunur. Lakin ele sözler, ifadələr və şəkilçilər de var ki, bunların tələffüzü yazılışından az-çox fərqli olur, yeni onların tərkibində olan seslərin tələffüzü yazıldığı herflərin ifadə etdiyi seslərlə uyğun gəlmir, ya da yazıda bu və ya digər herf ilə ifadə edilən ses tələffüzdə ixtisara düşür. Bu baxımdan aşağıdakı nümunələri nəzərdən keçirək:

1. Orfoqrafik qaydaya görə bir sıra sözlerin əvvəlində, ortasında və sonunda yazılın *q* dörd mexrecdə tələffüz olunur:

- a) söz başında adı halda: *qaz*, *qoz*, *qış*, *quzu*, *qırğı* və s;
- b) söz ortasında qoşa yazılın *qq*-dən birincisi karlaşmış halda, yeni *ka* mexrecində: *hökqa*, *sakqal*, *bakqal* və s.;
- c) sözlərin və şəkilçilərin sonunda yazılın *q* eksərən *x* mexrecində tələffüz olunur: *papax*, *otax*, *ocax*, *oxumax*, *oxudux*, *aldix* və s.;
- d) əgər *q* ilə biten söze saitle başlanan bir söz yanaşdırılırsa, qoşularsa, *q* əvəzinə ġ tələffüz olunur: *Qaçağ Abbas*, *papağ al qulağ* as və s.

2. Orfoqrafik qaydaya görə sözlərin və şəkilçilərin tərkibində yazılın *k* sözdən və məqamından asılı olaraq beş mexrecdə tələffüz olunur:

- a) adı halda öz mexrecində: *kar*, *kol*, *küll*, *əkin*, *təkər*, *öküz* və s.,

- b) y samitinin kar qarşılığı olan x' mexrecinde: *çığəx'*, *ələx'*, *əzməx'*, *güləx'* və s.;
- c) y mexrecinde. *çığəy üzdüm*, *çöray aldım* və s.;
- ç) qoşa k-dən ikincisi g mexrecinde: *hikgə*, *mütəkgə*, *mürəkəgb* və s.;

d) bezi alınma sözlerde ka mexrecinde: *koka-kola*, *fonetika*, *redaktor*, *traktor*, *direktor* və s.

3 Müasir Azərbaycan dilində işlənən bir sıra sözlerin sonunda samit ses bildirən iki, bezen hetta üç herf yanaşı yazılır. Lakin bele sözlerin təleffüzündə müəyyən məqamdan asılı olaraq bu herflərdən biri ya ixtisar olunur, ya da başqa bir səsle evezlənir:

a) *sədd*, *hədd*, *dost*, *rası* kimi sözlerde, bir qayda olaraq, sonuncu samit – herf təleffüz zamanı ixtisara düşür;

b) *tüfəng*, *səhəng*, *ahəng*, *sevinc*, *qılınç*, *qısqanc* kimi sözlerin sonundakı g, c təleffüzde karlaşır.

Bu nümunələrdən aydın olur ki, her yazılım eynen təleffüz etmək olmaz. Buna görə de sözün yazılışında istifadə olunan herflerin şərait və məqamdan asılı olaraq necə təleffüz edilməsini bilmək zəruridir.

Bezen yazılış ile təleffüz arasındakı fərq hetta edəbi təleffüzde de variantların yaranmasına sebəb olur. Meselen, -*dan*, -*dən* şəkilçisi *n*, *m* samutları ile bitən sözləre bitişdirildikdə -*nan*, -*nən* halında təleffüz olunur (*sən-nən*, *atam-nan* və s.), lakin başqa seslərlə biten sözləre bitişdirildikdə əsasən esline uyğun təleffüz olunur (*atadan*, *bizdən*, *işdən*, *dağdan*, *göldən*, *çaydan* və s.)

Əlbətə, bu ve ya digər fonetik məqamdan asılı olaraq təleffüzde bele variantlar qanuni sayılmalıdır. Lakin variantların həddindən artıq çoxalmasına yol vermək olmaz; çünki variantların çoxalması təleffüz vahidiyinin pozulmasına, nəticə etibarilə isə orfoepik normaların pozulmasına sebəb olur.

§153. Başqa dillər. Ədəbi təleffüzün pozulma menbelerindən biri de başqa – qonşu dildir. Bezen yaşayış şəraitində asılı olaraq bir şəxs həm ana dilində oxuyur, yazar, danışır, həm də qonşu – ikinci bir dilde yazüb-oxuyur, danışır, ya da ikinci dilde ancaq danışır. Bele şərait neticəsində isə bir sıra sözlerin, xüsusən her iki dilə de işlenilən sözlerin təleffüzündə variantlar yaranır. Bezen bele şəxslər bu ve ya digər sözü qonşu dilin orfoepik qaydasına müvafiq təleffuz edir, bezen isə her iki dili xas olan təleffüz çalarlıqlarını qarışdıraraq danışır. Əlbətə, bele verdış edərək danişanların təleffüzü

eybecer olur, buna görə de bele təsire qarşı mübarizədə danişan şəxsin şüurlu münasibəti zəruridir.

Beleliklə, aydın olur ki, ədəbi təleffüz məsəlesində diqqət, nezər və şüurlu munasibət əsas şərtlərdəndir. Burada ata və ananın, təriyeçilərin, xüsusən müəllimlərin rolü çox muhümdür. Məktəbə gələn şagirdlər müəllimləri nümunəvi bir şəxs kimi tanıyırlar və hetta danişqanda da müəllimlərini təqlid edirlər. Buna görə de müəllimlər ədəbi təleffüz baxımından düzgün, selis danişmaqla orfoepiya normalarını aşılmalıdır və eyni zamanda her yerde düzgün təleffüzün nəzaretciləri və təlimatçıları kimi her cür imkandan istifadə edərək ədəbi təleffüz normalarının pozulmasına qarşı mübarizə aparmalıdırular

ÜÇ ÜNCÜ HİSSƏ

MÜASİR AZƏRBAYCAN DİLİNİN ORFOQRAFIYASI

YAZI VƏ ORFOQRAFIYA

§154. Yazının ictimal mahiyəti. İnsanların ünsiyyet vasitelerinden biri de yazıdır. Yazı dil ile ifade olunan fikirleri, duyguları başqasına bildirmek üçün insanlar arasında işlenen en mühüm bir ictimal aletidir. Yazının insan cəmiyyətində ne dərəcədə mühüm bir rola malik olduğunu bəşəriyyət tarixinin her bir pillesinde müşahidə etmək mümkündür.

Ümumiyyətlə, yazının insan cəmiyyətindəki xidmət və rolü aşağıdakılardan ibarətdir:

a) İnsanın obyektiv varlıqla bağlı olaraq doğan düşüncelerini, fikir və təcrübələrini, biliklərini cəmiyyətin başqa üzvüne etrafı, müfəssəl və aydın bir suretdə anlatmanın en yaxşı vasitesi yazı olmuşdur və indi de yazıdır.

Doğrudur, fikir, duyu və bilişləri başqasına bildirmek üçün özge vasitələr de vardır. Bedən hərəketləri (jest), üz, qas, göz, ağız və saire kimi bir sıra vasitələr de fikir və duyguların ifadəsinə xidmət etmiş və indi de xidmət etməkdədir. Lakin bunların heç biri yazını evez edəcək dərəcəde imkanlara malik deyildir.

b) Demək olar ki, yazı bəşəriyyət üçün tərəqqiye, inkişafa açılmış geniş bir qapı olmuşdur. Mədəniyyətin suretlə inkişaf etmesi, yayılması yazı ilə burğe başlanılmışdır. Mədəniyyətin, insanların təcrübə və fikirlərinin artması və bütün dünyadakı insanlar arasında yayılması üçün yazının yaradılması irəliye doğru atılmış en böyük və ilk addım olmuşdur.

c) İnsanların mədəniləşməsində yazının ne qədər mühüm rola malik olduğunu bu gün belə müşahidə edə bilərik. Bu gün yazısız xalq savadsız, elmsiz və mədəniyyətsiz hesab olunur. Yazısız və ya yazının ümumiləşmədiyi bir xalqda fikri inkişafın son dərəcə zeif

olduğunu, mədəni genliyi açıq və aydın suretdə müşahide etmek mümkündür. Heç təsadüfi deyil ki, M.F Axundzadə "terbiyəti-millet suhület ilə müyesser olmayacaqdır, məger kesbi-savad ilə, kesbi-savad umuminas üçün hüsula gelmeyecekdir, məger xətti-hazırın islah və teğyiri ilə ..." ¹ deyerek yazının mədəniyyətə malik olmaq üçün, xalqın terbiyelənməsi üçün nə qədər mühüm rola malik olduğunu nezəre almış və ömrünün sonuna qədər yazının asanlaşdırılması uğrunda mübarizə aparmışdır.

c) Yazı ınsanın düşüncə ve fikrlərini, dunyaya və cəmiyyətə olan baxışlarını, kainatı derk etmələrini, xülasə, ınsanın bütün mənəvi və maddi mədəniyyətini, fikri zənginliklərini, mədəni ırsını mühafizə edərək cəmiyyətin tarixi boyu yaşadır; bunları əvvəlki cəmiyyətlərdən alıb sonrakı cəmiyyətlərə yetirir. Bu nöqtəyi-nözərdən yazı, ınsan mədəniyyətinin cəmiyyətdən cəmiyyətə yetirən, cəmiyyətlərin inkişafı tarixini özündə eks etdirən qırılmaz bir bağdır. Yazı bəşəriyyətə aləmi mədəniyyəti xəzinəsinin əvəzedilməz açarıdır.

d) Yazının en böyük qiyməti onun ictimaləşdirici xarakterindədir. Belə ki, ınsan cəmiyyətlərinin mədəni əlaqələrini daha da sıxlasdırıb, ınsanların fikrlərini, mədəni zənginliklərini ortaqlaşdırıb en yaxşı və en munasib vasite yazıdır. Yazı vasitesi ilə her bir yeni keşf, ixtira, yeni fikir və sair yeniliklər az bir zamanda bütün ınsanların ortaqlı mali halına düşür. Bu cəhət yazının ne qədər ümumiyyətdərili və ictimaləşdirici xarakterə malik olduğunu göstərir. Bütün milli təzahür formalarına baxmayaraq yazı beynəlmilel bir xarakter daşıyır və dünyada bütün xalqları, milletləri bir-biri ilə əlaqələndirmək üçün en yaxşı vasitə olaraq ta qədim dövrlərdən bu günə qədər işlənilməkdədir.

Yazı həm keçmiş cəmiyyətləri, həm indiki müxtəlif xalq və milletləri, həm də cəmiyyətin gelecəyi haqqındaki hər cür məlumat və düşüncələri bize yetirən, bildirən əvəzedilməz en yaxşı bir vasitedir.

§155. Dil və yazı. Yazı da danışq kimi ınsan cəmiyyəti içərisindəki ictimal quruluşların, müxtəlif sınıfların ünsiyyət və mübarizə silahıdır. Yazının tarixi dilin tarixini izleyir və heç bir ümumi inkişaf izində dildən ayrılmır. Dil fiziki əlamətləri ilə deyil, ictimal, iqtisadi və istehsalat əlaqələri esasında qruplaşan ilk ınsan qruplarından qəbilələrdən, tayfalardan, xalqlardan, milletlərdən umuməbəşərliyə

¹ M F Axundzadə Əsərləri. 3 cildde, III cild, Bakı, 1988, soh 81

doğru inkişaf etdiyi kimi, yazı da belə xəttle inkişaf edir. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipe doğru inkişaf etmişdir. Buna görə de bir çox alımlar, haqlı olaraq, yazını qrafik dil adlandırmışlar. Lakin bu heç de dil ile yazı arasında eyniyet işəsi qoymaq və (yazı-dil) demek deyildir. Dil ile yazı arasında bir sıra fərqli cəhətlər, spesifik əlamətlər vardır ki, bunlara görə de dil yazından fərqlərin:

- a) yazı gözle görülür, dil isə qulaqla eşidilir;
- b) dilde olan her cür ses yazida eyni ilə eks olunmur;
- c) dilde jest və əllerin köməyindən istifadə olunur, yazıda isə jest və əller iştirak edə bilmir;
- ç) söylenilen söz, ifade, cümle tez yaddan çıxar, müəyyən dövr keçdiğden sonra unudular, yazılın söz, ifade, cümle isə uzun müddət saxlanıla bilər. Elm və texnikanın ixtiraları indi müəyyən dərəcədə danışığın da saxlanılmasına imkan yaratmışdır, lakin burada yene yazı vardır *gramofon*, *magnitofon* və s.;

d) danışq dili hazırda qarşı-qarşıya duran insanlara xidmet edir, yazı isə həm eyani, həm qiyabi dildir. Elm-texnikanın ixtiraları səslə dili de müəyyən dərəcədə qiyabi dil halına salmışdır: *radio*, *telefon* və s.;

e) yazı üzərində olan insanların arasında en mükəmməl mədəni əlaqə vasitesidir; yazının bu xüsusiyətini nə *radio*, nə de *telefon* evez edə bilir;

ə) dilin iki təzahür forması vardır: **danışq, yazı**. Buna görə de dilin iki növü formalılmışdır: **şifahi dil, yazılı dil**. Şifahi dilin məxsusi qanunları, yeni ümumi dürüst danışq normaları – **orfoepiya** yaşı olduğu kimi, yazılı dilin de məxsusi qayda-qanunları, yeni ümumi – dürüst yazmaq normaları – **orfoqrafiya** yaşı vardır.

Ş156. Müasir Azərbaycan əlifbası. Müasir Azərbaycan yazılı menalı seslərin şərti-qrafik¹ işareleri sayılan hərfələr vasitesi ilə formalasdırılmış yazıdır.

Dilin fonetik tərkibini təşkil eden fonemlərin yazida ifadesi üçün istifadə olunan qrafik işarelerin, yeni hərfələrin müəyyən sıra üzrə tərtib olunmuş sistemi **əlifba** adlanır.

Müasir Azərbaycan əlifbası 32 qrafik işareler sistemindən ibarətdir. Deməli, Azərbaycan əlifbasını təşkil edən 32 hərfi işare Azə-

¹ Qrafik işareler dedikdə, qrafika sözünün esasen dilçilikdə işlenilen mənası ilə əlaqədar olaraq yazı üçün ciziqlər vasitesi ilə düzəldilmiş şərti işareler nezərdə tutulur

baycan dilindəki seslərin esas – menalı növlərindən sayılan 32 fone-min qrafik işaresidir.

Müasir Azərbaycan əlifbasındaki hərfi işarelərin her biri işlənilmə meqəmənə ve vasitesinə görə iki cürdür:

Çap hərfəri. Əlyazma hərfəri.

Bunların da her biri quruluşca iki növdür:

Böyük (baş) hərf, kiçik (şətri) hərf.

Azərbaycan əlifbasını təşkil eden hərfələrin her birinin məxsusi adı vardır. Bu adlar hərfin hansı fonemin qrafik işəsi olmasına görə verilmiş adlardır.

Sait fonemlərin hərfi işaretəri bu və ya digər saitin adı kəmiyyətde tələffüzüne uyğun halda adlanır: *A* hərfi, *O* hərfi, *I* hərfi, *U* hərfi, *Ə* hərfi, *E* hərfi, *İ* hərfi, *Ö* hərfi, *Ü* hərfi.

Samit fonemlərin hərfi işaretəri ise hərfin bildirdiyi samit səse *e* saitinin artırılması ilə dizələn hecalarla adlanır ki, burada da samitlərin növündən asılı olaraq e saitinin başa və ya sona artırılması nəticəsində adlar iki cür formalıdır:

1) Sonor samitlerin hərfi adları *e* səsinin samit əvveline qoşulması ilə düzəldilir: *eN*, *eM*, *eL*, *eR*

2) Sonor olmayan samitlerin hərfi adları *e* səsinin samit sonuna qoşulması ilə düzəldilir: *Be*, *Ce*, *Cə*, *Fe*, *Ge*, *Ğe*, *He*, *Xe*, *Je*, *Kel/Ka*, *Qe*, *Pe*, *Se*, *Şe*, *Te*, *Ve*, *Ye*, *Ze*

Danışqda, xüsusen tedris prosesinde hərf adları ilə səs adlarını fərqləndirmək lazımdır. Buna görə de saitləri bildiren hərfələr haqqında danışarkən **hərfi** sözünü, sait seslərdən danışarkən **səsi** sözünü ifadəye elave etmək lazımdır; məsələn

A hərfi, *I* hərfi, *E* hərfi, *O* hərfi

A səsi, *I* səsi, *E* səsi, *O* səsi və s.

Lakin samit seslərdən ve bunların hərfi işaretlərindən danışarkən hərfələr *e* səsinin qoşulması ilə formalasdılmış adları ilə, sesləri isə sondan *i* səsinin qoşulması ilə formalasdılmış adları ilə adlandırmalı lazımdır. Bele halda **hərfi**, **səsi** sözlərini ifadəye elave etməmək də olar; məsələn: *Be* hərfi – *Be*, *Bi* səsi – *Bi*, *eM* hərfi – *eM*, *Mi* səsi – *Mi*, *eR* hərfi – *eR*, *Ri* səsi – *Ri*, *He* hərfi – *He*, *Hi* səsi – *Hi* və s

Əlifbada hərfələr müəyyən sıra ilə yerləşdirilmişdir ki, buna ümumiyyətli halda **əlifba sırası** deyilir.

Müasir dövrde hərfi işaretərlər esaslı yazidan istifadə edən xalqların əlifbalarının, demək olar ki, hamisində hərfələrin sıralanması

çox oxşardır ve belə elifbalarda *A*, *B* ilk herfleri teşkil edir, bu ise qədim dövrlərle, ilk herfi əsaslı yazıların yaradılması dövrü ilə əlaqədar olaraq ənənəvi halda sabitleşmişdir. Buna görə de ilk herflerin adı ilə *alfa*, *betta* birleşməsindən *əlifba*¹ sözü (rusca *alfavit*, ingiliscə, fransızca, almanca, *alphabet*, ispanca *alfabeto*) düzəldilmişdir.

Müasir Azərbaycan elifbası haqqında daha aydın təsəvvürə malik olmaq üçün buradakı elifba cədvəlini diqqətlə nəzərdən keçirmek, hem de cedvelde göstərilən sıra üzrə hərfler sırasını (elifba sırasını) bilmək zəruridir.

Azərbaycan elifbası cədvəli

Hərfiern sırası	Çap hərfiern		Əlyazma hərfiern		Hərfiern adları
	böyük	kıçık	böyük	kıçık	
1	2	3	4	5	6
1	A	a	Ə	ə	A
2	B	b	Ə	ə	Be
3	C	c	C	c	Ce
4	Ç	ç	Ç	ç	Çe
5	D	d	Đ	đ	De
6	E	e	Ə	ə	E
7	Ə	ə	Ə	ə	Ə
8	F	f	F	f	Fe
9	G	g	G	g	Ge
10	Ğ	ğ	Ğ	ğ	Ğe
11	H	h	H	h	He
12	X	x	X	z	Xe
13	I	i	I	i	I
14	İ	i	İ	i	İ
15	J	j	J	j	Je
16	K	k	K	k	Ke//Ka

¹ Əlifba sözü de əreb dilində *alfa* evezinə işlenilen *alif* (الـ)، *betta* evezinə işlenilen *ba* (بـ) hərfi adlar birleşməsindən düzəldilmişdir; Azərbaycan dilinə de əreb dilindən keçmişdir.

1	2	3	4	5	6
17	Q	q	Q	q	Qe
18	L	l	L	l	El
19	M	m	M	m	Em
20	N	n	N	n	En
21	O	o	O	o	O
22	Ö	ö	Ö	ö	Ö
23	P	p	P	p	Pe
24	R	r	R	r	Er
25	S	s	S	s	Se
26	Ş	ş	Ş	ş	Şe
27	T	t	T	t	Te
28	U	u	U	u	U
29	Ü	ü	Ü	ü	Ü
30	V	v	V	v	Ve
31	Y	y	Y	y	Ye
32	Z	z	Z	z	Ze

§157. Hərfər və seslər. Əger biz “Fonetika” bəhsindəki saitlər, samitlər cədvəllerində verilmiş seslərin – fonemlərin miqdarı ilə elifba cədvəlinde verilmiş hərfiernin miqdarnı tutuştursa, belə bir neticəyə gelmiş olarıq ki, neinki ümumiyyətə Azərbaycan dilində olan seslərin hamısı, hətta Azərbaycan ədəbi dilində işlənilen fonemlər və fonem variantlarının hamısı elifbada öz eksini tapmamışdır. Yəni ədəbi dilde 45 fonem və fonem variansi olduğu halda, elifbada ancaq 32 hərf vardır. Bəs belə hərfler əsasında qurulan yazı vasitesi ilə biz öz fikirlərimizi necə dürüst, aydın ifadə edə bilərik? Dilənən seslərin hamısını yazıda eks etdirmek üçün elifbanın tərkibində hərfiernin miqdarnı artırmaq zəruri deyilmi?

Əlbette, dildeki seslərə nisbəten hərfiernin miqdarı çox məhdud olduqda, məhdud hərfiern əsasında qurulan yazı vasitesi ilə anlaşma çətinləşir. Mehə buna görə de əreb elifbasındaki məhdudluq turk dillerində, o cumledən Azərbaycan dilində yazı işinin çətinliyinə səbəb olmuşdur və bu elifbanın ya təkmilləşdirilməsi, ya da başqa bir elifba ilə evez edilməsi dövrün en zəruri tələblərindən birinə çevrilmişdir. Əreb elifbası ilə yazılan bir çox sözlərin düzgün oxunması son derece çətin idi və bəzən düzgün oxumaq da, düzgün başa düşmək

de mümkün olmurdı. Xüsusən Azerbaycan dilinde sözlerin, şəkilçilərin formallaşması baxımından çox mühüm ünsür sayılan saitlerin çoxunu eks etdiyən xüsusi hərfi olmadığı üçün samitler birleşməsi esasında yazılmış sözler müxtəlif menada anlaşıldı. Mesələn, əreb əlifbasında *kaf* adlanan hərf (ك) ilə *lam* adlanan ل herf birleşmesi halında formallaşan ك sözünü *kol*, *kül*, *kal*, *kal*, *gül*, *göl*, *gal*, *gil* kimi müxtəlif sözler menasında başa düşmek olurdu.

Lakin buradan belə bir netice çıxarmaq da düzgün olmaz ki, dildə olan her fonemi, fonem variantlarını və digər ses çalarlıqlarını ifadə etmek üçün yazıda da məxsusi hərfi işaretər yaradılsın ve əlifba 50-60 və daha çox hərfi işaretər ehətə etsin. Əger əlifbada belə "zənginləşdirmə" əməliyyatı aparılsara, yazmaq, oxumaq işi anlaşılmaz, əksinə, xeyli çətinleşmiş və mürəkkəbleşmiş olar.

Deməli, əlifbada hərfi işaretərin miqdarnı həddindən artıq çoxaltmaq da, hərfi işaretərin miqdarnı mehdudlaşdırmaq kimi bir netice verr, yeni əlifba məqsədə uyğun olmur. Buna görə de hansı əlifbada hərfərin miqdarı əsasən həmin dildəki fonemlərin miqdarına uyğun olarsa, belə əlifba əsasında yazib-oxumaq işi xeyli anlaşılar. Məhz bu baxımdan müasir Azerbaycan əlifbasının hərfi tərkibini nəzərdən keçirdikdə belə neticeyə gəlmək olur ki, müasir Azerbaycan əlifbası dövrümüzün en kamıl əlifbalarındandır. Bu haqda daha aydın və dəqiq təsəvvürə malik olmaq üçün müasir Azerbaycan ədəbi dilindəki seslərin əlifbamızdakı hərfərlər nece ifadə edildiyini nəzərdən keçirək.

§158. Saitların hərfi işaretəri. Azerbaycan dilində əsasən 9 sait fonem vardır və bunlar dilin vahidlərində işlənən saitlerin, demək olar ki, 90 faizini təşkil edir. Qalan 10 faizə bu və ya digər alınma sözde, dilin öz sözlərinin tərkibində müxtəlif məqamlarda, bəzi qrammatik vahidlərdə müəyyən dərəcədə işlənilən fonemlər və fonem variantları daxildir. Buna görə de belə mehdud dərəcədə işlənilən fonem və xüsusən fonem variantlarını ifadədici xüsusi hərfi işaretəye o qədər de ciddi ehtiyac yoxdur və əlifbada saitleri ifadə edən 9 hərf Azerbaycan ədəbi dilin normaları baxımından kafi sayılır. Bununla belə ədəbi dilin orfoepik normaları baxımından sözlerdeki saitlerin bu və ya digər çalarlıqda tələffüzünü temin etmek üçün yazıda müəyyən qrafik işaretən və orfoqrafik qaydalardan da istifadə olunur ki, bunlar əsasən aşağıdakılardan ibarətdir.

1. Söz daxilində yanaşı hecalardan birincisində qalın, ikincisində ince saitın hərfi işarəsi olduqda, əvvəlki sait uzadılmış variantda tələffüz edilir; mesələn: *ali* (*a.li*), *sakit* (*sa.kit*), *mane* (*ma.ne*) və s.

2 Müeyyen sözlərdə yanaşı yazılın *ov*, *öz*, *oyu*, *ovu* hərfi tərkibləri sait variantı halında Azerbaycan dilində məhdud dərəcədə işlənilən *ou*, *öü*, diftonqlarını eks etdirir; mesələn: *dovşan* (*douşan*), *dövr* (*döür*), *toyuq* (*toux*), *sovurmaq* (*sourmaq*), *govurmaq* (*gourmaq*) və s.

3. Qısa sait variantları da saitleri bildiren hərfərlə yazılar və məqamdan asılı olaraq qisaldılmış halda tələffüz edilir (bu haqda əlavə məlumat almaq üçün "Saitlerin tələffüzü" bəhsinə bax).

Buradan belə bir neticeyə gəlmək olur ki, Azerbaycan ədəbi dilindəki sait fonemləri və fonem variantlarını yazıda eks etdirmək üçün 9 hərfden istifadə olunur.

§159. Samitlərin hərfi işaretəri. Müasir Azerbaycan ədəbi dilində esasən 25 samit fonem olduğu halda, samitləri yazıda eks etdirmək üçün əlifbamızda 23 hərfi işaretən istifadə edilir ki, birləşmələr bir qismi məqam və şəraitə görə formallaşan fonem variantlarını da bildirir.

Məlum olduğu üzrə Azerbaycan dilində umumiləşmiş halda belə bir qanun vardır ki, küülü-cingiltili samitlərin eksəriyyəti müxtəlif məqam və şəraitdə bir az karlaşmış çalarlıqda tələffüz olunur. Bunun neticesində de samitlərin variantları yaranır, lakin yazıda her variant üçün xüsusi hərfi işaret yoxdur. Buna görə de belə bir neticeyə gəlmək olar ki, əlifbamızda samit sesləri bildiren hərfərdən bəzisi iki səsi ifadə edir; mesələn:

b *d* *z* *v* *f*
B \backslash *b.(p)* *D* \backslash *d.(t)* *Z* \backslash *z.(s)* *V* \backslash *v.(f)* *F* \backslash *f.(x)*

Əlbəttə, bu seslərdən biri əsas fonem mahiyyətli, digeri isə variant mahiyyətliidir.

Əlifbamızda samitləri bildirən ele hərfər de var ki, iki və ya üç səsi bildirmək üçün işlənir və bu seslərin hamısı fonem mahiyyətli seslərdir. Bu baxımdan xüsusən *q* və *k* hərfərini ayrıca qeyd etmək lazımdır. Bu hərfərdən *q* ilə yazılın aşağıdakı sözləri nəzərdən keçirək: *qal*, *qol*, *hoqqa*, *toqqa*, *ittifaq*. Bu sözlərin əvvəlinde işlənilən *q* tam cingiltili samitdir. *Hoqqa*, *toqqa* sözlerinin tərkibində qoşa halda yazılmış *q* seslərindən birincisi kar samit kimi tələffüz olunur, ikincisi isə əvvəlki sözlərin başında cingiltili halda tələffüz

edilen *q* səsindən heç də ferqlənmir. *İttifaq* sözünün sonundakı *q* de *hoqqə* sözündəki birinci *q* kimi kar təleffüz olunur. Deməli, bu faktlardan aydın görünür ki, *q* hərfi iki müstəqil fonemin hərfi işarəsi kimi işlenir: *q* - (*k*)

Əlifbadakı *k* hərfi de üç fonemin hərfi işarəsi hələndə işlenir; məsələn, *kitab*, *kino*, *kul*, *kor*, *kar*, *həkim* sözlerində *k* hərfi *g* samitinin kar qarşılığı olan fonemin işarəsi kimi işlenir; *kolxoz*, *kanal*, *aktiv*, *fonetika*, *iks* kimi sözlərdə yazılın *k* hərfi *q* hərfi ilə ifadə olunan cingiltili samitin (*qol*, *qal*, *qan* sözlərində işlenilen *q* mexrecində) kar qarşılığı olan xüsusi fonemin işarəsi kimi, yeni *ka* (*k*) fonemini bildiren herf halında işlənmişdir. Eleçə də *cığək*, *xörək*, *yemək* sözlerinin sonunda yazılın *k* herfinin təleffüzüni diqqətən dünledikdə belə aydın olur ki, bu da tamamilə başqa bir fonem mahiyyətli səsdir və dilimizdə olan cingiltili *y* samitinin kar qarşılığı *x*-dir. Ele buna görə de müeyyen məqamda iki sait arasına düşdükdə bu səs öz cingiltili qarşılığı ilə evez olunur; məsələn: *cığək* – *cığayı*, *cığayıñ*, *yemək* – *yeməyə*, *yeməyimiz* və s.

Deməli, dülümizdə məhdud derecədə işlenilen *k'* və *x'* fonemlərinin elifbamızda məxsusi hərfi işareleri yoxdur. Lakin bezi fonem və fonem variantları üçün xüsusi hərfi işaretlərin olmaması Azərbaycan ədəbi dili ilə yazısı arasında ciddi fərq yaratır və dilin yazida dürüst ifadəsinə de çətinləşdirir. Çünkü bezi səslerin yazida və təleffüzde fərqləndirilməsi üçün köməkçi işarəden, müxtəlif qaydalardan istifadə olunur və çətinlik aradan qaldırılır. Belə halları nəzəre alıqda, demək olar ki, müasir Azərbaycan elifbası müasir Azərbaycan ədəbi dilinənəsas xüsusiyyətinə yazida dürüst əks etdirməyə qabil bir elifbadır.

ORFOQRAFIYA

§160. Orfoqrafiyanın mahiyyəti. Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə qanunileşdirilmiş müxtəlif təzahurları isə orfoqrafiyanın qaydalarnı təşkil edir. Buna görə de ümumileşdirilmiş halda orfoqrafiyaya belə terif vermək olar: Orfoqrafiya – yazılı nitqde dil vahidlərinin yazılışını tənzimedici qaydalardan sistemiidir.

Yazılı nitqin normaları və onun müxtəlif təzahürləri sayılan qaydalardan isə müeyyen prinsiplər əsasında müeyyenleşdirilir. Bu prinsip-

ler bir çox xalqların yazı – orfoqrafiya normalarının müeyyenleşdirilməsində istifadə olunduğu görə, ümumi prinsiplər kimi nəzərə carpsa da, hər bir dilin öz daxili qanunları və həmin dilde danışanların ümumileşdirilmiş təleffuz zövqləri ilə uzlaşdırıldığı üçün xüsüsileşdirilmiş prinsiplər kimi də tanınır.

Bu prinsiplər dilin daxili inkişaf qanunları ilə ne qədər dürüst və deqiq uzlaşdırılmış olsa, bunlara əsasen verilmiş her orfoqrafiq qayda da ağlabatın bir qanun kimi asanlıqla dərk edile bilər və tez də öyrənilər. Əslində orfoqrafiya ümumiyyətin istifadəsi üçün düzəldilmiş emeli məqsədi qaydalar halında asan və sade olmalıdır. Buna görə də o qədər də ehəmiyyətli təfərruat fərqləri olmayan dil vahidlərini bir neçə qaydaya paylaşılmayıb bir ümumi qaydada birləşdirmek daha elverişli sayılır. Çünkü, beşəliklə, qaydaların ümumi miqdarı azalmış olur, müstəsna hallar isə xeyli məhdudlaşır.

Orfoqrafiya qaydaları hamının məcburi surətdə riyət etməli olduğu qaydalardır. Buna görə də bu qaydaları ele düzəltmək lazımdır ki, işlədənlər könulsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyarlaq işlətmiş olsunlar. Yeni dilin düzgün yazı qaydalarını müeyyenləşdirərkən, həmin dilde danışan millətin ümumileşdirilmiş olduğu ədəbi təleffuz normalarını, daha doğrusu, ədəbi təleffuz zövqünü nəzəre almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalının hamı tərefindən məqbul sayılıb, böyənilib və asanlıqla mənimseniləb işləniləcəyinə tam əmənlik yaranır. Hem də belə qaydalardan tez sabitləşir və uzun müddət yaşaya bilər.

Orfoqrafiya ümumxalq dilinin, vahid məlli dilin, xüsusən bizim dövrümüzdə mədəniyyətəmizin en vacib vasitələrindən biri sayılan yazılı nitqin qanunileşmiş normalarıdır.

AZƏRBAYCAN DİLİ ORFOQRAFIYASININ PRİNSİPLƏRİ

§161. Orfoqrafiya prinsipləri haqqında. Orfoqrafiya prinsipləri orfoqrafiya qaydalarnın istiqamətləndirici əsaslardır. Hər bir dilin orfoqrafiya qaydaları dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaşdırılması əsasında müeyyen edilir. Dil vahidləri isə çox müxtəlifdir; xüsusən səs, sesler birləşməsi, heca, şəkilçi, şəkilçilər birləşməsi, sade, düzeltmə və mürekkeb sözler, söz birləşmələr, qisaltma sözler orfoqrafiya qaydalarnın müeyyenləşdirilməsi işində nəzəre alınması, orfoqrafik prinsiplərlərə uzlaşdırılması zəruri olan dil vahidləridir.

Orfoqrafiya qaydalarının müeyyenleştirilmesinde istifade olunan prinsipler esasen aşağıdakılardır:

1. Fonetik prinsip.
2. Morfoloji prinsip
3. Tarixi-ənənevi prinsip
4. Ferqləndirici prinsip.
5. Etimoloji prinsip.

Lakin bu ve ya digər dilin orfoqrafiya qaydalarını müeyyenleştirirken bu prinsiplerin hamisindan eyni dərəcədə istifade olunmadığı kimi, xüsusən esrlər boyu yazılı ədəbi dil tarixi olan dillerin orfoqrafiya qaydalarının müeyyenleştirilmesində təkce bir prinsiple məhdudlaşmaq da mümkün deyildir. Bele bir cəhəti de yada salmaliyiq ki, müeyyen bir dildəki bu ve ya digər vahidin orfoqrafiya qaydasını müeyyenleştirirken ancaq bir prinsipə esaslanmaq zəruri olsa da, bəzən tek bir prinsiple məhdudlaşmaq olmur, yeni bu ve ya digər dil vahidinin, xüsusən bezi şəkilçilərin, alınma sözlerin ve söz birləşmələrinin yazılı qaydalarını müeyyenleştirirken eyni zamanda bir neçə prinsipdən istifadə etmək lazımlıdır. Mesələn, Azərbaycan dilindəki cəm şəkilçisinin evvelində /səsinin yazılması morfoloji prinsip ilə elaqedardır. Lakin -lar, -lər halında iki variantda yazılması ahəng qanununun təleffüzdəki təzahürü kimi fonetik prinsip ilə elaqedardır.

Bəleliklə, aydın olur ki, orfoqrafiya qaydalarını təkce bir prinsip esasında qurmaq mümkün deyildir. Lakin bunu da nəzəre almaq lazımdır ki, hər bir dilin orfoqrafiya qaydalarını düzəldərkən bir səra prinsiplərdən istifadə olunsa da, bunlardan biri, ikisi və ya üçü esas prinsip, digerləri isə yardımçı, ikinci dərəcəli prinsip sayılır.

Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, esasən üç prinsip üzərində, yəni fonetik, morfoloji və tarixi-ənənevi prinsiplər üzərində qurulmuşdur.

§162. Fonetik prinsip. Son zamanlarda fonetik prinsip ilə yanaşı fonematik prinsip termini de işlənir və bu terminlər iki prinsipi ifade edir. Fonetik prinsip təleffuz olunan sesin yazılıdakı herfle ifadəsi prinsipi mənasında, fonematik prinsip isə müxtəlif çalarlıqlarda təleffuz olunan seslərin vahid esası sayılan fonemin yazılıdakı herfle ifadəsi prinsipi mənasında işlənilir. Biz isə burada fonetik prinsip terminini hər iki prinsipin birləşməsini ifade edən bir termin kimi işlədirik. Müasir Azərbaycan dili orfoqrafiya

qaydalarının müeyyenleştirilmesində də fonetik prinsipdən belə geniş mənada istifadə olunmuşdur.

Ümumiyyətə, bu ve ya digər sözün tərkibindəki seslərin təleffüz olunduğu kimi herfi işaretlərle yazıda eks olunması yazı ilə təleffüz arasında uyğunluğu təmin etdiyi üçün orfoqrafiya qaydalarının daha çox fonetik prinsip esasında qurulması, əlbette, elverişlidir. Mesələn, Azərbaycan dilində söz köklerinin çoxu bu prinsipe görə yazılır və buna görə də bir çox söz köklərinin yazılışı çətin olmur: *al, alma, at, as, ağı, ata, ana, ol, ot, il, iş, üz, üç, dağ, daş, dil, diş, bal, baş, var, vur, dur, bil, biz, bir, biş, qas, al, gol, diz, su, qar, yağış, çay, sal, mal, xal, xala* və s. Bele söz köklərinin yazılışı hətta ayrı-ayrı şivələrde danışanların yazısında ciddi bir çətinliyi səbəb olmur. Çünkü bele sözlərin təleffüzü ilə yazılışı arasında, demek olar ki, fərqli yoxdur; hətta bele sözlərin çoxu şivələrin eksəriyyətində bir cür təleffüz olunur.

Burada bele bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, fonetik prinsipi düzgün başa düşməyərək “təleffuz etdiyin kimi yaz” dusturuñu çox geniş mənada izah edib, “hər kəs öz şivəsində yaza bilər” neticəsini çıxarmaq doğru deyildir.

“Sözün təleffüz edildiyi kimi yazılıması” anlayışı məhdud mənada işlənilən bir anlayışdır. Burada ümumi ədəbi təleffüz nəzərdə tutulur, hem də bu təleffüzdə, hətta müxtəlif çalarlıqla əlaqədar olan səsler – ses variantları yox, mehz bele seslərin vahid esası sayılan fonemin yazılıması nəzərdə tutulur. Mesələn, müeyyen şəraitində asılı olaraq bezi saatlır uzun təleffüz olunur (*a li, sa kit, ta lim*), bezi cingillətlili samitler karlaşmış çalarlıqla da təleffüz olunur (*ulduz, kitab, azad*). Lakin bele halda çalarlıq mahiyyətli ses variant hesab olunur, esas fonem isə həmin sözlərdə yazılın herflərin ifadə etdiyi fonemlərdir (*a, e, z, b, d*). Buna görə də fonetik prinsipin fonematik mənada da işlənildiyini unutmaq olmaz. Mehz yuxarıdakı nümunelərdə “təleffuz etdiyin kimi yaz” formulunu “təleffuz etdiyin sesin esası olan fonemin hərfi işaretini ilə yaz” mənasında başa düşmek lazımdır.

Fonetik prinsip bu ve ya digər şərait ilə bağlı olaraq sözlərin fonetik tərkibində emələ gələn deyişikliyin təleffüzdə qanuniləşmiş növlərini de ehəte edir. Mesələn, bəzən kar samitlərin cingilləlilişəsi (*otaq - otağa, çiçək - çiçəyin*), bitişdirci samitlərin artırılması (*ata-n-i, ata-s-i, ata-y-a*), şəkilçi qəbul edərkən bezi sözlərin kökündəki müeyyen saitin düşməsi (*oğul - oğlu, ağız*)

ağrı), xüsusən Azərbaycan dil üçün daha çox eləmətdar sayılan aheng qanunu əsasında şəkilçilərin variantlarla tələffüzü kimi fonetik hadisələrin yazılışı da fonetik principle əlaqədardır. Çünkü bele hallarda sözde eməle gələn dəyişiklik tələffüzde eks olunur və bu da tələffüzə uyğun surətdə yazıya köçürülür.

Bele faktlar bir daha sübut edir ki, fonetik principdən daha çox istifadə etmək ədəbi dil normalarının sabitləşdirilməsi, ümmüleşdirilməsi, həm düzgün yazı (orfoqrafiya), həm de düzgün tələffuz (orfoepiya) qaydalarını asanlıqla mənimsemək noqtəyinənəzərindən olverişlidir. Bele prinsipə əsaslanan qaydaların təlim işində de böyük asanlığa səbəb olduğu şübhəsizdir. Ele buna görə de şagirdlərin yazılılarında buraxılan orfoqrafik səhvlerin içərsində fonetik princip ilə əlaqədar qaydaların pozulduğunu göstəren nümunələr azlığı teşkil edir.

Fonetik principi bir sira üstünlüklerine baxmayaraq, demek lazımdır ki, dil vahidlərinin hamisini yazılışını fonetik princip əsasında qurmaq mümkin deyildir. Çünkü bir sira söz kökləri morfoloji dəyişikliye uğradıqda, yeni müəyyən fonetik şəraite düşdükde tələffüzə de az-çox dəyişmiş olur. Bəzən yazıda müəyyən sözün fonetik tərkibini mühafizə etmek eśləne uyğunluq, tarixilik, enənəvilik və s. kimi xüsusiyyətlər baxımından daha olverişli ve məqsədə uyğun sayılır.

Ş163. Morfoloji princip. Məqam və şəraitle əlaqədar olaraq müxtəlif çalarlıqla tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yeni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmamasına istiqamətverici əsas morfoloji princip adlanır.

Morfoloji prinsipə görə, orfoqrafiya qaydalarının müəyyənleşdirilməsində, əsasən mənali vahidlərin – sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözler və şəkilçilər) orfoqrafiyası nəzərdə tutulur. Bele vahidlərin müxtəlif çalarlıqda tələffüzündə mena dəyişikliyi olmasa da, vahid ədəbi dil normalarının pozulmasına az-çox təsir göstəre bilir. Halbuki dil umumi anlaşılma vasitesi olduğuna görə dil vahidlərinin müxtəlif yox, məhz bir cür formallaşması, bir cür tələffuzu və elece de bir cür yazılıması dilin eşil mahiyyətin-dən doğan teləbatdır. Buna görə de məhz morfoloji princip dilin esas mənali unsurlarının – sözlərin yazıya vahid şəkilde köçürülməsi qaydalarını istiqamətləndirən en mühüm prinsipdir. Əgər bu prinsip nəzərə alınmazsa, mənali dil vahidləri müxtəlif çalarlıqla tələffüz olunduğu kimi yazıya köçürülsəse, yazı da öz mahiyyətini itirər, yeni yazı da həqiqi mənada vahid anlaşılma vasitesi ola bilmez.

Bundan eləvə, yazıda bele müxtəliflik nitqin yazıda bir cür ifade olunmasını tənzim edən qaydalar sistemi kimi təndiğimiz orfoqrafiyanın əsas məqsədine, məzmununa uyğun deyildir. Buna görə de ceyni vahidin müxtəlif çalarlıqla tələffüzü yazıya köçürülməməlidir.

Eyni vahidin müxtəlif çalarlıqla tələffüzü müxtəlif məqam və şəraitle əlaqədar ola bilir. Adəten sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür eden bele çalarlıqlar şivə xüsusiyyəti halında, ədəbi tələffuz norması halında müxtəlif fonetik məqamlı əlaqədar olur; məs.: öy, öv, ev, dayıl, degil, döyl, dö l, deyil, badya, badya, bayda, qanşar, qənşər, qeyşər, qeyşər, qö. r, qour, qovur, qayıt, qeyit, qeid, qəyit və s.

Əlbəttə, morfoloji princip əsasında bu variantlardan ancaq biri (yəni ev, deyil, badya, qanşər, qovur, qayıt) qəbul olunur və yazıda sabitləşir. Buna görə de hər cür morfoloji dəyişiklik və tələffuz çalarlığı bunların vahid yazılışını dəyişdirə bilmir

Sözlərin orfoepik normalar əsasında tələffüzündə de müəyyən çalarlıqlara yol verilir və bele sözlərə şəkilçi bitişdirildikdə bəzən tələffuzdə de dəyişiklik ola bilir; məs.: uç – uş, uşsun, uçar, uşmas, kənd – kəntdə, kəntdi, get – gessin; söylə – söyləyir, söyləmir, başla – başlıyır və s.

Bəzən şəkilçinin ilk səsini bitişdiyi sözün sonundakı səsin təsiri ilə müxtəlif mexrəcdə – başqa səslerle evezləyərək tələffüz etmək qanunu sayırlar; məs. ailar evezinə atdar, adamlar evezinə adamnar, anamdan evezinə anaman, ondan evezinə unnan, atlı evezinə atdi, canlı evezinə canni, qarlı evezinə qarri tələffüz olunur

Belece de ses uyuşması, səsdüşümü, səsartımı, yerdeyişmə, fərqleşmə, mexrədəyişmə kimi fonetik hadisələr sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzüne təsir göstərir. Lakin bu variantların hamisini yazıya köçürmək olmaz. Bu variantlardan bəzisi, xüsusən aheng qanunu, müəyyən məqamlarda səsartımı, səsdüşümü ilə əlaqədar variantlar müəyyən dərəcədə qanunileşmiş halda ümumi mahiyyət kəsb etmiş olduğundan yazıya köçürürlür. Lakin qanunileşmemiş variantlar ancaq tələffuzda qalır, yazıya köçürülür. Məhz bele vəziyyətdə morfoloji principə əsaslanaraq bu variantlardan biri yazı üçün məqbul sayılır, yazıya köçürülərək orfoqrafik qanun halında yazıda sabitləşdirilir. Məsələn, yuxarıda nəzərdə keçirdiyimiz söz və şəkilçi variantlarından aşağıdakılardır məqbul sayılır və morfoloji princip əsaslı orfoqrafik qaydaya görə bele de yazılır.

Bele yazılır	Bele tələffüz olunur
Kənd, kənddə, kəndli	Kənt, kəntdə, kəndi
Getsin, getsə idi	Gessir, gesseydi
Başlayır	Başdırır
Söyləyir	Sölyiyr
Adamlar	Adamnar
Atlar	Atdar
Ondan	Unnan (Onnan)
Candan	Cannan
Qarlı	Qarri
Canlı	Canni

Bu variantlardan hansının meqbul sayılması əsasən hemin dil vahidlərinin qrammatik, etimoloji ve tarixi xüsusiyyətləri ilə, elease de müasir dildəki veziyəti ilə bağlıdır.

Ümumiyyətə, morfoloji prinsip müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkilçilərin bir cür yazılıması prinsipidir. Lakin buradan bele bir netice çıxarmaq, əlbette, doğru olmaz ki, guya müxtəlif çalarlıqda tələffüz olunmayan sözlerin və şəkilçilərin yazılışı ancaq fonetik prinsip ilə əlaqədardır. Əlbette, bir cür tələffüz olunan sözlərin və şəkilçilərin orfoqrafiya qaydalarını müeyyənəşdirmek üçün fonetik prinsipin əsas olması bele vahidləri morfoloji prinsipdən uzaqlaşdırır. Çünkü bele vahidləri tek-tek seslərne görə deyil, seslər birləşməsindən duzəlen mənalı vahidlər olmasına görə fərqlənir və mehz bele vahidlərin bütövlükle yazılması daha çox morfoloji prinsipə əsaslanır. Daha doğrusu, bele vahidləri seslərlə formalasaraq tezahür etdiyi üçün, seslərə yazıldığı hərflərin uyğunluğuna görə fonetik prinsipdə yazıldığını, yazıda mənalı bir vahid kimi eks olunduğuna görə morfoloji prinsipde yazıldığını söylemek olar. Burada ise bele bir neticəye gele bilirik ki, sövü tərkibi ilə hərfi tərkibi tam eyniyət təşkil edən mənalı dil vahidlərinin orfoqrafiyası həm fonetik, həm de morfoloji prinsipə müvafiq olur. Bu iki prinsipi birləşdirən esas ise müxtəlif məqamda və fonetik ərafitde necə tələffüz edilməsindən asılı olmayaraq dilin mənalı vahidlərinin tezahür əsasının yazıda vahidiyini, sabitliyini mühafizə etmə prinsipidir.

§164. Tarixi-ənənəvi prinsip. Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilmesi ümmükləşmiş halda tarixi-ənənəvi prinsip adlanır.

Müasir Azərbaycan dili orfoqrafiya qaydalarında bu prinsipdən de istifadə olunur. Lakin qabaqcadan qeyd etmeliyik ki, bu prinsipdən

tam halda öz mənasında deyil, bir qədər şərti mənada istifadə olunur. Mehz bu baxımdan yanaşdıqda demək olar ki, tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil vahidlərinin orfoqrafiya qaydalarının müeyyənəşdirilməsində istifadə olunur.

1. Azərbaycan dilinin öz sözlerinin və şəkilçilərinin yazılışında.

Məlum olduğu üzrə, Azərbaycan dilində yazı əvvəlki dövrlərdə əreb əlifbası əsasında olmuşdur. Buna görə de əreb əlifbası əsasındaki yazının orfoqrafiya qaydalarını müasir əlifbada davam etdirmek hem mümkün deyil, hem de məqsədəuyğun deyil. Çünkü bizim əreb əlifbasını müasir əlifba ilə evez etməyimizin başlıca sebəbi əreb əlifbası əsasında qurulmuş yazının orfoqrafiyasında Azərbaycan dilinin əsas xüsusiyyətlərini eks etdirmək imkanlarının yoxluğu olmuşdur. Əreb əlifbasında xüsusən sait sesleri bildiren hərfi işaretlərin mehdud miqdarı Azərbaycan sözlerinin düzgün yazılışını təmin etmemiştir. Buna görə de müasir orfoqrafiyada esil Azərbaycan sözlerinin yazılışını müeyyənəşdirərkən əvvəlki yazıda, xüsusən saitlərle əlaqədar orfoqrafik qaydaları eynen təkrarlamaya ehtiyac duyulmur, lakin bəzi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi prinsipdən istifadə etmek məqsədəuyğun sayılır. Bu baxımdan orfoqrafiya qaydalarının aşağıdakı maddələrini xüsusi qeyd etmek olar-

§23. Son səsi d, hem d ilə deyil d ilə yazılır; məsələn: bulud, qurd, dörd, kənd, polad və s

§25. Son səsi k, g və ya y ilə deyilen ikihecalı (və ya coxhecalı) sözlər k ilə yazılır; məsələn: böyük, çiçək, kəpənək, hörümçək, külək, çörek və s

§26. Son səsi ğ, x və ya q ilə deyilen ikihecalı sözler q ilə yazılır; məsələn: bulaq, qasıq, qatıq, qonaq, yanaq, yarpaq və s.

§28. Son səsi c, ç, j və ya ş ilə deyilen sözlər c ilə yazılır; məsələn: ağac, qılınç, dinc, kərpic, gec, gúc, sac, süzgəc və s

Belece də -maq, -mək, -diq, -dik, -lıq, -lik kimi şəkilçilərin sonunda q və k samitlerinin yazılması əsasən tarixi-ənənəvi prinsipə əlaqədardır¹.

2. Alınma sözlerin və şəkilçilərin yazılışında

Müasir Azərbaycan dilində işlənilən alınma sözlər həm alınma tarixinə görə, həm de mənsub olduğu dile görə, əsasən, iki qrupa bölünür:

¹ Azərbaycan dilinin orfoqrafiya lügəti Bakı, 1975, səh 6

a) orta esrlerde əreb və fars dillerindən alınma sözler ve şəkilçilər,

b) müasir dövrde rus və Avropa dillerindən alınma sözler ve şəkilçilər

Müasir Azərbaycan yazısında istifadə olunan əlifba əvvəlki dövrlərdə Azərbaycan yazısında istifadə olunan əreb əlifbasından əsaslı surətdə fərqləndiyinə görə əreb və fars dillerindən alınma sözlerin əreb əlifbası əsasında qurulmuş yazılışını cyni ile müasir yazıya köçürmək olmazdı. Buna görə de "Azərbaycan türk dilinin iması" kitabında (1934) belə sözlerin əreb əlifbası ile yazılışında istifadə olunan hərfələr, xüsusun samitləri bildiren hərfələr müasir əlifbadakı qarşılığı ile əvəzlənmış, saitlerin yazılışı ise bəzən fonetik əsasda, yəni müasir tələffüzü uyğunluq əsasında, bəzən isə əreb əlifbası ile yazılışına uyğun, yəni saitlerini bildiren hərəkətlərə uyğun yazılışması ilk dövrlərin orfoqrafiya qaydalarında da aydınca qeyd olunmuşdur ki, ərebcə və farsca *zir* (-) ilə yazılış sözlerdə hərəkət yerinə unumiyetle *i* yazılır, ərebcə və farsca sözlerin birinci hecasında olan pös (‘) hərəkəti əvezinə bəzən ü, bəzən ö yazılır.

Buradan isə tamamilə aydın olur ki, *qəbz*, *əmr*, *əsr*, *zülm*, *kəsr*, *nəbz*, *huzn*, *cəbr*, *huceyrə*, *təshih*, *qəbih*, *həttə*, *əlbəttə*, *müttəhîm*, *xəstə*, *dəftər* və s. kimi bir sıra alınma sözlerin yazılışı məhz tarixi-ənənəvi prinsipə əlaqədardır.

Əreb və fars dillerindən alınma bəzi şəkilçilərin de orfoqrafiyası tarixi-ənənəvi prinsip əsasındadır. Buna görə de belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsasında deyişdirilməden, əslinə uyğun olaraq bir cür yazılır: *tarix-i*, *inqilab-i*, *cənub-i* və s.

Müasir dövrde rus və Avropa dillerindən alınma sözlerin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nezərdə tutulur və eksərən sözler belə də yazılır: *abonnement*, *avtobus*, *balon*, *duma*, *laborant*, *maqnitosfon*, *telefon* və s.

Bunun isə iki səbəbi vardır. Birincisi, əlifbanın eyni əsasda olması, ikincisi isə belə sözlerin rus yazılı edəbi dilində alınmasıdır.

Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, sözler tamamilə rus yazısında olduğu kimi Azərbaycan yazısına köçürülür. Burada qarşılıqlı surətdə rus və Azərbaycan əlifbasında olan və ya olmayan hərflərə görə müəyyən deyişiklik edilir. Əger rus orfoqrafiyasına görə bu və ya digər sözde *я*, *ю*, *ё*, *э*, *ү*, *үү*, *ж*, *ь* hərfləri varsa, belə hərfələr Azərbaycan əlifbasına uyğun hərflərlə əvez olunur: *я* əve-

zinə *я*, *ю* əvezinə *yu*, *ё* əvezinə *ueyyen* məqamda *ye*, *ueyyen* məqamda *isə e*, *э* əvezinə *e*, *ү* əvezinə *bezən s*, *bezən ts*, *үү* əvezinə *ş*, *bezən ss*, *ж* əvezinə *c* yazılır, *ь* isə yazılırmır. Bəzən de Avropa dillerinə mensub sözlerin əslindəki *g*, *h*, *c*, *ü* kimi sesler rus dilində olmadığına görə, bu sesler rus orfoqrafiyasında *z*, *ж*, *ю*, *х* hərfli ilə yazılır. Avropa dillerində olan belə sesler Azərbaycan dilində olduğu üçün Azərbaycan əlifbasında da bu seslerin xüsusi hərfi işaretləri vardır. Buna görə də belə sözlerin yazılışı rus qrafikasından ve orfoqrafiyasından bir qeder fərqli olur. Belə sözlərdə həmin seslər əslinə uyğun olaraq Azərbaycan əlifbasındaki *c* (*cemper*), *h* (*hidro*), *g* (*geolog*), *ü* (*bulleten*) hərfli ilə yazılır.

Bele bir faktı da qeyd etmək lazımdır ki, məhz rus və Avropa dillerindən alınma bir sıra sözlerin orfoqrafiyasında eynən köçürmə halında təzahür edən tarixi-ənənəvi prinsip ilə əlaqədar olaraq *k* hərfi iki fonemin hərfi işaretini kimi işlənir ki, bunlardan biri, yəni *ka* ancaq rus və Avropa dillerindən alınma sözlerin orfoqrafiyası və orfoepiyası ilə bağlıdır: *kollektiv*, *kassa*, *kvadrat*, *keks*, *estetika*, *etika* və s.

Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: *-ov*, *-yev*, *-ova*, *-yeva* (Əhmədov, Abdullayev, Həsənova, Əliyeva) və s.

Tarixi-ənənəvi prinsip əsasında bu və ya digər menalı vahidin orfoqrafiyasını müəyyənleşdirərkən, bu vahidlər fonetik və morfoloji prinsiplər baxımından da az-çox nezərdən keçirilir, hətta bir sıra vahidlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzalaşması əsas olur.

DEFİS İŞARƏSİ (-) VƏ ORFOQRAFİK MAHİYYƏTİ

§165. Defis işarəsi haqqında Defis¹ işarəsi yazida istifadə olunan en qısa üfüqi bir xətdir. Defis işarəsi bəzən durğu işaretləri sırasına daxil edilse də, işlenilmə məqamına, mahiyyətinə görə daha çox orfoqrafik işaretdir. Durğu işaretlərində məzmun daha çox istiqamətləndirici mahiyyət daşıdığı halda, defis işarəsi sözün

¹ Latinca "ayırma" mənasında olan "divisio" sözdəndir

quruluş vahidlerinin yazıya köçürülməsi ilə bağlı olan şərti qrafik mahiyyətli bir işaretdir. Bununla belə definis sözün və ya onun ayrı-ayrı hissələrinin dürüst anlaşılmasına kömək edən bir işaretdir.

Müasir Azərbaycan yazısında definis işarəsindən, əsasən, aşağıdakı məqamlarda istifadə olunur:

1 Mürükkebəleşmiş sözlərin və ifadelerin yazılışında: *ala-bəzək*, *az-az*, *ad-san*, *qeyri-rəsmi*, *əks-hucum* və s.

2 Söz hissələri arasında.

- a) setirden sətrə keçirmədə: *ışlı-yır*, *dola-yır*, *dinləmiş-dir* və s.;
- b) ayrıca yazılışın şəkilçinin əvvəlinde: *-dan*, *-çı*, *-lar*, *-mi*, *-di* və s.;
- c) rəqəmle yazılışın saylara bitişən şəkilçilərlə rəqəm arasında *9-cu*, *3-cü* və s.

§166. Defisə yazılan sözlər. Müasir Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə, əsasən aşağıdakı növlərdən olan sözlər definisə yazıılır

1. Tərkibindəki sözlərdən bəri, bezən də her ikisi ayrılıqda mena verməyən və ya başqa məna verən isim, sıfet və zərflər: *dedi-qodu*, *iş-guc*, *yara-xora*, *kol-kos*, *geyim-kecim*, *nəm-num*, *pal-paltar*, *sır-sifat*, *sür-sümuk*, *çör-çöp*, *adda-budda*, *qarma-qarşıq*, *kələ-kötür* və s.

2 Eyni sözün əvvelinə ya *m* səsi artırmaqla, ya sözün tərkibində olan damaq saitlerinin hamisini, ya da ancaq başdakını uyğun dodaq saiti ile əvəz etməklə düzəldilən qondarma sözü əsas sözə qoşmaqla yaranan sıfet, isim və zərflər: *qara-qura*, *kağız-kuğuz*, *kasib-kusub*, *təhər-töhür*, *uşaqq-muşaqq*, *cindir-mindir*, *şap-şup*, *sey-mey*, *əzik-üzük*, *əyri-uyru*, *az-maz* və s.

3. Her iki tərefi *-maz*, *-məz* şəkilçisi qəbul etmiş fellərdən əmələ gələn sıfət və zərflər: *bitməz-tükənməz*, *dinməz-söyləməz* və s.

4. Tərkibində *qeyri* sözü olan sıfət və zərflər: *qeyri-adi*, *qeyri-qanuni*, *qeyri-iradi*, *qeyri-kafı*, *qeyri-muəyyən*, *qeyri-mümkün*, *qeyri-rəsmi*, *qeyri-səmimi*, *qeyri-təbii*, *qeyri-uzvi* və s.

5. İki sözdən əmələ gelib birincisi *-i* (-yi) şəkilçisi qəbul edən isimlər: *vəsf-i-hal*, *nöqtəyi-nəzər*, *tərz-i-hərəkat*, *tərcüməyi-hal* və s.

6. Eyni sözün təkrarı ilə əmələ gələn isimlər: *asıq-asıq*, *qoz-qoz*, *daş-daş*, *pıç-pıç*, *top-top*, *cəh-cəh*, *civ-civ*, *cik-cik* və s.

7. Mənaca bir-birinə yaxın, ya uzaq, ya da zidd olan ayrı-ayrı sözlərdən əmələ gələn isimlər: *ab-hava*, *abır-həya*, *ağız-burun*, *ad-san*, *alğı-satqı*, *alış-veriş*, *arvad-uşaqq*, *ah-fəğan*, *bağça-bağ*.

baş-ayaq, *var-yox*, *qapık-quruş*, *qohum-qardaş*, *dava-dərman*, *dərə-təpə*, *əl-ayaq*, *gəcə-gündüz*, *naz-qəmza*, *nəvə-nəticə*, *od-alov*, *səs-küy*, *səs-sada*, *təhvil-təslim* və s.

8. Ölçü vahidlerini bildiren isimlər: *gram-kalori*, *gram-ekvivalent*, *kilovat-saat*, *kilogram-metr*, *tələbə-saat*, *ton-kilometr* və s.

9 Cehətlər arasını bildiren isimlər *cənub-qərb*, *cənub-şərq*, *şimal-qərb*, *şimal-şərq* və s.

10. Müxtəlif menada işlenib, tərkib daxilində bir məfhüm ifadə edən isimlərdən əmələ getirilən tərkiblər: *alim-geoloq*, *inqilabçı-yaziçi*, *kapitan-leytenant*, *kəfə-restoran*, *general-gubernator*, *general-leytenant*, *general-major*, *suvarma-meliorasiya* və s.

11. Klassik muğam adlarını bildiren isimlər: *bayati-qacar*, *bayati-əcəm*, *bayati-isfahan*, *bayati-kurd*, *bayati-turk*, *bayati-şiraz*, *mahur-hindi* və s.

12 Eyni sadə və ya düzəltmə sıfətin təkrarı ilə əmələ gələn sıfətlər *balaca-balaca*, *dadlı-dadlı*, *yumru-yumru*, *yüklü-yükhü*, *lopa-lopa*, *pis-pis*, *yaxşı-yaxşı* və s.

13. Mənaca bir-birinə yaxın, ya uzaq və ya zidd olan sıfətlər düzələn mürəkkəb sıfətlər *adlı-sanlı*, *almalı-armudlu*, *allı-güllü*, *bağlı-bağatlı*, *daşlı-kəsəkli*, *evli-eşikli*, *əməlli-başlı*, *ətlili-qanlı*, *otlu-sulu*, *pis-yaxşı*, *saysız-hesabsız*, *ucsuz-bucagzsız* və s.

14. İki kökdən əmələ gəlib, əlavə eləmet və ya rəng bildiren sıfətlər: *ala-babat*, *ala-bəzək*, *ala-çıyı*, *ala-qara*, *al-əlvən*, *ala-yarımçıq*, *ala-tala*, *tünd-qırmızı* və s.

15. İki və daha artıq isimden əmələ gəlib, bütöv bir anlayış bilərən, arasına və bağlayıcısı qoymaq mümkün olan sıfətlər: *dil-dodaq* (samitleri), *dil-ədəbiyyat* (fakultəsi), *ticarət-sənaye* (mərkəzi), *fabrik-zavod* (məktəbi), *fahla-kəndli* (birliyi) və s.

16. Her iki tərefi *-i* (ve ya *-vi*) şəkilçisi qəbul etmiş sıfətdən əmələ gələn sıfətlər: *elmi-kutləvi* (məqale), *ədəbi-bədii* (məcmuə), *tarxi-ictimai* (hadisə), *ictimai-iqtisadi* (vəziyyət), *ictimai-siyasi* (məsələ), *mədəni-kutləvi* (iş), *siyasi-kutləvi* (iş) və s.

17 Qarşılıqlı əlaqə, münasibet bildiren sıfətlər: *Azərbaycanca-rusca* (lügət), *rusca-azərbaycanca* (lügət), *farsca-rusca* (lügət) və s.

18. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildiren sıfətlər: *burjuva-demokratik* (inqilabı), *icma-qəbila* (quruluşu), *materialist-dialektik* (nəzəriyyə), *sosial-demokratik* (nəzəriyyə) və s.

19. Qeyri-müeyyənlilik bildirən məqdar sayıları: *iki-iç, on-on beş, allı-altmış* və s.

20. -i şəkilcisi qəbul edib düzəlmış sıfırda isim birləşməsindən yaranan mürəkkəb sıfırlar: *elmi-tədqiqat* (institut), *hərbi-dəniz* (qüvvələri) və s.

21. Tərkibində -ib, -ib, -ub, -üb şəkilcili feli bağlama olan fellər: *bəzənib-düzənmək, itib-batmaq, yazib-yaratmaq, gedib-gəlməmək, oturub-durmaq, çalışib-çapalamaq* və s.

22. Tərkibindəki birinci sözü -ar, -ər, -r, ikinci sözü isə -maz, -məz şəkilcili feli bağlama birləşməsi: *başlar-başlamaz, istər-istəməz, işlər-işləməz, yazar-yazmaz, gələr-gəlməz, görər-görməz* və s.

23. Eyni sözün (isim, sıfır, say və ya zərfin) tekrarı ilə düzələn zərflər *addim-addim, az-az, asta-asta, acı-acı, beş-beş, qarış-qarış, qəmğın-qəmğın, damcı-damcı, dəstə-dəstə, ehməl-ehməl, iki-iki, yaziq-yaziq, gec-gec, parça-parça, sabah-sabah, səhər-səhər, tez-tez* və s.

24. -a, -ə, (-ya, -yə) şəkilcili eyni felin təkrarından əmələ gələn zərflər: *baxa-baxa, qaça-qaça, bila-bilə, gülə-gülə, ağlaya-ağlaya, oxuya-oxuya, işləyə-isləyə, sürüyə-sürüyə* və s.

25. Müeyyən menaya malik olan söz ilə ayrılıqla başqa məna verən və ya heç bir menası olmayan sözün yanaşmasından əmələ gələn zərflər: *ac-acına, sayır-bayırlı, uzun-uzadı, xəbər-ətərsiz, dava-dalaş* və s.

26. Təkrar olunan sözün, yeni ikinci sözün -a, -ə (-ya, -yə) şəkilcisi qəbul etməsi ilə düzələn zərflər: *baş-başa, qabaq-qabağa, qarşı-qarşıya, daban-dabana, diz-dizə, yan-yana, heç-heçə, çıycin-ciycinə* və s.

27. Birincisi -dan, -dən, ikincisi -a, -ə şəkilcisi qəbul etmiş eyni sözün təkrarlarından və ya müxtəlif sözün yanaşmasından əmələ gələn zərflər: *axşamdan-axşama, açıqdan-açığa, başdan-başa, başdan-ayağa, vaxtdan-vaxta, ildən-ilə, gizlindən-gizlinə, gündən-günə, haçandan-haçana* və s.

28. Eyni nitq hissəsinə aid olan müxtəlif mənalı sözlərin yanaşmasından əmələ gələn zərflər: *az-çox, açıq-aydın, açıq-əşkar, elə-bəla, zor-guc, kor-peşman, ora-bura* və s.

29. -dan şəkilcisi ilə iki eyni nitq hissəsindən əmələ gələn zərflər: *azdan-çoxdan, altdan-altdan, oradan-buradan* və s.

30. Eyni sadə nidaların tekrarından düzələn mürəkkəb nidalar: *hay-hay, bəh-bəh, pəh-pəh, uy-uy, ha-ha-ha* və s.

31. Qısaltma sözlərə qoşulan şəkilciler ya qısaltmadakı sonuncu saitle, ya da samit hərfin adındakı saitle ahəng qanunu əsasında uyuşdurulur və şəkilciden əvvəl defis qoyulur: *BMT-də, APU-ya, BDU-nun* və s.

32. Qısaltmanın təşkil eden hərfler yanında konkretlaşdırıcı rəqəm olduqda hərflerle rəqəm arasında defis qoyulur *İL-18, QAZ-51, TU-144* və s.

33. Sayları əreb rəqəmləri ilə yazılıqla saylara qoşulan şəkilcildən əvvəl defis qoyulur: *saat 5-ə qədər, ayın 11-də, 3-cü* və s.

34. Ayrıca yazılış şəkilcilerin əvvəline defis qoyulur *-acaq, -əcək, -yacaq, -yəcək, -dir, -dir, -dur, -dur* və s.

§167. Nöqtə(.) işarəsindən orfoqrafik istifadə. Əsasən durğu işarəsi kimi işlənilən nöqtə müxtəlif məqamda orfoqrafik işarə halında da işlənilir. Buna görə de orfoqrafiya qaydaları sırasında nöqtənin de orfoqrafik məqamlarını ayrıca qeyd etməyi lazımlı bilirik.

Nöqtə işarəsi Azərbaycan dili orfoqrafiyasında, əsasən, aşağıdakı məqamlarda işlənilir.

1. Sıra bildirmek üçün işlənilən rəqəmlərdən, hərfərdən sonra nöqtə qoymalıdır; məs.:

I	I	A.	a
2	II	B.	b.
3	III	C.	c

2. Şəxs adı qısaltma yolu ilə ancaq baş hərfi yazılıqla baş hərfdən sonra nöqtə qoymalıdır; məs.: *M F Axundzadə, S Vurğun, C Cabbarlı, M Ə Sabir* və s.

3. Qısaltma sözlərin birinci parçası söz hissəsindən, digər parçaları ise sözlərin ilk hərfindən olduqda birinci parçadan sonra nöqtə qoymalıdır; məs.: *Azər Tac* və s.

4. Ümumi sözlərdən ixtisar yolu ilə düzəldilən və ancaq yazıda işlənilən qısaltmaların sonunda nöqtə qoymalıdır; məs.: *b.k* (bu kimi), *c* (cild), *e n* (elmlər namizədi), *h* (hissə), *və s.* (və sairə), *ad.* (adına), *akad* (akademik), *vət* (vətəndaş), *yol* (yoldaş), *prof* (professor).

§168. Böyük və kiçik hərfərin orfoqrafik mahiyyəti. Əlifbada böyük və kiçik hərfərin olması sadəcə formasına görə fərqlənmə mahiyyətli təsadüfi bir hal deyildir. Bunlar sözün, ifadənin, cüm-

lənin – ümumən dil vahidlərinin yazıda hansı mənada, ne məqsədle ve hansı məqamda işləndiyini dürüst başa düşmək baxımından çox vacib orfoqrafik-semantic məhiyyətli şərti – herfi işaretlərdir. Bele herfi işaretlər isə eyni zamanda orfoqrafiyada ferqləndirme principindən istifadə etmək üçün de əlverişli imkan yaradır. Məsələn, *əsgər, məhəbbət, qəhrəman, mirzə, büləbül* kimi yüzlərlə müxtəlif məlhum ifade eden sözlerin müeyyen məqamda xüsusi isim mənasında işlənilmesini bildirmek üçün böyük herfdən istifadə olunur: *Əsgər – əsgər, Məhəbbət – məhəbbət, Qəhrəman – qəhrəman, Mirzə – mirzə, Büləbül – büləbül* ve s.

§169. Böyük və kiçik hərfərin işlənilmə məqamları. Müasir Azərbaycan yazısında böyük hərfələr, əsasən, aşağıdakı məqamlarda işlənilir:

1. Hər bir müstəqil cümlənin başındaki sözün ilk herfi böyük yazılmalıdır. Müstəqil cümlənin başındaki söz dedikdə, əsasən, aşağıdakı məqamlar nezərdə tutulur:

a) mətnin başlangıcını təşkil edən ilk cümlənin birinci sözünün baş herfi; məs.:
Azərbaycan ədəbi dili dönyanın ən mütərəqqi dilləri ilə ayaqla bilən zəngin, salis və ahəngdar bir dil səviyyəsindədir.

b) mətnin ortasında qoyulmuş nöqtə, çox nöqtə, sual və nida işaretlərindən sonra cümlənin ilk sözünün baş herfi; məs.:
Nöqtədən sonra:
Bununla hüsni-rəğbət və şöhrət qazanır Bir az keçir, İran inqilabi başlanır (Ə.Haqverdiyev)

Çox nöqtədən sonra:

Cəza dəstəsi də kışını bərk döyüb. Qəribə danışırlar... Axsamlar şər qarışan zaman Yaqub yüzbəşini köç yolunda tutur (Mir Cəlal).

Sual işarəsindən sonra:

Nə deyim? Belədir əzəldən isim (S.Vurğun).

“Necə? Yoxsa mən xilafı-şər iş görmüşəm? Şəriətin hökmünüə əməl eləməmişəm (Ə.Haqverdiyev).

Nida işarəsindən sonra:

Cümledən evvel işlənilen nida sözlerindən və ya xitablardan sonra:

Heyhat! Onu məhv etdi xəyalən başəriyyət (S.Vurğun).

Səfər! Papağını götür, burdan get (Ə.Haqverdiyev).

Əvvəlki cümlənin sonunda:

İndi nə zamandır, şahdan mərhəmət umasan, ay dayı! Zəhərdən şəfa görmüsən? (Mir Cəlal)

2. Şərin her misrasının ilk sözdəki baş herf böyük yazılmalıdır; məs.:

*Günəş qışqanaraq küsdü gecədən,
Boğdu qaranlığı, can aldı yenə
Mən heyran qaldığım bu bilməcədən
Endim xəyalımın dərinliyinə .*
(S.Vurğun)

3. Xüsusi isimlərin – xüsusi adların ilk herfi böyük yazılmalıdır.

Müasir Azərbaycan dilində xüsusi adlar hem quruluşca, hem də məzmunca, əlaqədər sahələrə görə çox rəngarəng və müxtəlifdir.

Orfoqrafiya qaydalarında bunların aşağıdakı növləri ayrıca qeyd olunmuşdur:

a) Ad, ata adı, soyad və texellüs bildirən sözlərin (*oğlu* və *qızı* sözlərindən başqa) baş herfi böyük yazılır; məsələ: *Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Seyid Əzim Şirvani* və s.

Qeyd Bele məqamlarda adlardan sonra *ata* adına əlavə olunan *oğlu*, *qızı* sözü kiçik herfle yazılır; məs.: *Əli Məmməd oğlu, Cəmilia Mehdi qızı* və s.

Bele sözler familiya məqamından işlənildikdə bitişik yazılır: *Azəroğlu, Həsənoğlu* və s.

b) İsimin əvvəlinde titul, ləqəb kimi işlənilen mirzə, hacı, şeyx, seyid, şah, sultan sözlerinin də baş herfi böyük yazılır; məs.: *Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıll, Sultan Mahmud* və s.

Qeyd Bele sözler əsas adlardan sonra götürüldükdə sözlərdən ayrı kiçik herfle yazılır, məs.: *Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım, Abbas mirzə, Həsən bay* və s.

c) Xüsusi astronomik və coğrafi adların, küçə və meydança adlarının baş herfi böyük yazılır. Bu xüsusi adlar iki və daha artıq sözden ibaret olarsa, bütün səslerin baş herfləri böyük yazılırlar.

Qeyd Bele xüsusi adlarda obyektiñ növünü bildirmek üçün qoşulan *ada*, *boğaz*, *bulaq*, *burun*, *bürç*, *qala*, *dəniz*, *dərə*, *düz*, *düzenlik*, *yarımada*, *korpu*, *korfəz*, *kuçə*, *göl*, *meydan*, *planet*, *təpə*, *cay* və s. sözler kiçik hərfle yazılır.

ç) Xüsusi astronomik adlar; məs.: *Ay*, *Böyük Ayı bürcü*, *Yer*, *Günəş*, *Mars*, *Xərçəng bürcü* və s

Qeyd *Ay*, *Yer* və *Günəş* sözleri xüsusi astronomik termin kimi işlenilmedikdə kiçik hərf ile yazılır, məs. *Üfüqdən günəş yavaş-yavaş baş qaldırırı* və s

d) Xüsusi coğrafi adlar; məs.: *Abşeron yarımadası*, *Ağ dəniz*, *Azov dənizi*, *Araz çayı*, *Boz dağ*, *Qız galası*, *Dardanel boğazı*, *Yasamal dərəsi*, *Göy göl*, *Mil düzü*, *Muğan düzü*, *Müqəddəs Yelena adası*, *Göyçə gölü*, *Sultan burnu*, *Sınıq körpü*, *Şah dağı*, *Şərqi Avropa düzənliyi*

İki sözdən düzələn və ikinci xüsusi coğrafi ad kimi işlenen mürəkkəb coğrafi adların tərkibindəki sözler ayrı ve baş hərfli böyük yazılır, məs.: *Aşağı Göynük*, *Birinci Niyədi*, *Birinci Çağan*, *Birinci Şixli*, *Daş Veysəlli*, *Daş Salahlı*, *Yaxın Şərq*, *Yeni Ələt*, *Yuxarı Ağcakənd*, *Mərkəzi Avropa*, *Çay Qaraqoyunu*, *Cənubi Amerika* və s

e) Kuçə, meydan və meydança adları məsələn *Aşağı Ələsgər küçəsi*, *Qələbə meydani*, *İstiqlaliyyət küçəsi*, *Gənclər meydançası*, *Nefsiçilər prospekti* və s.

4. Tarixi hadiselerin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin, sənədlərin və s. adlarının birinci sözünün baş hərfi böyük yazılır.

a) Tarixi hadiselerin adları; məsələn: *Vətən müharibəsi*, *Yeddiilik muharibə*, *Oktyabr sosialist inqilabı* və s.

Bu cur mürəkkəb adların əvvəline təyinədici söz əlavə olunduqda onun da baş hərfi böyük yazılır; məs.: *Böyük Vətən müharibəsi*, *Böyük Oktyabr sosialist inqilabı* və s

b) Dövrlərin, sülalələrin, qədim yazılı abidələrin, sənədlərin adları; məs. *Sasanilər dövrü*, *Orxon-Yenisey abidələri*, *Səfəvilər sülaləsi* və s

c) Tarixi günlərin, inqilabi bayramların adlarını bildirən ifadələrin tərkibindəki birinci sözün baş hərfi böyük yazılır; məs.: *İyirmi*

səkkiz may, *Beynəlxalq qadınlar günü*, *Bahar bayramı*, *Mətbuat günü* və s

Bele adların tərkibindəki miqdar sayıları rəqəmle yazıldıqda, rəqəmdən sonra sözün baş hərfi böyük yazılır; məs.: *8 Mart*, *28 May* və s.

5. Ölkələrin, muxtar respublikaların və diyarların resmi adlarının tərkibindəki bütün sözlerin baş hərfi böyük yazılır, məs.: *Azərbaycan Respublikası*, *Naxçıvan Muxtar Respublikası*, *Bakı Şəhər İcra Hakimiyyəti* və s.

6. Yüksek dövlət vəzifələri və fərdi xarakterde olan fəxri adların tərkibindəki sözlerin baş hərfi böyük yazılır; məs.: *Azərbaycan Respublikasının Prezidenti*, *Azərbaycan Respublikasının Baş naziri*, *Azərbaycan Respublikasının Milli Məclisinin Sədri* və s.

7. Akademiya, ali məktəb, elmi-tədqiqat mütəssisələri, cəmiyyət, teatr, teşkilat, idare, muzey və s. adların tərkibindəki esas sözlərin (yardımcı sözlərdən başqa) baş hərfi böyük yazılır; məs.: Azərbaycan Milli Elmlər Akademiyası, Mehəmməd Füzuli adına Azərbaycan Əlyazmalar İstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu və s.

8. Durnaqla yazılan orden, medal, bədii əser, opera, balet, kinfilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yemekxana, mağaza və s. adlarının birinci sözünün və bunların tərkibindəki xüsusi ismin baş hərfi böyük hərfle yazılır "İstiqlal" ordeni, "Azərbaycan Bayraqı" ordeni, "Yeddi gözəl" baleti, "Azərbaycan" qəzeti, "İstisu" mineral suyu və s.

9. Qısaltmaların və müəyyən hissəsi ixtisar edilmiş sözlerin de yazılışında aşağıdakı məqamlarda böyük və kiçik hərfərdən istifadə olunur.

a) Ümumişlek sözlerin tərkibindəki ilk səsdən başqa digər sesler ixtisar edildikdə, sözün ilk səsi kiçik hərfle yazılır və hərfdən sonra nöqtə qoyulur; məs.: c. (cild), ç v (çap vərəqi), b k (bu kimi), d y (dəmiryolu) və s

b) Ad, ata adı, familya bildirən isimlərin ixtisarla yazılmamasında isimlərin ancaq baş hərfi saxlanır və böyük hərfle yazılır, hərfdən sonra ise nöqtə qoyulur; məs.: N Nərimanov, C Məmmədquluzadə, Ü Hacıbəyov və s.

c) Ümumişlek sözlerin əvvəlində iki, üç, beşən dörd səsdən ibarət hissəsi bir heca (beşən iki heca) halında saxlanılır, qalan

hisəsi ixtisar edilir ki, belə ixtisarlarda saxlanılan hissə kiçik hərf-lər yazıılır və sonunda nöqtə qoyulur; məsələn:

ad (adına), *yol* (yoldaş), *prof* (professor), *akad* (akademik) və s.

Qeyd Belə ixtisarlar ancaq yazıda ola bilir. Təleffüz zamanı sözlərin ixtisar edilmiş hissələri bərpə olunur və sözlər əslinə uyğun tam halda təleffüz edilir.

c) Əsasen iki sözdən ibarət ifade və terkibləri təşkil eden sözlerin son hissələrinin ixtisarı və ilk hissələrinin qovuşması əsasında düzəldilmiş qisaltmalar kiçik hərflərlə bir söz halında bitişik yazıılır və yazılışı tərkibdə bir söz halında da təleffüz olunur; məsələn: *raykom* (rayon komitesi), *univermaq* (universal mağaza) və s.

d) Xüsusi idarə, müəssise və s. adları bildirən ifadelerin tərkibindəki sözlərin ilk hissələrinin qovuşdurulması əsasında düzəldilmiş qisaltmaların baş hərfi böyük yazıılır; məsələn: *Azərnəşr, Azərkitab* və s.

e) Müəyyən idarə, təşkilat, cəmiyyət, ölkə, respublika və b.k obyektlərin adları halında işlənilən ifadelerin, söz birləşmələrinin tərkibində olan əsas sözlərin ilk hərflərindən düzəlen qisaltmaları təşkil edən hərfler böyük yazıılır; məsələn: *YAP* (Yeni Azərbaycan Partiyası), *ÜDM* (Ümumi Daxili Məhsul), *AŞPA* (Avropa Şurası Parlament Assambleyası) və s.

f) Bir sıra xüsusi mürəkkəb adları təşkil edən ifadelerin söz birləşmələrinin tərkibindəki ilk sözün son hissəsi ixtisar olunur, digər sözlərin isə ilk hərfi saxlanılır və beşəliklə də, ixtisarı – qisaltma söz yaradılır. Belə qisaltmaların əvvəlindeki ixtisarla düzəlen söz hissəsinin baş hərfi böyük, digər hərfəni kiçik yazıılır və sonra nöqtə qoyulur. İfadənin tərkibindəki digər sözlərin ilk hərfləri əsasında düzəlen qisaltmaları təşkil edən hərfler isə böyük yazıılır; məs.: *VƏHML* (Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Ligi), *AzərTAC* (Azərbaycan Dövlət Telegraf Agentliyi) və s.

g) İki sözün birləşməsindən yaradılan bir sıra terminlərin tərkibindəki sözlərin ilk sesleri – hərfəri əsasında düzəldilen qisaltmalar kiçik hərflərlə, həm də bitişik yazıılır; məsələn: *kq* (kiloqram), *km* (kilometr), *sm* (santimetr), *ml* (millilitr), *sl* (santilitr), *hl* (hektolitr) və s.

ŞƏKİLÇİLƏRİN YAZILIŞI

Ş170. Şəkilçilərin yazılışça qruplaşdırılması. Azərbaycan ədəbi dilində işlənilən şəkilçilər ahəng qanunu ilə əlaqədar olaraq yazılışca, əsasən, iki qrupa bölünür:

a) Ahəng qanununa tabe olmayanlar.

b) Ahəng qanununa tabe olanlar

Ahəng qanununa tabe olmayan şəkilçilərin çoxu alınmadır, bitiş-diyi sözün son hecasındaki saitlə ve ya samitlə uyuşmur və ancaq bir cür yazılır. Bunlardan başqa tekce bir samitden ibarət olan şəkilçilər də bir cür yazılır. Buna görə də belə şəkilçilər umumiləmiş haldə bir cür yazılan şəkilçilər adlanır.

Ahəng qanununa tabe olan şəkilçilərin çoxu ancaq saitler ahənginə tabe olur, bir qismi isə hem saitler abənginə, hem samitler ahənginə, həm də saitlerle samitler abənginə tabe olur.

Saitler ahənginə görə şəkilçilər açıq saitli və qapalı saitli olmaq üzrə iki qrupa ayrılır. Açıq saitli şəkilçilər iki cür yazıılır, qapalı saitli şəkilçilər dörd cür yazıılır. Samitler ahənginə tabe olan şəkilçilər sözün sonundakı samit ilə uyuşaraq şəkilçinin başındakı samitin kar və cingiltili olmasına görə ferqlənir. Beləliklə, saitler ahənginə görə iki cür və dörd cür yazılan bəzi şəkilçilər baş samitinə görə kar və cingiltili olmaq üzrə iki variantda yazılr. Müasir Azərbaycan ədəbi dilində samitler ahənginə görə iki variantda ancaq *q*, *g*, *k*, *g* samitləri ile başlayan bir neçə şəkilçi –*qan*, –*ğan*, –*kən*, –*ğən*, –*qın*, –*ğın*, –*kn*, –*ğın*, –*qi*, –*ğı*, –*ki*, –*ği* şəkilçiləri yazılr.

Müasir Azərbaycan ədəbi dilində saitlerle samitler ahənginə görə iki variantda təleffüz olunan şəkilçilər də vardır. –*maq*, –*mək*, –*lıq*, –*lik*, –*luq*, –*lük*, –*diğ*, –*duğu*, –*diyi*, –*diyü* Nümunelərdən aydın görünür ki, buradakı variantlar da həmin şəkilçilərin tərkibində (əsasən sonunda) olan *q*, *k* samitlərinin variant kimi işlənilmesi ilə əlaqədardır, həm də bu variantlar saitlerle samitlərin ahəngi qanunu əsasında töremişdir. Lakin belə ferqli cəhətlərə baxmayaq bu variantlarda təleffüz olunan şəkilçilər, əsasən, saitler ahənginə görə ferqləndiyi üçün onların yazılışı da açıq saitli şəkilçilər, qapalı saitli şəkilçilər halında, iki cür yazılan şəkilçilər və dörd cür yazılan şəkilçilər qruplarına mensub şəkilçilər kimi (variantlar nezəre alınmaq şərti ilə) müəyyənloşdırılır.

Qeyd Azərbaycan dilində şəkilçilər çoxdur. Burada ancaq çox işlənilən sözdüzdəcili və sözdeyişdiricili şəkilçilərin yazılışını öks etdirən nümunələr veriləcəkdir.

§171. Bir cür yazılın şəkilçilər:

- 1 -vari qalxanvari, yüngülvari; üzükvari və s.
2. -dar heyvandar, məhsuldar, evdar, əməkdar və s.
3. -daş silahdaş, məsləkdaş, vətəndaş, sirdaş və s.
- 4 Şəkilçi halında bitişik yazılın dək qoşması (*dağadək, evadək* və s.)

5 Sifet düzəldən -i şəkilçisi: *inqilabi, xarici, qərbi, cənubi* və s.

Qeyd Saitle biten sözlərde -i şəkilcisinən evvel və hərfi artırılar *dairəvi, kütəvi, Gəncəvi, sıravi* və s. (bəzən də sözün sonundakı *a* evezinə e yazılır: *kimyəvi, dunyəvi* və s.)

6 Feli bağlama düzəldən -kən şəkilçisi; *almışkən, oxuyurkən, gedərkən* və s.

7 -kar şəkilçisi: *xilaskar, tələbkar, təmizkar* və s

8 -gil şəkilçisi: *xalamgil, bacımgil, əmisigil, Qulugil* və s.

9 -laq şəkilçisi (mekan ismi düzəldən) *qışlaq, otlaq, çaylaq* və s
10 -stan şəkilçisi: *Gürçüstan, Türkmənistan* və s.

Qeyd Samitle biten sözlərde -stan şəkilcisinən evvel sözün son hecasındaki saitə uyğun olaraq qapalı saitlərdən biri - i, i, u, u elave olunur *Dağıstan, Özbəkistan, Kurdüstan, Mongolustan* və s

11. Felin icbar növünün şəkilçisi -t: *anlat, oxut, işlət, yandırıt* və s.

12. Ön şəkilçilər -na: *nabələd, nalayıq, nacins, narazı* və s.: -ba: *baməzə, baxəbər* və s.; -bi: *bisavad, bixəbər, biçarə, bikhərmət, bihuş* və s.

§172. İki cür yazılın şəkilçilər:

1. İsmiñ yönük hal şəkilçisi -a, -ə: *dağa, evə, yola, dilə, üzə* və s. Saitle biten isimlərdə şəkilcidən evvel -y artırılır: *ataya, meşəya, güzgüyə* və s.

2. Felin arzu formasının şəkilçisi -a, -ə: *yaza, gəzə, bila, gülə* və s. Saitle biten fellerdə şəkilcidən evvel -y artırılır: *bağlaya, işləyə, oxuya* və s.

3. Murəkkəb zərf düzəldən şəkilçi -a, -ə: *qaça-qaça, gülə-gülə, deyə-deyə, bila-bilə...* Saitle biten sözlərde: *ağlaya-aglaya, deyə-deyə* və s.

4. Felin emr formasının I şəxs cəm şəkilçisi: -aq, -ək: *tutaq, gedək, görək, güdək* və s. Saitle bitenlərdə şəkilcidən evvel y artırılır: *saxlayaq, dinləyək* və s.

5. Felden sıfet düzəldən şəkilçi -aq, -ək: *qorxaq, çökək* və s

6. Felden sıfet düzəldən şəkilçi -ağan, -əyən: *qaçağan, uçağan, gəzəyən, guləyən* və s.

Saitle biten fellere bitişikdə şəkilçinin başındakı sait düşür *ağlayan* və s.

7. Fel düzəldən şəkilçi -al, -əl: *azalmaq, çıxalmaq, düzəlmək* və s

8. -an, -ən şəkilçisi: *olan, çalan, quran, düzən, gələn* Saitle biten sözlərde şəkilcidən evvel y artırılır: *doğrayan, dinlayan, işləyan, əriyən* və s

9. -anda, -ənda şəkilçisi: *alanda, oturanda, görəndə, döyəndə* Saitle biten sözlərde şəkilcidən evvel y artırılır: *ağlayanda, işləyəndə, deyəndə* və s

10. -ar, -ər şəkilçisi: *alar, olar, uçar, qaçar, köçər, içər, gülər* Saitle biten sözlərde -yar, -yər: *doğrayar, suruyar, quruyar, dəyər* və s

11. -araq, -əraq şəkilçisi: *qaçaraq, uçaraq, yuxaraq, qoyaraq, gələrək, bilərək, gülərək, deyərək* Saitle biten sözlərde -yaraq, -yərək *saxlayaraq, dinləyərək, sürüyərək, oxuyaraq, deyərək* və s.

12. -ası, -əsi şəkilçisi: *olası, gedəsi, görəsi*. Saitle bitenlərdə -yasi, -yəsi. *bağlayası, tullayası, işləyəsi, deyəsi* və s

13. -acaq, -əcək şəkilçisi: *galacaq, olacaq, duracaq, qıracaq, gələcək, deyəcək, güləcək, biləcək, dəyəcək, sevəcək* Saitle biten sözlərde -yacaq, -yəcək: *anlayacaq, quruyacaq, dinləyəcək, suruyəcək* və s

14. -da, -də şəkilçisi: *bağda, yolda, ulduzda, düzədə, sizdə* və s.

15. -dan, -dən şəkilçisi: *candan, dostdan, quzdan, suridən, eldən* və s.

16. Fel düzəldən -la, -lə şəkilçisi: *başla, dişla, yolla, şirlə* və s.

17. -la, -lə qoşma şəkilçisi: *atamlı, oğullla, qələmlə, gümüşlə, quşla* və s.

18. -lar, -lər şəkilçisi: *dağlar, yollar, sular, göllər, ellər, dillər* və s.

19. -lan, -lən şəkilçisi: *bağlan-maq, yağlan-maq, dillən-mək, küllən-mək* və s.

20. -laş, -ləş şəkilçisi: *yaxşılaşmaq, pisləşmək, kobudlaşmaq, incəlaşmək, eybəcərləşmək, fikirləşmək* və s

21. İnkər şəkilçisi -ma, -mə: *danişma, oxuma, baxma, qovma, demə, görüşmə* və s.

22. İsim düzelden -ma, -mə şəkilçisi: *qazma, basma, tökmə, törəmə, bukmə* və s.

23. -maq, -mək şəkilçisi: *yazmaq, oxumaq, bilmək, güləmək, söyləmək* və s.

24. -madən, -mədən şəkilçisi: *yazmadan, oxumadan, bilmədən, dinləmədən* və s.

25. -məli, -məli şəkilçisi: *oxumalı, yatmalı, görməli, güləməli, bilməli* və s.

26. -mayınca, -məyincə şəkilçisi: *yazmayınca, bilmayınca, olmayınca* və s.

27. -sa, -sə şəkilçisi: *alsə, olsa, varsa, yoxsa, görəsə, desə* və s.

28. -san, -sən şəxs şəkilçisi: *alarsan, olursan, görərsən, bilərsən* və s.

29. -ca, -cə şəkilçisi: *qaraca, xirdaca, quruca, yavaşca, dirməzca, düzəcə, ərəbcə, kürdəcə, türkəcə, rusça, bizcə, məncə* və s.

30. -ça, -cə şəkilçisi: *bağça, meydança, gözəlcə* və s.

§173. Dördüncü yazılan şəkilçilər.

1. -qi, -ğı, -qu, -ğu, -ki, -gi, -kü, -gü şəkilçisi: *bıçqı, çalğı, pusqu, durğu, bitki, silgi, sürükü, bölgü* və s

2. -qın, -ğın, -qun, -ğun, -kin, -gin, -kün, -gün şəkilçisi: *çaşqın, qızğın, tutqun, yorğun, kəskin, əzgın, ötkün, düzgün* və s

3. -di, -du, -di, -dü şəkilçisi: *yazdı, qırdı, oldu, durdu, gəldi, bildi, güldü, gördü* və s

4. -dır, -dir, -dur, -dür xəber şəkilçisi: *qışdır, azdır, yoxdur, sudur, gözəldir, təmizdir, sözdür, görmüşdür* və s.

5. Felin icbar növü şəkilçisi -dır, -dir, -dur, -dür: *yazdır, pozdur, əzdir, süzdür* və s.

6. -duqda, -duqda, -dikdə, -dükdə şəkilçisi: *alduqda, çıxduqda, olduqda, qurdugda, gəldikdə, dedikdə, bildikdə, sökdükdə, üzdükdə* və s.

7. -diqca, -dikcə, -duqca, -dükcə şəkilçisi: *yazdıqca, yiğdiqca, olduqca, durduqca, gəldikcə, getdikcə, içdikcə, sökdükcə, güldükcə* və s.

8. -diği, -duğu, -diyi, -düyü şəkilçisi: *aldığı, oxuduğu, bildiyi, gördüyü* və s.

9. Sifət düzelden -iq, -uq, -ik, -ük şəkilçisi: *çapıq, pozuq, əzik, sükük* və s.

10. -ib, -ub, -ib, -üb şəkilçisi: *alib, yixib, olub, qurub, gəlib*. Saitlə bitən sözlərdə -yib, -yub, -yib, -yüb: *deyib, anlayıb, daşıyb, söyləyib* və s.

11. -ıl, -ul, -ıl, -ül şəkilçisi: *yazıl, açıl, doğul, əzil, büzül* və s.

12. Felden isim düzelden -im, -um, -im, -üm şəkilçisi: *atım, utum, udum, biçim, büküm* və s.

13. Əmr forması I şəxsin tekənin şəkilçisi -im, -um, -im, -üm: *qaçım, çıxım, vurum, əzim, üzüm*. Saitlə bitən sözlərdə -yim, -yum, -yım, -yüm: *yaşayım, qoruyum, söyləyim, sürüyim* və s.

14. Birinci şəxsin tekənin mənsubiyet şəkilçisi -im, -um, -im, -üm: *canım, yurdum, elim, günüm*. Saitlə bitən sözlərə bitişdirildikdə şəkilçinin saiti düşür, *m* qalır: *yuvam, obam, anam, nənəm, bacım* və s.

15. Birinci şəxsin cəminin mənsubiyet şəkilçisi -imiz, -umuz, -imiz, -ümüz: *qanımız, yolumuz, dilimiz, sözümüz* Samitlə bitən sözlərdə -miz, -muz, -miz, -müz: *anamız, arzumuz, iradəmiz, güzgümüz* və s.

16. Felden isim düzəldən şəkilçi -in, -un, -in, -ün axın, *qoşun, biçin* və s.

17. Yiyəlik hal şəkilçisi -in, -un, -in, -ün: *ağacın, odunun, yerin, gülün*. Saitlə bitən sözlərdə şəkilçinin əvvəlinə n samiti artırılır: *dünyanın, ordunun, ölkənin, sırunun* və s.

18. Tesirsiz fel emələ getiren şəkilçi -in, -un, -in, -ün: *çalın, soyun, bilin, görün*. Saitlə bitən sözlərə bitişdirildikdə şəkilçinin saiti düşür, *n* qalır: *qorun, sırin* və s.

19. Əmr forması II şəxsin tekənin şəkilçisi -in, -un, -in, -ün: *alin, durun, keçin, köçün* Saitlə bitən sözlərdə -yin, -yun, -yin, -yün: *anlayın, oxuyun, dinlayın, sürüyün* və s.

20. Əmr forması II şəxsin cəminin şəkilçisi -iniz, -unuuz, -iniz, -ünüz: *almız, oturunuz, əyləşiniz, düşünüz*. Saitlə bitən isimlərdə -yiniz, -yunuz, -yiniz, -yünüz: *yoxlayınız, oxuyunuz, deyiniz, sürüyünüz* və s.

21. -inca, -unca, -incə, -uncə şəkilçisi: *yazınca, dolunca, gəlinca, görünçə*. Saitlə bitən sözlərdə -yinca, -yunca, -yincə, -yuncə: *ağlayınca, pisləyincə* və s.

22. -inci, -uncu, -inci, -uncü şəkilçisi: *qırxinci, onuncu, birinci, üçüncü*. Saitlə bitən sözler bitişdirildikdə şəkilçinin baş saiti düşür: -ncı, -ncı: *altıncı, yeddinci* və s.

23. Felden ad düzəldən -inc, -unc, -inc, -unc şəkilçisi: *qaxinc, qorxunc, sevinc, gulunc* və s.

24. İndiki zaman şəkilçisi -ır, -ur, -ir, -ür: *alır, olur, galır, bölür*. Saitlə bitən sözlərdə -yır, -yur, -yır, -yür: *darayırlar, oxuvur, əlavayırlar, çürüyürlər* və s.

25. Tesirli fel düzelden *-ir*, *-ur*, *-ir*, *-ür* şekilçisi: *qaçır-maq*, *uçur-maq*, *bışır-mək*, *köçür-mək* ve s.

26. Tesirli fel düzelden *-it*, *-ut*, *-it*, *-üt* şekilçisi *axıt-maq*, *qor-xut-maq*, *bərkət-mək* ve s.

27. Felden isim düzelden *-inti*, *-untu*, *-inti*, *-üntü* şekilçisi: *qazıntı*, *qırıntı*, *ovuntu*, *əyinti*, *cöküntü* ve s.

28. Felden ad düzelden *-ici*, *-ucu*, *-ici*, *-üci* şekilçisi: *alıcı*, *qırıcı*, *vurucu*, *seçici*, *sürücü*. Saitle biten sözlerde *-yıcı*, *-yucu*, *-yıcı*, *-yucu*: *hesablayıcı*, *yuyucu*, *dinləyici*, *sürüyücü* ve s.

29. Felden isim düzelden *-ış*, *-uş*, *-ış*, *-üş* şekilçisi: *çağırtış*, *duruş*, *oturuş*, *enış*, *görüş*, *gülüş*. Saitle biten sözlerde *-ış*, *-uş*, *-ış*, *-üş*: *arayış*, *titrəyiş* ve s.

30. Felin karşılıq növünü düzelden şekilçi *-ış*, *-uş*, *-ış*, *-üş* *yazış-maq*, *vuruş-maq*, *seviş-mək*, *görüş-mək* ve s.

31. *-lı*, *-lu*, *-li*, *-lü* şekilçisi: *qarlı*, *qırlı*, *dağlı*, *odlu*, *duzlu*, *kəndli*, *şəhərli*, *sözlü*, *gullü*, *evli*, *eşikli*, *məzəli*, *qaralı*, *sarılı* ve s.

32. *-lıq*, *-luq*, *-lik*, *-lük* şekilçisi: *daşlıq*, *otluq*, *birlilik*, *üçlük* ve s.

33. *-miş*, *-muş*, *-miş*, *-müs* şekilçisi: *yazmış*, *oxmuş*, *keçmiş*, *görmüş* ve s.

34. *-mi*, *-mu*, *-mi*, *-mü* şekilçisi: *azmi*, *çoxmu*, *təkmi*, *cütmü*, *olarmı*, *oldumu*, *görmüşmü*, *bağdami*, *evdəmi* ve s.

35. *-ki*, *-ku*, *-ki*, *-kü* şekilçisi: *axşamkı*, *onunkı*, *dünənki*, *gündüzkü*, *bizimki*, *ögünkü*, *bağdakı*, *düzdəki*, *özünükü* ve s

36. *-sız*, *-suz*, *-sız*, *-süz* şekilçisi: *sayısız*, *adsız*, *binasız*, *susuz*, *duzsuz*, *tozsuz*, *işsiz*, *sürüsüz*, *gölsüz* ve s.

37. Əmr forması III şəxsin tekünün şekilçisi: *-sin*, *-sun*, *-sin*, *-sün* *alsın*, *oxusun*, *bilsin*, *görsün* ve s.

38. *-sinuz*, *-sunuz*, *-siniz*, *-sünüz* şekilçisi: *qalırsınız*, *olmuşsunuz*, *gəlirsiniz*, *görürsünüz*, *gedəsınız*, *alasınız* ve s

39. *-ti*, *-tu*, *-ti*, *-tü* şekilçisi: *ağarti*, *xorultu*, *göyərti*, *böyürtü* ve s.

40. *-çı*, *-cu*, *-çi*, *-çü* şekilçisi: *yaziçı*, *topçu*, *zərbəçi*, *cütçü* ve s

§174. Mürəkkəb sözlərin yazılışı. Müasir Azərbaycan dili orfoqrafiya qaydalarına görə, mürəkkəb sözlər ya bitişik, ya aynı, ya da yarımbitmiş (defisilə) yazılır

I. Bitişik yazılan mürəkkəb sözlər

1. Miqdar sayı ile isim ve ya sıfətden düzeldilen mürəkkəb sözlər; məs.: *üçbucaq*, *beşillik*, *ongünlük*, *ikihecalı*, *birmənalı*, *yüzillik* ve s.

2. İsimle mənsubiyet şekilçili zərfden duzəldilen mürekkeb zərf ve sıfətlər; məs.: *bayramqabağı*, *rayonlararası*, *həyətyanı*, *dənizkənarı* ve s.

3. Çıxışlıq halda olan isimle feli isim tərkibində ibaret mürekkeb sözler; məs.: *anadangalma*, *ucdantutma*, *başdansovma* ve s.

4. İki sadə ismin qovuşmasından düzəldən mürekkeb isimlər; məsələn: *qayınata*, *qayınana*, *giləmeyvə*, *rəsmxət*, *husnxət*, *hacileylik*, *sacayaq* ve s

5. Sadə isimle feli sıfat tərkibində ibaret mürekkeb sözler; məsələn: *aşşızən*, *gunbatan*, *gündoğan*, *tozsoran*, *taxıldöyen*, *susəpən* ve s.

6. Sadə isimle feli isim birləşməsindən düzəldən mürekkeb sözler; məsələn: *səsvermə*, *poladəritmə*, *maşınqayırma*, *pambıqtəmizləmə* ve s.

7. Sadə ve ya düzəltmə isimle mənsubiyet şekilçisi qəbul etmiş başqa bir ismin birləşməsindən düzəldən mürəkkəb sözler; məsələn *ayaqqabı*, *əlyazması*, *ildönümü*, *suiti*, *cansaqlığı*, *dünyagörüşü*, *əmizizi*, *eloğlu*, *ilanbalığı* ve s

8. Sadə ve ya düzəltmə sıfətlə sadə isimdən düzəldilən mürekkeb isimlər; məsələn: *ağcaganad*, *qaratikan*, *istiot*, *yeniyetmə*, *sarıköynək*, *xammal* ve s.

9. İsimle *-lıq*, *-lik*, *-luq*, *-lük* şekilçisi qəbul etmiş sadə ve ya düzəltmə sıfətdən ibaret mürəkkəb sözler; məsələn *qanuna uyğunluq*, *əliaçıqlıq*, *qanunvericilik*, *əliyərilik* ve s.

10. Təkrarlanan felnin *ha* vasitəsi ilə qovuşdurulmasından düzəldilən mürəkkəb sözler; məsələn: *vurhavur*, *yazhayaz*, *gəlhagəl*, *gəzhagəz*, *yehaye*, *dehade* ve s.

Qeyd. Təkrarlanan fel kar samit ilə bitərəf, *ha* əvezinə *a* və ya *ə* yazılır, məsələn *basabas*, *qaçaqəç*, *tutatut*, *kəsəkəs*, *içəiç* ve s

11. Sonuna *xana*, *namə* qoşmaq ilə düzəldilən sözlər, məsələn *qiraətxana*, *kitabxana*, *mehmanxana*, *vəkalətname*, "Hophopnamə" ve s.

12. Sade sıfətlə sadə isim birləşməsindən düzəldilən coğrafi adlar; məsələn: *Ağdaş*, *Ağşəhər*, *Qaraşəhər*, *Yenikənd*, *Göyçay* ve s.

13. İki ismin birləşməsindən düzəldən coğrafi adlar, məsələn *Arpaçay*, *Qusarçay*, *Qonaqkand* ve s

14. İsimlərə *abad* sözünün qoşulması ilə düzəldilən yer adları, məsələn: *Sabirabad*, *Cəlilabad* ve s

15. İnsan adlarını bildiren mürekkeb isimler; meselen: *Qızqayıt, Əbdulkarim, Əlimərdan, Məmmədəli, Xoşqədəm, Məmmədhəsən* ve s.

Qeyd İnsan adlarını bildiren mürekkeb sözlerde iki sait yanısı gelirse, birinci sözün sonundakı sait ixtisar olunur; meselen; *Ələkbər (Əli-Əkber), Əlaşgər (Əli-Əsger), Hacı-ağa* ve s.

16. Tərkibinde *zadə* ve *oğlu* sözleri olan familiyalar; meselen: *Əzimzadə, Məmmədquluzada, Həsənoğlu, Azəroğlu* ve s.

17. Rütbə, leqəb, titul bildirməden mürekkeb adın tərkib hissesi məqamında işlenilən *mir, mirza, hacı, seyid, şah, sultan, ağa, bəy, xan, xanım, bəyim* sözleri olan mürekkeb isimler; meselen: *Mirbaşır, Mirzəli, Hacıbala, Seyidfatma, Şahsənəm, Sultanəli, Ağabaci, Xanmurad, Xanbacı, Böyükxanım, Balabəy, Bəyimbacı* ve s.

18. Sade sıfetle sade isim birləşməsindən düzəldilən mürekkeb sıfetler; meselen: *ağbirçak, ağsaqqal, balacaboy, bəstəboy, qara-saqqal, saribəniz, uzunsaç, uzunburun, dazbaş, ağciyər* ve s.

19. Sade ve düzeltmə sıfetdən eməle geturilen mürekkeb sıfetler; meselen: *qarasaçı, ağsaçı, qarabığdayı, uzunboylu* ve s.

20. Tərkibinde *az, bərabər, bir, düz, eyni, müxtalif, ümum, ham, çox* sözleri olan mürekkeb sıfetler; meselen: *azılışənən, bərabərhü-quqlu, düzbucaqlı, eyniqiyməlli, ümumxalq, ümumdünya, ümumbəşəri, müxtalifcəhətli, müxtəlifşərəflı, həmkar, həmrəy, həmfikir, coxçəhətli, coxışlışən, coxmənali, coxxatlı, coxmilləti, coxheçəli, coxuşaqlı* ve s.

21. Sade isimle *verici, dayışdirici, düzəldici, edilməz, olunmaz, gəlməz, batmaz, sevər, əmər, edici* və s. kimi düzeltmə sıfetlərdən eməle gelən mürekkeb sıfetler; meselen: *zərərverici, sözdəyişdirici, sözdüzəldici, əvəzedilməz, mağlubedilməz, əvəzolunmaz, ağılgalmaz, ağılabatmaz, əməksevər, sülhsevər, sudəmər, məhvədici, tənqidədici, təhəqirdici, təsiredici, həllədici* ve s.

22. Mensubiyət şəkilçili sade isimle sade (ve ya düzeltmə) sıfetdən eməle gelən mürekkeb sıfetler; meselen: *ağzıbos, ağız-açıq, ağızbütün, ağızyürtiq, ağızgöyçək, qanıqara, ayağıyüngül* və s.

23. Sıfetin şiddetləndirme derecesini bildirmək üçün sözün ilk hecasındaki saitden sonra *m, p, s, r* ünsürləri artırmaqla düzəln hissəciklər sıfetin əvveline bitişdirilir; meselen: *yamyasıl, gömgöy, qapqara, qapquru, qıpqrımızı, sapsarı, büsbütün, tərtəmiz* və s.

24. Sade isimle *bir* sayının birləşməsindən düzəln zərflər; meselen: *əlbir, sözbir, canbir, dilbir* və s.

25. Sade isimle mensubiyət şəkilçili isim ve ya zərf birləşməsindən düzəln mürekkeb zərflər; meselen: *addımbaşı, ayaqüstü, dilicu, dodaqaltı, gözaltı, əlaltı, əlüstü, barmaqarası* və s.

26. Tekrar edilen müxtəlif nitq hissələrinin *ba, bə* vasitəsi ilə qovوشdurulmasından düzəln mürekkeb zərflər; meselen: *qarabaqara, dalbadal, ilbəl, albəl, yerbəyer, günbəgün, taybatay, elbəl, aybaya, növbənöv, cürbəcür* və s.

27. Aşağıdakı mürekkeb bağlayıcılar bitişik yazıılır: *yainki, yaxud, nəinki, sanki, habelə, halbüki, həmçinin, hərgah, hərcənd, cünki*

II. Ayri yazılın mürekkeb sözler

1. Çıxışlıq hal şəkilçisi qəbul etmiş ismə qoşulan sıfetdən düzəln mürekkeb sıfetin tərkib hissələri ayri yazıılır; meselen: *qoldan güclü, dildən iti, ağilden kam* və s.

2. Mürekkeb məqdar, sıra, keşr sayıları ayri yazıılır; meselen: *on iki, altmış bir, otuz yeddinci, altmış doqquzuncu, üçdə bir, onda beş* və s.

3. Birinci sözü *o, bu* işaretə evezliklərindən ibaret olan mürekkeb sözler ayri yazıılır; meselen: *bu il, bu gün, o dəm, o vaxt* və s.

4. Mürekkeb sual evezliklerinin, qeyri-müeyyen evezliklərin tərkibindəki sözler ayri yazıılır; meselen: *nə cür, nə üçün, hər kas, heç kəs* və s.

5. İki sade bağlayıcıdan və sade bağlayıcı ile başqa nitq hissəsindən düzəln mürekkeb bağlayıcılar ayri yazıılır; meselen: *belə ki, bununla da, buna görə da, və ya, və yaxud, ham da, daha da, odur ki, tutaq ki, demək ki, madam ki, onun üçün da* və s.

6. Müxtəlif sözləre *bilmək, etmək, eləmək, olmaq* fellərinin qoşulması ilə düzəln mürekkeb fellərin tərkib hissələri ayri yazıılır; meselen: *gedə bilmək, şad olmaq, hökm eləmək, qəbul etmək* və s.

7. Mecazi mənada işlenilən fellərlə başqa nitq hissələrinə mensub sözlerin birləşməsindən düzəln mürekkeb fellərin tərkib hissələri ayri yazıılır; meselen: *başa düşmək, başa salmaq, qulaq asmaq, cana gəlmək* və s.

III. Defisile yazılın mürekkeb sözler haqqında məlumat "defis işaretə" bəhsində verilmişdir.

YAZIDA SÖZ HİSSESİNİN SƏTİRDƏN SƏTRƏ KEÇİRİLMƏSİ QAYDALARı

§175. Sətrdən sətrə keçirilmə haqqında. Yazida sözlerin tərkib hissəsini bütövlükde bir sətrdə yerləşdirmək cümlənin, metnin düzgün oxunmasına, düzgün anlaşılmasına xüsusi kömək edir. Lakin hər zaman yazını bu şəkildə qurmaq mümkün olmur. Bəzən sətrin sonunda sözü bütövlükle yazmaq üçün yer qalmır, sözün digər hissəsini sonrakı sətrin əvvəline keçirmek lazımdır. Bele məqamda mexaniki olaraq sətrin sonuna neçə hərf yerləşsə, sözün əvvəlindən bu qədər də hərfi sətrin sonunda yazmaq, sözün qalan hissəsini isə yeni sətrə keçirmek olmaz. Bele hallarda sətrin sonunda yerləşməyən sözün quruluşu, mənası nezəre alınmalıdır, yeni bele sözler quruluş və məna vahidləri halında parçalara ayrılib birinci hissesi əvvəlki sətrin sonunda, ikinci hissəsi isə sonrakı sətrin başında yazılmalıdır. Buna görə de müasir Azərbaycan orfoqrafiya qaydasında söz hissəsinin sətrdən sətrə keçirilməsində heca vahidliyi, söz kökü vahidliyi və qrafik vahidlik kimi üç prinsip əsasında aşağıdakı qaydalar müəyyənlenmişdir.

§176. Heca vahidliyi prinsipi. Bu prinsipə əsasən sətrdən sətrə keçirmədə sözün ayrılan hissələri heca vahidləri ilə eyniyet təşkil etməlidir.

Muasir Azərbaycan yazısında heca vahidliyi prinsipi əsasında sətrdən sətrə keçirme qaydaları aşağıdakılardır:

1. Söz hissələri yeni sətrə bütün hecalarla keçirilir; məsələn: *qa-zı, qu-zu, dost-luq, yay-laq, çə-mən* və s.

2. Sözün birçə saitdən ibarət olan ilk hecasını əvvəlki sətrin sonundan qoymaq olmaz, buna görə də ikihecalı bele sözləri *a-da, a-dam, a-ra, a-la, a-na, a-ta, a-çıq, a-ci, ə-ziz, ə-kin, ə-la, e-lan* kimi hecalara ayırmadan bir sətrdə yazmali. Lakin ilk hecası birçə saitdən ibarət söz üç, dördhecalı olarsa, sətrin sonunda olan yere görə sözün əvvəlindəki iki hecanı sətrin sonunda yazmaq, qalan hissəni isə yeni sətrə keçirmek lazımdır, məsələn: *ica-zA, eti-raz, aci-zanə* və s.

3. İki və ya çoxhecallı sözlerin birçə saitdən ibarət olan sonuncu hecası yeni sətrə keçirilməz. Bele sözlər ikihecalıdırsa, bir sətrdə yerləşdirilməli və *cüz-i, əu-a* şeklinde parçalanmamalıdır. Bele sözlər çoxhecalıdırsa, sözün sonundan iki hecanı birlikdə yeni sətrə keçirmek lazımdır; məsələn: *va-qıə, əm-təə, id-dia, mat-bəə, müd-dəə* və s.

4. Tərkibində eynicinsli qoşa samit olan sözlərin saitdən əvvəlki iki samitini nə sətrin sonunda qoymaq olar, nə də o biri sətrə keçirmek olar.

Bu sözləri yeni sətrə keçirərək qoşa samitdən her biri hecalardan birinə qoşulur.

Keçirmək olmaz	Keçirmək olar
<i>a-ddim, add-im</i>	<i>ad-dim</i>
<i>do-qquz, doqq-uz</i>	<i>dog-quz</i>
<i>sa-kkiz, səkk-iz</i>	<i>sak-kiz</i>
<i>rə-ssam, rass-am</i>	<i>rəs-sam</i>
<i>sa-hhai, sahh-at</i>	<i>səh-hat</i>

5. Bitişdirici (*a*) (*ə*) vasitesi ilə əməl gelən *qaçaqaç, tutatut, kəsəkəs* tipli sözler aşağıdakı şəkilde yeni sətrə keçilir

Keçirmək olmaz	Keçirmək olar
<i>qaç-aqaç</i>	<i>qa-caqaç, qaça-qac</i>
<i>tut-atut</i>	<i>tu-tatut, tutu-tut</i>
<i>kəsəkəs</i>	<i>kə-səkəs, kəsa-kəs</i>

§177. Söz kökü vahidliyi prinsipi. Mürekkeb sözlerin tərkib hissələrini sətrdən sətrə keçirmədə əsasən söz kökü vahidliyi prinsipi tətbiq olunur. Bu prinsipə görə mürekkeb sözün müəyyən hissəsini əvvəlinci sətrin sonunda qoyp digər hissəsini yeni sətrə keçirərək tərkibindəki sözlərdən ya əvvəlkinin, ya da sonrakının leksik vahidliyini mühafizə etmək lazımdır. Buna görə de mürekkeb sözlərin hissələrini sətrdən sətrə keçirərək aşağıdakı qaydalara riayət etmək zəruridir:

1. Mürekkeb sözün tərkibindəki ikinci sözün başındakı samit səs heca vahidliyinə görə sətrin sonunda yazılın əvvəlki sözün axırına düşsə də, orada saxlanılır, yeni sətrə keçirilən sözün baş səsi halında yeni sətrin əvvəlinde yazılır. Beləliklə də, yeni sətrə keçirilən hissənin söz vahidliyi mühafizə edilmiş olur; məsələn:

Keçirmək olmaz	Keçirmək olar
<i>bio-qrafiva</i>	<i>bio-qrafiva</i>
<i>diaq-ram</i>	<i>dia-gram</i>
<i>proq-ram</i>	<i>pro-gram</i>
<i>monoq-rafiya</i>	<i>mono-qrafiva</i>
<i>teleq-ram</i>	<i>tele-gram</i> və s

2. Mürekkeb sözlerin terkibindeki birinci sözün son samitini ikinci sözün birce saitden ibaret olan ilk hecasına qoşub yeni sətər keçirmek olmaz. Elecə de ikinci sözün birce saitden ibaret olan ilk hecasını birinci sözün son samitine qoşub vahid heca halında sətrin sonunda saxlamaq olmaz; məsələn:

Keçirmək olmaz	Keçirmək olar
<i>di-lucu, dilu-cu</i>	<i>dil-ucu</i>
<i>əvə-zedilməz, əvəze-dilməz</i>	<i>əvəz-edilməz</i>
<i>əvə-zolunmaz, əvəzo-lunmaz</i>	<i>əvəz-olunmaz</i>
<i>kækli-kotu, kækliko-tu</i>	<i>kaklik-otu</i>
<i>palta-rasan, paltara-san</i>	<i>paltar-asan</i>
<i>Gu-lağa, Güla-ğa</i>	<i>Gül-aga</i>
<i>Sabi-rabad, Sabira-bad</i>	<i>Sabir-abad</i>
<i>tasi-redici, ta-siredici</i>	<i>təsir-edici</i>

§178. *Qrafik vahidlik prinsipi*. İxtisarla yazılılan sözlerin, qısaltmaların, rəqəmlərin, durğu işaretlerinin ve elecə de müxtəlif elm sahələri ile bağlı olan spesifik işaretlerin aşağıdakı qaydalar üzrə sətirdən sətər keçirilməsində esasen qrafik vahidlik prinsipi tətbiq olunur

1. Ad ve ata adının böyük hərflerle yazılmış qısaltmaların birini əvvəlkı sətrin sonunda qoymaq, digerini yeni sətər keçirmek, elecə de qısaltmaların her ikisini əvvəlkı sətrin sonunda qoymaq, familiyanı işe sonrakı sətər keçirmek olmaz. Bunların hamısı bir sətirdə yazılmalıdır; məsələn, *Ü.-Ə.Hacıbəyov*, yaxud *Ü.Ə.-Hacıbəyov* halında sətirdən sətər keçirmek olmaz, *Ü.Ə.Hacıbəyov* halında bir sətirdə yazmaq lazımdır.

2. Bir neçə hərf birləşməsindən ibaret olan qısaltmaların terkibindeki hərfin birini (və ya bir neçəsini) sətrin sonunda qoymaq, digerini (və ya digərlərini) yeni sətər keçirmek olmaz; məsələn:

APU qısaltmasını *A-PU* və *AP-U* kimi, *AHİŞ* qısaltmasını *A-HİŞ*, *AH-İŞ*, *AHİ-Ş* kimi parçalayıb sətirdən sətər keçirmek olmaz. Bele qısaltmaları təşkil edən hərflerin hamısı vahid söz halında bir sətirdə yazılmalıdır.

3. Ancaq yazıda işlənilen ve bir neçə sözün ilk hərfi esasında düzəldilib kiçik hərfle yazılıan qısaltmaların bir hissəsini sətrin sonunda qoymaq, diger hissəsini işe yeni sətər keçirmek olmaz. Bele qısaltmalar, elecə de *kq*, *km*, *mm* kimi bitişik yazılıan qısaltmalar bir sətirdə, həm de menaca bağlı olduğu sözün sonunda yazılmalıdır; məs.: *ç v kq km* və s.

4. Hərfler və rəqəmlərle düzəldilmiş qısaltmalardakı hərfəri əvvəlinci sətrin sonunda yazmaq, rəqəmləri işe yeni sətər keçirmek olmaz. Bele qısaltmalar bir sətirdə yazılmalıdır; məs.: *TU-104, 1L-18* və s

5. Rəqəm ilə yazılın saylara defis ilə qoşulan şəkilçiləri rəqəmlərdən ayırb yenİ sətər keçirmek olmaz, yenİ

<i>5-</i> <i>-ci ..</i>	<i>saat 12-</i> <i>-da..</i>	<i>1905-</i> <i>-ci ilda</i>	<i>saat 6-</i> <i>-ya qədər</i>
----------------------------	---------------------------------	---------------------------------	------------------------------------

halında keçirmek olmaz. Bunlar bir sətirdə *5-ci..., 12-də..., 1905-ci ilda, 6-ya qədər* tərzində yazılmalıdır.

6. Rəqəmlərdən sonra ixtisarla yazılın ölçü vahidlerini və elecə de bezi şərti işaretlərini rəqəmlərdən ayırb yenİ sətər keçirmek olmaz. Bunlar bir sətirdə yazılmalıdır; məsələn.

<i>5</i> <i>kq</i>	<i>150</i> <i>km</i>	<i>100</i> <i>%</i>
-----------------------	-------------------------	------------------------

halında iki sətirdə deyil, *5 kq, 150 km, 100%* tərzində bir sətirdə yazmalı.

7. Açılan möterizə və dirnağı sətrin sonunda qoymaq olmaz

8. Durğu işaretlərini yeni sətər keçirib sətrin başında qoymaq olmaz.

MÜNDƏRİCAT

Giriş	5
-------	---

BİRİNCİ HİSSƏ

Müasir Azərbaycan edebi dilinin fonetikası

Ümumi fonetika məsələləri	8
Sesin formallaşma mənbələri və əlamətləri	13
Azərbaycan edebi dilindəki saitler sistemi (vokalizm)	34
Saitlerin esas xüsusiyyətləri	41
Azərbaycan dilindəki samitler sistemi (konsonantizm)	54
Azərbaycan edebi dilindəki samitlərin esas xüsusiyyətləri	58
Nitqin fonetik parçaları	79
Heca	81
Nitq axınında hecaların fonetik tərkibindəki proseslər haqqında	90
Azərbaycan edebi dilindəki fonetik hadisə və qanunlar	99
Nitq parçalarının menali seslenmə (fono-semantik) əlamətləri	122
Vurğu	123
Avazlanması (intonasiya)	135
Durğu (fasile)	137

İKİNCİ HİSSƏ

Müasir Azərbaycan dilinin orfoepiyası

Təleffüz və orfoepiya	140
Ədebi təleffüzün mənbələri haqqında	149
Təleffüz vasitələri	153
Təleffüz şəraitü	156
Lügəvi şəraitde təleffüz	157
Saitlerin təleffüzü. Samitlər yanaşı saitlerin təleffüzü	159
Yanaşı saitlerin təleffüzü	168
Samitlərin təleffüzü. Müxtelif çalarlıqlarda təleffüz olunan cingiltili samitler	172

Əsasen öz mexrəcine müvafiq təleffüz olunan cingiltili samitler	179
Müxtelif çalarlıqlarda təleffüz olunan kar samitler	182
Əsasen öz mexrəclərinə uyğun təleffüz olunan kar samitler	186
Qrafik şəraitde təleffüz	187
Qrammatik şəraitde təleffüz	194
Morfoloji şəraitde təleffüz	195
Sintaktik şəraitde təleffüz	202
Ədəbi təleffüzün pozulma mənbələri	207

ÜÇÜNCÜ HİSSƏ

Müasir Azərbaycan dilinin orfoqrafiyası

Yazı və orfoqrafiya	212
Orfoqrafiya	220
Azərbaycan dili orfoqrafiyasının principləri	221
Defis işarəsi və orfoqrafik mahiyyəti	229
Şekilcilerin yazılışı	239
Yazida söz hissəsinin setirdən sətrə keçirilməsi qaydaları	248

Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə

**MÜASİR
AZƏRBAYCAN DİLİ**

I hissə

FONETİKA, ORFOEPİYA, ORFOQRAFIYA

“Şərq-Qərb”
Bakı
2007

Buraxılışa məsul

Əziz Gülvəliyev

Texniki redaktor:

Rövşən Ağayev

Kompyuter səhifələyicisi

Rəvan Mürsəlov

Korrektorlar:

*Fəridə Səmədova
Pərinaz Musaqızı*

Yığılmağa verilmiştir 10.05.2007 Capa imzalanmıştır 19.07.2007

Formatı 60x90 $\frac{1}{16}$ Fiziki çap vərəqi 16 Ofset çap üsulu

Tirajı 25000 Sifariş 100

DUST 5773-90, DUST 4 482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur
Bakı, Şərifzadə küçəsi, 3

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

“Azərbaycan dilində latin qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunur.